


AYDIN KAZIMZADƏ

AZƏRBAYCAN  
KİNOSU  
VƏ MÜHARİBƏ



2005  
1405

III 373  
K 32

AZƏRBAYCAN RESPUBLİKASI  
MƏDƏNİYYƏT NAZİRLİYİ

AYDIN KAZIMZADƏ

1941 – 1945-ci illər  
Böyük Vətən müharibəsində  
Qələbənin 60 illiyinə həsr olunur

44212

AZƏRBAYCAN KİNOSU  
VƏ  
MÜHARİBƏ

76454

M.F.Axundov adına  
Azərbaycan Mədən  
Mühəndisliyi

BAKİ – 2005

**Redaktor** *Mürvət Bayışlı*

**Rəyçi** *İlham Qazızadə, sənətşünaslıq namizədi*

**Rəssam** *Xalidə Kazimova*

**Aydın Kazımzadə. "Azərbaycan kinosu və müharibə"**

Bakı "Nağıl evi", 2005

Kitabda Böyük Vətən müharibəsi dövründə Azərbaycan kino işçilərinin ön cəbhədə ham çəkilişlər aparmalarından, həm də eldə silah düşmənlə üz-üzə görüşmalarından, arxa cəbhədə gecəni gündüze qataraq dövrün kino salnamesini lətə almalarından danışılır. Burada müharibədən sonrakı illərdə kinematoqraflarımızın müharibe mövzusunda bədii və sənədli filmlər yaradılardan geniş səhəbet açılır. Bu filmlerde faşizm üzərində Qəlebənin qazanılmasında ölkəmizin bütün zəhmətkeşlərinin, ələxüsus neftçilərin, neftçi-alımların, Azərbaycan neftinin müstəsnə rolu haqqında da bəhs olunur.

Kitab mədəniyyət və incəsənət işçiləri, kinoşunas – mütəxəssislər, kino həvəskarları və oxucuların geniş dairəsi üçün nəzərdə tutulmuşdur.

\*\*\*

**Kitab Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sıfırı  
ilə çap olunmuşdur.**

K — 17  
093-20 2005

© Aydın Kazımzadə. 2005  
© Azərbaycan Respublikası  
Mədəniyyət Nazirliyi. 2005

## GİRİŞ

Böyük Vətən müharibəsi, sovet xalqlarının və onun silahlı qüvvələrinin Hitler faşizminə qarşı apardığı ədalətli ölüm-dirim mübarizəsi haqqında çox yazılb, çoxlu filmlər çəkilib. Yazarlar və şairlər, rəssamlar və kino xadimləri ən yaxşı əsərlərini faşizmə qalib gəlmış döyüşçülərə həsr etmişlər. Tarixçilər bu mövzuda xeyli əsər çap etdirmişlər. Bir çox zabit, general, admiral və marşalın – II Dünya müharibəsinin cəbhələrində vuruşmuş insanların maraqlı xatirələri çap olunmuş və işıq üzü görmüşdür. İldən-ilə öten müharibənin bədii və sənədli salnamesi getdikcə artır. Bunu alqışlamaq lazımdır. Çünkü alman faşizmini külə döndərmiş sovet xalqının ümumdünya – tarixi hünəri hələ tam şəkil də öyrənilməmiş və tərənnüm olunmamışdır.

1945-ci ilin 9 May günü həmşəlik xatirələrdə qorunub saxlanılacaqdır. Mehz həmin gün sovet xalqları faşizm üzərində tarixi qələbə çalaraq, Sovet İttifaqının ərazisində min kilometrlərlə soxulmuş düşmənin ayaq izlərini belə yer üzündə silmişlər. Müharibə qurtarandan sonra həmin bahar nəfəslə qələbə günü bütün bəşəriyyət azad nəfəs aldı, bir çox Avropa ölkəsinin başı üzərində meydan sulayan faşist kabusunun nəhayət ki, yox olmasına, bütün dünyani qorxuya, lərzəyə salan qəhvəyi vəba xətliyinin mehv edilməsinə sevindi.

O vaxtdan bir çox illər gəlib keçib. Lakin bù qələbənin böyükülüyü illər ötdükcə nəinki tutqunlaşdır, əksinə daha da parlaq olur. Bu, qanunauygundur. O unudulmaz may günləri tarixin dərinliklərinə getdikcə sovet xalqının vətənpərvərlik və beynəlmiləlçilik hünərinin əhəmiyyəti tam və parlaq şəkildə açılır, sülhün taleyi üçün onun əhəmiyyəti bir o qədər də dərindən dərk edilir.

Sovet İttifaqının Hitler Almaniyasına qarşı Böyük Vətən mü-

haribəsi demək olar ki, dörd il davam etmişdir. Bu ağır və qanlı mübarizədə sovet xalqları və onun silahlı qüvvələri igaclı, Vətənə sonsuz məhəbbət nümunəsi göstərmışlər. Çox ağır döyüşlərdə onlar nəinki sovetlər ölkəsinin namusunu, azadlığını və müstəqilliyini qoruyub saxladılar, hətta bir çox ölkələrin xalqlarına faşist boyunduruğundan azad olmaqdə köməklilik də göstərdilər.

Hitler Almaniyası üzərində böyük qələbə sovet xalqlarının, o cümlədən Azərbaycan xalqının qələbəsi idi. Dünyada ele bir qüvvə yox idi ki, alman faşizmini onun zəhmi hərbi maşını ilə birgə darmadağın etməyə qadir olsun. Bunu milyonlarla sovet adamı – elində silah cəbhədə və düşmən arxasında vuruşan, arxa cəbhədə, o cümlədən Azərbaycanda bu silahi hazırlayan, zavodların sexlərində, neft mədənlərində və şaxtalarda yorulmadan işləyən, kolxoz tarlalarında çalışan, işgalçları tamamilə darmadağın etmək üçün cəbhəni lazımlı olan hər şəxslə təmin edən insanlar edə bildilər və etdilər də.

1941-ci ildə 23 milyon 541 min ton neft hasil edilmişdir. Bu qədər nefti Bakı neftçiləri ən ağır şəraitdə yerin altında çıxarımışlar. Azərbaycan neft sənayesi tarixində bu qədər yanacaq əldə etməmişdi. «Bakinskiy raboçiy» qəzeti xəbər verirdi ki, müharibənin ilk altı ayı ərzində Abşeronda ən iri «Leninneft» trestində bütün ixtisaslı fəhlələrin və mütəxəssislərin 45 faizi cəbhəyə getmişdir. Lakin mədənlərde qalanlar maye yanacağın hasilatını nəinki aşağı salmamış, eksinə daha da artırmağa müvəffəq olmuşlar. İstismarçılar və qazmaçılar kazarma vəziyyətinə keçərək sutkalarla buruqların yanında olurdular.

Hərbi illərin qəzet səhifələrində üstüortülü faktlara rast gəlinir: «Leyt.Şmidt adına Maşinqayırma zavodu az fəhlə qüvvəsi ilə daha çox məhsul istehsal edir, özü də əvvəlkindən fərqli olaraq yüksək keyfiyyətlə». Digər misal, «... şmidtçilərin məhsulla-

rı faşistləri möhkəm əzişdirir».

Sənədlərdən məlum olur ki, şmidtçilər 1941-ci ilin iyul ayında Dövlət Müdafiə Komitəsindən fövqəladə tapşırıq alırlar: xüsusi güllələrin istehsalına yiyələnmək. 1942-ci ilin yanvar ayında zavod ilk raket güllələrinin və əfsanəvi «Katyuşa»lar üçün avadanlığın istehsalına başladı. Şmidtçilər hərbi sıfarişlərlə bərabər neft mədənləri üçün avadanlıqların istehsalını da dayandırmışlardır.

Bakının digər müəssisələri də hərbi məhsullar hazırlayırdı. Məsələn, Dzerjinski adına maşinqayırma zavodu tapanca – pulemyot, Oktyabr inqilabı adına zavod odsاقan silah, Zaqqederasiya adına zavod ağır aviasiya bombası və aerozikəklər, Paris Kommunası adına zavod mina atan, Vano Sturua adına zavod mina, V.I.Lenin adına avtomobil təmiri zavodu avtomat və mina atanlar üçün hissələr istehsal edirdi. Sonuncu zavod «T-26» markalı tankların təmirini də görürdü. Hətta Azərbaycanın yüngül və yerli sənayesi 1941-1945-ci illərdə ordu üçün 230 növ məhsul buraxmışdı. Bütün bunlar uzun illər gizli saxlanıldıǵına görə heç kəsin xəbəri yox idi.

Cəbhə ilə arxanın, ordu ilə xalqın, fehlə sinfi ilə kəndlilərin birliyi sovet xalqlarının tükenməz qüvvət mənbəyi olmuşdur. Müharibə illərində ölkə vahid hərbi düşərgəyə çevrilmişdi. Bu ölkədə bütün işlər, bütün həyat cəbhənin maraqlarına, düşmənin darmadağın olunmasına tabe etdirilmişdi.

Mühəribədən sonra bəzi xarici ölkə tarixçiləri Sovet İttifaqının faşizm üzərində cahanşüməl qələbəsini gözdən salmaq üçün sübut etməyə çalışırdılar ki, guya bu qələbə təsadüfən qazanılıb, yəni sovet xalqı üçün əlverişli, alman – faşist ordusu üçün isə əlverişsiz şərait olub.

Alman zabiti Hans Leybel evə göndərdiyi məktubda Moskva altındaki möglubiyyətlərini belə izah etmişdi: «Hava allahı rus-

ların tərəfindədir». Nasist quldur başçıları, ali qərargah generaları isə həqiqətə gör yumaraq və özlərinə təskinlik verərək deyirdilər: «Bu, geri çəkilmə deyil, manevr etmədir, Moskvani almaq o qədər vacib deyil, führerin dəfələrlə dediyi kimi, əsas mənə cənubdur, Ukraynadır, neftdir...»

Bundan sonra «məglubedilməz» vermaxtin birinci məglubiyəti barədə belə bir əfsanə yaranı: «guya Moskva altındaki məglubiyət yolsuzluq və Şaxta allahının qəlebəsidir...»

Qırx birinci ilin dekabrında faşistlər hələ bilmirdilər ki, irəlidə onları Stalinqrad vuruşması və hərb tarixində məşhur olan Kursk qövsü gözləyir...

Faşist işgalçılari müharibəni ona görə ududzular ki, nəinki müharibə gedən şəhər və kendlerin, həm də müharibədən uzaq olan respublikaların ehalisi əl-ələ verib ümumi düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxmışdır. O vaxtı hər bir sovet adamının iki vətonu vardı: biri onun doğulub yaşadığı doğma torpaq, ikincisi Sovet İttifaqı idi. Əsgərlərimiz cəbhələrdə faşist ordusu ilə üz-üzə gələndə, «Vətən uğrunda!» deyib döyüşə, odun-aluvun içərisinə atılırdılar. Onlar «Vətən» deyəndə hər iki vətonu nəzərdə tuturdular.

Hitlerin şəxsiyyətindən özləri üçün mif yaratmış faşistlər sovet gücünün menbəyini görmək imkanından məhrum idilər. Çünkü onlar Hitleri məglubedilməz və dahi rəhbər, sərkərdə hesab etməkla əslində özlərinde arxayıncılıq yaratmışdır, özləri ni dünyanın ağası hesab edirdilər. Dünya xalqlarına nifret hissi hitlerçiləri kor etmişdi. Onlar sovet adamlarının qəlbini oxuya, sovet adamlarının poladdan da möhkəm iradəsinin əyilməzliyini görə bilməzdilər. Sovet adamları müharibe başlanana qədər hər cür işgəncələrdən, əzab-əziyyətlərdən, məhrumiyyətlərdən, təqiblərdən keçmişdir. İster Rusyanın özündə, isterse də ittifaq respublikalarında, o cümlədən Azərbaycanda sovet hakimiyyəti

qurularkən qolçomaq, əksinqilabçı, satqın adı altında minlərlə günahsız insanları kütləvi şəkildə qıran bolşeviklər 30-cu illerin ikinci yarısından sonra xalq düşməni, din xadimi, millətçi, xarici keşfiyyata işləyən casus damğası vurub milyonlarla insanı ya güllələdilər, ya da Rusyanın şimal rayonlarına sürgün etdilər, bütöv xalqları doğma ev-eşiklərindən zorla çıxarıb didərgin saldılar. Bütün bu əzab-əziyyətlərdən, məhrumiyyətlərdən keçən sovet xalqı artıq bərkədən-boşdan çıxmış, daha möhkəm və mətin olmuşdu. Faşistlər Sovet İttifaqına qəfləti hücum edərkən sovet xalqının bu cəhətini – qırılmaz polad iradəsini nəzərə almamışdır, heç ala da bilməzdilər.

Bu kitabda məhz Azərbaycan xalqının Böyük Vətən müharibəsində iştirakını, sovet xalqları ilə birgə ümumi düşmənə qarşı mübarizəsini eks etdirən kinofilmldən söhbət açılır, müharibə illərində bir əlinde silah, o biri əlinde kinokamera və fotoaparat tutmuş kinematoqraflarımızın necə böyük çətinliklərə dörvün kinoxronikasını yaratmalarından bəhs edilir.

Burada müharibə ərefəsində, müharibə dövründə və müharibədən sonrakı illerde Bakı kinostudiyasında istehsal olunan bədii və sənədli filmlər araşdırılır, bu kino əsərlərində müharibə mövzusu, xalqımızın oğul və qızlarının cəbhədə və arxada göstərdiyi hünər, Qələbənin qazanılmasında Azərbaycan neftinin əhəmiyyətli və müstəsna rolu tədqiq olunur.

Kitabın sonunda Böyük Vətən müharibəsi mövzusunda yaradılmış, yaxud müharibəni qismən eks etdirən bədii, çizgi və sənədli filmlərin, kinojuralların filmoqrafiyası verilmişdir.

## KİNOMUZ MÜHARİBƏ ƏRƏFƏSİNDE

**Neft və xalqlar dostluğu əsas mövzular idı**

Böyük Vətən müharibəsinin Qələbə ilə başa çatmasından 60 il ötür. 60 il aqsaçlı tarix üçün əgər bir göz qırpmadırsa, bəşər övladı üçün bu rəqəm nə az, nə çox bir ömüre bərabərdir. Uzun illər keçəndən sonra Böyük Vətən müharibəsi ərəfəsində o dövrün materialları əsasında istehsal olunmuş kinofilmlərə həyəcanla tamaşa edirsən. Bu filmlərə, xüsusən sənədli kinolentlərə baxarkən yaxınlaşmaqdə olan tufanı hiss edirsən. Çünkü o vaxtlar II Dünya müharibəsinin əks-sədası Sovet İttifaqının hər yerində eşidilməkdə idi. Hətta görkəmli Ukrayna kinorejissoru A. Dovjenko 1935-ci ildə «Aeroqrad» bədii filmini çəkəndən sonra yazmışdı: «Əgər təsdiq etsəm ki, bir neçə ildən sonra bizdə müharibə ola bilər, burada heç bir herbi sırr açmamış olaram».

Hələlik isə müharibənin yan keçdiyi sovetlər ölkəsində adamlar öz qayğıları ilə yaşayır, ancaq seksəkli həyat onların nigarənciliyini günü-gündən daha da artırırı.

Azərbaycan Respublikasında da xalq bir tərəfdən zəhmət-keşlərin həmçəlik günü olan 1 Mayı böyük sevincə bayram edir, digər tərəfdən hər ehtimala qarşı müharibə təhlükəsi ilə bağlı tədbirlər göründü.

Kino işçiləri də yeni-yeni filmlər üzərində işləməklə yanaşı Azərbaycanın şəhər və kəndlərində yeni kinoteatrların tikilib istifadəyə verilməsi üçün çalışırdılar.

«Bakinskiy raboçiy» qəzetində (18 mart 1941-ci il) dərc olunmuş «Kolxozählərin kinolaşdırılması» məqaleśində bizə məlum olur ki, Azərbaycan kinolaşdırma İdarəsi 1941-ci ildə respublikanın rayonlarında daimi və səyyar kinoteatrların şəbəkəsinə əhəmiyyətli dərəcədə artırırı. Ən iri 18 kənddə kinoteatrların

açılması üçün binalar uyğunlaşdırılacaq və səsləndiriləcəkdi. 1941-ci il üçün planlaşdırılmış 42 min 230 seansdan kənd rayonlarında 20 min seans vərilməli idi. Bununla da 2 milyona qədər tamaşaçımı əhatə etmək nəzərdə tutulmuşdu.

O dövrə kinostudiya işçiləri iki istiqamətdə işləyirdilər. Onlar xalqımızın dinc həyatı ilə bağlı hadisələri ləntə alır, eyni zamanda müharibə təhlükəsinə qarşı respublikamızda görülən tədbirləri çəkirdilər.

1940-ci ildə çəkilmiş «Hava həyəcanı siqnalı ilə», «Hava həcumundan müdafiə» və «Bakı hazırlıdır» filmləri dediyimiz kimi əhalinin müharibə zamanı özünü müdafiəyə hazırlamasından və bu sahədə dövlət tərəfindən görülən tədbirlərdən danışır.

«Hava həyəcanı siqnalı ilə» sənədli filmində konkret olaraq müharibə şəraitində hava həyəcanı zamanı hərbi hava müdafiəsinə hazırlıq təlimləri, təlimlərin yoxlanılması, Bakıdakı keçmiş 1 May və Poluxin küçələrindəki evlərin özünü müdafiə qruplarının işi, sərhədlərimizin gecə-gündüz qorunması öz əksini tapmışdır. Bundan başqa burada neftçilərin övladlarının siyasi dərs keçmələri, ailələrdə atıcılığı, qızlarımızın təyyarə sürməyi öyrənmələri barədə də danışılır.

Burada oyun səhnələrinə də yer ayrılmışdır.

... Səmada düşmən təyyarələri görünür. Şəhərdə hava həyəcanı siqnalı eşidilir. Camaat qaçıb zırzəmilərdə gizlənir. Əleyh-qaz geyinmiş adamlar onlara tapşırılan vəzifələrini dəqiqlikliyə yerinə yetirirlər. Düşmən təyyarəsindən atılan «bombanın» töötətdiyi yanğın söndürülür. Hava həyəcanı qurtarır.

Bundan sonra gənc idmançıların paradi, hərbi parad göstərilir. Hərbi texnika nümayiş etdirilir. Müəlliflər tamaşaçılara demək isteyirlər ki, əgər sabah müharibə başlayarsa, biz düşməni hər an əzməyə hazırlıq.

Bu reportaj – filmin rejissoru M.Mustafayev, operatoru L.Koretskidor.

«Hava hücumundan müdafiə» sənədli filmində isə M.Mustafayev həm rejissor, həm də operator kimi iştirak edir. Filmin adından göründüyü kimi, burada müharibə şəraitində Bakının hava hücumundan müdafiəsinin təşkilində danışılır, əyani şəkilde bu müdafiənin necə təşkil olunması nümayiş etdirilir.

Bu cəhətdən «Bakı hazırlıdır!» sənədli filmi daha çox diqqəti cəlb edir. Rejissor Ə.Həsənovun bu filmində təsvir olunan hadisələri üç operator – M.Dadaşov, V.Yeremeyev və F.Novitski lente almışlar.

... 1940-ci ilin payız günlərinin birində Bakıda hava həyəcanı sıqnalı verildi. Bir neçə dəqiqə ərzində şəhərin küçələrindən əl-ayaq çəkildi. Xüsusi hazırlanmış adamlar əhalini yerbəyər edəndən sonra hava hücumündən müdafiə məşqlərinə başladılar. Küçələrdə süni şəkildə yaradılmış dağıntılar, yanğın, su kəmərinin partladılması – bütün bunların qısa müddətde aradan qaldırılması, yaralılara təcili kömək göstərilməsi tamaşaçıılarda nikbin əhval-ruhiyə oyadır.

Sovetlər ölkəsinin başı gündəlik işlərə qarışır. Hitler Almanyasının SSRİ-yə hücum edə biləcəyi xəbərinə inanmaq istəmir. Narahatılıq arxayıncılıqla, arxayıncılıq narahatılıqla əvəz olunur. Bakının neft mədənlərində mancanaqlar aram-aram qalxıb enir, neftçilər ölkəyə bol neft məhsulu vermək üçün geceli-gündüzlü çalışır, Azərbaycan hökuməti ənənəvi parad keçirir, həyat öz axarı ilə davam edir.

1940-ci ilin yayında Şahbuz rayonunda kolxoçular inşaatçılarla birgə dağların arasından dəmir yolunun çəkilişinə başlıdlar. Gur axan çayın üstündən köprü salındı, dağın içindən tunel qazıldı, nəhayət 1941-ci il fevralın 18-də dəmir yolunda ilk qa-

tar göründü. Samur – Dəvəçi kanalının tikintisində böyük təcrübə toplayan inşaatçılarımız çox qısa vaxtda tikilmiş dəmir yolu istifadəyə verdilər. Beləliklə də, Azərbaycanın paytaxtı Bakı ilə ən uzaq güşələri arasında nəqliyyat əlaqəsi yarandı.

Rejissor-operator V.Yeremeyev və operator K.Xəlilov «Qazalardan yol» kinoreportajını bu möhtəşəm tikintidə çalışan kolxoçuların fədakar emeyinə həsr etmişlər.

Müharibədən əvvəl çəkilmiş daha bər sənədli film diqqəti çekir. Bu, rejissor Ə.Həsənovun lenta aldığı «Bir may Bakısı» filmidir. Operatorlar qrupunun çəkdiyi bu filmdə Bakıda 1 May – zəhmətkeşlərin həmrəyliyi gününün və əmək bayramının qeyd olunmasından danışılır.

«Bir May Bakısı» filmi ekranlara buraxılandan bir ay sonra Hitler Almanyası Sovet İttifaqına hücum edəcək, uzun sürən Böyük Vətən müharibəsi başlayacaqdır.

Müharibə ərəfəsində Sovetlər ölkəsinin bütün kinostudiyalarında tarixi, tarixi-bioqrafik, tarixi-inqilabi filmlerin istehsalına xüsusi diqqət yetirilirdi. Əvvəlki illərdə olduğu kimi, 39-40-ci illərdə de Bakı kinostudiyasının yaradıcılıq planında əsas yeri neft mövzusu tutdurdu: rejissorlardan İ.Tartakovski «Qazmada rejim», V.Yeremeyev «Neft və pambıq respublikasında», M.Mustafayev «Yeni həyat vadisi» filmlərini lənt etmişdilər.

1940-ci ildə neft mövzusunda bir bədii film – «Yeni horizont» çəkilib ekranlara buraxılmışdı. Rejissorlardan A.Quliyev və Q.Braginskinin quruluş verdikləri bu film Bakı neftçilərinin həyatına, onların yeni neft yataqları kəşf etmək uğrunda apardıqları mübarizəyə həsr olunmuşdur.

Müharibə ərəfəsində daha iki bədii filmin çəkilişləri aparılırlı. Birincisi, «Ayna», ikincisi, «Səbuhi» idi. «Ayna» filminin ssenarisini Ə.Məmmədxanlı yazmışdı. Filmin quruluşçu rejissor-

lari H.Seyidzade və N.Bədəlov idi.

Müharibə başlanarkən rejissorlardan R.Təhmasib və A.Beknazarovun birgə çəkdikləri «Səbuhı» tarixi-bioqrafik filminin istehsalı başa çatmaq üzrə idi. Yuxarıda dediyimiz kimi, bu filmin bizim kinostudiyada meydana gelmesi təsadüfi deyildi. Bakıda və digər studiyalarda vətənpərvərlik, xalqlar dostluğu mövzusunda filmlerin istehsalına xüsusi diqqət yetirilirdi. Məqsəd aydın idi: əgər müharibə başlayarsa faşizmə ideoloji zərba endirmək, bütün millətlərin sovet xalqı ətrafında six birliyinə nail olmaq, bu birliyə xələt getirə biləcək hər cür düşmən səylərini dağıtmak!

Film böyük Azərbaycan maarifçisi, milli dramaturgiyanın banisi, filosof Mirzə Fətəli Axundovun həyat və fəaliyyətindən bəhs edir. Burada Mirzə Fətəli öz xalqının sədəqəti oğlu, dövrünün qabaqcıl ideyaları uğrunda alovlu mübariz kimi göstərilmişdir.

Filmin məhz müharibə başlayandan sonra ekranlara buraxılması xalqlar dostluğu istiqamətində öz müsbət təbliğati işini görüdü.

## BAKİ KİNO STUDİYASINDA İSTEHSALIN YENİDƏN QURULMASI

### Elan olunmamış müharibə

22 iyun 1941-ci il. Səhər saat 4-də Faşist Almaniyası hücum etməmək haqqında müqaviləni xaincəsinə pozaraq, Sovet İttifaqına qarşı elan olunmamış müharibəyə başladı. Sovet xalqının Böyük Vətən müharibəsi ikinci dünya müharibəsinin mühüm və həllədici tərkib hissəsinə çevrildi.

Hitler Sovet İttifaqına qarşı «ildirim sürətli müharibə» planını həyata keçirmək üçün çox güclü hərbi-iqtisadi potensial yaratmışdı. Faşist Almaniyası SSRİ-ni məhv etməklə dünya ağalığına sahib olmaq məqsədini güdürdü. Ona görə də Hitler həyata keçirmək üçün öz müttəfiqləri ilə birgə Sovet İttifaqının ərazisinə 190 diviziya, Vermaxtin quru qoşunlarının 83 faizini, 5 hava donanmasından dördünü yeritmişdi. Düşmən təxminən bir ay ərzində Sovet İttifaqının ərazisinə müxtəlif istiqamətlərdən 300-600 km soxulmuşdu. Vəziyyət son dərəcə ağır və gərgin idi.

Belə bir vaxtda ölkədə bütün hakimiyət Dövlət Müdafiə Komitəsinin əlində cəmləşdirildi. Sovet hökuməti ölkənin müharibəyə uyğun tərzdə qurulması üçün bir sıra fövqəladə tədbirlər gördü. Bütün ölkə, bütün idarə və təşkilatlar, o cümlədən kinematoqrafiya müəssisələri müharibənin qanunlarına tabe etdi.

Müharibənin başladığı ilk günlərdə Azərbaycan xalqı da ümumi düşmənə qarşı ölüm-dirim mübarizəsinə ayağa qalxdı. Əvvəlcə 18 min nəfər könüllü olaraq cəbhəyə getdi. Bunun ardınca 40 min gənc cəbhəyə getmək üçün ərizə ilə hərbi komisarlıqlara müraciət etdi. Az bir vaxtda 190 min nəfərə yaxın

adam xalq qoşunu dəstələrinə yazıldı. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi. 15 min nəfərlik Hava Hücumundan Müdafiə dəstələri yaradıldı. 1941-1942-ci illərdə respublikada 1 milyon nəfər hərbi təlim proqramını övrəndi.

Müharibə bütün ölkənin dinc həyatını pozdu, xalqın əvvələni adı həyat tərzini dəyişdi, saatbasaat, günbəgün sürətlə artan qorxulu və həyecanlı hadisələrə başqa gözəl baxmağa, hər bir kəsi öz imkanlarını yenidən qiymətləndirməyə vadar etdi. Ölkə üzərində tehlükə yarandığı üçün insanlar sərtləşdirilər, daha da intizamlı, tədbirli, işgüzar oldular. Hər bir kəs, bütün xalq başa düşürdü ki, irəlidə onu böyük və ağır sınaqlar, çətinliklər, məhrumiyyətlər gözləyir.

### Vətənpərvərlik təbliğatı əsas vəzivə idi

Böyük Vətən müharibəsinin başlanması ilə Azərbaycan kino işçiləri öz işlərini müharibənin qanunları və tələbləri əsasında yenidən qurmamalı oldular. Azərbaycan kinosu həyatının yeni dövrüne – sərt hərbi illərə qədəm qoydu.

1941-ci ildə kinostudiyanın planında bir neçə bədii filmin istehsalı nəzərdə tutulmuşdu: «Arşın mal alan» musiqili və «Qalanın alınması» komediyaları, «Görüş» bədii filmi, Bakı kommunasının başçısı, daşnak-bolşevik S.Şaumyan haqqında ayrıca tarixi-inqilabi bədii film, «Vur, toxmağım» cizgi və bir neçə sənədləli film. Lakin müharibə ilə əlaqədar Bakı kinostudiyasının planları təcili dəyişdirildi. Xalqın mənəvi qüvvəsini səfərbər etmək, vətənpərvərlik təbliğatını gücləndirmək ədəbiyyat və incəsənət, o cümlədən kinematoqrafiya sahəsində çalışan sənətkarların əsas vəzifəsinə çevrildi.

Müharibənin ilk günlərində başlayaraq kinematoqrafçıların

bir hissəsi cəbhəyə yollandı, kimi vuruşmağa, kimi də ön cəbhədə çəkilişlər aparmağa. Digerləri isə arxa cəbhədə gecə-gündüz işləyərək operativ kinomateriallər hazırlayırdılar.

1418 gün davam edən müharibənin qanlı-qadəli hadisələri, xalqımızın igid oğul və qızları, onların ön və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlar haqqında onlarla bədii və sənədlə film, min metrlərlə kinoxronika çəkilmişdir. Bu gün həmin kinokadrılara heyəcansız baxmaq olmur.

### Cəbhəçi kinematoqrafçılar. Onların silahı kinokamera idi

Hər il 9 May günü – Qələbənin işıqlı bayramında biz ağır müharibə illərində düşmənle vuruşanları, dinc həyati görməyib gözlərini əbədi yumanları və bizdən ayrılanları döne-döne xatırlayıraq. Bu gün artıq ele bir nəsil yetişib ki, onlar Böyük Vətən müharibəsi haqqında söhbətləri yaşıllardan eşidir, filmlərdən və kitablardan öyrənirlər. Əlbəttə, onu da qeyd etmək lazımdır ki, indiki nəslin bir hissəsi nəinki müharibə haqqında eşidib, hətta erməni faşistlərinin tövətdikləri Qarabağ müharibəsinin iştirakçısı da olub. Ona görə də müharibənin nə olduğunu yaxşı bilirlər.

Bizim incəsənetimiz poetik formada, rəngkarlıq, teatr, musiqi və ekran vasitəsilə o dövr barədə çox danişmiş, sovet xalqlarının hünərini tərənnüm etmişdir. Müharibədən qalmış xarabalıqlar üzərində yeni şəhərlər və kəndlər salınmışdır.

Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının keçdiyi yola nəzər salanda belə bir sual ortaya çıxır: kinematoqrafçılarımız faşizmle mübarizəni bütün dolğunluğu ilə eks etdirmək üçün nə kimi işlər görüblər? Hərbi illərin kinoxronikası o dövrün hadisələrini, xalqımızın ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlığı eks etdirən əvəzsiz və qiymətli sənədlərdir. Ona görə də bu gün müharibənin sənədləri kino salnaməsinin kimlərin seyi

ilə və necə yaradıldığını xatırlamaq və bilmək olduqca vacibdir.

Ümumiyyətlə, mühərribə illərində Sovet İttifaqında 3,5 milyon metr kinoplyonka çəkilmiş, 34 tammetrajlı film, 67 qisametrajlı, 24 cəbhə buraxılışı, «Soyuzkinojurnal»ın və «Novosti dny» jurnalının 465-dən artıq nömrəsi istehsal olunmuşdur. Bütün bu kinoxronikanın və filmlərin çəkilməsində və yaradılmasında Azərbaycan kinematoqrafçılarının da əməyi az olmamışdır. Hətta bizim kino işçiləri mərkəzin kinojurnallarını materiallarla təmin etməklə bərabər, yerli kinostudiyamıza da canla-başla xidmət edir, özləri də hiss etmədən Azərbaycan xalqının mühərribə illərindəki fəaliyyətinin kinoxronikasını yaradırdılar.

Kinoxronikaçılar gələcək üçün, tarix üçün Böyük Vətən müharibəsinin təkcə hadisələrini deyil, həm də mühərribə qəhrəmanlarının, şəhər və kəndlərimizdə yaşayıb ağır zəhmət qatlaşan əməkçi insanların, sənaye, elm və mədəniyyət işçilərinin canlı portretlərini yaratmış, onların səslərini ləntə yazmışlar. Bəziləri isə döyüş meydانlarında elində silah düşmənlə üz-üzə gələrək qəhrəmanlıqla vuruşmuş, yaralanmış, həlak olmuş, hətta itkin düşmüşlər. Bu təhlükeli tapşırığın yerinə yetirilməsində kinematoqrafçılarımızdan Cavanşir Məmmədovun, Xan Babayevin, Mirzə Mustafayevin, İsmayıllı Əfəndiyevin, Əbdül Həsənovun, Kazım Həsənovun, Muxtar Dadaşovun, Tofiq Tağızadənin, Niyazi Bədəlovun, Camal İsləmixanovun, Leonid Koretskinin, Vladimir Yeremeyev, Mirzə Rəfiyevin, Ağa Zeynal Ələkbərovun, **Əli Musayev, Aleksandr Popovun**, Əlihüseyin Hüseynovun və bir çox başqalarının böyük fəaliyyəti və



Əli Musayev



Aleksandr Popov

sinin Siyasi İdarəsinin sərəncamına göndərin. Saz aparat və lazımi qədər kinoplyonka ilə təchiz edin».


Kinooperatorlardan M.Mustafayev, V.Yeremeyev, operator assistentlərindən Kazım Həsənov və Ağa Zeynal Ələkbərov 1941-ci ilin oktyabr ayında Bakı vağzalından cəbhəyə yola düşdülər. Qafqaz cəbhəsinin Krasnodarda yerləşən Siyasi İdarəsində kino işçilərimizin cəbhə marşrutu müəyyən edildi: onlar mühasirədə olan Sevastopolə göndərildilər.

Cəbhələrdə vəziyyət mürəkkəb idi. Sovet əsgərlərinin qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, düşmən ölkənin dərinliklərinə soxulurdu. Əhali mal-qararı qabağına qatıb, kənd təsərrüfatı texnikası ilə şərqə gedirdi. Yanğınlar kəndləri məhv edirdi, taxıl zəmiləri yanıb küle dönürdü. İnsan nalepəri, qışqırıqları, bağırıtları aləmi başına götürmüştü, ana və uşaqların həlak olmaları cəbhə operatorlarının gözləri qarşısında baş verirdi.

Əlbəttə, kino işçiləri başa düşürdülər ki, qüvvələri tez bir zamanda səfərbər etmək üçün ölkəyə, müqavimət göstərməyə sə-

zəhməti olmuşdur. Onlar cəbhə həyatının bütün çətinliklərini əsgər yoldaşları ilə bölüşərək, irəliyə doğru hücum edən hissələrlə birlikdə Hitler işgalindən torpaqların azad edilməsində yaxından iştirak etmişlər.

Böyük Vətən müharibəsinin başlanmasından düz altı ay sonra Bakı kinostudiyası Moskvadan belə bir teleqram aldı: «Krimin azad edilməsində çəkilişlər aparmaq üçün kinooperatorlar qrupunu təcili olaraq Qafqaz cəbhə-



ləyən, qələbəyə ruhlandıran mübariz kino materialları lazımdır. Onu da tamaşaçılarımıza başa salmaq və izah etmək vacib idi ki, SSRİ-yə güclü, yaxşı hazırlılmış düşmən hūcum edib. Onun gúcunu nezərə almamaq olmazdı. Düşmənlə mübarize apara bilmək üçün hünər, sayqlıq, dəqiq hesablamlar, hövselə, sebr, böyük və gərgin qüvvə tələb olunurdu. Yüngül müvəffeqiyətə bel bağlamaq olmazdı. Bununla belə faşistlərin möğlubedilməzliyi mifini dağıtmış, Qərbi Avropa ölkələrində əldə etdiyi qələbələrin, Sovet İttifaqının içərilərinə soxulmasının müvəqqəti hal olduğunu sübut etmək, ifşa etmək lazım idi. Sovet xalqına əsir götürülmüş, sifətini, qorxaq gözlərini xalqın qəzəbindən gizlətməyə çalışan düşməni, dağıdılmış düşmən texnikasını göstərmək lazım idi. Demək lazım idi ki, ölkədən-ölkəyə qələbə marşı ilə addımlayan hitlərçilərin qarşısını kəsmək, onları vurmaq, dağıtmak, məhv etmək olar, çətin də olsa biz düşmənə qalib gələcəyik, qələbə mütləq bizimlə olacaq. Cəbhə operatorları bütün işlərini bu həlli dəyişici fikrə təbə etdirməyə çalışırlıdalar.

Bizim kinoxronikaçılar öz həyatlarını tehlükə altında qoyaraq müxtəlif cəbhələrdə ölüm-dirim müharibəsinin ən çətin anlarını lətə alırdılar. Hitlerçilər müxbir-kinooperatorları «komissar» adlandırırdı, onları özlərinin ən qatı düşməni hesab edirdiler.

Kinooperator Ağa Zeynal Ələkbərov görkəmli sənətkar, teatr və kino aktyoru Ələsgər Ələkbərovun qardaşı oğludur. Əmisi Ağa Zeynalı Bakı kinostudiyasına gətirəndə gəncin hələ 18 yaşı tamam olmamışdı. Bir ildən sonra Böyük Vətən müharibəsi başlanananda Ağa Zeynal da Sovet ordusu ilə birgə



Ağa Zeynal Ələkbərov

Aydın Kazımzadə

İrana göndərilir, Tehran və Təbriz şəhərlərində çəkilişlər aparır.

Kinostudiyada cəbhə üçün kino qruplar təşkil ediləndə həmin kino qrupların birinə təhkim olunur. Cəbhə kino operatoru kimi onun yolu Kerç, Odessa, Sevastopol, Tuanse uğurunda aparılan ağır döyüşlərdən keçir.

Ağa Zeynal Ələkbərov mühabibədən xeyli sonra oğlu Fikrəti C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına getirib işə düzəldir. F.Ələkbərov hazırda kinostudiyada quruluşçu rəssam işleyir. O, idiyə kimi bir sira filmlərə bədi tərtibat vermişdir.

1941-ci ilin axırlarında Ali Baş Komandanlıq Kerç yarımadasını tutmaq və Krimin azad edilməsi üçün zəmin yaratmaq məqsədilə Zaqafqaziya cəbhəsinin 44 və 51-ci ordularının qüvvəsi ilə Feodosiya – Kerç desant əməliyyatına başladı.

Sevastopolun müdafiəçiləri sırasında cəbhə kinooperatorları da var idi. Qara dəniz donanmasının gəmilərində də bir neçə kinooperator çəkilişlər aparırdı. Krimda Zaqafqaziya cəbhəsi hissələrinin fəaliyyətini lətə almaq üçün Bakı və Tbilisi kinostudiyalarının operatorları da cəlb olunmuşdular. Tapşırığı yerinə yetirmək təcrübəli kinoxronikaçıları – bakılılardan V.Yeremeyev və M.Mustafayev, onların assistentlərinə həvalə edilmişdi.

Moskvalı kinooperator həmin günləri belə xatırlayıır: «Cəbhəyə gələn operatorlar bir-birini çıxdan tanıydırlar. Onlar Moskvada, kinoxronika üzrə keçirilən ümumittifaq konfranslarında iştirak etmiş, «Soyuzkinojurnal»larda cəbhə reportajlarını artıq görmüşdülər. Lakin heç kim bir qədər sonra başına nələr gələcəyini təsəvvürünə belə gətirə bilmirdi.

Yeremeyev və Mustafayev cəbhə qərargahından mühəsirəyə alınmış Sevastopola «Çexov» gəmisi ilə gəlmİŞdilər. Bu vaxt Sovet İttifaqının mərkəzi hissəsində cövlən eyləyən sərt hava şəraiti - saxtalar Krima da gəlib çatmışdı. Qara dəniz donanması

ve Azov hərbi donanması desant əməliyyatlarını yüksək səviyədə keçirərək, Feodosiya və Kerç azad edirlər...»

Burada kinooperatorlar faşistlər tərəfindən öldürülüb tanınmaz şəklə salınmış uşaqları, qadınları, qocaları lətə alırlar. Samostroy, Kamiş Burun qəsəbələrində bütün kişilər faşist quldurları tərəfindən gülələnmişdir. Həmin vaxtlar Bakıdan gəlmiş kinooperatorlar Sevastopolda və Krimin azad edilmiş rayonlarında çoxlu süjetlər çəkdilər.

Kinooperatorlarımızın cəbhədə apardıqları kino çəkilişləri bərdə mətbuatda da məqalələr, qısa xəbərlər dərc olunurdu. «Bakinskiy raboçiy» qəzetində (14 may 1942) çap olunmuş «Kinoaparatlə cəbhədə» məqaləsi bu baxımdan maraqlı doğurur: «Sanitar avtomasınıları aramla irəliləyir... Onlardan yaralı əsgərləri xərəkəldə çıxarırlar... Cərraiyyə otağında həkim İbrahimov növbəti əməliyyat aparır. O, döyüşünən bədənindən mərinin qəlpəsini çıxarır.

Yeni kadr. Biz sovet döyüşüsünü artıq sağalandan sonra görürük. Sağalmış əsgər düşməni yenidən məhv etmək üçün hospitali tərk edir...

Sonuncu ittifaq xronikal jurnallarının birində nümayiş etdirilən kadrlar bundan ibarətdir. Ekranda göstərilən bütün xronikal kadrlar Krim cəbhəsinin guşələrindən birində, yerin altında yerləşən hospitalda çəkilmişdir. Bu kadrlar Bakı kinostudiyası kinooperatorlarının səyi ilə lətə alınmışdır. Bakı kinoxronikaçıları Krimda olduqları iki ay ərzində Sevastopolun müdafiəsinin bir sıra döyüşən epizodlarını, artilleriya duelini, təshih mentəqəsinin və səstutan stansiyaların işini, snayperlərin toplanışını, Odessa qəhrəmanlarının ordenlərlə təltif olunmasını və s. çəkmişlər.

Krimda kino çəkilişlərinin iki iştirakçısı – operator Mustafayev və operator assistenti Ələkbərov bu günlərdə Bakıya qayıt-

mışlar».

1942-ci il mayın 8-də dörd aylıq sakitlikdən sonra Hitler orduzu Kerç yarımadasına güclü hücumu keçdi. Mayın 14-de Siyasi idarədən xəbər gəldi ki, bütün kino qrupları Kerç yarımadasından çıxmali, təxliyə olunmalı və bütün vasitələrdən istifadə edərək Krasnodara, cəbhe qərargahına getməlidirlər.

Krimda qalmış bir neçə kinematoqrafcı, o cümlədən bakılı kinooperatorlar Kerç boğazından göndərilmək üçün körpünün yanına gelirlər. Buraya minlərlə adam, öz hissələrini itirmiş əsgərlər, çoxlu uşaq və qadın toplaşmışdı. Burada tibb işçilərinin müşayiət etdikləri ağır yaralılar da var idi. Bakılı kino işçiləri V. Yeremeyev və K. Hesənov da sahildə durub gəmilərin nə vaxt geləcəyini gözləyirdilər. Qrup özü ilə iki kinoaparat, stativlər, 700 metr çəkilmiş və 1000 metr yaxın təzə pylonka aparırdı. Bu vaxt səmada düşmən teyyareleri göründü...

Camaatin toplaşlığı yerə düşmən teyyarələrindən bombalar töküür, pulemyotlardan atılan gülələr səmada viyli ilə sağ-sola şığıyıb, sonra yağış kimi yerə səpələnirdi. Səs-küy aləmi başına götürmüdü. İnsanlar kinooperatorların gözləri önündə bir göz qırımında həlak olurdular. Kim neçə bacarırdısa eləcə də qaçıb canını qurtarmağa çalışırı. İş burasında idi ki, qaçmağa yer də yox idi. Bu vaxt döyüşçülərimizin nişan aldıqları almanın bombardmançı teyyarələrindən birinə zenit güləsi dəydi. «Yunkers» alışın yanına başladı və alov içində vintvari xətlə və sürtələ başı aşağı gelib sahile yaxın yerə düşdü, partlayışlardan yer titrədi. Faşistlərin yerə tullamağa macəl tapmadığı bombalar bir-birinin ardınca partlayır, etrafa minlərlə qəlpələr səpələnirdi. Dağılmış teyyarədən qalxan tüstü havada əcayib şəkil alıb, sonra tədricən səmada yox olurdu. Camaat hər tərəfdən axışib vurulan teyyareyə tamaşa edirdi.

Nəhayət axşamüstü bir kiçik balıqçı gəmisi və barj sahilə yan aldı. Adamlar tələm-tələsik gəmilərə doluşur, hamı buradakı cə-hənnəmin ağızından birteher qurtarmağa çalışırı. Barja 50 nəfərin yerinə 150 nəfər minmişdi. Onlar sakit oturmışdalar, bura-dan necə sağ-salamat çıxacaqları barede götür-qoy edirdilər. Gə-milər sahildən təxminən 150 metr aralanmışdı ki, qəfletən səma-da «messerlər» göründü. Faşist təyyarələri yedəyə alınmış kiçik gəmiləri bombalamağa başladı. Bu zaman dəhşətli bir hadisə baş verdi. Camaatin əl-qol atması, hərəkətə gelmesi barji elə yırğaladı ki, o iki yere parçalandı. V.Yeremeyevlə K.Həsənov da hə-min barjda idilər. Dəniz bir anın içində insanları öz ağusuna alıb qoynunda gizlətdi. Üzə bilməyənlər nə qədər əl-qol atsalar da, nə qədər çapalasalar da qurtula bilmədilər, sularda qərq oldular. Faşist təyyarəsi dənizin üzərində dövərə vurub suyun üzərində çapalayan günahsız insanları ot kimi biçirdi. Batanların qışqırıqları, naleləri şığıyan təyyarənin uğultusuna qarışib yox olurdu. Suların üzərində artıq yiyesi olmayan papaqlar yırğalana-yırğalana üzürdü...

Nəhayət sahildən atılan zenit gülləsi ilə faşist təyyarəsi vuruldu. Alman təyyarəcisi maşını suya oturtmaq istəsə də buna nail ola bilmədi. Çünkü teyyarənin bir qanadı tamamilə qırıldıq- üçün o sal qaya kimi dənizə düşüb sularda qərq oldu.

Kinooperatör A.Lebedev həmin hadisəni belə təsvir edir: «Suya düşənlərin içərisində mən də var idim, özüm də üzə bilmirdim. Suda özümü necə saxlamışdım yaşımağa ümidiim hə-le vardi. Lakin qüvvəm getdikcə tükenirdi. Ona görə də fikrim-də ezizlərimlə vidalaşırdım. Bu vaxt mənə təref bir qayığın gəldiyini gördüm. Həmin an huşumu itirdim...

Sahildə təpədən dırnağa qədər su içində, yorulub əldən düşmüş Yeremeyevi gördüm. Tezliklə Həsənov da gəlib çıxdı. Biz

dostlarımızı xeyli axtardıq. Fikirləşdik ki, möcüzə baş verə, on-lar da sağ qalarlar. Lakin bizim ümidişimiz əbəs idi».

Bizim operatorlarımızın belə bir ağır və dəhşətli şəraitdə sağ qalmaları əsl möcüzə idi. Onların özləri də buna inana bilmirdilər. Hətta çox-çox sonralar onlar bu ehvalati kinostudiyyada öz iş yoldaşlarına danışanda bunun inandırıcı olmadığını deyənlər də olurdu. Fakt isə faktlığında qalırdı: 150 nəfərdən yalnız 24-ü xilas ola bilmədi. Lakin operatorların kinoaparatları da, çəkdikləri kinoplyonkalar da Qara dənizin mavİ sularında qərq olmuşdu. Əlbəttə, bundan sonra V.Yeremeyev və K.Həsənov yenidən də-fələrlə ön cəbhəyə getmiş, «Soyuzkinojurnal», «Novosti dnya» və «Ordenli Azərbaycan» kinojurnalları üçün çoxlu süjetlər çekmişdilər.

**Vladimir Yeremeyev** 1931-ci ildə Dövlət Kinematoqrafiya Texnikumunu bitirdikdən sonra Bakıya gəlmİŞ, bir çox illər öz taleyi və yaradıcılıq fəaliyyətini «Azərfilm» kinostudiyyası ilə bağlaşmışdır. 1934-cü ildə o, rejissor kimi B.Pumpyanski ilə «Bakıda Oktyabrın 17-ci ildönümü», «İñqilab tribunu» və «Proletar Bakışının Sovetlərini möhkəmləndirek» sənədlə filmlərini çekmişdir. Bir çox filmdə həm rejissor, həm də operator kimi iştirak etmişdir: «Azərbaycan günü», «Şöhrətli Azərbaycan», «Yüksek mükafat», «Azərbaycan atları», «Dağlıq Qara-bağda», «Qayalardan yol», «Böyük yol haqqında kino hekayəti» və s.

Bəzi filmlərin ssenari müəllifi ol-musdur: «Qardaşlıq köməyi», «Qəzvin-nə kömək», «Sovet Azərbaycanı» və s. V.Yeremeyev «Sovet pəhləvanı» qisa-metrajlı bədii filminin də operatoru ol-



Vladimir Yeremeyev

muşdur.

### Kinooperator Kazım Həsənov

1920-1922-ci illərdə Azərbaycan teatrında aktyor işləmiş, 1922-1929-cu illərdə hərbi xidmətde olmuşdur. 1930-cu ildə Bakı kinostudiyasında aktyor kimi fealiyyətə başlamış, 1932-ci ildən xronika şöbəsində operator assistenti vəzifəsində çalışmışdır. Öz ixtisası üzrə böyük istehsalat təcrübəsi var idi. «Bakının işqları», «Sualtı qayıq - «t-9», «Arşın mal alan» (1945), «Fətəli xan», «O olmasın, bu olsun», «Koroğlu» bədii, «Xəzər neftçiləri haqqında dastan» (sənədli-bədii), «Arazin sahillərində», «Səadət yolu ilə», «Sovet Azərbaycanı», «Təbriz», «Gədəbəyin sərvəti» və s. sənədli filmlərdə operator assistenti işləmişdir.

K.Həsənov «İyirmi altı komissar» bədii filmində komissar rolunda çəkilmişdir.

### Kinooperator Mirzə Mustafayev və kinooperator assistenti

Ağa Zeynal Ələkbərov od-alov içində olan Sevastopolda üç ay qalmalı olurlar. Bu üç ayda kino işçilərimiz olmanın əzablara qatlaşır. Görəsen belə vəziyyətdə onlar ölüm, peşələrinin tehlükeliyi barədə heç düşünürdülərmi? Əlbəttə, yox, Mirzə müəllim deyirdi ki, burada bizi yalnız bir məsələ düşündürdü: ətrafımızda baş verən hadisələri, ölümdən qorxmayıb özünü odun-alovun içine atanları, faşistlərin



Kazım Həsənov



Mirzə Mustafayev

nəfəsini kəsənləri bacardıqca ləntə almaq, herbi kino salnaməmizi maraqlı və tesirli kinoxronika ilə zənginləşdirmək.

Sevastopolda ikən M.Mustafayev və onun assistenti zabit və döyüşçülerin, eləcə də əhalinin alman faşistlərinə qarşı ölüm-didim mübarizəsinə eks etdirən çoxlu kinosüjetlər çəkib, operativ olaraq Moskvaya göndərirlər.

Üç aydan sonra komandanlığın əmri ilə kinooperator M.Mustafayev öz assistenti ilə birgə Sevastopoldan Tuapseyə gəlir. Burada vəziyyət əvvəlki yerdən heç də yaxşı deyildi. Buraya da mühərribə səmadan gəlmüşdi. Yeni düşmən təyyarələri sürətlə şəhərə sıçayıb, həm dənizdə qərar tutmuş gəmilərə, həm də limana çoxlu bomba tökmüşdü. Həmin gündən də şəhərin dinc həyatı pozulmuşdu.

M.Mustafayev danışındı ki, havada cövlən edən, özlərini mütləq hakim kimi aparan faşist təyyarələri yerdə topa tutulmalarına baxmayaraq, dənizə tökdükleri bombaların suyu fontan kimi göye sovrumasından həzz alırlılar. Operator plynokaya qənaat etmək məqsədilə qısa-qısa çəkilişlər aparır, «yunkerlər-dən» birinin vurulub tüstülonə-tüstülonə yerə kəlləməyallaq düşəcək anını gözleyirdi.

Ətrafda baş verən partlayışlar, metalların uğultusu, bombaların viziltisi, yaralıların və can verən insanların fəryadı operatoru diqqətdən yayındır, daim gərgin vəziyyətdə saxlayırdı. Bu dəhşətli mənzərəni seyr etmək mümkün deyildi, əsəblər davam getirmirdi. İnsan cildinə girmiş faşistlər vəhşi heyvanlardan geri qalmırdılar (Bu yerde erməni faşistləri heç də hitlerçilərdən seçilmirlər). Yalnız ara-sıra işə düşən kinoaparatin motorunun tiq-qıltısı operatoru ağır düşüncələrdən ayırdı.

Günlərin birində yenə də M.Mustafayev limanda çəkilişlər apararkən təyyarədən atılan bomba ondan xeyli aralıqda binanın

üstünə düşüb lay divarı bütünlükle yerindən qopartdı, bir anın içində xırda hissələrə bələb ətrafa səpələdi. Bombanın partlayış dalğası operatoru dayandığı yerdə götürüb xeyli aralıda yerə çırıldı. Özüne gələndə ərafında nə baş verdiyini başa düşmədi. Qulaqları tutulmuşdu, başı sanki ağır daş dönmüşdü, çıyınlarından güclə saxlayıdı, ağrından başını tərpədə bilmirdi. Yaxşı ki, «Aymo» kinoaparatını əlindən buraxmamışdı. Adətən operatorla assistant həmişə bir yerdə olurdular. İşin tersliyindən bu dəfə Ağa Zeynal onun yanında yox idi.

Bələliklə, növbəti əməliyyatlardan birini ləntə alarkən dəhşətli bomba partlayışından M.Mustafayev kontuziya alır. Onu təcili olaraq Bakıya göndərirlər. Bir müddət Bakıda hospitalda müalicə olunandan sonra M.Mustafayev bu dəfə rejissor Ə.Həsənovla cəbhəyə yollanır. Onlar məşhur 416-ci Azərbaycan diviziyasının tərkibində Mozdok ətrafında gedən vuruşmaları, Şimali Qafqazın bir sıra yaşayış məntəqələrini, bundan başqa Mozdok, Stavropol, Armavir, Azov dənizi sahiləri uğrunda gedən qanlı döyuşləri, Komsomolsk stanitsasının düşməndən azad edilməsini ləntə alır, vuruşma səhnələrindən – qiymətli kinoxronika materiallarından əlavə ordunun istirahət saatlarını, tibb bacılarının işini öks etdirən kinostüjetlər çekirlər.

M.Mustafayev «Kino yenilikləri» qəzetiñə verdiyi müsahibədə cəbhə xatireləri ilə bağlı demişdir: «Cəbhəyə mən könüllü getmişəm. Tibb komissiyası məni hərbi qulluğa yararsız hesab etmişdi. Ona görə də mənim peşəm nəzərə alıb hərbi operator kimi qəbul etdilər. Bizim kinostudiyanın dörd nəfər mühasirədə olan Sevastopol'a göndərildik. Biz çoxlu döyuş anlarını və əsl qəhrəmanları ləntə alıq. Bu, keçmiş Odessa toxucusu, 300-dən artıq faşist məhv etmiş məşhur pulemyotçu Nina Anilova idi. O, sonuncu döyuş zamanı ağır yaralanır və 1942-ci il martın 7-də

hospitalda vəfat edir. Zenitçi P.Vorobyov da əsl qəhrəman idi. O, onlara düşmən teyyaresini vurub yerə salmışdı. Snayperçi Lyudmila Pavliçenko 250-dən artıq faşist öldürüb. Onların hamisi Sovet İttifaqı Qəhrəmanları idi.

Krasnodar vilayətindəki Ust-Labinskin azad edilməsi yaxşı yadimdadır. Həmin çətin günlərdə çox hadisələri çəkmişdir: ağır döyuşlər, partizanlarla görüşlər, yanacaqla dolu sisternlərin yanması və Ust-Labinskde leytenant Əliyev tərəfindən Qırmızı bayrağın binalardan birinin damına sancılması və başqa bu kimi kinoreportajlar Moskvadan istehsal etdiyi «Soyuzkinojurnal»a və «Novosti dnya» jurnalına salılmışdır.

Kinooperator və kinorejissor M.Mustafayev ister müharibə dövründə, isterse də müharibədən sonrakı illərdə 40-dan artıq kinooçerk çəkmişdir. Bunların arasında «Hava həyecanı», «Hava hücumundan müdafiə», «Mahnılar və şerlər», «Göllərin tacı», «Azərbaycan çayı», «Balıqçılar», «Azərbaycan incəsənəti», «Sənsiz», «Azərbaycan kino sənəti», «Dağlarda işıq» sənədlə filmləri vardır.

M.Mustafayev «Mavi dənizin sahilində», «Bakılırlar», «O olmasın, bu olsun» bədii filmlərində II operator işləmiş, «Bir qalanın sirri» bədii filminin quruluşçu operatoru (A.Nərimanbəyovla birgə) və quraşdırma çəkilişləri operatoru olmuşdur.

Neinki Azərbaycan, həm də sovet kinematoqrafiyasının inkişafı üçün xeyli zəhmət çəkmiş Azərbaycanın xalq artisti, kinooperator və kinorejissor **Cavanşir Məmmədov** Şuşada doğulmuş, lakin onun uşaqlıq və gənclik illeri Aş-



*Cavanşir Məmmədov*

Azərbaycan kinosu və müharibə

qabadda keçmiş, Aşqabad kinostudiyası nəzdindəki texnikumu bitirmiştir.

C.Məmmədovun döyüş yolu 1942-ci ildən başlanır. O vaxtı gənc operator Bakı kinostudiyasında Azərbaycan dənizçilərinin qəhrəmanlığından bəhs edən sənədli film çəkirdi. O, bu filmi təhvil verən kimi döyüşən orduda xidmət etmək üçün raport verir. Bu vaxt onun 27 yaşı var idi. Cavanşir Cənub cəbhəsinə, kinooperatorlar qrupuna düşür. Məşhur 416-ci Azərbaycan diviziyası haqqında film çəkmək tapşırığını alır. Operator ilk döyüş kadrlarını Nikopolda çəkir. Burada hər küçə, hər ev, hər zirzəmi uğrunda qanlı döyüşlər gedirdi.

Əlində kinokamera gəzdirən cavan oğlan haqqında əfsanələr söyləyirdilər. O, assistenti ilə birgə «Emka» maşınınında düşmən güləsi yağışı altında dağdırılmış və xarabalıqlara çevrilmiş şəhərin bir başından o biri başına gedib ən vacib və lazımlı obyektləri lətə alırdı.

Bəzən də döyüşürlərə kəşfiyyata gedəndə avtomati əlinə götürüb faşistləri çeyirtkə kimi qırırdı. C.Məmmədov ikinci Ukrayna cəbhəsinin operator qrupu tərkibində cəbhə döyüşlərini və Ukraynada alman işgalçlarının törətdikləri vəhşiliklərin təhqiq edilməsini, Avropa ölkələrinin azad olunmasını, Lints çayı üzərində müttəfiqlərlə görüşləri əks etdirən qiymətli kinokadrlar çəkmişdir. O, maraqlı, tarix üçün əhəmiyyətli görünən kadrları lətə almaq məqsədilə dəridən-qabıqdan çıxır, ən çətin anlarda belə özünü itirmirdi.

Rus kinorejissor Roman Qriqoryev «İskusstvo kino» jurnalında (№10, 1972-ci il) yazmışdı: «Macaristanı azad edəndən sonra bizim ordumuz artıq Avstriyanın girəcəyində vuruşurdu. Bu zaman bizim kinoqrupa bakılı Cavanşir Məmmədov gəldi. Mən onu general S.A.Kozakın atıcı korpusuna göndərdim.

Məmmədov çoxdan idi ki, cəbhəyə can atıldı. Və indi görünür ki, bu məsələni həyata keçirməyi qərara alır. Çünkü bir neçə gündən sonra mən cəbhə komandanı marşal F.I.Tolbusin yanına çağırırdı: «Bu nə biabırçılıqdır. General Kozak mənə zəng vurmüşdü. O, şikayət edirdi ki, sizin operator hamı ilə birlikdə hücumlarda iştirak edir. Kozak dedi: «Öz qayğılarım az imiş ki, bu da bir tərəfdən çıxdı. İndi də mən bu dəli üçün cavab verməliyəm!» «Yoldaş cəbhə komandanı, hər bir əsgər kimi operatorun da öz funksiyaları vardır...». «Bəli, lakin operator bir nəfərdir!...»

Bu məsələ həll olunana qədər, «bu dəli» əsgərlərlə birgə bir neçə dəfə hücumda iştirak etdi ve silsilə maraqlı kadrlar çekdi.

Kinorejissorlardan R.Karmenin «Naməlum müharibə» və M.Rommun «Adı fəşizm» filmlərində operator C.Məmmədovun çəkdiyi sənədli kadrlardan istifadə olunmuşdur.

Kinooperator C.Məmmədov evə Qırmızı Ulduz ordeni və medallarla qayıtdı. Müharibədə gördüklerindən sonra sənədli kino ustası dinc dövrde daha feal işləyirdi. Onun yaradıcılığında əsas mövzu Bakı, Azərbaycan və Xəzər idi. Kinorejissor və kinooperator R.Karmenin rəhbərliyi altında o, sovet kinosunda əlamətdar hadisəyə çevrilən «Xəzər neftçiləri haqqında dastan» və «Dənizi fəth edənlər» tammetrajlı sənədli filmləri üzərində işləmiş, Lenin mükafatına layiq görülmüşdür. Sənetkarın Azərbaycana məhəbbətini oğulun anaya məhəbbəti ilə müqayisə etmək olar. O, Sovetlər ölkəsinin hər hansı bir guşəsində çəkilişlər aparsa da doğma Azərbaycanı heç vaxt unutmurdu.

Bakıda işlədiyi dövrde «Görüş» və «Mahnı belə yaranır» bədii filmlərinin quruluşçu-operatoru olmuş (T.Axundovla birgə), onlarla sənədli film, o cümlədən «Sovet Azərbaycanı», «Azərbaycan zeytunu», «Respublika stadionu», «Azərbaycan atları», «Mahnı bayramı», «Ağ qızıl ustaları», «İlk mündələr» və s.

filmler çekmişdir. Rejissor-operator kimi «S.M.Kirov adına körfəzdə», «Keçmişin şahidləri», «Təbiətin dostları», «Azərbaycan mədəniyyətinin baharı», «Azərbaycan elmi» («Axtaran tapar») sənədli filmlərini lente almışdır.

C.Məmmədov 1960-1985-ci illerdə Moskvada Mərkəzi Elmi-Kütłəvi filmlər Studiyasında çalışmış, burada dövri elmi-kütłəvi kinojurnallar üçün yüzlerle kinosüjet çekmiş, sənədli və elmi-kütłəvi filmlər yaratmışdır.

Görkəmli kino ustası iki il Birmada olmuş, burada kino mütəxəssislerinin hazırlanmasında yaxından iştirak etmiş, Mərkəzi Sənədli Filmlər Studiyasının tapşırığı ilə «Birmada 100 gün» tammetrajlı sənədli filmini çekmişdir.

Mərkəzi Elmi-kütłəvi filmlər studiyasının coğrafi filmlər birliyinin bədii rəhbəri, RSFSR-in xalq artisti, kinorejissor V.Sneyderov demişdir: «Cavanşir Məmmədov «Kino səyahətləri almanaxı»nın yaradıcılarından biridir. Onun daxilində əsl sənətkara xas olan sırlı bir od alovlanır. Mən onun Azərbaycan torpağını eks etdirən «Lənkəran», «Bakı», «Şamaxı buludlar altında şəhərdir», «Lahic» filmlərinə baxandan sonra buna bir daha inandım».



Xan Babayev

Kinorejissor-kinooperatör C.Məmmədov zəngin təcrübəsini və biliyini gənc kinematoqrafçılara öyrətməyə çalışır. Onun hazırladığı kinooperatör C.Cabbarlı adına «Azərbaycan-film» kinostudiyasında və respublika televiziyasında çalışırlar.

Azərbaycanın tanınmış kinooperatörü **Xan Babayev** 1938-ci ildə Moskvada ali kino institutuna daxil

olanda böyük ümidiyle yaşayırı. Lakin müharibə ona təhsilini başa vurmağa imkan vermədi. İnstitut tələbəsi Xan Babayev bir əlinde silah, o biri əlinde kinokamera cəbhəyə yollandı. Leytenant Babayev müharibənin ilk gündən qələbə günündək döyüşən ordu sıralarında oldu, bir kinooperatör kimi Sovet İttifaqı marşalı Konev'in komandanlığında etdiyi qoşunların tərkibində həm vuruşurdu, həm də ümumittifaq kinojurnalları üçün çoxlu kino-süjetlər çəkirdi.

Onun döyüş yolları Polşadan, Macaristandan, Çexoslovakiyadan, Ruminiyadan, Almaniyadan keçmiş, cəbhələrdə göstərdiyi igidliklərə görə «İ dərəcəli Vətən müharibəsi», «Qırmızı Ulduz», «Qırmızı bayraq» ordenləri, bir çox medallarla təltif olunmuşdur.

Müharibə qurtarandan sonra gənc zabit təhsilini davam etdirdi, Bakıya professional kinooperatör kimi qayıdı. Sənədli filmlər çəkdi, «Doğma xalqımıza» bədii-sənədli, «Ögəy ana», «Qara Daşlar», «Böyük dayaq», «Yenilməz batalyon» (R.İsmayılovlı birgə) bədii filmlərinin kinooperatörə oldu.

X.Babayev vəfat edəndə heç 50 yaşı tamam olmamışdı. Yاردıcılığının çiçəkləndiyi bir vaxtda aramızdan getdi. İstedadlı kinooperatör X.Babayevdən bizə yadiğar qalan filmləri oldu.

Azərbaycanın sənədli kinosunun inkişafı üçün xeyli zəhmət çəkmiş kinooperatör **Leonid Koretskinin** de qismətinə cəbhədə çəkilişlər aparmaq, düşmənlə vuruşmaq, dəfələrlə ölümle üz-üzə dayanmaq düşmüdü.

Bir dəfə Soldatskaya stanismasını bizim döyüşülər faşistlərdən elə sürətlə



Leonid Koretski

Azərbaycan kinosu və müharibə

təmizlədilər ki, hətta düşmənlər silah anbarlarını belə partlatmağa imkan tapa bilmədilər. Operator L.Koretski də bu əməliyyatda iştirak edirdi. O, kilometrlərlə uzanan döyüş sursatlarını ləntə aldı. Ən dəhşətlisi o idi ki, buradakı mərmilərin, top güllələrinin üzərində bu sözlər yazılmışdı: «Bakı üçün».

Operatorlar yaxın məsafədən çəkiliş aparmağa çalışanda çox vaxt ehtiyatı əldən verirdilər. Çəkiliş üçün lazımı nöqtəni seçərkən L.Koretski özü də bilmədən minalanmış sahəyə gedib girir. Əsgərlərdən biri qışqıraraq onu dayandırır. Operatorun nə vəziyyətə düşdüyüünü, həmin an nələr çəkdiyini, nələr düşündüyüünü təsəvvürə getirmək mümkün deyil. Sonra əsgərlər çox ehtiyatla operatoru minalanmış sahədən çıxartmağa müvəffəq olurlar.

L.Koretski bu dəhşətlə hadisədən sonra bir müddət özünə gələ bilmirdi. Nəhayət çəkilişlərini başa vurub Bakıya gəlir. Bütün materialları kinostudiyyaya tehvil verib, burada çox ləngimir, yəni tapşırıq alaraq, V.Yeremeyevlə birgə Həşterxana gedirlər. Yolda onlar cəbhə üçün yanacaq daşıyan gəmiləri, barkaslara qoşulmuş yanacaqla dolu sisternləri, düşmən təyyarəlerinin hücumlarını, gəmilərimizi batarmaq üçün necə əlləşib vuruşduqlarını, Xəzər dənizində keşik çəkən əsgərlər tərəfindən bu hücumların qarşısının necə alındığını ləntə çəkirdilər.

Mühəribədən əvvəl və sonra Bakı kinostudiyyasında xeyli film – «Pambıq», «Üzümçülük və şərabçılıq», «Hava həyecanı», «Qazmada rejim», «Neft və pambıq respublikasında», «416-ci», «Yazıçılar konfransı», «Qardaşlıq kömeyi» (V.Yeremeyevlə birgə), «Qələbə bayramı» (operatorlar qrupu), «Daşkəsən», «Sərdar İmrəliyev məktəbi», «Dostluq məşəli» və «Bu, Qum adasında olmuşdur» (operatorlar qrupu) sənədli və elmi-kütüvə filmlərini çəkmışdır.

1943-cü il Böyük Vətən müharibəsinin tarixinə həllədici il

kimi daxili olsa da vəziyyət gərgin olaraq qalırırdı. Kinematoqrafçılarımızın böyük dəstəsi ister ön cəbhədə, istərsə də arxada baş verən hadisələri, xalqımızın qəhrəman oğul və qızlarının göründükleri işləri, göstərdikləri hünəri tarix üçün, gələcək nəsillər üçün ləntə köçürürlər, digərləri isə əllərində silah düşmənlərə – faşist işgalçılara qarşı mərdliklə vuruşur, əsl şücaət göstəridilər.



**Əlibala Ələkbərov**

30-cu illərin ortalarından Bakı kinostudiyyasında kinooperator işləyən Əlibala Ələkbərov 1941-ci ilin avqustunda «Nizami» sənədli filminin (o, həm də ssenari müəlliflərindən biri idi) çəkilişlərini başa çatdırırdan sonra hərbi komissarlıq gedib ərizə verdi. 28 yaşlı gəncin könüllü olaraq cəbhəyə getməsini nəzərə alıb, onu siyasi işçilər üçün kurslarda təhsil almağa göndərdilər. Bundan sonra o, 211-ci atıcı diviziyasına təyinat aldı. Burada Əlibala 45 mm-lik tankvuran top tuşlayıcısı oldu. Bir sıra şəhər və qəsəbələrin alınmasında iştirak etdi. Döyüşlərin birində ağır yaralanandan sonra bir müddət müalicə almış oldu. Lakin hospitalda da özünə yer tapa bilmir, necə olursa-olsun cəbhəyə can atıldı. Nəhayət o, həkimlərin qərarına baxmayaraq, cəbhəyə getməyə nail olur, amma hərbi kinooperator kimi yox, hərbi fotoqraf kimi.

Bundan sonra Ə.Ələkbərov Ukraynanın Kiyev, Lvov şəhərlərinin, bunun ardınca Çexoslovakianın paytaxtı Praqanın azad edilməsi uğrunda gedən ağır döyüşlərdə iştirak edir.

Əlibala müəllim həmin günləri xatırlayaq deyirdi: «Ətrafimdə baş verənləri öz gözlərimlə görməsəydim, başqalarının

söhbətlərinə bəlkə də inanmazdım. Hər iki tərəf hücuma keçəndə yerlə göy titrəirdi. Göydən yera yağış əvəzini gülə yağırdı.

Cəbhəyə fotoqraf kimi qayıdan sonra hərbi qəzetlər üçün silsilə şəkillər çəkirdim. Amma cəbhədə baş verənlərə, əsgərlərin özlərini necə aparmalarına bir kinooperator kimi daha çox diqqət yetirirdim.

Ümumiyyətlə, kinoreportorlar döyüsləri və cəbhənin adı günlərini lente alarkən əsgərlərin sıfetlərinə baxmağı sevirler. Bu da səbəbsiz deyil. Cox vaxt insanın daxilini üzündən, xüsusi-lə gözlərindən oxumaq olur. Əsgərlərə diqqət verərkən onların hissələrini və əhval-ruhiyyələrini, ətrafdə baş verənlərə münasibətlərini daha yaxşı başa düşmək olur. Səngərdə oturub siqnal raketini vasitesilə hücum işarəsini gözləyən, partlayış səsini eşidəndə istər-istəməz bir-birilərinə sıqınan bu yaşlı və cavan əsgərlər görəsən nə düşünürələr? Görəsən onlar irəlidəki düşmən müdafiəsini yara biləcəklərmi, düşmənin bizimkindən qat-qat artıq olan texnikasını sıradan çıxara biləcəklərmi? Suallar çoxdur, amma əsgərlərimizdə Qələbəyə inam hədsizdir. Düşmənlər bunu yaxşı bilirlər. Müxtəlif cəbhə bölgələrində böyük tələfatlara uğrayıb geri çekiləndə bir daha bunun şahidi olublar. Ona görə də sakit bir gecədə qəfleti hücum, tanklardan, toplardan atılan, gecənin bağrını yaran güllələrin qorxunc, sarsıcı uğultusu «Ura!» səslərinin qarışış, düşmənin üstünə gələn nəhəng dəniz dalğasına bənzəyirdi. Bu qorxunc mənzərədən özlərini itirən hitlerçilər necə sürətlə irəliləmişdilərə, eləcə də sürətlə geriyə qaçırdılar. Necə deyərlər, asta qaçan naməddir. Bunları heç yaddan çıxarmaqmı olar.

Oryol və Kursk rayonlarında gedən döyüslər də heç vaxt xatirimdən çıxmır. Bu rayonlarda aparılan döyüslər daha ağır idi. Hər iki tərəfdən atılan güllələrin su fontanı kimi ətrafa səpələn-

məsi bizi göz açmağa qoymurdu. Başını yuxarı qaldırmaqla gülleyə tuş gəlməyin bir olurdu. Bu döyüslərdə insan itkisi hər iki tərəfdən çox oldu. Amma qələbəyə inam bizi yeni-yeni döyüslərə ruhlandırdı.

Kursk altındaki Qələbə Böyük Vətən müharibəsi və bütövlükdə ikinci dünya müharibəsinin gedisində əsaslı dönüş yaratdı. 1943-cü il avqustun 5-de çox ağır döyüslərdən sonra qədim rus şəhəri Oryolu bizim əsgərlərimiz azad etdilər. Əhali bizi sevinc göz yaşları ilə qarşılıyır, qucaqlayıb öpürdü. Biz də az həyəcan keçirmirdik. Çünkü bu, tarixi bir gün idi...»

Kinooperator Ə.Əlekberov müharibədən sonra «Azərbaycanfilm» kinostudiyasında 50-dən artıq sənədli film, o cümlədən «Arazin sahillərində» (Ə.İsmayılova birgə), «Alagöz yaylaşında», «Ağ qızıl ustaları» (C.Məmmədovla birgə), «Bizim Azərbaycan» (V.Zbudski ilə birgə), «Naxçıvan MSSR», «Doğma torpaq, Azərbaycan» (oper. qrupu), «Kür», «Nəriman Nərimanov», «Əzim Əzimzadə», «Bülbülb», «Umnisə xanım», «İgidliyin əbedidir sənin», «Estafet», rejissor-operator kimi «Odla təkbətək», «Xarici tələbələr», «Qarabağə səyahət», «Salam, Əlcəzair», «Polşada Azərbaycan günləri», «Azərbaycan qadını», müəllif, rejissor-operator kimi «Atom insana xidmət edir», «Hava hücumundan müdafiə», «Sumqayıt gənclik şəhəridir» kinolentlərini çəkmişdir. 1973-cü ildə «Azərbaycanfilm», «Gürcüstanfilm» və «Ermənfilm» kinostudiyalarının birgə istehsalı olan «Zaman haqqında, özüm haqqında» tammetrajlı sənədli filminin Azərbaycan bölməsinin rejissor-operatorudur.

Ə.Əlekberov kinojurnallar üçün çoxlu süjetlər çəkmişdir. O, 1980-1981-ci illərdə Mərkəzi Sənədli filmlər Studiyasının (Moskva) Azərbaycan üzrə xüsusi müxbiri, kinooperatoru olmuşdur.



Teyyub Axundov

Faşizm üzerinde Büyük Qəlebənin 30 illiyini bayram etdiyimiz günlərdə respublika şəkil qalereyasında sərgi açılmışdı. Kino bölməsində divara vurulmuş iri bir lövhə sərgiyə gələnlərin diqqətini daha çox cəlb edirdi. Lövhənin üzərində bu sözlər yazılmışdı: «Azərbaycan kinematoqrafları Böyük Vətən müharibəsi iştirakçılarıdır». Onların arasında Teyyub Axundovun da fotosəkli var idi.

Teyyub əmək fəaliyyətinə başlanğıcda hələ on beş yaşı tamam olmamışdı. O, «Azərfilm» kinostudiyasında işçiqi işləyirdi. Sonra operator köməkçisi, daha sonra operator assistenti vəzifəsinə irəli çəkildi.

1941-ci ilin əvvəlində T.Axundov Ukraynada artilleriya alayında müddətli hərbi xidmətdə idи. Böyük Vətən müharibəsinin başlanması onu qərb sərhəddində haqladı. Teyyubun uzun çəkən odlu müharibə yolları buradan başlandı.

T.Axundov Stalinqrad altında vuruşmuş və burada iki dəfə yaralanmışdır. Hospitaldan çıxandan sonra Kirovoqradın, Nikolayevin, Kişinyovun azad olunmasında iştirak etmişdi. Hər yerdə də faşist işgalçlarının vəhşiliklərinin izlərini görürdü. Bütün bunlardan genc döyüşünün qelbi daha qəzəble döyüñür, o, əlin-dəki avtomati möhkəm saxlayır və irəliyə doğru irəliləyirdi.

T.Axundov həmin günləri belə xatırlayırdı: «Düşmən gözlənilmədən hücumu keçdiyinə görə ilk dövrde müvəqqəti də olsa hərbi üstünlüyü ələ ala bilmişdi. Faşistlər sevinirdilər. Bizim üçün isə ilk aylar çox çətin keçirdi. Nəhayət ki, vəziyyət bizim xeyrimizə dəyişməyə başladı. İkinci və üçüncü Ukrayna cəbhə-

si Qara dəniz donanması ilə qarşılıqlı əlaqədə Yassko-Kişinyov hückum əməliyyatını həyata keçirdi. 1944-cü ildə qanlı döyüşlər neticəsində bizim ordu faşist Almaniyası ordusuna sarsıcı zərər vurdı.

Bir həftə ərzində 18 düşmən diviziyası darmadağın edildi, Moldaviya və onun paytaxtı Kişinyov azad olundu. Ordumuz dövlət sərhəddinə çıxdı. Tarix yadımda qalmayıb, amma 1944-cü ilin aprel günlərinin birində bizim alayın döyüşçüləri sərhəd-də sərhəd direktörlerini qururdular.

Vətənimizi alman işgalçılardan azad edəndən sonra ordumuz qərbe doğru irəliləyirdi. "Düşmənin axırına öz yuvasında çıxacaqıq". Bizim müqəddəs şüarımız belə idi. Ruminiyanı azad edəndən sonra uzun süren ağır döyüşlərlə almanın Dunayda əsas dayaq məntəqəsini - Macarıstanın paytaxtı Budapeşti azad etməli olduq. Alman faşist ordusu bura çox ümidi bağlayırdı. Ona görə də şəhəri heç cüra əldən vermək istəmirdi. Lakin onların möhkəm müqaviməti bir ay davam edən döyüşdən sonra qırıldı, şəhər alman faşistlərindən azad edildi. Bundan sonra ordumuz Çexoslovakiyani azad etmək əmrini aldı...

1945-ci ilin may ayında vuruşa-vuruşa Avstriya ərazisinə çatanda hissəmiz yaşayış məntəqələrinin birinədə müdafiə mövqeyində durdu. Bu Vyana yaxınlığında olmuşdu. Biz müharibənin nə vaxt qurtaracağı bilmirdik. Berlin yaxınlığında ağır döyüşlər gedirdi. Vyana şəhərini hücumla almaq üçün hazırlıq işləri görüldürdü.

Belə bir fakt mənim yadımda yaxşı qalıb. Mayın 8-də bizim mövqə tutduğumuz ərazidə heç kimin gözlemədiyi tam sakitlik yaranmışdı. Biz bu sakitlik barədə adətən belə deyirdik: "Tufan-dan əvvəl sakitlik". Axşam düşəndən sonra əsgərlərin bir hissəsi dincəlmək üçün mənzillərə bölüşdülər. Ordunun digər hissəsi

isə atəş mövqeyi müdafiəsində durmuşdu. Birdən səhər erkən top atəsi bizi yuxudan oyadı. Heyəcan siqnallı ile bizim tağım yerindən sıçradı, yer titrəməyə başladı. Hər cür silahdan atəş açılırdı, özü də evlərin tinindən. Sonra yaranmış vəziyyəti görüb başa düşdük ki, düşmən möglub olub. Toplardan yayılmış atəş açıldı, bütün cəbhə rəqs edirdi. Bu hadisə səhər tezdən, sübh çığı, faşist Almaniyası üzərində Qələbə günü - 1945-ci ilin mayın 9-da Avstriya torpağında olmuşdur."

...Bir dəfə cəbhə yollarında döyüşü Axundovun əlinə fotoaparət keçir. Onun yadına müharibədən əvvəlki sevimli peşəsi düşür. T.Axundov həvəslə cəbhədə gördüklerini plynkaya çəkir. Heç özü də bilmədən tarixi çəkir, bu şəkillərə görə komandanlığın təşəkkürünü alır. Axi, onun çəkdiyi fotosəkillər müharibə salnaməsinin qiymətli səhifələri id. Bu fotosəkillər bu gün Rusyanın Müdafiə Nazirliyinin muzey və arxivlərində saxlanılır.

Demək lazımdır ki, o, hər şeydən əvvəl əsgər idi, əsgər kimi də döyüşürdü. Lakin başqalarından onunla fərqlənirdi ki, onun çıynindən təkcə avtomat deyil, həm də fotoaparət asılmışdı. 1418 sərt hərbi gün və gecə görmüş T.Axundov dəfələrlə ölümün gözünə dik baxmışdı. O, Budapeşt şəhəri uğrunda gedən küçə döyüşlərində bir daha yaralandı. Bundan sonra onun döyüş yolu Çexoslovakiyadan, Macarıstandan və Avstriyadan keçdi. Coxdan gözlədiyi Qələbə haqqında xəber ona Vyanada çatdı.

1946-cı ilin iyun ayında T.Axundov əsgərlikdən tərxis edildi. Onun döyüş yolu bir çox orden və medallarla qeyd olundu. 1952-ci ildə ÜİDKİ-nin operatorluq fakültəsini bitirdi. Üç il «Mosfilm»də kino ustalarının yanında təcrübə keçdi, yalnız bundan sonra Bakıya, doğma kinostudiyyaya qayıtdı.

Azərbaycanın əməkdar incəsənət xadimi T.Axundovun Bakı

kinostudiyasında çəkdiyi ilk böyük işi «Görüş» kinokomediyasıdır. Bundan sonra o, «Mahni belə yaranır» (hər ikisi C.Məmmədovla birgə), «Onu bağışlamış olarmı?», «Romeo mənim qonşumdur», «Şehirli xalat», «Dağlarda döyüş», «Şərəqli çörək», «Qatır Məmməd» (Ş.Sərifovla birgə), «Tütək səsi», «Od içində», «Birisigün, gecəyarısı» (Azərbaycan Dövlət mükafatı), «Alman klinikasına rəsmi səfər» bədii, bir sıra sənədlili filmlərinin, «Mozalan» satirik kinojurnalının bir çox süjetlərinin quruluşçu operatoru olmuşdur.

1942-ci il martın 3-də «Boyets RKKA» qırmızı əsgər qəzeti «Cəsur döyüşü hissənin iftخارıdır» adlı məqalə dərc etmişdi. Məqalədə deyilirdi ki, bizim dairə cəbhə üçün döyüş ehtiyatları hazırlayıır. Biz Vətəna elə kadrlar verməliyik ki, onlar heç bir çətinlikdən qorxmayaraq, Vətən uğrunda cəsarətlə, mərdliklə döyüşə getsinlər. Bu, birinci dərəcəli vəzifədir. Komandirlər, komissarlar və siyasi işçilər hər gün, hər saat yorulmadan məhz elə döyüşçülər tərbiye etməlidirlər ki, onların göstərdikləri qəhrəmanlıqlar faşist quldur dəstələrinin darmadağın edilməsini tama-mılə təmin etsin...

Gənc 416-ci atıcı diviziya belə döyüşçülər hazırlayırdı. Belə qorxmaz və cəsur döyüşçülərdən biri də Ədhəm Qulubəyov idi.

Kinodramaturq Ədhəm Qulubəyov, müharibə başlananana qədər 2-ci Leninqrad Tibb İnstitutunda bir il təhsil almış, sonra Bakıya qayıdır qaz sənayesi sistemində işə düzəlmışdır. O, müharibəyə 1942-ci ildə könüllü getmişdir. Halbuki onun qaz sənayesi işçisi kimi



Ədhəm Qulubəyov

müharibəyə getməmək üçün bronu vardı. Lakin o, bundan imti-na etmişdi.

416-ci Taqanroq diviziyasında Ədhəm rabitəçi idi. Qafqaz dağlarının ətəklərində gecə-gündüz gedən qızığın vuruşmaların birində rabitəçi Ə.Qulubəyov yaralanır. Yaraları sağalar-sağalmaz bu dəfə onu Leninqrad cəbhəsinə göndərirlər. Burada o, əs-ger yoldaşları arasında ən mahir snayper hesab olunurdu. Çünkü faşistlərlə döyüslərdə onun güllələri boşça çıxmırıd.

Tale Ə.Qulubəyovu bir cəbhədən digərinə atıldı. Gənc dö-yüşçü harada olursa-olsun hitlerçi quldur dəstələrinə qarşı mərdliklə vuruşurdu. Estoniyada olarkən Ə.Qulubəyov ikinci dəfə yaralanır. On bir qəlpə gənc əsgərin başını zədələyir. Yol-daşları onu tibb məntəqəsini çatdırırcən Ədhəmin yaşamaq şansı demək olar ki, yox idi. Lakin həkimlər əsl möcüze nümayiş etdirilər. Meşənin içinde salınmış çadırda onlar nadir bir cərrahiyə əməliyyatı apardılar. Beləliklə, həkimlər gənci ikinci dəfə həyata qaytarırlar. Düzdür, Ə.Qulubəyov hospitali tərk edənə kimi bir neçə ay müalicə almış oldu. Yalnız bundan sonra o, Bakıya qayıda bildi. Bu əhvalat Qələbə ərefəsində baş vermişdi.

Müharibə qurtarandan sonra Ə.Qulubəyov Moskvada Kine-matoqrafiya İnstitutunun ssenari fakültəsini bitirir və təqaüdə çı-xana kimi «Azərbaycanfilm» kinostudiyasında işləyir. O, «Görüş» (N.Mustafayeva ilə birgə), «Dərviş Parisi partladır» bədii, bir çox sonəndlə və cizgi filmlərinə ssenari yazar. Ədhəm müəllim 50-dən artıq bədii filmin redaktoru olmuşdur.

«Kaspiyes» qəzetiinin müxbirinin «Müharibədə qorxu hissini keçirmisinizmi?» sualına Ə.Qulubəyov belə cavab vermişdir: «Əlbəttə, düşmən bombardmançı təyyarələri bütün cəbhə boyu hücumu keçəndə, hava partlayışlardan tüstüyə bürünəndə, ətrafi güllə viyiltürünün, top ateşlərinin, bomba partlayışlarının səsi

başına götürəndə çox qorxulu mənzəre yaranır. Artıq iki addım-lığında heç nə görmüsən, heç nə eşitmirsən. Yalnız bir neçə gün keçəndən sonra məsələnin ne yerdə olduğunu dərk edirsən, qor-xu hissi də birdəfəlik yox olub gedir. Bunu cəbhəçilərin hamısı keçirib. Yalnız yoldaşlıq hissi cəsareti sənə qaytarır. Bu hissi men öz həyatında cəbhədə keçirmişəm. Orada təhlükə yaranan-da heç kim qaçıb gizlənmir, hər bir kəs böyük Qələbə namine canından belə keçməyə hazır olduğunu nümayiş etdirirdi. Və hər bir əsgər bilirdi ki, yanındakı yoldaşı da məhz belə hərəkət edə-cək. Biz cəbhədə əsas istiqamətdə ən vacib işi gördüyüümüz özümüzü xoşbəxt hesab edirdik».

Ə.Qulubəyov «Sovet Azərbaycanının kinosu», «Kinoiskus-stvo Azerbaydjana» və «Kino Sovetskoqo Azerbaydjana» (M.Qurbanovla birge) kitablarının müəllifidir.

Ümumiyyətlə, Bakı kinostudiyanın 40 nəfərdən çox yaradıcı işçisi mü-haribədə iştirak etmiş, onların bir his-səsi – kinooperatorlardan C.İsmixa-nov, **Boris Pumpyanski**, rəssam M.Maqomayev, fotoqraf L.Şverts və başqaları cəbhədə həlak olmuş, digər sənətkarlarımızdan T. Tağızadə, Ə. İbrahimov, Ş.Mahmudbəyov, V.Konya-gin, Ə.Musayev, M.Rəfiyev, A.Kəri-mov, S.Bədəlov, Ə.Həsənov, A.Hü-seynov, Ə.Məmmədov, V.Savin, F.Dadaşov, V.Dudiyev və yu-xarıda haqlarında söhbət açdığını kino işçiləri Vətən qarşısında hərbi borclarını şərəflə yerinə yetirib, öz sevimli peşələrinə qayıtmışlar. Sənədlə kino ustalarından Muxtar Dadaşov həm arxa cəbhədə, həm də faşist işgalçılardan azad edilmiş rayonlar-



Boris Pumpyanski

da, Niyazi Bədəlov isə arxa cəbhədə hərbi illərin kino salnaməsini yaratmışlar.

Bakı kinostudiyasının ən yaxşı kinooperatorlarından B.Pumpyanski əlində kinokamera hələk olmuş və Çexoslovakiyada dəfn edilmişdir. Onun adı Moskvada kino evinin Memorial lövhəsinə yazılmışdır.



Camal Ismixanov

Azərbaycanın ilk kinooperatoru **Camal Ismixanov** da cəbhədən qayıtmamış, itkin düşmüştür. O, mühəribədən əvvəl Azərbaycan Dövlət Tibb İnstitutunda iki il oxumuş, varlı ailədən olduğu üçün ali məktəbdən qovulmuşdur. Kinoya olan maraq onu bu dəfə Leningrada aparıb çıxartmış, o, Kino Mühəndisləri İnstitutunu müvəffeqiyətələ bitirmişdir.

C.Ismixanov Bakı kinostudiyasında kinooperator assistenti, kinooperator işləmişdir. O, «Raport veririk», «Traxoma», «Cəfər Cabbarlinin dəfnii», «Qanköçürmə», «Ordenli Azərbaycan», «İyirminci bahar» sənədli və elmi-kütləvi, «Hazır ol» bədii filmlərini çəkmüşdir.

Kinostudiyanın kinomexaniki **Vasili Lozov** mühəribənin bütün ağır yollarından keçmiş, əvvəlcə 1939-1940-ci illər Sovet – Finlandiya mühəribəsində iştirak etmiş, Böyük Vətən mühəribəsi başlanandan sonra, 1942-ci ilin avqust ayından döyüşən cəbhədə olmuşdur.



Vasili Lozov

V.Lozov Ukraynanın Dnepropetrovsk vilayətinin Borodayevka rayonunda gedən döyüşlərdə fərqlənmiş, düşmənin Dnepr çayıni keçməsinə imkan verməmiş, əksinə öz dəstəsi ilə çayı keçib faşistlərin mövqə tutduqları sahile çıxmış və hitlerçilərin əks hücumunun qarşısını 24 dəfə almışdır. Yaralanmasına baxmayaraq geri çəkiləməmiş, ordumuzun düşmən üzərinə hücumuna şərait yaratmışdır. 1943-cü ildə ona Sovet İttifaqı Qehrəmanı adı verilmişdir. 1945-ci ilin sonunda əsgərlərdən terxis olunan qvardiya böyük serjantı V.Lozov Bakıya qayıtmış və burada yaşayıb işləmişdir.

Görkəmli Azərbaycan bəstəkarı və ictimai xadimi Müslüm Maqomayevin oğlu **Məhəmməd Maqomayev** mühəribə başlanana qədər Bakı kinostudiyasında rəssam işləyirdi. O, bir neçə sənədli filmdə texniki mültiplikasiyadan istifadə etmiş, 1935-ci ildə istehsal olunan ilk Azərbaycan cizgi filminin – «Abbasın bədbəxtliyi» filminin rəssamlarından biri olmuşdur.



M.Maqomayev Bakıda fortepiano **Məhəmməd Maqomayev** sinfi üzrə konservatoriyanı, eyni zamanda rəssamlıq məktəbini bitirmişdir. Məhəmməd bir musiqiçi kimi konsertlər verir, Bakıda, Qroznıda, Nalçikdə göstərilən tamaşalara dekorasiyalar hazırlayırdı. Onu tanıyan adamlar deyirdilər ki, Məhəmmədin böyük istədiyi var, o, həm musiqiçidir, həm də kino və teatr rəssamıdır. Hər üç sahədə uğurla çalışır.

M.Maqomayev kinematoqrafla ciddi məşgul olurdu. Bir neçə filme bədii tərtibat vermiş, özü də filmlərdən birində çəkilmişdir.

Böyük Vətən müharibəsi başlanandan sonra o, könüllü olaraq cəbhəyə getmiş, keşfiyyatçı olmuşdur, bir sırə mühüm əməliyyatlarda iştirak etmişdir. Gənc döyüşçü Bakıya, ailəsinə göndərdiyi məktubda yazdı: «Mənim əzizlərim, işimiz heç də asan deyil. Lakin bu zir-zibili döymüşük və döyəcəyik. Və qalib gələcəyik. Hitler ordusu bizim gözümüz önündə dəyişir. Əvvəlcə seçmə boynuoğunlar görünürdü, indi isə tez-tez yaşı əsgərlərlə rastlaşıraq... Artilleriya vasitesilə vuruşmaqdə pərgardırlar. Süngü hücumundan oddan qorxan kimi qorxurlar... Aramızda indi naşılıqlandan həlak olan azdır, müharibədə vuruşmağı beş barmağımız kimi öyrənmişik...»

Yaxşı döyüdüyünə, nümunəvi xidmət göstərdiyinə və komandanlığın əmrlərini vaxtında vəfovqələdə hadisəsiz yerinə yetirdiyinə görə 1943-cü ilin əvvellərində ona qısamüddətli məzuniyyət verilir. Məhəmməd Bakıya gəlir, doğmaları ilə görüşür.

Faktın özü maraqlıdır. Çünkü belə məzuniyyət əsgərlərə nadir hallarda verilirdi, özü də ağır yaralanandan sonra. Məhəmməd isə məzuniyyəti bacarıqla vuruşduğuna, tapşırığı yerinə yetirərkən ığidlik göstərdiyinə görə almışdı.

M.Maqomayev döyüşən ordu sıralarında Berlinə qədər gedib çıxır. O, II dərəcəli Vətən müharibəsi ordeninə layiq görülür. Keşfiyyatçı – kinematoqrafçı M.Maqomayev 29 yaşında Qələbəyə on gün qalmış ağır döyüşlərin birində yaralı yoldasını xilas edərken həlak olur.

Keçmiş böyük serjant K.Malenovun xatirələrində: «Mən Məhəmmədle hələ Kubanda, müdafiə mövqeyində durduğumuz vaxt tanış olmuşdum. Yaş fərqimiz olmasına baxmayaraq möhkəm dostlaşmışdım. Məhəmməd məndən doqquz yaş böyük idi. Biz ikimiz də Bakıdan idik. O, çox xeyirxah, şən insan idi. Mü-

haribədə belələrini sevir və hörmət edirlər.

O, vuruşmağı bacarırdı. Həlak olandan sonra hesablaşdı ki, Məhəmməd Ali Baş komandan tərəfindən otuzdan artıq təşkük almışdır».

SSRİ xalq artisti, bəstəkar və müğənni Müslüm Maqomayev müsahibələrinin birində demişdir: «Mən 1972-ci ildə ilk dəfə Xoynadaki qəbristanlıqda oldum. Oradan atamın qəbrindən mücrübə torpaq getirdim. Əmim Camalla gedib, gətirdiyim torpağı babam Maqomayevin qəbrinin torpağına qarışdırıq...»

Kino işçiləri kino və teatr rəssamı Məhəmməd Müslüm oğlu Maqomayevin əziz xatirəsini həmişə yad edirlər.

Azərbaycan sənədli kinosunun yaradıcılarından biri, ümumiyyətlə milli kinematoqrafiyanın inkişafında böyük xidmətləri olmuş, respublikanın xalq artisti, Azərbaycanın Dövlət mükafatı laureati, kinorejissor və kinooperatör **Muxtar Da-dəşovun** arxivində SSRİ Kinematoqrafcılar İttifaqı rehbərliyinin göndərdiyi bir telegram saxlanılır. Telegramda yazılmışdır: «Biz, sənədli kinonun görkəmlili ustası, alovlu və istedadlı bir sənətkar kimi Sizin Böyük Vətən müharibəsi və ondan sonrakı illərdəki yaradıcılığınızı yüksək qiymət veririk. S.Gerasimov, G.Asatiani, M.Kayumov, L.Kulicanov».

Böyük Vətən müharibəsi başlanan ilk gündən kinooperatör M.Dadaşov kinoaparatlə neft mədənlərinə, zavod və fabriklərə gedir, gecəni gündüzə qataraq işleyən əmək adamlarını, Bakının ətrafında düşmən tanklarının hücumunun karşısını almaq üçün müdafiə-istehkamlarının qurulmasını, cəbhəni neft və başqa



*Muxtar Dadashev*

məhsullarla təmin edən şəhərin havadan və dənizdən qəhrəman-casına müdafiə olunmasını lətə alır və bu xronikal lentlər montaj olunub ekranlarda operativ nümayiş etdirilirdi.

1942-ci ilin sentyabrında hitlerçilər Bakını tutmağa hazırlaşırlar. Hitler deyirdi: «Mən Bakını tutmalıyam. Bakı neft deməkdir. Neft müharibənin damarlarında axan qandır». Amma faşistlərin arzuları ürkəklərində qaldı. Bakı nefti Hitler faşizmi üzərində öz müqəddəs və həllədici rolunu oynadı.

M.Dadaşov 1943-cü ildə «Bakı döyüşür» sənədli filmini çəkir. Onun müharibə günlərində lətə aldığı bu və digər hadisələr, o cümlədən böyük Üzeyiri, gözəl şairimiz Səməd Vurğunu, kimyaçı alim Y.Məmmədəliyevi, tanınmış neftçilərdən Gülbala Əliyevi, Ağa Nemətullani, Rüstəm Rüstəmovu və başqalarını eks etdirən kadrılar da filmə daxil edilir.

Faşizm üzərində qələbənin 40 illiyi münasibətilə istedadlı sənətkar müharibə illərində çəkdiyi epizod və kadrlardan əstəlikla istifadə edərək, ister tarixi, isterse də sənət baxımından çox qiymətli «Bakı - 42» sənədli filmini yaratdı. On ildən sonra içtimai baxış zamanı müharibə veteranları filmin bütün dövrlər üçün əhəmiyyətli olduğunu qeyd etdilər və ekran əsərinə yüksək qiymət verdilər.

Filmin başlangıcında rus şairi V.Mayakovskinin Bakı nefti haqqında yazdığı şerdən bir parçanın və görkəmli sərkərdə K.Jukovun «Sovet qırıcı teyyarələri, sovet tankları faşist Almaniyasının səmasına və torpağına Bakı benzininin vasitəsilə hücumu keçidilər» sözlərinin səsləndirilməsi filmin təsir qüvvəsini qatqat artırmışdır.

1974-cü ildə rejissor M.Dadaşov «Bakıda küləklər əsir» bədii filmində quruluş verir. Bu filmdə o, ekranda xalqımızın müharibə illərində arxa və ön cəbhədə göstərdiyi hünəri, casusların

ifşa edilməsində qəhrəman çekistlərin ayıq-sayıqlığını, onların cəsarətli əməliyyatları nəticəsində Bakının neft mədənlərinin partladılın göye sovrulmasının qarşısının alınmasını ekranda canlandırırırdı.

Gelin bir daha 60 il əvvələ, müharibə illərinə qayıdaq. 1943-cü ildə faşist işgalçılari Mineralniye – Vodi şəhərindən qovulub çıxarılanda, döyüşçülərimizin ardınca hitlerçilərin vəhşi cinayətlərini tədqiq edən sovet komissiyasının üzvləri də şəhərə daxil oldular. Komissiyaya tanınmış rus yazıçısı A.N.Tolstoy rehbərlik edirdi. Azərbaycanlı kinooperator Muxtar Dadaşov və operator köməkçisi

*İsmayıllı Əfəndiyev*  
İsmayıllı Əfəndiyev  
camina göndərilmişdilər.

M.Dadaşov «Bakı» qəzetində dərc etdirdiyi «Keçmişə və gələcəyə nəzər salarkən» məqaləsində yazmışdı: «Bir görüş xatirimə əbədi həkk olunmuşdur. 1943-cü ilin yazında hələ gənc operator ikən mən Mineralniye-Vodi rayonunda, Stavropol vilayətinin digər şəhərlərində işgalçılara Qafqazda müvəqqəti aqalıq etdikləri günlərdə törendikləri cinayətlərin nişanələrini lətə çəkirdim. Partladılmış körpülər, su nasosları, yerlə-yeksan olmuş evlər, parklar və vadilər, dağdırılmış abidələr – bütün bunlar vəhşilərin torpağı yandırıb küle döndərmək taktikasının əlamətləri idi. Mən burada cəsədlər, xüsusiət uşaqların, qadınların, qocaların cəsədləri doldurulmuş xəndəkləri gördüm. Onlarca xəndək, yüz minlərlə cəsəd... Həmin qorxunc mənzərələr indi də gözlərimin qarşısındadır.

Bir dəfə A.N.Tolstoy mənə yaxınlaşdı. O vaxtlar görkəmli



yazıcı faşistlerin vəhşiliklərinin tədqiqi ilə məşğul olan fəvqələdə komissiyaya başçılıq edirdi.

— Çək, oğul, çək, — deyə böyük yazılıçı mənə müraciətlə dedi;  
— Vaxt keçəcək, sənin səssiz kadrların dile gələcək və faşizmə qarşı ittihama çevriləcəkdir...


İndi «akselerasiya» sözü dəbdədir. Amma mənə elə gelir ki, uşaqlar o günlərdə olduğu kimi, heç vaxt erkən yaşa dolmamışlar (çox təessüf ki, həmin hadisə Qarabağ müharibəsində təkrar olundu — A.K.). Müharibənin ağlaşımaz ağırlığı yeniyetmələrin zəif ciyinlərinə düşmüdü. Onlar 10-15 saat dəzgah arxasında dayanırdılar. Arxada işləyən qadınlardan mənəvi və fiziki qüvvələrin heyranedici ehtiyatı meydana çıxmışdı. Onlar mərmilər, tanklar, təyyarələr hazırlayırlar, donorlar kimi qan verir və cəbhəyə bağlamalar göndərirdilər. Bütün bunları mən o illərdə Bakıda — ordumuzun cəbbəxanasına çevrilən şəhərimizdə görür və ləntə çəkirdim. Buruqlarda ərlərini əvəz edən neftçi qadınları, maşınqayırma zavodlarının sexlərində taqətdən düşənədək işləyən, lakin geri çəkilməyən ariq yeniyetmələri çəkirdim...»

İndi də qayıdaq A.Tolstoyun M.Dadaşovla olan söhbətinə. A.Tolstoy demişdi ki, vaxt keçəcək, sənin səssiz kadrların dile gələcək və faşizmə qarşı ittihama çevriləcəkdir. Sonra da sözünə davam edib belə bir fikir söyləmişdi: «Bu sənədlər komissiya, tarix, gələcək nəsillərimizə lazımlaşacaq. Adamlar sizə minnədarlıq edəcəklər. Cinayətkarları isə biz mütləq tapacaq və xalq qarşısında mühakime edəcəyik».

Bu, belə də oldu. Sonralar Nürenberq prosesində həmin kinoxronikadan kadrlar da nümayiş etdirildi. Bu kino materiallarının Bakı kinostudiyasında istehsal olunan «Ordenli Azərbaycan» kinojurnalında və «Almanların Şimali Qafqazda vəhşilikləri» xüsusi buraxılışında istifadə olundu. Həmin xronikal




Bakı kinostudiyasının köhnə binasının ümumi görünüşü



Bakı kinostudiyasının həyətində yeni filmin çəkilişi, 1942-ci il.




"Ordenli Azərbaycan" kinojurnalı, №34-35, dekabr 1941-ci il.



"Vətən uğrunda Stalin uğrunda!" xüsusi buraxılışı, iyun 1941-ci il



"Ordenli Azərbaycan" kinojurnalı, №30-31, 1942. Kinoxronika.







“Biz Bakını müdafiə edirik” filminin çəkilişində. 1942-ci il



Operator M.Mustafayev (solda) və oper. asis. A.Z.Ələkbərov (sağda)  
Tuapse'də. 1942-ci il.




“Bakı-42” filmindən kadr.



“Xəzər dənizçiləri” filmindən kadr.

Bakı müəssisələrində cəbhə üçün gecə və gündüz müxtəlif növ silahlar və döyüş surəti hazırlanırdı.

Şəkildə: kinoxronika.



"Sovet pəhləvanı" filminin çeklisiндə. 1942-ci il



İncəsənət xadimləri cəbhə bölgəsində. 1942-ci il.



Bülbül və Sovet İttifaqı Qəhrəmanı İ.Məmmədov. 1943-cü il



"Sualtı qayıq," t-9 filminin çəkilişində. 1943-cü il




Kinostudiyanın əməkdaşı M.Babayev rentgen fotoplastinkalarını hazırlayarkən.

НКЗ Азербайджанской ССР  
Госуд. научно-исслед. Рентгено-Радиологический Институт.  
гор. Баку Пр. Кирова, 8


**ФОТО ПЛАСТИНКИ**  
(Рентгеновские)  
**ОРТОХРОМ**  
(на пищевой желатине)  
Открывать при красном свете.

<u>10 штук</u>	<u>Разм. 13×18</u>
<u>Эмульсия № 7</u>	<u>Выпуск 10/II-43</u>
<u>Чувств по Х и Д около 500.</u>	<u>668</u>

Fotoplastinka qutusunun etiketi. 1943-cü il



"Xəzər dənizçiləri" filmindən kadrlar.



"Bakının işıqları" filmindən kadrlar.





“Uzaq sahillərdə” filmindən kadr.



“Əbədi qardaşlıq” filmindən kadr.

kinolentlərdən yaradılmış «Onlar qıdasdan qaşa bilməyəcəklər» sənədli filmi öz xalqının cəlladlarının işinə baxan Stavropol məhkəməsində göstərildi.

Bu əhvalati qocaman kino işçisi, jurnalist Məmməd Babayev «İnşaatçı» qəzetində çap etdirdiyi «Film ittihəm edir» məqaləsində belə nəql etmişdir: «Bir dəfə mənə qeyri-adi şəraitdə qeyri-adi kino seansında iştirak etmək nəsib oldu. Ekranda nümayiş etdirilən sənədli film tamaşaçılara dərin təsir bağışlamışdı. Xatirələr məni on səkkiz il bundan əvvəl olmuş bir məhkəmə prosesinə qaytarıdı...»

1966-ci ilin fevralında elə həmin Mineralniye – Vodı şəhərində, aeroflotun klubunda Şimali Qafqaz hərbi dairəsinin hərbi tribunalı bu şəhərdən olub düşmən tərəfə keçmiş, ona xidmət etmiş, sonradan ölkənin müxtəlisif güşələrində qəcib gizlənmiş altı nəfər vətən xainini mühakimə etmişdir. Bu canilər dinc əhalinin kütləvi qırığında iştirak etmiş, partiya və komsomol fəallarını faşist cəlladlarının pəncəsinə vermiş, ağır yaralı sovet əsgərləri ilə vəhşicəsinə rəftar etmiş, hətta mührəbəydək onlara qapıbir qoşuş olan adamları, öz keçmiş dost və tanışlarını satmışlar.

Məhkəmə prosesində əsas hərbi canilərin – vəhşiliklər törətmış hitlerçilərin adları çəkilmişdir. Təəssüf ki, məhkumular kürsüsündə onların yeri boş qalmışdı, çünkü çoxu ədalət məhkəməsinin qorxusundan indi də Qərb ölkələrində gizlənlər.

Məhkəmə iclaslarının birində məhkəmə heyəti səhnədən salona keçdi, səhnənin ekranında azərbaycanlı rejissor M.Dadaşovun yuxarıda adı çəkilən filmi göstərildi. Mən dəmir barmaqlıq arxasında bir-birilərə qıslıqla oturmuş və qəşqabaqla, onların cinayetlərini göstərən kadrlara baxan məhbəuslara nəzər saldım. Budur, dəhşətli ah-nalə, cərgələnmiş meyitlər, uşaqlarını sinəsinə sixmiş qadın cəsədləri... Salondakı tamaşaçılardan gözlərindən

gildir-gildir axan yaşları hiss etmir, buradaca dəmir barmaqlıq arxasında oturmuş canilərə nifretlə baxır, lənetlər yağıdırırdılar.

Salonda işiq yananda məhkəmə heyəti yenidən səhnəyə keçdi və sədərlik edən mühakimə olunanlara müraciətə:

– Siz hitlerçilərə xidmət zamanı törendiyiniz əməllerin nəticəsini gördünüz mü? – deyə soruşdu: – Özünüüz müqəssir bilirsinizmi?

– Bəli, – deyə onlar yavaş səsle dilləndilər.

Ədalət zəfər çalıdı, cinayətkarlar layiqli cəzalarını aldilar. Bu işdə kinematoqrafiya işçiləri az rol oynamadılar».

Kino ustası M.Dadaşovun insanları dostluğa, birliyə səsləyən, xalqımızın istər mühəribə illərində, istərsə də sonrakı dövrlərdə əldə etdiyi nailiyyətlərdən bəhs edən «Əbədi qardaş» tammetrajlı sənədli filmdə nadir kadrlar, sənətkarlıqla çəkilmiş epizodlar çoxdur. Onlardan biri də cəbhə dostları – azərbaycanlı Məmməd Məmmədovla rus qadını P.Xovanskayanın 20 ildən sonra Lvovdakı görüşlərini əks etdirən səhnədir. Bu səhnəyə həyecansız baxmaq olmur, tamaşaçıya güclü təsir bağışlayır, heç kəsi laqeyd qoymur. Bu səhnə bitkin bir hekayətə çevrilir.

...Mühəribə zamanı döyüşlərin birində ağır yaralanmış azərbaycanlı balasını odun-alovun içindən çıxaran rus qızı onu faşistlərdən gizlədir, qulluq edib sağaldır. Məmməd yenidən cəbhəyə qayıtsa da, bu əhvalatdan uzun illər ötbü keçəsə də o, tənimadiği qızın yaxşılığını heç vaxt unutmur.

Filmin yaradıcı qrupu Lvova gedərkən mühəribə veteranını da özləri ile aparırlar. Lakin P.Xovanskayanın Lvovda, evinin arxa tərəfində durub rejissorun çekiliş üçün işaretini gözləyən Məmmədin gəlisiindən xəbəri olmur. Mühəribənin ağır günləri ni görmüş, çətin sınqlardan çıxmış iki sadə insanların qəfləti görü-

şü o qədər təbii, o qədər canlı çəkilmişdir ki, bir anlığa ekranı unudursan, istər-istəməz bu təsirli hadisənin bilavasitə iştirakçısına çevirilirsən, həyat haqqında, insaniyyətlik haqqında düşüncələrə dalırsan.

M.Dadaşovun «Respublikam haqqında həqiqət» rəngli sənədli filmində mühəribə veteranları P.Xovanskaya və M.Məmmədovun Füzuli rayonunun Horadız kəndində ikinci görüşlərini əks etdirən kino kadrlar yeni formada, orijinal şəkildə işlənmişdir.

Bir var mühəribəni kitablardan, filmlərdən öyrənəsən, ekran da görəsən, bir də var ki, mühəribənin ağırlıqlarını, məhrumiyətlərini, ağrı-acısını öz üzərində hiss edəsən, onun içində olan.



Niyazi Bədəlov

Böyük Vətən mühəribəsi illərində sənədli kino ustası, kinorejissor Niyazi Bədəlov öz həmkarları ilə birgə faşizm üzərində qələbənin qazanılmasında mühüm rolü olan qəhrəman Bakı haqqında kinosüjetlər çəkirdi. Səhər çəkilən süjetlər tacili aşkarlanıb montaj olunur, kinojurnalda daxil edilib axşam kinoteatrların ekranlarına buraxılırdı.

N.Bədəlovin xatirələrində: «O günləri heç unutmaqmı olar? Mühəribə başlanan ilk gündən hər şey, o cümlədən kino hərbi qanunlara tabe etdirildi. O vaxt dəmir qayda-qanun var idi. Böyük imkanları olan kinematoqrafiya hökumətin elində güclü ideoloji təbliğat vasitəsi idi. Ona görə də incəsənetin bu sahəsinə diqqət bir az da artırıldı.

Kino işçilərimiz ayrı-ayrı qruplara bölündü. Onların sorağı az

bir zamanda döyüş meydanlarından, arxa cəbhədən gelməyə başladı. O zaman bütün dünyanın gözü Bakıda idi. Həm sovet hökumətinin rəhbərləri, həm de Hitler Bakı neftinin müharibədə oynadığı həlledici rolü əla bilirdilər. Başa düşürdülər ki, Bakı nefti kimin əlinədirse qələbə də onundur. Bax, buna görə də Bakı xüsusi müdafiə olunurdu. Bakının səması müharibə illərində möhkəm qorunurdu».

Müharibə başlananda N.Bədəlov Moskvada idı. Kinorejissor Y.Rayzmanın yanında təcrübə keçirdi. Y.Rayzman «Maşenka» bədii filmini çəkirdi. Niyazi məşqlərdə iştirak edirdi. Hər gün çəkilişlərdə olurdu. Hər dəfə də çəkiliş meydançasına gələndə xəyallar aləminə qapılar, özünü Bakıda çəkiliş meydançasında, kinoaparat arxasında durub film çəkən görərdi.

1941-ci il iyünün 22-də sübh tezdən xəbər verildi ki, faşist Almaniyası ölkəmizə qəflətən hücum edib, sovet xalqlarına qarşı elan olunmamış müharibəyə başlayıb. Həmin gün bir neçə yoldaş birlikdə hərbi komissarlıqla gəldilər. Burada adam əlinən tərəpnemək olmurdu. Cəbhəyə getmək istəyənlərin sayı-hesabı yox idi. Komissarlıqda biləndə ki, gənc rejissor Bakıdan gəlib, cavabları çox qisa oldu: «Qayıdın Bakıya!»

N.Bədəlov evə qayıdı. Amma bir qədər gec. Çünkü Moskvada xalq könüllü qoşun dəstələrinə yazılmışdı. Cavan rejissorlar, aktyorlar, ssenaristlər səngər qazır, yandırıcı bombaları söndürməyi öyrənir, gecələr damlarda növbə ilə keşik çəkirdilər. O dövrde, yəni 1941-ci ildə «Mosfilm» kinostudiyasının necə bombalandığını N.Bədəlov öz gözləri ilə görüb. Hətta bir gün kinostudiya ilə Moskva çayı arasında Niyazi və yoldaşları növbə çəkərkən yaxınlıqda mərmi partladı. Elə bil bir lay torpağı yerdən sovurub onların üstünə tökdülər. Niyazi kontuziya aldı, quşlaqları tutuldu. Bir ay xəstəxanada yatdı. Yalnız bundan sonra

Bakıya qayıdı. Bakıya qayıdan kimi tezliklə işə başladı. Bir tərəfdən H.Seyidzadə ilə birgə «Sovqat» bədii filmini, digər tərəfdən isə kinojurnal üçün süjetlər çəkirdi.

Bakı kinostudiyasında yaradıcı heyət qarşısında belə bir vəzifə qoyulmuşdu: neft Bakısinin müharibədə iştirakını ekran və sitəsilə açıb göstərmək. O vaxt televiziya yox idi. Çekilmiş xronika operativ şəkildə kinoteatrlardada nümayiş etdirilirdi. Bu kinosüjetlərdə əsgərlərin cəbhəyə yola düşməsindən, şəhər və kənd əməkçilərinin arxa cəbhədə gecə-gündüz çalışmalarından, neft mədənlərinin necə işləmələrindən, cəbhəyə yanacaq göndərilməsindən danışılırdı. Elə hallar olurdu ki, neftçilər iki növbə işləyəndən sonra cəbhəyə yollanırdılar. Mədənlərdə qalanlar isə günlərlə iş başında durub çoxlu neft çıxarmaq üçün qüvvələri tükənənə qədər işləyirdilər. Hami başa düşürdü ki, müharibədə qalib gəlmək üçün texnikadan çox şey asılıdır. Texnikanı hərəkətə getirən isə benzindir.

«Bir dəfə, 1942-ci ildə xidməti işlə əlaqədar Daşkəndə gedəsi olduq. Krasnovodska qədər gəmi ilə getdi, sonra qatarla. Səfər zamanı neftin cəbhəyə necə yola salındığını görəndə gözlərimə inanmadım. Yanacaq dolu çənleri və dəmiryol sistemlərini troslarla kiçik gəmilərə bərkitmışdilar. Zəncir kimi bir-birinə bağlanmış çənleri və sistemləri dalğalar top kimi atıb tuturdı. Adama elə gəlirdi ki, bu dəqiqə gəmilər də, çənler də suya qərq olacaq, ağır zəhmət bahasına əldə edilmiş min tonlarla neft dənizə tökülecek. Belə bir çətin şəraitdə cəbhə benzinqə təmin olunurdu. Bütün bu gördükərimi sonradan kağıza köçürdüm. «Kirov Azərbaycanda» sənədlə filmini çəkəndə gördükərim, qələmə alıqlarım karıma gəldi...»

Kinorejissor N.Bədəlov reportaj hazırlamaq üçün hərbi sursat hazırlayan Bakı zavodlarından birinə getmişdi. Sexlər yarıqa-

ranlıq idi. Adamların üz-gözündən yorğunluq töküldü. Hiss olunurdu ki, yuxusuzdurlar. Sexləri başına götürən uğultunun səsindən qulaqlar tutulurdu. Bu mənzərəni seyr edəndə Niyazi müəllim fikirləşirdi ki, görəsən adamlar hər gün dəzgah arxasında ən azı on iki saat necə işləyirlər.

Birdən N.Bədəlovun gözü dəzgah arxasında durmuş qızı saatdı. Dabanlarını yuxarı qaldırmışdı ki, boyu dəzgaha çatsın. Yayılığının altından hörükleri görünürdü bu nərmənəzlik qızın. Yaşı on üç olar, ya olmazdı. Dəzgahda yonduğu detalı əlində güclə saxlayırdı. Doğrusu bu mənzərə rejissora çox təsir etmişdi. Axı, bu incə, məsum baxışlı qızın dəzgah dalında duran vaxtı deyildi. Bir tərəfdən de N.Bədəlov fikirləşdi ki, yeniyetmələr zavodlarda, fabriklərdə cəbhəyə yollanmış atalarının, babalarının əvezinə işləyirdilər. Başa düşürdülər ki, düşmənə qalib gəlmək üçün hamı ayağa qalxmalıdır. Hərə öz sahəsində çalışmalıdır, kimin əlindən nə gəlirse onu da yerinə yetirməlidir. Müharibə dövründə kinematoqraçılarımız, o cümlədən N.Bədəlov belə hadisələrlə çox rastlaşmışdı. O vaxtlar istehsalatda ağır işlər qadınların, uşaqların üzərinə düşmüştü. Hamının fikri bir idi: cəbhəyə kömək etmək, əsgərlərimizi texnika ilə, benzinlə, pal-paltarla təmin etmək, «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarı böyüklerin də, kiçiklərin də həyat amalına çevrilmişdi. Faşizm üzərində zəfər çalacağımıza tükənməz inam var idi bizdə, Qələbəyə hamı inanırı. Müharibə illərində Bakıya bircə dənə də bomba düşməmişdi. Ancaq Bakı müharibənin bütün ağrı-acısını dadmışdı, hər cür çətinliyi qəhrəmancasına sinə gərmişdi. Müharibənin ilk günlərdən işğal olunmuş torpaqlardan şəhərimizə pənah gətirmiş minlərlə adamın qayığını Bakı öz üzərinə götürmüşdü. Onların arasında ruslar da var idi, ukraynalılar da, belaruslar da. Eşalonu eşalon ardınca qəbul edən Bakı

yüz minlərlə adama çörək, paltar, qəlbini hərəketini verirdi, tibbi yardım göstərirdi.

Rejissor N.Bədəlovun rəhbərlik etdiyi çəkiliş qrupu hər gün saatlarla Bakı limanında vaxt keçirirdi. Gəmi gələndə limanda adam əlindən torpənmək olmurdu. Aləm bir-birinə dəyirdi. Ağız deyəni qulaq eşitmirdi. Niyazi müəllim deyirdi ki, anaların göz yaşları indi də gözlərim ömündən çəkilmir, valideynlərini itirmiş uşaqların ağlaşması hələ də qulaqlarında səslənir. Bütün bunları biz lentə alırdıq, tarix üçün, gələcək nesillər üçün.



Mirza Rəfiyev

Quraşdırma çəkilişlər rəssamı Mirza Rəfiyev 1937-ci ildə işlə bağlı ilk dəfə kinostudiyanın darvazasından içəri girəndə cəmisi 14 yaşı vardi. O vaxt kinostudiya Hökumət evinin qarşısında yerləşirdi. Darısqallıq olsa da, kinostudiyanın içərisi arı pətəyini xatırladırdı. Pasportu olmadığı üçün Mirzəni rəsmi işə götürə bilməzdilər. Ona görə də kinostudiya rəhbərliyinin razılığı ilə bir neçə il müxtəlif sexlərdə – qrim, butafon, quraşdırma çəkilişləri sexlərində, çəkiliş qruplarında buyruqları yerine yetirirdi.

Bu minvalla Mirza 1940-ci ilə kimi işlədi, yaşı az olsa da kinostudiyanın ab-havasına bələd oldu, həmin ildən quraşdırma çəkilişləri sexinə daimi işə qəbul olundu. Ancaq sevinci uzun sürmedi...

Böyük Vətən müharibəsinin başlanması xəbəri bütün kino işçilərini sarsıldı. O gündən insanların rahatlığı əllərindən alındı. Rusiya, Ukrayna, Belarusiya və müharibə gedən digər respublikalardan kinostudiyalar cənub rayonlarına – Zaqafqaziya və Or-

ta Asiya respublikalarına köçürülmeye başladı. Leninqraddan kinorejissor Aleksandr İvanov, kino rəssamı Yuri Şvets, Moskvadan kinorejissor Qriqori Aleksandrov, onun həyat yoldaşı, məşhur kinoaktırısa Lyubov Orlova, kinorejissor Nikolay Leşenko, kinooperator Timofey Lebeşev, aktyor Oleq Jakov, quraşdırma çəkilişləri operatoru Nikolay Renkov bir müddət Bakı kinostudiyasında işlədilər. Kinorejissor Q.Aleksandrov burada filmlər çəkmək yənəsi həm də kinostudiyanın bədii rəhbəri idi. Sonradan «Fətəli xan» bədii filmini çəkərkən kinorejissor Yefim Dzıqan kinostudiyaya bədii rəhbər teyin olundu.

Həmin dövrde kinostudiymız kino tehsili ocağını xatırladırırdı. Belə tanınmış və istedadlı sənətkarların yanında işləmək, təcrübə keçmək bizim kino işçiləri üçün əsl həyat məktəbi idi.

Bununla belə müharibənin ilk dövründə Hitler ordusunun Sovet İttifaqının içərilərinə doğru xeyli irəliləməsi Mirzəni çox narahat edirdi. O, bir neçə dəfə hərbi komissarlığında gedib ərizə ilə müraciət etsə de, «hələ gözlə» cavabını almışdı. Bundan sonra Mirzə yoldaşları ilə birgə könüllü xalq qoşun dəstəsinə yazıldı. İşdən baş açan kimi Bakının ətrafında tank hücumunun qarşısını kəsmək üçün xəndeklər qazır, sonra snayperlər kursunda məşğul olurdu. Məqsədi necə olursa-olsun cəbhəyə getmək, döyüşən ordu sıralarında faşistlərə qarşı vuruşmaq idi.

Nehayət 1943-cü ildə M.Rəfiyev istədiyinə nail olur, onu cəbhəyə yollayırlar. 20 yaşlı gəncin döyüş yolları Qafqazdan başlayıb Berlində başa çatır. Lakin Berlində qədər o, Stalinqrad uğrunda gedən qanlı döyüşlərde iştirak edir, Krim yarımadasının, Belarusiyanın, Polşanın azad olunmasında bir əsgər kimi öz hərbi borcunu yerinə yetirir. Müharibə yollarında min kilometrlərlə piyada addımlayan gənc döyüşü yaralanmasına, dəfələrlə ölümlə üz-üzə gəlməsinə baxmayaraq, Berlinin, bu fa-

şist yuvasının küçələrində mögrur-mögür addımlayanda özünü necə də xoşbəxt hesab edirdi. Axi, faşistlərin Bakını ələ keçirə bilməmələrində, «qara qızılı» – Abşeronda neft mədənlarına sahib olmaq arzularının üreklerində qalmasında Mirzənin də payı vardı.

M.Rəfiyev həmin uzaq-yaxın illəri yaxşı xatırlayır. O, deyir: «Berlinin küçələrini gezib dağdırılmış binalara baxanda bir daha özüm üçün yeqin etdim ki, faşistlər Stalinqradı (indiki Volqoqradı – A.K.) xarabalığa çevirəsələr də onu möglüb edə bilmədilər. Bu şəhər sübut etdi ki, faşizmin sonu məhz Stalinqraddan başlanır. Hələ qələbəyə çox qalsa da biz inanırdıq ki, Stalinqraddakı qələbə Berlinin möglubiyyəti ilə başa çatacaq. Biz bu inamlı bütün müharibəni keçib başa vurdug».

M.Rəfiyev 1947-ci ildə hərbi qulluqdan tərxis olunub, vətənə qayıtdıqdan sonra əynindən şinelini çıxarmamış doğma kinostudiyaya gəldi. Kadrlar şöbəsinin müdürü, keçmiş qəbeşnik, milliyyətcə erməni olan Davidbekov utanıb çəkinmədən «çox təessüb ki, yerimiz yoxdur» deyib gənc rəssamı kinostudiyanın uzaqlaşdırıldı. Lakin az müddətdən sonra kinostudiyanın, quraşdırma sexinin rəisi İ.Frolovdan telegram alı. O, Mirzağanı kinostudiyaya işləməyə dəvət edirdi.

M.Rəfiyevin quraşdırma çəkilişləri rəssamı kimi ilk müstəqil işi «Bəxtiyar» bədii filmində (1955) oldu. Bundan sonra «O olmasın, bu olsun», «Uzaq sahilərdə», «Qara Daşlar», «Səhər», «Bizim küçə», «Ögey an», «Əhməd haradadır?», «Yenilməz batalyon», «Qaraca qız», «Böyük dayaq», «Leyli və Məcnun», «İştintaq davam edir», «İnsan məskən salır», «Şir evdən getdi», «Sevil», «Şərikləi çörək», «Uşaqlığın son gecəsi» və s. filmlərdə işləmişdir.

Müharibə və kino veteranı M.Rəfiyevin sənət yolları nə qə-

dər əziyyətli və çətin olubsa da, kinematoqrafın bu maraqlı və möcüzəli sahəsinə məhəbbəti bütün əzablara və çətinliklərə qalib gəlməyə və onu daim yaşayıb yaratmağa ruhlandırmışdır.



Əli Hüseynov

1941-1945-ci illər müharibəsində öz əsgəri borcunu şərəflə yerinə yetirib doğma vətəninə qayıdan Əli Hüseynov bir müddət fotoqraf işləyir. Sonra Moskvaya gedib ÜDKİ-nin kinooperatörlüq fakültəsinə daxil olur. Gənc cəbhəçi 1954-cü ildən həyatını kinoya bağlayır. O, "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Görüş" bədii filmində (1955) operator assistenti, "Qara Daşlar"da II operator, "Aygün" (ilk televiziya bədii filmi), "Həyat öyrədir" (qisometr.), "Zirvə" ("Kimi daha çox sevirik" kinoalmanaxında), "Liftçi qız" ("Qaraca qız" kinoalmanaxında), "İstintaq davam edir", "Qanun namına" bədii filmlərində baş operator, "Mahnı qanadlarında" film-konsertində, "Mahnı bayramı", "Azərbaycan operasının 50 illiyi" sənədli televiziya, "Çobanlar", "Bacarıqlı əller", "Azərbaycan çayı", "Nəsimi" sənədli, "Çaqqlal oğlu çaqqlal" çizgi filimlərində operator işləmişdir.

Ə.Hüseynov "Qədim diyarın gəncliyi", "Naxçıvan MSSR-in 50 illiyi" sənədli filmlərinin rejissor-operatoru, "Mənim iki bəşilliyim", "Naxçıvan-50", "Min bir xəzinə", "Bakı Sovet Azərbaycanının paytaxtıdır" sənədli filmlərinin rejissoru olmuşdur.

Kinooperator Ə.Hüseynov 65 yaşında vəfat etmişdir.

Bakıda gənclər arasında fotoqrafiya ilə məşğul olmaq, şəkil çəkmək həmişə dəbdə olub. Yunus Muradov da həle 30-cu illərdə fotoqrafiya ilə maraqlananda ona elə gelirdi ki, bu ötəri bir

həvəsdir. Lakin sonralar peşəkar fotoqraf kimi fəaliyyət göstərəndə ona məsləhət görürler ki, Bakı kionstudiyasına getsin, bu peşə ilə bağlı ona orada iş tapılarsın. Düzdür onu kinostudiya qəbul elədilər, amma fotoqraf yox, mexanik vəzifəsinə. Kinostudiya rəhbərliyi gəncdə texnikaya böyük həvəs, avadanlıqları söküb quraşdırmaq bacarığı olduğunu biləndə, 1940-ci ilde onu pylonka emalı laboratoriyasına mexanik vəzifəsinə götürür.

Y.Muradov laboratoriyyada işlərin ahəngdar getməsi üçün nəinki köhnə avadanlıqları saz saxlayır, həm de onları təkmilləşdirmek üçün müxtəlif səmərələşdirici təkliflər irəli sürür. Lakin müharibənin başlanması Yunusun planlarını alt-üst edir.

1941-ci ilin isti yay günlərinin birində onu ordu sıralarına çığırlılar. Bu vaxt gəncin 28 yaşı yenice tamam olmuşdu. O, döyüşən cəbhədə belə doğma kinostudiyanı yaddan çıxarmır, evə yazdığı məktublarda iş yoldaşlarını soruşurdu, studiyada nə işlər görüldüyü ilə maraqlanırdı. Müharibə qurtardıqdan sonra Yunus kinostudiyanın ürəyi olan laboratoriyyada yenidənqurma işləri aparacağına planlaşdırılmışdı. Lakin o, bu arzusuna çatana kimi bir neçə il ağlaşılmaz əzablara qatışacağını təsəvvürünə belə gətire bilməzdi. Hərçənd müharibə elə müharibədir. Müharibədə hər şey olur, təsəvvürünə gətirmədiyin hadisələr de.

Y.Muradov Kerç boğazında gedən qanlı döyuşlər zamanı yaralanıb huşunu itirir. Ayılıb gözünü açanda döyuş yoldaşları ilə birgə alman əsgərləri əhatəsində olduğunu görür. Sən demə satqınlıq nəticəsində faşistlər minlərlə sovet əsgərini çox asanlıqla



Yunus Muradov

əsir götürə bilibləmiş. Bundan sonra azerbaycanlı döyüşü Yu-nus Muradovun maşəqqəli, əzab əziyyətli günləri başlayır.

Əsirlərin əksər hissəsini Polşaya, buradakı həbs düşərgələrinin birinə göndərilərlər. Həbs düşərgəsində o, teatr və kino aktrisası Leyla Bədirbəylinin atası Ağalar bəy Bədirbəyovla tanış olur. Onlar tez-tez Bakını, ailələrini yada salır, bir-birinə təsəlli verirlər.

Həbs düşərgəsindəki vəhi qanunlara tabe olmaq istəməyən bir qrup əsgər, o cümlədən Yunus əsirlikdən qaçıb qurtarmağa cəhd göstərilərlər. Lakin uğursuzluqla qurtaran bu cəhd onlara baha başa gəlir. Yenidən əzablı günler başlanır, həm də ipə-sapa yatmaynlara ikiqat işgənəcə verir, onları incidirdilər.

Bundan sonra əsirləri Almaniyaya köçürürlər. 1944-cü ildə minlərlə əsiri vaqonlara doldurub bu dəfə Çexoslovakiyaya göndərilərlər. Burada əsirləri yerbəyer edərkən Yunus bir qrup əsgərlə qaçıb meşədə gizlənməyə müvəffəq olur. Beləliklə, onlar meşədə qərar tutmuş çexlərdən ibarət partizan dəstəsinə qoşulur, müqavimət hərəkatında iştirak edirlər.

Y.Muradov Çexoslovakiyada mühəribəni başa vurub, 1945-ci ilin noyabrında doğma Bakıya, Əmircan qəsəbəsinə qayıdır. Vətəndə aile üzvləri, qohum-əqraba, dost-tanış Y.Muradovu cəbhədən qayıtmamasına nə qədər sevinirdilərse, rəsmi orqanlar onu bir o qədər soyuqqanlıqla qarşılıyırlar. O vaxt hərbi qanunlara görə əsir düşənləri satqınlarla bir cərgəyə qoyurdular. Onları yenidən həbs edib Sibire göndərir, ən yaxşı halda iş vermir, hər cür imtiyazlardan məhrum edirdilər. Y.Muradov xüsusi xidmət orqanlarının yoxlamasından keçəndən, bilərkəndən əsir düşmədiyini ayırd edəndən sonra belə onu uzun müddət incidir, iş vermək istəmirdilər.

Bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq Yunus Ba-

kıdakı Nizami adına kinoteatrda kinomexaniklər kursu təşkil edir. Bundan sonra onu yenidən Bakı kinostudiyasına işə qəbul edirlər. Kinolentlərin emalı laboratoriyasında böyük texniki rehbər vəzifəsində çalışır. 1958-ci ildə 10 nəfərdən ibarət bir qrup təşkil edib, Odessaya ümumittifaq kinematoqrafiya məktəbinə göndərir. Həmza Əhmədoğlu, Ramiz Babayev, Rafiq Kərimov, Tofiq Atakişiyev, Ziyad Babayev, Zabit Bünyadov, Rafiq Əliyev, Abdin Quliyev və başqları bu məktəbdə dəqiq aparat məxaniki ixtisasına yiyələnirlər.

Kinostudiya yeni binaya köçəndən sonra burada rəngli kinoplyonka emal edən kinoavadanlıqların qurulub işə salınması ilə məşğul olur, bununla bağlı səmərələşdirici təkliflər irəli sürürlər.

Azerbaycan Dövlət Teleradio Komitəsində "Ekran" Yaradıcılıq Birliyi təşkil olunanda Yunus Muradov səs və operator sexlərinin, laboratoriyanın baş mütəxəssisi vəzifəsinə təyin olunur, 1984-cü ilde teqədə çıxana kimi burada çalışır.

Kino və müharibə veteranının oğlu kinorejissor və kinooperator Ələkbər atasının yolunu davam etdirir. O, kino sahəsində çalışır. İndiyə kimi bir sırə bədii və sənədli filmlər çəkməşdir. Y.Muradovun nəvəsi Murad bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakultəsini bitirir. Nece deyərlər, ataların yolu oğulların yoludur. Estafet möhkəm əllərdədir.

## MÜHARİBƏ DÖVRÜNÜN KİNO SALNAMƏSİ

### Bədii və sənədli filmlər, xüsusi buraxılışlar

Müharibə başlananından bir neçə gün sonra Bakı kinostudiyasında şair və yazıçılarından Səməd Vurğun, Mehdi Hüseyn, studiyanın direktoru Şəmseddin Abbasov və kinorejissor A.Beknazarovdan ibarət bir komissiya təşkil olundu. Bu komissiyanın vəzifəsi müharibə ilə bağlı məsələləri həll etməkden, faşist Almaniyanın Sovet İttifaqına qəfleti hücumunu, bütün sovet xalqı ilə birgə Azərbaycan xalqının Vətənin müdafiəsinə qalxmasını, Azərbaycanın oğul və qızlarının cəbhəyə yola salınmasını, ana və bacılarımızın zavod və fabriklərdə ata və qardaşlarının yerini tuturaq gecə və gündüz çalışmalarını, neftçilərin, kənd əməkçilərinin – bütün xalqımızın «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şəhəri altında işləmələrini əks etdirən qışametrajlı bədii və sənədli filmlərin, xüsusi buraxılışların, kinojurnalların yaradılmasına rəhbərlik etməkdən ibarət idi. Bu məqsədlə yazıçılarından S.Rəhman, İ.Qasımov, M.Cəlal, Ə.Sadiq, Ə.Məmmədxanlı, M.Rəfili, rejissorlardan M.Mikayılov, R.Təhmasib, A.Quliyev və başqalarına ssenarilərin yazılması və filmlərin çəkilişləri tapşırılır. Qışametrajlı olsalar belə bu filmlərin yaradılması müəyyən vaxt tələb edirdi. Ona görə də əsas güc kinoxronikanın üzərinə düşdü. Bu baxımdan sənədli kino ustalarının ilk işi «Ordenli Azərbaycan» kinojurnalının 20 və 21-ci nömrələri oldu. İki nömrəni birləşdirən bu xüsusi buraxılış 1941-ci ilin iyun ayında hazırlanmış, bütünlükle alman faşistlərinin SSRİ-yə hücum etməsinə və azərbaycanlı gənclərin könüllü olaraq müharibəyə getmələrinə həsr olunmuşdur.

«Vətən uğrunda, Stalin uğrunda!» süjetində ekran boyu Azərbaycanın xəritəsi görünür. Əsgərlər sərhəddə, hərbi gəmi-

ler Xəzərdə keşik çəkirler. Neft Bakı adı günlərini yaşıyır.

...Ekranda saysız-hesabsız neft mədənləri görünür. Fəhlələr işləyir, ölkəyə bol neft vermək üçün çalışırlar. Neft mədənlərini, maşınqayırmaları zavodu əvəz edir. Sonra toxuculuq kombinatının doğum evi əvəz edir.

Şəhər erkən radio xəbər verir ki, saat 4-də alman qoşunları ölkəyə basqın ediblər. Əvvəlcə evdə bir neçə nəfərin, sonra çoxlu insanların küçələrdə radioya qulaq asdıqlarını görürük. Bundan sonra ayrı-ayrı adamlar elə küçədə, neftçilər mədənlərdə iş başında çıxış edərək cəbhəyə könüllü getməyə hazırlaşdıqlarını söyləyirlər.

«Çağırış məntəqəsində» süjetində biz artıq cavanların hərbi komissarlıqlarda ərizə vermək üçün növbəyə durduqlarını, qادınların zavod və fabriklərdə kişilərin əvəzinə necə işlədiklərini görürük.

«Döyüše hazırlıq» süjetində sovet hökumətinin Hitler faşizminə qəti cavab verməyə hazır olduğu öz əksini tapmışdır. Burada Bakıda keçirilən hərbi parad nümayiş etdirilir, «Vətən uğrunda, Stalin uğrunda!» şəhəri bir daha ekranda canlanır və süjet «Aqressorun zərbəsinə üçqat zərbə ilə cavab verəcəyik» sözləri ilə başa çatır.

«Ordenli Azərbaycan» kinojurnalının 1941-ci il tarixli 24-cü nömrəsində də müharibənin əvvəlində respublikamızda baş verən hadisələr öz əksini tapmışdır.

«Hitler qadınların ən böyük düşmənidir» adlı 1-ci süjetdə Hitlerin karikaturaları bir-birini əvəz edir. Sonra müxtəlif müəssisələrdə keçirilən mitinqlər göstərilir. İnsanlar müharibəyə, faşizmə öz nifrətlərini bildirir, silaha sarılıb düşmənə layiqli cavab verməyə hazır olduğunu nümayiş etdirirlər. Ərləri, qardaşları müharibəyə getdiklərinə görə qızlarımız arxa cəbhədə iş ahən-

ginin aşağı düşməməsi üçün yük maşınlarını, avtomobiləri idarə etməyi həvəsle öyrənirlər. Qızlar ilk tibbi yardım göstərməyi məşq edirlər. Əsgər getmək üçün kişilərlə bərabər qadınlar da tibbi müayinədən keçirlər.

Mühəribə başlanandan bir neçə ay sonra Azərbaycana şad bir xəber gəldi. İsmayıllı rayonunun Basqal kəndindən olan Kamal Qasımov cəbhədə göstərdiyi ığidliyə görə Böyük Vətən mühabibəsi qəhrəmanı adını almışdır.

K.Qasımov 1938-ci ilde ordu sıralarına çağırılmışdı. 1941-ci ilde o, bir neçə döyüşü ilə Prut çayı üstündəki mühüm strateji əhəmiyyətli üç körpünü partlatmış və düşmənin sahilə çıxmاسını xeyli ləngitmişdi. Əlbəyəxa döyüşdə qəhrəmancasına həlak olmuşdur.

«Orderli Azərbaycan» kinojurnalının 24-cü nömrəsinin növbəti süjeti – «Qəhrəmanın anası» məhz xalqımızın ığid oğlu Kamal Qasımovə həsr olunmuşdur.

Ekranda təsvir olunan müxtəlif qəzetlərdə Kamal Qasımovun şücaətindən bəhs olunan yazılar dərc edilib, onun fotosəkli çap olunub. Bu xəbəri eşidən insanlar ananın görüşüne gəlirlər. Ana da, həmyeriləri də, tamaşaçılar da qəhrəman oğulla fəxr edirlər.

Növbəti – «Arxa döyüşülərindən cəbhə döyüşülərinə» kinosüjeti adından göründüyü kimi arxanın ön cəbhəyə köməyindən danışır.

Azərbaycan kinematoqrafçıları Kamal Qasımovun şücaətin-dən ruhanaraq bu el qəhrəmanına «Vətən oğlu» qısametrajlı bədii filmini həsr edirlər. Bu müdafiə – qəhrəmanlıq filminin sənari müəllifi Ə.Minski, rejissor A.Quliyev, operatoru M.Dadaşovdur. Filmdəki rolları İ.Əfəndiyev, Ə.Qurbanov, Ə.Məmmədova, Ə.Məlikov, A.Popov ifa etmişlər.

Filmin əvvelində bu sözləri oxuyuruq: «Vətənə məhəbbət ölümən güclüdür. Nə qədər ki, güc var, nə qədər ki, damarlar-da qan axır, nə qədər ki, ürək dayanmayıb, hər hansı silahla düşməni vurmaq lazımdır, - budur sovet adamlarının devizi».

Filmin sonunda ise Səməd Vurğunun sözlərinə bəstələnmiş mahnı səslənir...

Mühəribənin ilk günlərində başlayaraq SSRİ-nin bir çox kinostudiyalarında «Döyüşkən kino məcmuələri» adı altında xüsusi buraxılışlar çəkilirdi. Bu cür operativ məcmuələrə hem səhnələşdirilmiş, həm də sənədli epizodlar daxil edilirdi. Bu məcmuələri Moskvada hələ o illərə məşhur olan Kozintsev, Trauberg, Aleksandrov, Arnştam, Barnet, Gerasimov, Pudovkin, Yutkeviç, Rou kimi rejissorlar hazırlayırdı. Xüsusi buraxılışlar çox qısa olurdu. Onları hazırlayan kimi təcili olaraq nümayiş etdirmek üçün cəbhəyə göndərirdilər.

1942-ci il aprelin 18-də «Bakinskiy raboçiy» qəzetində «1 nömrəli Azərbaycan kino məcmuəsi» informasiyası dərc edilmişdi. İformasiyada deyildirdi: «Bakı kinostudiyasında ilk Azərbaycan kino məcmuəsi üzərində işə başlanılmışdır. Bu oyun bədii filmi mühəribədə vuruşan Azərbaycan xalqının oğulları haqqında söhbət açacaqdır. Məcmuə üç novelladan ibaret olacaqdır.

Birinci novella «Sovet pəhləvanı» adlanır. O Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova həsr olunmuşdur. Ssenarini Ş.Abbasov yazmışdır, rejissor M.Mikayılovdur. İsrafil Məmmədovun rolu aktyor İ.Dağıştanlıya həvalə olunmuşdur.

İkinci novella – «Bəxtiyar» arabacı əsgər Bəxtiyar Kərimovun alman keşfiyyatı dəstəsi ilə vuruşmasından danışır. Filmin ssenarisini Ə.Məmmədxanlı yazmış, rejissoru A.Quliyevdir.

Üçüncü novella – «Ananın yarısı» adlanır. Ssenari Mir Cəlalındır, rejissor Q.Braginskidir».

Qəzətde bu kino məcmuənin çəkilişi barədə məlumat verilmişdir. Amma onun ekrana ne vaxt çıxmazı haqqında məlumatımız yoxdur. Bundan fərqli olaraq bir hissəli «Bəxtiyar» bədii kinoçerki lente alınmış və bu güne kimi qorunub saxlanılmışdır. Vaxtile filmin rejissoru A.Quliyevlə səhbətimdə o, mənə demisdi ki, bu film çəkiləndən sonra həm Azərbaycanda nümayiş etdirilmiş, həm də cəbhəyə göndərilmişdi. Bu filmin operatoru Ə.İsmayılovudur. Əsas rolları – Bəxtiyar Kərimovu aktyor Möhsün Sənani, alman zabitini aktyor Xeyri Əmirzadə ifa edirlər.

Böyük Vətən müharibəsi qəhrəmanı Bəxtiyar 1941-ci ildən orduda xidmət etmiş, Krim cəbhəsində döyüşlərdə igidlik göstərmişdir. 1942-ci ildə döyük tapşırığını yerinə yetirərkən 11 faşist keşfiyyatçı ilə rastlaşmış, düşmənin 10 nəfərini silahla öldürmiş, ağır yaralanmasına baxmayaraq son nəfəsədə düşmən zabitini dişləri ilə boğmuşdur. Özü də həmin döyüşdə həlak olmuşdur.

Müharibənin müxtəlif dövrlərində Bakı kinostudiyasında ki-noməcmuələr, xüsusi buraxılışlar, məqsədli kinojurnallar, sənədli filmlər hazırlanıb ön cəbhəyə göndərilirdi. «Mahnılar və şerlər», «Beş dəqiqəlik konsert», «Azərbaycan kolxoçusu, tank briqadası yarada!», «Biz Bakını müdafiə edirik», «416-ci», «Vətənin qüdrətini möhkəmləndirək», «Zaqafqaziya xalqlarının dostluğu», «Cəbhə arxasında», «Nizami», «Vətən uğrunda», «Qayğı» və s. filmlər qısa vaxt ərzində yaradıldığına görə bu kinolentlər sənət baxımından nöqsansız deyillər. Buna baxmayaraq faşizmə qarşı mübarizədə xalqı, xüsusile əsgərləri qələbəyə ruhlandıran, insanlara vətənpərvərlik hissələri aşılanın bu cür kiçik metrajlı filmlərin yaradılması, istehsal olunması çox gərəklə və əhəmiyyətli idi. Çünkü müharibə dövründə müxtəlif təşkilatlarda hərbi-hamilik işi üzrə qərargahlar yaradılır, çağışış məntə-

qələrində ve hospitallarda xidmət göstərmək üçün briqadalar təşkil olunurdu. Bunun ardınca müxtəlif cəbhələrdə qərar tutan orduların ön mövqelerinə konsert briqadaları göndərilməyə başlanıldı. Müxtəlif sahələrdə çalışan sənət adamları – müğənnilər-dən Bülbül, H.Rzayeva, G.Həsənova, Z.Adigözəlov, Ş.Əlekberova, S.Qədimova, şairlərdən S.Vurğun, R.Rza, S.Rüstəm, M.Rahim, yazıçılarından M.İbrahimov, M.Hüseyn, S.Rəhimov və bir çox başqa sənətkarlar qrup halında cəbhə bölgələrinə gedib döyüşən əsgərlərimizlə görüşür, şerlər oxuyur, konsertlər verirdilər. Bülbül Azərbaycan bəstəkarlarının vətən mövzusuna aid əsərlərindən ibarət məcmuə hazırlanmasını zəruri saydı. İşinin həddən artıq çox olmasına və müntəzəm çıxışlarına baxmayaraq, o, “Böyük Vətən Müharibəsi illərində vokal əssərləri haqqında” (1943) məcmuə tərtib etdi. Bülbül tank dəstələri və cəbhəçilərin uşaqlarına yardım məqsədi ilə müdafiə fonduna 200 min manat pul köçürüdü.

O, vaxtlar ali baş komandan İ.V.Stalin Bülbülə telegram göndərmişdi. Telegramda yazılımışdı: “Yoldaş Bülbül, Qızıl Ordunun zirehli tank qüvvələrinə qayığınıza görə salamımı və Qızıl Ordunun təşəkkürünü qəbul edin”.

Müharibə dövründə bəstəkar Ü.Hacıbeyovun rəhbərliyi altında 12 mindən artıq hərbi-hamilik konserti təşkil olunmuşdur. Lakin bununla belə onlar heç də bütün döyük bölgələrinə gedib çıxa bilmirdilər. Belə halda haqqında danışdığımız qısametrajlı filmlər konsert briqadalarını əvəz edirdi. Ona görə də belə filmlərin istehsalına xüsusi əhəmiyyət verilir, diqqət yetirilirdi. Bu gün isə bu filmlər nəinki kino tariximizi, həm də musiqi, teatr, ümumiyyətə mədəniyyət tariximizi öyrənmək baxımından qiymətli kinosalnamədir.

1941-ci ildə çəkilmiş «Beş dəqiqəlik konsert» filmi adından

da göründüyü kimi, konser nömrələrindən ibarətdir. Burada Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Mahnı ansamblı «Yeni diringə», «Qazağı», «Ay gözəl», «Vağzalı», «Mırzəyi», «Kolxoz çölləri» kimi biri-birinden maraqlı, göz oxşayan rəqsler ifa edir. Bu qəbildən olan filmlər, film-konsertlər cəbhədə döyüşlərəsi fasilə yaranarkən əsgərlər üçün nümayiş olunurdu. Bele filmlər əsgərlərimizdə ruh yüksəkliyinə səbəb olurdu. Yorğunluğu, ağır döyüşləri onlara unutdurmağa çalışırı. Eyni zamanda Azərbaycanın əsrarəngiz təbiəti, könlük oxşayan musiqisi, zəhmət adamları gözleri qarışından gəlib keçir, döyüşçülerin nə üçün, kim üçün vuruşduqlarını onlara bir daha xatırladır, qələbəye olan inamlarını artırırı.

«Mahnılar və şerlər» xüsusi buraxılışı V.Mayakovskinin «Şerimiz də, neğməmiz də bir bombardır, bir bayraqdır» müraciəti ilə başlanır. Burada şair Məmməd Rahimin sözlerine bəstəkar Səid Rüstəmovun bəstələdiyi «Cəbhəyə» mahnısı Azərbaycan Dövlət Filarmoniyasının xor və orkestrinin ifasında səslənir.

Bundan başqa filmdə Bakı Dövlət Rus Dram Teatrı artistlərinin iştirakı ilə «Sərkərdə Suvorov» və Azərbaycan Dövlət Dram Teatrı artistlərinin ifasında «Vətən oğlu» tamaşalarından parçalar canlanır.

1941-ci ildə dahi Azərbaycan şairi və mütefəkkiri Nizami Gəncəvinin 800 illiyi tamam oldu. Bu yubileyi ölkə miqyasında yüksək seviyyədə keçirmək üçün geniş hazırlıq işləri aparılırdı. Mühərribənin başlanması yubileyin istenilən seviyyədə keçriləməsinə mane oldu. Lakin Sovet İttifaqı mühərribə şəraitində yaşamasına baxmayaraq dahi şairin yubileyi Bakıda və Leninqradda keçirildi. İnsanlar böyük mütefəkkir şaire öz məhəbbət və istəklərini bir daha ifadə etdilər. Bu işdə Azərbaycan kinematoqrafçıları da öz sözlərini dedilər. Həmin il yubiley ma-

terialları əsasında «Nizami» adlı sənədli film (rejissor A.Naroditski, ssenari müəllifləri Ə.Ələkbərov və Ə.Minsk) istehsal olundu. Filmdən hiss olunur ki, faşist Almaniyasının SSRİ-yə qəfil həcümü Nizami Gəncəvinin yubileyinin yüksək seviyyədə keçirilməsinə imkan verməmişdir. Buna baxmayaraq respublikamızda şairin yubileyi milli poeziya bayramı kimi qeyd olunmuşdur.

Bu tarixi-bioqrafik kinooçerkə baxarkən Sovet İttifaqının hər yerində Bakıya qonaqların gəldiklərini görürük. Onların arasında görkəmli alimlər və ədiblər de vardır.

Sonra kinematoqrafçılar Nizaminin doğulub böyüdüyü və yaşıb yaratdığı Gəncə şəhəri, onun tarixi abidələri, görməli yerləri, mənzərələri ilə bizi tanış edirlər. Ekranda qədim əlyazmalar, Nizaminin əsərlərində təsvir olunan yerlər, tarix və məsiət səhnələri canlanır. Burada Nizamiyə həsr olunmuş və şairin özünün yazdığı şerlər səslənir. Biz burada sevimli şairimiz M.Dilbazini görürük. Görürük ki, tanınmış rəssam Q.Xalıqov Nizami Gəncəvinin hamiya yaxşı tanış olan portretini yaradır... Görkəmli müğənni Bülbül Nizaminin sözlərinə bəstələnmiş mahnını ifa edir, onu Niyazi müşayət edir... Şair Səmed Vurğun Nizamiyə həsr etdiyi şerini oxuyur. Burada filmin bəstəkarı Rauf Hacıyevin musiqisi səslənir...

Kinooçerkə baxarkən aydın olur ki, xalq hər hansı bir şəraitdə yaşamasından asılı olmayıaraq, heç vaxt dəhilərini unutmur, yeri gəldikcə onları yad edir.

SSRİ-də mühərribənin genişləndiyi bir dövrde Bakı kinostudiyasında iş gecə-gündüz davam edirdi. Bədii filmlərin çəkilisində hazırlıq işləri aparılır, sənədli filmlər istehsal olunurdu.

O dövrə çəkilən sənədli filmlərdən «Qayıq» xüsusilə diqqəti cəlb edir. Rejissor A.Quliyevin «Qayıq» filminin məzmunu

onun adında öz ifadəsini tapmışdır. Filmin müəllif-operatoru M.Mustafayev, bəstəkarı T.Quliyevdir. Burada səslənən mahniların mətnini şair Məmməd Rahim yazmışdır.

Kinooçerkdə deyilir ki, hökumət və xalq tərəfindən hərbi qulluqçuların ailələrinə lazımi köməklik göstərilir. Müəlliflər bunu baliqçi Əli Abdullayevin ailəsinin timsalında eks etdirmişlər.

Balıqcılıq vətəgələrində bir çox işçilər arasında cəbhəçi Əli Abdullayevin arvadı Sara da çalışır. Əri cəbhəyə gedəndən sonra o, qızı ilə tək qalmışdır. Lakin yerliləri Saranı tek qoymur, ona hər cür köməklik edirlər.

Bu, təbliğati film idi. Hər şey təbii olsun deyə müəlliflər bura diktordan intima edirlər. Bunun əvəzinə bir qız Saranın ailəsinə göstərilən qayğıdan danışır. Hətta burada rayon rehbərlərinin gəlib bu ailəni başa çıxmaları da göstərilmişdir. Filmin sonunda bu sözər səslənir: «Yoldaş döyüşçü, sən öz ailəndən arxayı ol». Daha sonra balaca qız cəbhədə faşistlərə qarşı vuruşan atasına müraciətə çıxış edir.

«Qayğı» və bu tipli filmlər çəkilib ön cəbhəyə göndərilir, bütün hissələrdə əsgərlərə göstərilirdi. Ən əsası da budur ki, belə filmlər döyüşçülərimizi qəlebəyə ruhlandırdı. Onlar arxayı olurdular ki, arxada ailəlerinin qayığını çəkənlər var. Bu, həmişə belə olmasa da təbliğat öz işini görürdü.

Mühəribənin başlanğıcında, yəni 1941-ci ilin avqustunda Azərbaycanda milli diviziya təşkil edildi. 402-ci Azərbaycan diviziyası adlanan bu diviziya 1942-ci ildə Mozdok rayonunda ağır döyüşlərdə iştirak etmiş, çoxlu yaşayış məntəqəsini azad etmiş, xeyli düşməni məhv etmişdi. Diviziyanın şəxsi heyəti də ağır döyüşlərdə ciddi tələfata uğramışdı. Bundan sonra şəxsi heyətin bir hissəsi 416-ci diviziyyaya verilmişdi.

Məşhur 416-ci milli diviziya 1942-ci ilin ortalarında yaradılmış, Taqanroqun azad edilməsində xüsusi şücaət göstərdiyinə görə diviziyyaya «Taqanroq» diviziyyası fəxri adı verilmişdir. Sovet İttifaqı Marşalı G.K.Jukov diviziyanı Berlinə ilk yol açan hissələrdən biri adlandırmışdır. Diviziya Qafqazdan Berlinədək 2500 km yol qət etmiş, bu uzun və ağır döyüş yollarında misilsiz qəhrəmanlıqlar göstərmişdir.

Hələ 1942-ci ildə Bakı kinostudiyasında **rejissor – operator C.Məmmədov** 416-ci Azərbaycan diviziyyasının döyüş hazırlığından bəhs edən «416-ci» adlı 2 hissəli sənədli film çəkmişdi. Bundan 28 il sonra **rejissor N.Mustafayeva** «Bizim 416» sənədli filmini lente almışdır. Bu filmdə diviziyanın keçdiyi ağır və müzəffər döyüş yolundan bəhs olunur. 1975-ci ildə «Azərbaycanfilm»də **rejissor O.Babazadə** diviziyanın bir alaydan olan döyüşçülərinə həsr edilən «Bir alaydan olanlar» sənədli televiziya filmini çəkmişdir. 1980-ci ildə rejissor-operator V.Konyaginin çəkdiyi «Həyat naminə» sənədli filmi de 416-ci Taqanroq diviziyyasının döyüş yolundan danışır. Burada alman faşistləri ilə ölüm-dirim mübarizesində Azərbaycan oğullarının böyük hünərindən, Taqanroq şəhərində Azərbaycan diviziyyasına möhtəşəm abidənin ucaldılmasından və açılışından söhbət açılır.

Göründüyü kimi, bizim 416-ci milli diviziya yaranandan sonra onun keçdiyi zəfər yolu barədə cəmi 4 sənədli film yaradılmışdır. Bu, çox azdır. Halbuki bu barədə iri həcmli bədii film çəkilməliydi, «Bakılılar», «İyirmialtılar», «Sevinc buxtası» filmləri kimi. Halbuki hərbi mövzuda çəkilən bədii və sənədli filmlərin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına əhəmiyyəti çox böyükdür.

Böyük Vətən mühəribəsi başlanan il faşist Almaniyası neft Bakısını ələ keçirməyi planlaşdırılmışdı. Çünkü Bakı faşistlər

üçün həm qiymətli yanacaqla təmin olunmaq idi, həm də tez bir zamanda alman qoşunlarının Yaxın və Orta Şərqi, eyni zamanda Hindistana çıxması demək idi. Bunun nə qədər vacib və əhəmiyyətli olduğunu Hitler çox yaxşı anlayırdı. O, deyirdi: «Əger Qafqaz nefti əle keçirilməzse, Almaniya müharibəni uduzacaq».

Müharibə ərofesində və müharibə illərində ölkədə yaranmış fəvqələdə vəziyyətlə bağlı sovet hökuməti tərəfindən bir sıra qərarlar qəbul edilmişdi. Bunların bir hissəsi tamamile məxfi idi. Nəinki məxfi idi, nəticə etibarilə çox dəhşətli və ağlaşıqmaz idi. Onlardan birincisi və ən mühümü döyüş gedən ərazilərdən əhalinin və ən vacib obyektlərin ölkənin dərinliklərinə köçürülməsi, arxa cəbhənin ön cəbhəyə köməyinin təskil olunmasından ibarət idi. Bu yaxşı qərar idi. Bununla əlaqədar cəbhəyə 1,6 milyon vahiddən artıq zəruri mal və 125 vaqon isti paltar göndərilmişdi. Bakı müəssisələri 1942-ci ilin yayınadək tekce Leningrad üçün 2 vaqon küri, 40 ton meyvə qurusu, habelə dava-dərman və sarğı vəsitələri toplayıb yola salmışdı. Stalinqrada, Stavropol və Krasnodar diyarına da həm ərzəq, həm avadanlıq, həm də pul sarıdan xeyli yardım göstərilmişdi.

Ən dəhşətliyi ikinci idi. Almanların əle keçirdikləri şəhərlərin partladılması, yəni düşmən üçün əhəmiyyətli olan obyektlərin onların əlinə keçməməsi üçün məhv edilməsi idi. Bakı da məhv ediləcək şəhərlərin siyahısına daxil edilmişdi. «Xalqlar atası» Stalin bu mürekkeb və ağır işi özünün sadiq əltətisi, daşnak-kommunist Mikoyana tapşırılmışdı. O, köçürmə işləri üzrə Dövlət komissiyasının sədri teyin olunmuşdu.

Ermənilərin Azerbaycan xalqına qarşı apardıqları əsrlərdən bəri düşməncilik siyasəti az bir zamanda burada da özünü göstərdi. Stalinin «xüsusi əməliyyat» planında şəhərlərdəki mühüm hərbi obyektlərin, sənaye müəssisələrinin, fabrik və zavodların

minalanıb partladılması nəzərdə tutulmuşdu. Əlinə elverişli imkan, girovə düşmüş Mikoyanın planına göldikdə isə o, Bakıda strateji əhəmiyyətli obyektlərdən başqa, tarixi abidələri, qədim binaları, memarlıq abidələrini, bir sözle Bakını partlatmaq, yerləyeksən etmək arzusunda idi. Hətta Mikoyan bu dəhşətli nəticələrə getirib çıxara biləcək təxribatçılıq planını o vaxtlar Azerbaycanın rəhbəri olan Mir Cəfər Bağırovdan gizli saxlamağa çalışırıdı. O, bildirdi ki, Bağırov hər sözə gedən adam deyil. Bu işdən xəbər tutsa, ola bilsin ki, planı həyata keçirməyə imkan verməsin. Bu, belə də oldu. Mikoyanın əlaltılarına Bağırovun cavabı çox qısa idi: «lazım gələndə şəhəri biz özümüz partladacayıq, sizə ehtiyac yoxdur». Bununla da Mikoyanın məkrli niyyəti ürəyində qaldı.

Diger tərəfdən Hitler nəyin bahasına olursa-olsun Bakını əle keçirmək üçün gecə-gündüz tədbir tökürdü. Almanlar deyirdilər: «Müharibə pis işdir. Bakını alsaq, müharibənin sonu olacaq, almasaq bizim sonumuz». Hitlerin hikkəsindən fərqli olaraq, almanlar vəziyyəti düzgün qiymətləndirirdilər. Sovet rəhbərliyi də yaxşı başa düşürdü ki, Qafqazı əldən verməklə əslində Bakını itirmiş olurdu, Bakı isə Sovet İttifaqının əsas yanacaq bazası idi. Bu bazanı itirmək SSRİ-nin süqtuna aparıb çıxarırdı.

Belə bir vaxtda Azerbaycan xalqının bu məxfi planlardan təbii ki, xəbəri yox idi. Xalqımız gərgin keçən gündəlik işlərlə məşğul idi. O dövrün kinoxronikasına baxanda görürük ki, Azerbaycan hər gün yüzlərlə oğul və qızlarını cəbhəyə yola salır, cəbhədən döyüşçülərimizin igidiyi haqqında şad xəbərlər gelir, qəzetlərdə onlar barəsində məqalələr və şəkilləri dərc edilir. Ümumiyyətlə, Azerbaycandan 681 min adam cəbhəyə getmişdir. Onların on minindən çoxu qadınlar idi. Savaş meydانlarında 300 min azerbaycanlı döyüşü həlak olmuşdur. 123 nəfər Sovet

İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Müharibə dövründə faşistlərin hücumunun qarşısını almaq məqsədilə Bakı möhkəm qorunurdu. «Bakının müdafiəsi uğrunda» sənədli filmi bu mövzuya – Bakı ətrafında müdafiə istehkamlarının qurulmasına, dərin xəndeklər qazılmasına həsr olunmuşdur. Bu ağır işə əsasən minlərlə bakılı qadınlar cəlb olundu. İnsanlar bu ağır işi böyük həvəslə yerinə yetirildilər. Axi, onlar doğma Bakını düşmənlərdən qoruyurdular. Tənəffüs vaxtı əsgərlərdən ibarət ansambl burada çalışanlara konsert də verirdi. Əlbəttə, belə xəndeklərin, istehkamların əhəmiyyəti böyük idi. Çünkü bunlar müəyyən vaxt düşmən hücumunun qarşısını ala bilir, daha doğrusu hücumu bir müddət ləngidirdi. Bu baxımdan «Bakının müdafiəsi uğrunda» filmi dəyərli hərbi kino salnaməsidir.

«Ordenli Azərbaycan» kinojurnalının 30 və 31-ci nömrələri əsasında 1942-ci il noyabrın 7-də istehsal olunmuş xüsusi buraxılış həm Bakının müdafiəsinə, həm də arxanın cəbhəyə köməyinə həsr olunmuşdur. **Rejissorlardan Q.Braginski və N.Bədəlovun** bu filminin I hissəsində hava hücumundan müdafiə hissəsi döyüşçülerinin doğma Bakı səmاسını qanadlı düşmən quldurlarından necə böyük həssaslıqla qoruduqlarını görürük.

... Həyəcan siqnalı əsgərləri bir anda ayağa qaldırır. Artıq təyyarələr səmaya qalxır. Budur, vurulub yerə salınmış düşmən təyyarəsi. Həmin düşmən təyyarəsinin qalıqlarını götürüb Nizami bağında nümayiş etdirirlər. Şəhər camaati axın-axın gəlib təyyarənin qalıqlarına baxır, əsgərlərimiz üçün qürur hissi keçirirlər.

O vaxtlar bu cür kinosüjetlərin xalq içerisinde göstərilməsinin böyük təbliğatı əhəmiyyəti vardı. Arxa cəbhədə çalışan zəhmətkeşlər döyüşçülərimizin sərhəddə ayıq-sayıq durub keşik çəkdiklərini görəndə sevinir, onların sabaha ümidi artır, düş-

mən üzərində qəlebə çalacağımıza əmin olurdular. Ona görə də istirahət nə olduğunu bilmədən «Hər şey cəbhə üçün, hər şey qəlebə üçün!» şəhəri altında yorulmadan işləyirdilər. Və yeri düşük cəbhəyə sovgat göndərməyi də unutmurdular.

Xüsusi buraxılışın II hissəsi elə beləcə də adlanır: «Azərbaycan cəbhəyə». Bu süjetdə göstərilir ki, Volodarski adına tikiş fabrikinin əməkçi qadınları öz növbələrində çox gərgin, istirahət etmədən işləmələrinə baxmayaraq, işdən sonra qalib əsgərlər üçün paltar tikirler.

Sonra kinokameranın obyektivi başqa bir üvnana – Maştağa rayonuna yönəlir. Burada da kənd əməkçiləri qəlebə naminə əllərindən gələni edir, döyüşən orduya bayram sovgatları göndərilərlər.

Müharibənin başlandığı ilk günlərdə bütün Azərbaycan cəbhə üçün, qəlebə üçün əldən gələni edirdi. Şəhər və kəndlərimizdə döyüşən əsgərlərə bayram sovgatları hazırlanıb yola salınırdı. Neftçilər də, pambıqçılardır, taxılçılar də, fəhlələr də, kəndlilər də, ziyalılar da – hamı bütün Azərbaycan əl-ələ verirək arxada da, öndə də ümumi düşmənə – Hitler faşizminə qarşı mübarizə aparır, öz işləri ilə qəlebəni yaxınlaşdırırlar.

Əger müharibə dövründə çəkilmiş filmlərə diqqət yetirsek görərik ki, hər filmdə bir və bir neçə şürə səslənir. O cümlədən də «Ordenli Azərbaycan» kinojurnalının (1942, №30-31) xüsusi buraxılışının sonunda insanları səfərberliyə çağırın, onları düşmənə qarşı mübarizəyə ruhlandıran bir şürə verilmişdir: «Alman işgalçılara ölüm!» Belə şürələr müharibə illərində silah qədər güclü, quran ayəsi qədər təsirli olurdu.

Bildiyimiz kimi, istiqraz vərəqələri sahibinə müəyyən edilmiş faiz formasında gelir əldə etmək hüququ verir. 1924-1957-ci illərdə sovet dövləti iqtisadi-siyasi və hərbi vəzifələri həyata ke-

çirmək məqsədilə dövlət istiqraz vərəqelərini buraxırdı. Əhalinin yaşlı nəslü müharibə illərində bu istiqrazların əhali arasında geniş yayıldığını yaxşı xatırlayır. Camaat bu istiqrazları almaqla hərbi vəzifələrin həyata keçirilməsinə kömək etmiş olduqlarını yaxşı başa düşürdü.

1942-ci ildə çəkilmiş «Vətənin qüdrətini möhkəmləndirək!» xüsusi buraxılışında dövlət üçün çox mühüm və vacib olan bu məsələ əyani şəkildə öz əksini tapmışdır. Bu buraxılışda neft mədənlerinde, kolxoz tarlalarında əmək adamlarının kütləvi şəkildə dövlət istiqrazına yazılıqları göstərilmişdir.

Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın Ermənistən tərəfindən işğalı ilə əlaqədar xalqımızın apardığı ədalətli müharibə dünənin ve bu günün hadisəsidir. 80-ci illerin sonu və 90-ci illerin əvvəllərində müharibənin ən qızığın vaxtında heç kəsin göstərişi və çağrıları olmadan qız və gəlinlər, vətənin qeyrətli oğulları torpaqlarımızın geri alınmasını təmin etmek və azığın erməni faşizmi üzərində qələbəni yaxınlaşdırmaq üçün dövlət müdafiə fonduna çoxlu vəsait, ziynət əşyaları, qızıl məməkulatları keçirirdiler. Sonralar torpaqların ermənilərə verilməsində müqəssir olanlar məhkəmə qarşısına çıxırlarken xalq tərəfindən təmənnəsiz müdafiə fonduna keçirilmiş bu qiymətli daş-qəşələrin, pulların hara və nəyə xərcləndiyi onlardan soruşulanda cavablar müxtəlif oldu. Halbuki Böyük Vətən müharibəsi illərində Azərbaycanda şəxsi əmanətlərdən Müdafiə Fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl pul verilmişdi. Bu əmlaka, vəsaitə nə qədər tank, təyyarə, top-tüfəng hazırlanıb cəbhəyə yola salılmışdı. Və bütün bu görülen işlərin əvvəlcədən dəqiq uçotu aparıldı.

1942-ci ildə rejissor-operator M.Mustafayev «Azərbaycan kolxoçusu, tank dəstəsi yaradıq!» başlıqlı xüsusi buraxılış ha-

zırlamışdır. Göründüyü kimi, cəbhəyə göndərmək məqsədilə döyüşülərimizə çoxlu tank, təyyarə, top-tüfəng lazımdır. Buna görə də Abşeron zəhmətkeşləri halal zəhmətlə qazandıqları pulları getirib dövlətə təhvil verirlər.

Bu filmdə də başlıqdan əlavə daha bir şüar səslenir: «Tank dəstəsi yaratmaq işində iştirak edin!» Və nəhayət ekranda tank dəstəsi görünür. Bu tanklar ön cəbhəyə doğru irəliləyir.

Ekrana baxan tamaşaçı onun puluna hazırlanmış tank dəstəsini görəndə fərəhlnir, qürrelənir, sevinc hissi keçirir. Düşünür ki, o da ümumi işin xeyrinə, qələbənin qazanılması üçün bir iş görüb. Yəni son nəticədə insan öz zəhmətinin bəhrəsini görəndə daha böyük həvəsle çalışır, daha böyük işlər görməyə səy göstərir.

Məsələn, «Ordenli Azərbaycan» kinojurnalının 34-35-ci nömrələrinin birləşmiş xüsusi buraxılışında döyüşü İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilmesi ilə əlaqədar igid döyüşünün anası Gülsüm xalanı təbrik edənlərin arasında biz məşhur pambıqçı Bəsti Bağırovən da görülür. Və yaxud, qocaman neftçi Ağaeli Rəşidov İsrafil Məmmədova ünvanladığı məktubda yazır: «Düşmənə aman verməyin. Nə qədər neft lazımlı olsa biz sizə verəcəyik. Vuran əliniz var olsun».

Tekcə neftçi Ağaeli yox, bütün Azərbaycan döyüşən ordu-nun xidmətində idi. Cəbhədə vuruşan döyük maşınlarının hər birində Bakı nefti vardır.

Burada qeyd etmək lazımdır ki, Böyük Vətən müharibəsi illərində Azərbaycan cəbhənin neft və neft məhsulları ilə əsas təchizatçısı idi. Həmin dövrde SSRİ-də istehsal edilən neft və neft məhsullarının ümumi həcmının 70 faizindən çoxunu verirdi.

Sonra biz filmdə maşınqayıran fehlələri iş başında görülür. Zavodda qadınlar ata və qardaşlarını əvəz edirlər. Filmin sonun-

da yene də insanda rüh yüksəkliyinə səbəb olan şuar söslənir: «1942-ci il bizim üçün qələbə bayramı, qanlı faşistlər üçün qara bayram olacaqdır».

Daha bir şuar: «Dilimizdə mahni, əlimizdə silah, biz düşməni daim döymüşük, döyürik və döyəcəyik!...»

Böyük Vətən müharibəsi illerində dağlıqlış şəhərləri, kəndləri bərpa etmək, əhaliyə yardım əli uzatmaq məqsədilə müharibə getməyən respublikalar öhdəlik götürürdülər, o cümlədən Azərbaycan da. Baxmayaraq ki, bizim respublikamız müharibə başlanandan onsuz da bütün ölkəyə yardım əlini uzadırdı.

**Rejissor A.Dadaşovun** çəkdiyi «Qardaşlıq köməyi» sənədli filmi dediklerimizi əyani şəkildə sübut edir. Ssenarini və mahniların mətnini V.Yeremeyev yazmışdır. Filmin bəstəkarı T.Quliyevdir.

1944-cü ildə çəkilmiş bu filmdə Azərbaycanın Stavropol diyarına köməyindən danışılır.

İkiayaqlı vəhşi hitlerçilər Stavropol diyarının şəhər və stanitsalarında 5 ay ağalıq etmişlər. Bu 5 ay ərzində onlar diyarın şəhər və kəndlərini alt-üst etmiş, minlərlə dinc əhalini qətlə yetirmişlər. Kinoxronikaçıların ləntə aldıqları Mineralniye Vodida qətlə yetirilənlərin sayı-hesabı yoxdur. Həmin səhnələrə sakitliklə baxmaq mümkün deyil. Bir tərəfdən də yanğınlar, dağıntılar, xarabaliqlar.

İnsanlar faşistlərin vəhşiliklərindən danışır, onların əməllərini pisləyirlər. Bu diyarın adamları zərər çəkmişlərə kömək məqsədilə sovet xalqına müraciət edirlər.

Azərbaycan bu müraciətə birinci qoşulanlardan biri olur. Abşeronun neft mədənlərində neftçilər iclas keçirirlər. Baxmayaraq ki, onlar özləri də yaxşı vəziyyətdə yaşımlar, ancaq darda qalanlara kömək əli uzatmayı özlərinə borc bilirlər.

Ekranda məktəblər, kolxozlar, hətta uşaq bağçaları, tikiş və toxuculuq fabrikları görünür. Stavropol diyarına mal-qara, taxıl dolu vaqonlar göndərilir. Məktəblilərin öz dostları üçün dəftər və dərs kitabları yığmalarının, toxuculuq və ayaqqabı fabriklerinin, şüše və konserv zavodlarının sexlərində Stavropol rayonlarına göndərmək üçün əməkçilərin məhsul hazırlamalarının, bir sözlə – hər bir kəsin bu xeyirxah təşəbbüsde iştirak etdiyinin şahidi olur. Hətta bağça uşaqları öz oyuncاقlarını qutulara yıırlar ki, Stavropoldakı uşaqlara hədiyyə etsinlər.

Azərbaycanın köməkliyi ilə Stavropol şəhərində elektrik stansiyası tikilib istifadəyə verilir. Azərbaycan sementi vasitəsilə bu şəhərdə teatri bərpa edib istifadəyə vermək mümkün olur.

Müharibə illerində hitlerçilər Volqaya və Qafqaza can atdıqları bir vaxtda Bakıda iş ahəngi nəinki zəifləmir, əksinə əmək məhsuldarlığı getdikcə artırdı. Hərə öz sahəsində rekord göstəricilər qazanmağa çalışırdı. Belə bir vaxtda şəhərimizdə çox vacib bir məsələ ilə bağlı doktorluq dissertasiyası müdafiə olunur. Bu dissertasiya ən vacib kimya problemlərindən birinə – toloulun sintezi probleminə həsr edilmişdi. Bu kəşflər Bakıda, Keşlə kəndində həyata keçirilirdi. Burada təyyarələrin yüksək oktanlı benzinlə təmin olunması məsəlesi həll olunurdu. Bu dövət əhəmiyyətli işlərin başında gənc alim Yusif Məmmədəliyev və onun həmkarları – mühəndislər, ustalar, operatorlar dururdu. Sonradan bu kəşfdən artilleriya sursatlarının, aviasiya bombalarının, dəniz minalarının hazırlanmasında geniş istifadə olundurdu.

Kimyaçı alim Y.Məmmədəliyevin ixtirasi ilə bağlı lenta alinan bir neçə kinoxronika qorunub saxlanılmış və bu görkəmli alimə həsr olunan «Ömrün sehifələri» (1972, rej. R.Nağıyev) və «Yusif Məmmədəliyev» (1987, rej. Y.Əfəndiyev) sənədli filmlərində istifadə edilmişdir.

Müharibə illerində qadın rejissorlarımız da arxa cəbhədə fəal çalışır, yeni-yeni filmlər yaradır, «Ordenli Azərbaycan» kinojurnalı üçün süjetlər çəkirdilər.

Azərbaycanın ilk qadın **kinorejissor Qəmər Salamzadə**nin 1944-cü ilde lenta aldığı «Şəfa nəğməsi» sənədlə filmi əsgərlərin tezliklə sağalıb ayaga qalxmaları üçün hospitalda gecə-gündüz çalışan gənc həkim Hüsnüyyə Diyarovaya həsr olunub.

Filmde göstərilir ki, N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsində təhsil alan gənc tələbə 1942-ci ilde Mərdəkanda yerləşən 1545 nömrəli hospita-la işe göndərilir. O, burada şöbə müdürü vəzifəsində çalışır, xəstələri müalicə edir. Onun xəstələr üzərində apardığı müalicə üssülları filmde əhatəli şəkildə göstərilmişdir.

Operator S.Bədəlovun lenta aldığı bu kiçik həcmli filmin hər bir epizodu təsirlidir. Xüsusile finalı. Burada göstərilir ki, yaralı əsgərlər müalicə alıb sağalandan sonra öz hərbi hissələrinə qayıdır. Filmde deyilir: «Ayrılıq kədərli olur. Amma bu ayrıraqda şairanə bir gözəllik var. Cavan olmasına baxmayaraq çox vaxt onu (H.Diyarovanı – A.K.) «ana» deyə çağrırları».

Bu kiçik film bir neçə baxış bucağından bizim üçün qiymətlidir. Birincisi, film Qəmər xanımın elinizdə olan yeganə filmidir. İkincisi, Böyük Vətən müharibəsi illerində tibb işçilərinin eməyini maraqlı formada ekranda canlandıran kino sənədidir. Üçüncüsü, kino tariximizi öyrənmək baxımından belə sənədlə filmlərin əhəmiyyəti böyükdür.

Qəmər xanım Salamzadənin müharibə illerində Azərbaycan əsgərlərine yazdığı məktubu həyəcansız oxumaq olmur. Məktubda deyilir: «Sevimli döyüşüler! Yeni ilinizi təbrik edirik. Bu kiçik, lakin məhəbbət dolu qəlb duyğusu ilə yazılmış məktubu-

muzun sizin soyuq torpaq içindəki səngərlərinizi bir az belə qızdırıb biləcəyini bilsək biz nə qədər xoşbəxt olarıq. Hədiyyəmizi qəbul edin və inanın ki, hər alındığınız kiçik bir şeyin içərisində bizim ürəklərimizin bir parçası vardır.

İl yarım müddətində keçirdiyimiz Vətən müharibəsi ordumu-zu və xalqımızı daha möhkəm etdi. Buna düşmən belə şübhə edə bilməz. Biz, arxadakı döyüşçülər ancaq sizin müvəffəqiyyətinizle yaşayırıq. Bizim üçün artıq arxa məshhüm yoxdur. Hər bir sünbülbü biçen kolxozçu qadın bir faşist başı biçmeyinə, hər döyüşü üçün paltar tikən işçi qadın faşist üçün yeni bir kəfən tikdiyinə əmindir. Biz Azərbaycan kino işçilərinin sizə ən böyük hədiyyəsi qəhrəman arxa döyüşülerinə həsr olunmuş «Bir ailə» filmidir ki, yeni 1943-cü ildə ekranlara buraxılacaqdır. Bu filmi biz Azərbaycanın qəhrəman döyüşülərinə ithaf edirik. Döyüşü qardaşlar! Sizin bütün qəhrəmanlıqlarınızı ekranda əks etdirməyi biz kino işçiləri özümüzə söz veririk. Azərbaycan xalqının mərd oğulları! Ulu diyarımızın başını yüksəklərə qaldırın. Sizin babalarınız qəhrəman olmuşlar. Siz onların övladlarısınız. Azərbaycan günessiz yaşaya bilməz. Onun anası küləklər şəhəridir. O öz sert rüzgarı ilə üzərinə çökən qara buludlara qarşı amansızdır. Əger doğma vətənimizdə azad nəfəs almaq istəyirsinizsə faşistləri qırın! Əger al-əlvən çiçəklənmiş bağlarda şikəste səsi ni eşitmək istəyirsinizsə faşistləri məhv edin! Qara gözlü sevgilininin doğma gülüşlərini eşitmək istəyirsinizsə, hitlerçiləri məhv edin! Şəri və musiqini nə dərəcədə sevdiyinizi bilirik. Ana vətən sizi şerlə, musiqi ilə bəsləmiş, fəqət düşməni məhv etmək üçün top və bomba səslerini də sevin. Əmin olun ki, siz faşisti öldürməsəniz faşist sizi öldürəcəkdir. Əger gülə ilə öldürə bilmirsiniz, süngü ilə öldürün. Ancaq öldürün. Qoca ananız sizdən xahiş eləyir: faşisti qırın, körpə balalarınız tunbul əllerini siza

karşı uzadıb yalvarır: faşistleri məhv edin; nəhayət, ana vətən tələb edir, hitlerçiləri qırın! Faşistlərin kökləri kəsilməlidir!»

Mühəribənin bütün dövrlərində döyüşən ordu sıralarında faşizmə qarşı mübarizə aparan əsgərlərimiz hansı şəraitə düşmələrindən asılı olmayaraq, imkan düşən kimi evlərinə məktub yazıb göndərir, ailələrindən hal-əhval tutmağa çalışırılar. O cümlədən də əsgər ailələri cəbhədən göndərilən üçbucaq cəbhə məktublarını alanda sevincdən yerə-göyə sığmırlılar.

**Rejissor İ.Əsfəndiyevin** musiqili oçerk səpgisində çəkdiyi «Məktuba cavab» sənədli filmi bu barədədir. Filmə səhnələşdirilmiş epizodlar da daxil edilmişdir.

416-ci Azərbaycan diviziyasının döyüşçüləri cəbhədən kinostudiyanın işçilərinə məktub göndərirlər. Döyüşçüler xahiş edirlər ki, respublikanın əmək nailiyyətləri, arxanın qehrəmanlıq işləri barədə onlara xəbər versinlər. Kinostudiyanın işçiləri bu məktuba cavabı kinonun dili ilə göndərməyi qərara alırlar.

Kinokamera bizi məktublarına cavab olaraq iki qutu kinolent almış döyüşçülərin hərbi hissəsinə aparıb çıxarır. Əsgərlər öz doğma vətənləri Azərbaycanın iqtisadi, mədəni vəziyyəti ilə tanış olurlar.

Filmde arxa cəbhədə zəhmətkeşlərin qehrəmanlığı, neftçilərin fədakarlığı əks etdirilir. Ekranda Azərbaycan Dövlət Konservatoriyasının uşaq orkestri, saz çalanlar ansamblı, mahnı və rəqs ansamblı bir-birini əvəz edir, xalq artisti Bülbül çıxış edir, Azərbaycan radio komitəsinin xor kollektivi bəstəkar C.Cahangirovun «416-ci» mahnısını oxuyur, istehsalda olan «Arşın mal alan» bədii filmindən bir epizod göstərilir.

Əsasən informativ karakter daşısa da, film öz təbliğat funksiyasını yerinə yetirir, əsgərlərdə xoş əhval-ruhiyyə oyadır, onları yeni-yeni döyüşlərə ruhlandırır.

1944-cü ildə istehsal olunmuş «Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı» sənədli filmi (rejissor, ssenari müəllifi və operator M.Dadaşov) Zaqafqaziyada yaşayan müsəlman ruhanilərinin qurultayına həsr olunmuşdur.

Biz filmdə qurultaya Sovet İttifaqının müxtəlif respublikalarından qonaq gəlmiş din xadimlərini, qurultayı təşkil edən təşkilat komitəsinin sədri, Zaqafqaziyanın ən məşhur din xadimlərindən biri olan möhtərəm axund ağa Əlizadəni görürük.

Kinolentdə göstərilir ki, Sovet İttifaqının Konstitusiyasında zəhmətkeşlərə vicedən azadlığı verilmişdir. Ölkəmizdə hər bir vətəndaşın inandığı dinə etiqad etməyə hüquq vardır.

Öslində nə qurultayda, nə də filmde irəli sürülen fikirlər, ideyalar heç də həqiqətə uyğun deyildi. Hələ 20-ci illərin ortalarında yaradılmış «Allahsızlar» cəmiyyəti bütün ölkə boyu hər hansı dinə qarşı mübarizə aparır, sovet hökuməti din xadimlərini və ilahiyyat alimlərini həbs edib, ya sürgünə göndərir, ya da güllələyirdi. Ölkədə mövcud olan məscidləri, kilsələri, inancları dağıdırıb yerlə-yeşsan edir, ya da onlardan anbar kimi istifadə olunurdu. Sovet ideologiyası dini tiryek adlandırdı. Ona görə də qurultayın formal xarakter daşıdığını hamı bilirdi, din xadimlərinin özləri də.

Bəs belə bir qurultayın çağrılmasında məqsəd nə idi? Mühabirənin davam etdiyi bir dövrdə sovet dövlətinin humanist bir ölkə olduğunu təbliğ etmək, dünya xalqlarının gözündə sovet hökumətinin hörmətini qaldırmaq, ister öz içindən, isterse də xaricdən ona inamı artırmaq. Çünkü buna sovet hökumətinin o vaxt ehtiyacı vardı.

Azərbaycan xalqının ığid oğlu, Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmışdır. Onun mü-

haribə illərində Moskva ətrafındaki vuruşmalarda, Stalinqrad vuruşmasında, feldmarşal Manşteynin tank ordusunun darmadığın edilməsində, Rostov, Taqanroq şəhərlərinin, Belarusiya və Pribaltika respublikalarının azad olunmasına, məşhur Kursk vuruşmasında bir-birinin ardına göstərdiyi məharət və qəhrəmanlıqlar bütün ölkəyə səs salmışdı. Stalinqraddan Baltik sahilərinədək döyüş yolu keçən böyük və istedadlı sərkərdə H.Aslanovun 1945-ci il yanvarın 25-də indiki Yelqava şəhəri (Litva) yaxlığında helak olması nəinki Azərbaycan, bütün sovet xalqını sarsıdı.

Azərbaycan kinematoqrafçıları qəhrəman döyüşünün Bakıda, indiki Şəhidlər Xiyabanında defni ile əlaqədar təcili olaraq xüsusi buraxılış hazırladılar. **Rejissor-müəllif N.Bədəlovun** lətə aldığı «General Həzi Aslanov» sənədli filminde Həzi Aslanovun dəfn mərasimi, xalqımızın bu igid sərkərdəyə olan dərin məhəbbət və ehtiramı öz əksini tapmışdır.

Filmdə onun cənazesinin təyyarə limanına getirilməsi, Bakı Zabitlər Evində şəhər ictimaiyyətinin generalla son dəfə vidaslaşması, dəfn prosesi, izdihamlı mitinq göstərilmişdir.

Yaradıcı qrup filmdə Həzi Aslanovun cəbhədə vuruşması anlarını canlandıran kinoxronikadan da istifadə etmişdir. Filmi operatorlardan S.Bədəlov və Ə.Thələkbərov çəkmişlər.

Böyük Vətən müharibəsi başlanğıcından sonra sovet qoşunlarının bir hissəsi İranda yerləşdirilmişdi. Bu dövrdə Cənubi Azərbaycanın ictimai-siyasi həyatında dirçəliş əmələ gəlmışdı. 1941-ci ilin avqust-sentyabr aylarında İranda Rza şah diktatürü dağıldı. Xalq bir sırada demokratik azadlıqlar əldə etdi. 1945-ci ildə Cənubi Azərbaycanda demokratik milli hökumət təşkil olundu. Mədəni inkişaf üçün geniş şərait yarandı. Azərbaycanlı hərbçilərlə bərabər bir çox mədəniyyət və incəsənət xadimləri,

ədəbiyyat nümayəndələri, jurnalistlər Cənubi Azərbaycanın mədəni həyatında yaxından iştirak edirdilər.

Həmin illərdə Azərbaycan kinematoqrafçılarından bir qrupu İranda çəkilişlər aparırdı. 1942-ci ildə **rejissor-operator M.Mustafayev** İran məmləkəti, onun məharibə illərindəki vəziyyəti, gündəlik qayğıları haqqında söhbət açan «İran haqqında oçerk», 1944-cü ildə Cənubi Azərbaycana həsr olunmuş «Təbriz» sənədli filmərini çəkir. 1944-cü ildə müəlliflərdən **Ə.Həsənov V.Yeremeyev** və birgə «Qəzvinə kömək», 1945-ci ildə «Arazın o tayında ərəb şriftidir», «İran», **rejissor Ə.Həsənov** «İran Azərbaycanının paytaxtında», 1946-ci ildə **rejissor M.Slavinskaya** «Qırmızı ordu hissələrinin İrandan yola salınması», 1947-ci ildə **rejissor E.Şub** «Arazın o tayında» sənədli filmlərini yaradırlar.

«Qəzvinə kömək» xüsusi buraxılışı Bakı neftçilərinin İranın Qəzvin şəhərində su kəməri çəkilişində çalışmalardan, onların qardaşlıq köməyindən söhbət açır.

«Təbriz» filmi adından da göründüyü kimi, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Təbriz şəhəri haqqındadır. Burada 1941-ci il noyabrın 7-də sovet ordusunun keçirdiyi parad, Cənubi Azərbaycanda demokratikləşmə prosesi öz əksini tapmışdır.

«İran Azərbaycanının paytaxtında» sənədli filminde Güney Azərbaycanında Demokratik hökumətin qurulmasından, Azərbaycan dilinin dövlət dili elan olunmasından, ana dilində məktəblərin açılmasından, milli filarmoniyanın təşkilindən və digər milli əhəmiyyətli dövlət reformalarından danışılır. Eyni zamanda filmdə SSRİ-nin İran əhalisinə etdiyi mənəvi və iqtisadi yardımdan bəhs edilir.

Sovet-İran arasında bağlanmış müqaviləyə əsasən sovet hö-

kumeti öz öhdəliyinə əməl edərək Şimalı İranın qərb rayonlarından ordusunu çıxartdı. Həmin bu hadisə ilə bağlı Moskvadan Sənədli Filmlər Studiyası və Bakı kinostudiyası «Qırmızı ordu hissələrinin İrandan yola salınması» adlı hadisəli-reportaj filmini (operatorlar M.Dadaşov, S.Bədəlov, Ə.Ələkbərov) lente aldılar.

Bu hadisədən neçə onillər keçməsinə baxmayaraq sovet əsgərlərinin İrandan çıxmazı hadisəsi yada düşəndə bu məsələyə laqeyd qala bilmir, bizi dərin düşüncələrə aparıb çıxarır. Lakin 40-ci illər Cənubi Azərbaycanı, onun vizual təsvirləri, qədim şəhərləri – Təbriz, Ərdəbil, Qəzvin hər bir azərbaycanlıda böyük maraq doğurur. Ekranda biz bu şəhərləri, qədim memarlıq abidələrini, Cənubi Azərbaycanın əsrarəngiz mənzərələrini görür, əhalinin sovet əsgərlərini gül-çiçəklə neçə yola salmalarının şahidi oluruq.

Qəribədir ki, burada da Stalinə həsr olunmuş xalça nümayiş etdirilir. Cənubi Azərbaycanda bu xalçanın toxunma səbəbi film sonunda açıqlanır. Diktoranın kadr arxasından səsi eşidilir: «Qırmızı ordu İran xalqını faşizmdən qurtardı». Deməli, bu xalça sovet xalqına minnətdarlıq əlaməti olaraq toxunulub hədiyyə verilmişdir.

Tammetrajlı publisistik «Arazın o tayında» sənədli filmi (**rejissor və ssenari planının müəllifi Esfir Şub**, II rejissor İsmayııl Əfəndiyev, operator Muxtar Dadaşov, Seyfulla Bədəlov, bəstəkar Niyazi) 1945-1946-ci illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş zəngin kinomateriallardan istifadə edilmişdir.

Film burada xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərennüm edir, filmdə öz xalqına qəlbən bağlı olan adamlar – Şeyx Xiya-

bani, Səttarxan, Bağır xan, Pişəveri, Qulam Yəhya və başqları haqqında söhbət açılır.

Coşub daşan, gur Araz çayı çox hadisələrin şahidi olub, başı qarlı Savalan dağı, çiçəkleyən meyvə bağları, tarixi memarlıq abidələri, milli azadlıq hərəkatı döyüşçülərinin qərargahına çevrilmiş uzaq dağ yerleri, qayaüstü təsvirlər Güney Azərbaycanın koloritli obrazını yaradır.

Sovet Azərbaycanının 25 illiyinə həsr olunmuş «Əbədi Odlar ölkəsi» sənədli filmi simfonik orkestr tərəfindən bəstəkar T.Quliyevin «Əbədi Odlar ölkəsi» poemasının ifa edilməsi ilə başlanır. Dinləyicilər arasında cavan bir qız diqqətlə musiqiyə qulaq asır. Bu qızın gözleri öündən doğma torpağın gözəllikləri, qədim abidələr, Çingiz xanın, Teymurlongin, Toxtamışın, Nadir şahın, Şah Abbasın, Qacarın qızəzlə portretləri gəlib keçir, Fətəli xanın, Nizaminin, Füzulinin, Vəqifin portretləri onlara qarşı qoyulur.

Filmdə 1905-ci ilin hadisələri, 26 Bakı komissarının güllələnməsi, 1920-ci ilin aprel günləri, neft mədənləri, pambıq tarlaları, heyvandarlıq fermaları, meyvə bağları, üzüm, subtropik, çay, tütün plantasiyaları, baliqçılıq artelləri, səhiyyə ocaqları canlanır.

Bütün bu təsvirlər bir məqsədə xidmət edir: Sovet Azərbaycanının «bərabər hüquqlu respublikalar ittifaqında» «xoşbəxt həyat» qurmasına. Bu ideyanı qabarıq şəkildə göstərmək üçün film müəllifləri xalqımızın tarixinə «düzelşələr» etməkdən belə çəkinməmişlər.

Böyük Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi rəşadət, əmək qəhrəmanları – neftçilərin portretləri filmdə öz əksini tapmışdır.

Böyük Vətən müharibəsi illərində qısametrajlı bədii və sənədi filmlerdə olduğu kimi, tammetrajlı kino əsərlərində də hərbi-vətənpərvərlik mövzusu ön planda olmuşdur. Bu illərdə yaradılmış «Bir ailə», «Sualtı qayıq «t-9» bədii», «Xəzər dənizçiləri» sənədi filmlərində insanların vətənpərvərliyi, insan mənəviyyatının bütövlüyü və zənginliyi, döyüş meydanlarında hünər göstərməyə hər an hazır olmaları, qələbəyə inamları tərənnüm olunmuşdur.

O dövrə kinematoqrafcılar çox çətin bir şəraitdə işləyirdilər. Studyanın hesabında olan avtoməşinlərin səkkizi hərbi orqanlara verilmişdi. Bir terəfdən kinoplyonka qılığlı var idi. Olan-qalan plynokalar da əsasən xronikaya sərf olunurdu. Laboratoriyanın avadanlığı çox köhne idi. Plynoka hələ də primitiv üsulla emal olunurdu. Ona görə də çəkilmış plynonkanı aşkarlamaq üçün kino işçilərimiz Tbilisiyə getməli olurdular. Bunun üçün xeyli vəsait xərclənirdi. Bütün bu ağır şəraitə, çətinliklərə baxmayaraq Bakı kinostudiyası müharibə mövzusunda birdən-birə iki bədii filmi istehsala buraxır və hər iki filmi uğurla başa çatdırır.

**Rejissorlardan Q.Aleksandrov, R.Təhmasib, M.Mikayilovun** yaratdıqları «Bir ailə» bədii filmi (1943) kinoalmanaxdır. Film vahid süjet xətti ilə bir-birinə bağlı üç novelladan ibarətdir. Burada Böyük Vətən müharibəsi illərində müxtəlif millətlərdən olan adamların vətənpərvərliyindən və dostluğundan, arxa və ön cəbhənin qırılmaz əlaqəsindən danışılır.

...Azərbaycanlı döyüşü məzuniyyət vaxtı təsadüfən bir rus ailəsinə düşür. Bu ailənin üzvləri onu mehribanlıqla qarşılayırlar. Filmin qəhrəmanı ilə ev sahiblərinin qızı arasında məhəbbət hissəleri baş qaldırır. Qəhrəmanların söhbətləri filmin əsas süjet xəttini təşkil edir.

Qəribə də olsa bu filmin nümayishi hansı səbəblərdənse 1953-cü ilə kimi, yəni Stalin vəfat edənə qədər qadağan olunmuşdur. Filmin operatorları Ə.Atakişiyev, Lebeşev və Ə.İsmayılovudur. Filmdə rolları M.Davudova, L.Orlova, H.Qurbanova, K.Ziya, Ə.Melikov, O.Jakov, O.Filippova, M.Jarikov, X.Melikov, V.Şərifov ifa etmişlər.

İkinci film – «Sualtı qayıq «t-9»» kinopovestini isə **kinorejisör A.İvanov və V.Leşşenko** çəkmışlər. Bu filmdə Baltik dənizçilərinin alman işgalçlarına və ağ finlərə qarşı apardıqları qəhrəmanlıq mübarizəsində bəhs olunur.

Filmin operatorları M.Dadaşov və Renkovdur. Bu filmdə baş rollarda O.Jakov, İ.Dağstanlı, K.Ziya, Baykov və başqları çəkilmişlər.

1943-cü il oktyabrın 5-də Bakı kinostudiyasında keçirilmiş ümumi iclasda gündəliyə bir məsələ çıxarılmışdı: «Qırmızı ordunun hücumu və arxa cəbhənin vəzifələri». Həmin iclasda məruzəçi kinorejisör və kinooperator M.Dadaşov idi. O, gündəlikdəki məsələ ilə bağlı məruzəsində Qırmızı ordु hissələrinin hansı çətinliklərlə üzləşdiyindən, buna baxmayaraq, onların uğurlu hücumlarından danışdı. Qeyd etdi ki, arxa cəbhə ön cəbhə ilə sıx əlaqədə olmalıdır. Çünkü arxa və ön cəbhə bir ailədir. «Bir ailə» filmi də məhz bu ideyanı özündə əks etdirir. Filmdə ordenli Azərbaycanın vüqarı, onun məhəbbət və dostluğu, çətinliklərə baxmayaraq möcüzələr yaratmağa qadir olan insanları göstərilmişdir.

Çıxış edənlər dedilər ki, bütün çətinliklərə baxmayaraq Bakı kinostudiyası iki böyük bədii film istehsal etmişdir: «Sualtı qayıq «t-9»» və «Bir ailə». Hər iki film sovet xalqının qəhrəmanlıq mübarizəsinə, arxa və ön cəbhənin qırılmaz əlaqəsinə, sovet adamının öz hərbi borcunu necə başa düşməsinə, indi tam qələbə qa-

zanmaq üçün arxada və ön cəbhədə nə etmək lazımlı olduğuna həsr edilmişdir.

«Xəzər dənizçiləri» sənədli filmi (1944-cü il) Bakı kinostudiyası ilə MSFS-nin birgə istehsalıdır. Filmin rejissorları Q.Aleksandrov və Bolşakov, operatorları C.Məmmədov, V.Yeremeyev, S.Bədəlovdur. Filmde bəstəkar Q.Qarayevin musiqisi səslənir.

«Xəzər dənizçiləri» sənədli filmi ağır müharibə illərində Xəzər dənizçilərinin necə işlədiklərindən və hitlerçilərin darmadağın olunmasında Xəzərin böyük rol oynadığından danışır.

Xəzər vasitəsilə müxtəlif istiqamətlərdə herbçilər və texliyə edilənlər daşınır. Böyük miqdarda əsgərlər, hərbi sursat, neft mehsulları, avadanlıq cəbhəyə göndərilirdi. Bunun üçün Xəzər gəmiçiliyinin dənizçiləri yorulmaq bilmədən çalışırdılar.

Xəzərdən neftin daşınması xüsusü ehəmiyyət kəsb edirdi. Bu işlə bağlı kişilərlə birgə qadın və qızlar, sənət məktəbini qurtarmış yeniyetmələr de gərgin işləyirdilər. Neft qaynar qan kimi hərbi maşınların motorlarını hərəkətə gətirirdi. Müharibə illərində neftin Xəzər vasitəsilə cəbhəyə tez çatdırılması üçün yeni üsuldan istifadə olundu: parovoz əvəzinə yedək, resslər əvəzinə dalğalar köməyə geldi. 1000 tonluq rezervuarlar dənizdə hərəket edirdi. Beləsini Xəzər heç vaxt görməmişdi!

Faşistlər Xəzər dənizi ilə yüklerin aparılmasının qarşısını almağa çalışırdılar. Karvanın üzərinə aviasiya göndərirdilər.

1942-ci il oktyabrın 29-da faşist təyyarələri «Ağamalioğlu» tankerinə hücum etdi. Yandırıcı bomba gəmiyə düşdü. Alov hər saniyə gəminin anbarına keçə bilərdi. Ve həmin dəqiqələrdə dənizçilər əsl qəhrəmanlıq göstərdilər. Adamların ayağı altında böyük gücə malik «partlayıcı mərmilər», üstündə isə düşmən təyyarələri, ətrafda dəniz!

Kapitan Rəcəbov yaralanıb. Lakin o, döyüş postunu tərk etmir. Bosman Mişkin də yaralanıb. Bu vaxt «Ağamalioğlu» tankerinin köməyinə mühafizə gəmiləri gəlir. Onlar hitlerçilərə ardi-arası kəsilməyən atəş açırlar. Faşist təyyarələri qovulur, yanğın söndürülür, tanker xilas edilir.

Almanların Xəzər dənizi ilə neftin aparılmasına maneçilik törətmək cəhdləri iflasa uğrayır. Ağzına qədər qiymətli yanaçaqla dolu olan tankerlər Həştərxana yol alır...

Filmde müharibə dövrünün ən vacib kommunikasiyası olan Xəzər dənizinin müdafiəsində dənizçilərin qəhrəmanlığından, hünərindən və cəsarətindən danışılır. Filmin əvvəlindəki iki hissədə Xəzərin sahilindəki dinc həyatdan, liman şəhərləri əhalisinin əməyindən, Lənkəranın subtropik plantasiyalarından, Türkmenistan pambıqçılardan, Xəzər dənizçilərinin istirahətindən, köhnə Bakının tarixindən, onun abidələrindən, şöhrətli Xəzər donanmasından – cəsur dənizçilərdən, gəmi təmirçilərindən, «qara qızıl»dan bəhs olunur.

Sonrakı hissələrdə Hitlerin Bakını almaq planını təsvir edən xarici kinoxronika göstərilir. Filmdə Qafqaz dağlarından, Xəzər dənizində dənizçilərin müdafiədə necə sayıqlıqla durmalarından, cəbhəyə yanacaq və hərbi ləvazimat göndərilməsindən səhbət açılır. Film Qafqaz uğrunda döyüşlərin başlanması ilə qurtarır.

Dünya şöhrəti qazanmış, yaradıcı qrupu SSRİ Dövlət mükafatına layiq görülmüş «Arşın mal alan» kinokomediyası da müharibə dövrünün məhsuludur.

Bəstəkar Ü.Hacıbəyovun «Arşın mal alan» operettası əsasında film yaradılması ideyası hələ 1940-cı ildə irəli sürülmüşdü. Və həmin il kinostudiyanın perspektiv tematik planına daxil edil-

mişdi. Lakin ədəbi ssenarinin yazılışı ilə bağlı qarşıya çıxan bir sıra əngellər, sonra da ister Bakıda, istərsə də Moskvada «Arşın mal alan»ın çekilməməsi üçün yaradılan süni sədlər ümumiyyətlə gelecek filmin taleyini sual altında qoymuşdu.

Rəsul Rza kinostudiyyaya direktor təyin olunan gündən «Arşın mal alan» filminin istehsalı onun gündəlik iş planında oturdu. 1942-ci ildə «Arşın mal alan»ın rejissor ssenarisi üzərində artıq gərgin iş gedirdi. Rejissorlar isə R.Təhmasib və Q.Braginski təsdiq olunmuşdular. Hətta R.Rza filmi gecikdirmədən 1942-ci ilin planına salmışdı. O deyirdi: «Hər günün bir hökmü var. «Arşın mal alan» necə olursa-olsun, ekrana çıxarılmalıdır. Şəxsən mən onun böyük uğur qazanacağınan inanırım». Lakin müxtəlif səviyyələrdə gedən iclaslarda ssenari ilə bağlı fikir ayrılığı, yeni-yeni düzəlişlərin ortaya çıxarılması nəticəsində filmin rejissor ssenarisinin yazılışı bir il də uzandı.

1943-cü il oktyabrın 21-də Bakı kinostudiyyasında istehsalat müşavirəsi keçirildi. Həmin iclasda kinostudiyanın direktoru Rəsul Rza bildirdi ki, «Arşın mal alan» filminin **quruluşçu rejissorları R.Təhmasib və N.Leşsenko**, quruluşçu operatorları Ə.Atakişiyev və M.Dadaşov təsdiq olunmuşlar. Yalnız 1943-cü il dekabrın 1-də filmin rejissor ssenarisi müzakirəyə verildi və təsdiq üçün qəbul olundu. 1944-cü il martın 22-də rejissor ssenarisi Moskvada SSRİ XKS yanında Kinematografiya işləri üzrə sədr İ.Bolşakov tərefindən təsdiq olundu. 1944-cü il iyünün 7-də aktyorlar arasında rol bölgüsü aparıldı. Əsgər rolu R.Behbudova, Gülcöhrə L.Cavaşirovaya, Sultan bəy Ə.Hüseynzadəyə, Cahan xala M.Kələntərliyə, Süleyman İ.Əfəndiyevə, Vəli L.Abdullayevə, Telli F.Mehrəliyevaya, Asya R.Mustafayevaya, Məşədi İbad M.A.Əliyevə tapşırıldı.

Filmin çəkilişləri ağır bir şəraitdə aparılırdı. Müharibə hələ

başa çatmamışdı. Lakin cəbhələrdən hər gün xoş xəbərlər gelirdi. Sovet ordusu bütün cəbhə boyu hücumu keçmiş, nəinki öz torpaqlarını, hətta bir sıra Avropa ölkələrini də faşist işgalçılardan azad etməyə başlamışdı. Belə şad xəbərlər bütün yaradıcı qrupu işe daha da həvəsləndirir, onlar aklıq və yorğunluq nə olduğunu bilmədən böyük ruh yüksəkliyi ilə çəkilişləri davam etdirirdilər.

Azərbaycanın xalq artisti L.Bədirbəyli (o vaxtlar Cavaşirova soyadını daşıyırırdı – A.K.) «Ömrümün nağılları» adlı xatirələr kitabında həmin günləri belə təsvir etmişdir: «Filmin çəkilişi zamanı yarım ildən artıq Mərdekan bağlarında yaşamalı olduq. Qələbəyə inam böyük olsa da günlərimiz ağır keçirdi. Yarıtac, yarıtox saatlarla fasiləsiz işləyirdik. Bizi yaşayıb yaratmağa həvəsləndirən aramızdakı birlilik, səmimiyyət və sənətə sədaqət idi. Anam Biki xanım hospitalda rəis müavini işləyirdi. Həftədə 2-3 dəfə həyat yoldaşım Kamillə mənə baş çəkməyə gələrdilər. Hər dəfə də daha çox ərzaq və yemək şəyələri təpib getirməyə çalışırdılar. Onların gelişisi bayrama çevrilərdi. Həyətin düz ortasında, yerde süfrə salınar və hamımız bu süfrənin etrafına toplaşardıq. Rəşid o günləri həmişə minnətdarlıqla xatırlayardı...»

«Mosfilm» kinostudiyasının kinorejissoru Q.Aleksandrov müharibə illərində Bakı kinostudiyasının çəkilişlərini «Epoxa i kino» kitabında belə xatırlayır: «Mən «Mosfilm»dən olan yoldaşlarımla Alma-Ataya gedə bilmədim. Məni qatardan düşürüb düz hospitala apardılar. Kontuziya özünü bürüzə vermişdi. Müalicə alandan sonra Krasnovodskdan Bakıya yola saldılar, yerli kinostudiyyaya rehbərlik etmək üçün.

Düşmən Qafqaz dağ silsiləsindən keçib Abşeronun neft mədənlərinə can atırdı. Bakıdan Xəzər vasitəsilə silah və ordu təchizatı göndərilirdi. Xəzər hərbi dənizçiləri nəqliyyatı müşayiət

edir, Bakını düşmən aviasiyasının hücumlarından müdafiə edir, dəniz piyada batalyonları Qafqaz uğrunda vuruşmağa gedirdilər.

Bizim qrup «Xəzər dənizçiləri» sənədli filmini çekirdi. Çəkilişlər Bakı buxtasında, Qafqazın dağetəyi rayonlarında, ağır döyuşlər gedən Maykop yaxınlığında aparılırdı. Bir çox kilometr uzaqda yanmış neft anbarlarından qalxan qara tüstü burulğanları görünürdü.

**Bakıda rejissor A.İvanov** «Sualtı qayıq «t-9» filmini çekirdi. Film ekranlara buraxılandan sonra cəbhəçilərin və arxada çalışanların böyük reğbətini qazandı. Çünkü bu film sualtı qayıqlarda hərbi xidmətini yerinə yetirən dənizçilərin çətin işlərində inandırıcı şəkildə söhbət açmışdı.

Bələ bir ağır dövrə Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun şən, xalq humoru ilə yoğrulmuş «Arşın mal alan» musiqili komedyası lentə alınırdı. Bu komedyanın çekilişləri bir daha sübut edirdi ki, biz kino işçilərindən heç birində alman-faşist işgalçılari üzərində qələbəmizə şübhə yeri qalmamışdı. Biz sadəcə oturub qələbə gününü gözləmirdik. Biz öz silahımızla Qələbə uğrunda vuruşdurduq...

1945-ci il aprelin 3-də «Arşın mala alan»ın istehsalı ilə əlaqədar studiyada iclas çağrıldı və qərara alındı ki, filmin çekilişləri Azərbaycanın sovetləşməsinin 25 illiyi gününədək başa çatdırılsın.

«Arşın mal alan» filmi Moskvaya aparılıb SSRİ Kinematoqrafiya Nazirliyinə təhvil verilərkən burada xoşagəlməz əhvalat baş verir. Filmin quruluşçu-rejissoru R.Təhmasib xatirələrində yazar ki, filmi qəbul edən komissiyanın bəzi üzvləri bizi soyuq qarşılıqları. Baxışdan sonra bizi həttə məzəmmət edənlər də olud. Açıqca deyirdilər ki, bu vurhavurda heç «Arşın mal alan»ın yeridir?

Artıq o vaxtı Azərbaycan kinematoqrafiya naziri vəzifəsində çalışan Rəsul Rza isə həmin əhvalatı belə xatırlayır: «Filmə baxandan sonra müxtəlif fikirlər oldu. «Xan, bəy mösiətinin idealizəsi», «reklam şəkillərinə bənzər çəkiliş» və bu kimi fikirlər deyildi. Amma müsbət fikir söyləyənlər də az olmadı. Azərbaycan kino işçiləri əsəssiz tənqidləri, bəzi yekəxana ağızbzümələri cavabsız qoymadılar...»

Həmin iclasda tanınmış rejissor M.Romm, aktyor N.Oxlopkov və digərləri çıxış edib deyirdilər: «Bu filmi çekməkdə nə məqsəd güdmüsünüz?», «Yəni demək istəyirsiniz ki, inqilabdan əvvəlki həyat ekrandakı kimi gözəl olub?», «Aktyorların başına briyalın çəkib par-par parıldatmaqla alverçiləri sovet adamlarına qarşı qoymaq istəmisiniz?» Bədii şuranın üzvü olan bir general həttə öz nifretini gizlədə bilməyib demişdi: «Bu filmdən Sibir iyi gelir». R.Təhmasibin generala cavabı belə olmuşdu: «Yoldaş general, xahiş edirəm bu filmi iyləməyəsiniz». Rəsul Rza isə üzünü hərbçiye tutaraq belə cavab vermişdi: «Bilmirəm sizə necə müraciət edim, vətəndaş deyim, cənab deyim, ya nə. Bunu bilmirəm. Amma bir şeyi çox dəqiq bilirəm: yaxşı ki, siz kinematoqrafiyaya rəhbərlik eləmirsiniz».

Nəhayət uzun danışqlardan, mübahisələrdən sonra kinorejissor M.Romm təklif etdi ki, film ümumittifaq ekranına qəbul olunsun, ancaq orta səviyyəli kino əsəri kimi. Lakin Stalin «Arşın mal alan»a baxarkən (o, ümumiyyətlə bütün filmlərə tamaşa edirdi – A.K.) güləmkədən özünü saxlaya bilmirdi, uğunub gedirdi.

R.Təhmasibin dediyinə görə, bundan sonra film əvvəlcə Moskvanın iki kinoteatrında ekrana buraxıldı. Camaatin böyük axınıncı görən kinonun rəhbərliyi filmin nüsxələrini çoxaldıb digər kinoteatrlara da verdi. Beləliklə, daha 18 kinoteatrдан arşın-

malçının səsi eşidildi. İller ötdükcə film həm «Arşın mal alan», həm de «Çadra altında məhəbbət» adı ilə dünyanın 130-dan artıq ölkəsində nümayiş etdirildi, filmin yaradıcılarına böyük şöhrət qazandırdı. Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxılandan sonra) 16, 27 milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla prokat liderləri sırasında olmuşdur. 1946-ci ildə bəstəkar Ü.Hacıbəyov, rejissor R.Təhmasib, aktyorlardan R.Behbudov, L.Cavanşirova – Bədirbəyli, M.Keləntərli, L.Abdullayev, Ə.Hüseynzadə SSRİ Dövlət Mükafatına layiq görüldüllər.

Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstermiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından «100 sevimiş film» seçilmişdir. Həmin filmlər üç hissəyə – Qızıl, Gümüş və Bürünç siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş «Arşın mal alan» kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə «Qızıl siyahı»ya daxil edilmişdir.

Mühəribə sovet torpağından uzaqlaşış faşist Almaniyasına yaxınlaşdıqca əzab-əziyyətdən, acliq və səfalətdən, qorxu və həyəcanlardan cana doymuş milyonlarla insan Qələbə gününü artıq aylarla yox, günlərlə, saatbasaat, dəqiqəbədəqiqə sebirsizliklə gözləyirdi. Sanki qələbə əhval-ruhiyyəsi ab-havanın özündə də hiss olunurdu. Adamlar böyük əzmə, əmək coşgunluğu ilə gecə-gündüz çalışmaqdə davam edir, digər tərefdən hər yerdə – küçələrdə, idarələrdə, fabrik və zavodlarda, mədənlərdə, tədris müəssisələrində söz-söhbət gezirdi ki, mühəribə artıq başa çatıb. Hitler özünü öldürüb. Kimsə bunu ingilis radio stansiyasından eşidib... Təyyarəçi cəbhədən qayıdan danışır... Bir sözlə düşmən təslim olub. Lakin rəsmi təsdiq hələ yox idi.

Mayın 9-na keçən gecə, saat 3-də diktör Levitanın ürəkləri

riqqətə getirən tanış səsi aləmə yayıldı.-Diktör nəhayət ki, faşist ordusunun tam təslim olması haqqında təntənə ilə məlumat verdi.

Mühəribə başa çatmışdır! Sülh və əmin-amanlıq bərqrər olmuşdur! Həmin gün nələr baş verdiyini, insanların sevincini sözlə ifadə etmək çətindir.

Kinorejissor N.Bədəlov danışındı ki, yarıyüxulu, yarıgeyimli adamlar qapıları döyür, yatanları oyadır və deyirdilər: «Ay qonşular, qalxın ayağa, mühəribə qurtardı, sülh, qələbə, mühəribəyə son qoyuldu!»

Neçə illərdən bəri ilk dəfə olaraq gecə pəncərələrdən masalanma lövhələri və pərdələr qaldırıldı, bayram işq seli küçələrə axdı, fənərlər yandırıldı. Hami küçə və meydənlərə axıdı. «Sühl! Yer üzündə sülh! Ura!» sözləri daha gur eşidildi.

Nəhayət həmin intizarla gözənlənən gün gəlib çatdı. Berlinin süqutu ilə nəinki Böyük Vətən mühəribəsinə, həm də II Dünya mühəribəsinə son qoyuldu, milyonlarla insan azad nəfəs aldı, SSRİ xalqları da dinc həyata qayıtdılar.

9 May 1945-ci il. Sovet xalqının Hitler faşizmi üzərində böyük Qələbəsi günü. SSRİ-nin paytaxtı Moskva şəhərində Qələbə günü misli görünməmiş böyük təntənə ilə bayram edildi.

Azərbaycanda da Qələbə günü sevinc hissi ilə qeyd olundu. Bununla əlaqədar 1945-ci ildə Bakı kinostudiyasında iki hissəli «Zəfər bayramı» adlı sənədli film çəkildi. Filmin rejissoru M.Mikayılov, operatorları V.Yeremeyev, V.Zbudski, S.Bədəlov, Ə.İsmayılov, M.Dadaşov, L.Koretski, M.Mustafayev, A.Nərimanbəyovdur.

Moskvadan fərqli olaraq Bakıda eyni vaxtda iki bayram – 9 May Qələbə günü və Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyi bayram edildi. Operativ reportaj formasında çəki-

lən bu filmdə hər iki bayram öz eksini tapmışdır. Burada paralel montajdan istifadə olunmuşdur.

Əvvəlcə ekranda hərbi parad görünür, eyni zamanda mühərbi dövründə arxa cəbhədə neftçilərimizin hərbi texnikanı bəzində necə təmin etmələri göstərilir. Bayramda Moskvadan, Leninqraddan, Qazaxıstandan, Estoniyadan, Şimali Qafqazdan, İrandan nümayəndələr iştirak edir. Cənubi Azərbaycanda yaşayan qan qardaşlarımızın nümayəndəsini də yığıncaq iştirakçıları arasında görürük. Rejissor burada paralel montajdan bacarıqla istifadə etmişdir... Şair Səməd Vurğun tribunaya qalxıb Stalinə yazdığı məktubu oxuyur...

Bu gün həmin filmə baxanda qəribə hissler keçirirsen. Cünki ekranda göstərilən ikinci bayram – Sovet Azərbaycanının 25 illiyi yox, Azərbaycanın Rusiya bolşevikləri tərəfindən işğal olunması günüdür. Bu günü – 1920-ci il aprelin 28-ni Azərbaycan xalqına düz 71 il ən əziz bayram kimi qeyd elətdirdilər, camaati Bakının, respublikamızın digər şəhərlərinin, rayon mərkəzlərinin küçələrinə çıxarıb, tribunadan hökumət üzvlərinin hər bir şəhərinə «Ura!» qışkırmaga məcbur elədilər. Şükürler olsun ki, xalqımız artıq necə ildir ki, özünün əsl bayramını hər il mayın 28-də qeyd edir.

Nəhayət, bu filmdə bütün ekran boyu Azərbaycanın paytaxtı, dünyanın ən yaraşıqlı və gözəl şəhərlərdən biri, şərqli qəribi özündə birləşdirən 1945-ci ilin Bakısi görünür. Mühərbi illərinin gecə Bakısi. Ekrana baxırsan, doğma şəhəri görüb fəxr edirsən ki, sən Bakıda yaşıyırsan. Bakını qorumaq, Azərbaycanı erməni işgalçılardan temizləmək, torpaqlarımızı azad etmək, bir milyon qaçqınımızı doğma ocaqlarına – ev-eşiklərinə qaytarmaq, Qəlebə gününyü yaxınlaşdırmaq mənim, sənin, bizim hamimizin borcudur. Büyyük türk şairi Nazim Hikmet demişkən:

Mən yanmasam,  
Sən yanmasan,  
Biz yanmasaq,  
Necə çıxar qaranlıqlar aydınlığa...

### Vəziyyət ağır olsa da...

Azərbaycanın tanınmış şairi Rəsul Rza mühərbi illərində Krim cəbhəsindən qayıtdıqdan sonra onu Mərkəzi Komitəyə çağırırlar. Bakı kinostudiyasına direktor vəzifəsinə məsləhət görürərlər...

Həmin dövrə studiyanın vəziyyəti çox ağır idi. Milli kadrlar az, texnika və başqa avadanlıq tamamilə köhnə idi. R.Rza studiyanın vəziyyətini bilirdi. Ona görə də teklifi qəbul etməkdə tərəddüd göstərirdi. Lakin bir qədər götür-qoydan sonra razılıq verdi. Çünkü ölkə üçün belə çətin və ağır mühərbi günlərində işdən boyun qaçırmamaq yaramazdı...

Rəsul Rza 1942-ci ildə kinostudiyanı təhvil götürəndə «ən primitiv üsullarla işləyən kinofabrikin tekçə bir film çekiliş pavilyonu, əllə işləyən, heftedə beş gün təmire dayanan aşkarlama laboratoriyası, bir yük maşını, iki-üç filmçəkmə aparıcı, «Nuh-dan qalma» dörd-beş proyektoru var idı». Məsələ burasındadır ki, işləmək üçün kinokadrlar da olduqca az idi. Çünkü rejissorlar, səs operatorları və texniki işçilər mühərbi cəbhələrdə əli silahlı vuruşurdular.

O dövrə kinostudiyadakı vəziyyəti daha yaxşı təsəvvür etmək üçün direktorun 1943-cü il sentyabrın 23-də 1943-1944-cü illər planının yerinə yetirilməsində sex və şöbələrin hazırlığı haqqında studiyanın sex və şöbələrinin rəhbər işçiləri ilə keçirdiyi müşavirənin protokoluna nəzər salmaq kifayətdir:

1. İşiq sexi. Bütün işiq aparatlarının təmirə ehtiyacı var, onların bir hissəsi əsaslı təmir olunmalıdır.

2. Çekiliş aparatları bazası. Bazanın emalatxanasında dəqiq-mexaniki işləri aparmaq üçün lazımi aletlər yoxdur. Aparatlar yaxşı qalsa da, kifayet qədər işlənib. Ona görə də operatorlar aparatlardan ehtiyatla istifadə etməkdən başqa bunları vaxtaşısı yoxlamalı ve profilaktik tədbirlər görməlidirlər.

3. Səs yazılışı və proyeksiya sexi. Film göstərilməsi yüksək seviyyədə deyil. Aparatlar saz olsa da, əsas səbəb filmi nümayiş etdirənlərin peşəkarlığının aşağı seviyyədə olmasıdır. Şəhər kinoteatrlarında da bu məsələ yaxşı vəziyyətdə deyil. Kinomehaniklər nadir peşə olub (bu, işçilərin ordu sıralarına çağırılması ilə bağlıdır – A.K.).

4. Foto sexi. 5 aparat saz vəziyyətdə deyil. Əgər sabah 2 aparat lazımlı olsa bunu yerinə yetirmək mümkün olmayıacaq.

5. Pavilyon. Döşəmə və tavan tam yararsız vəziyyətə düşüb. Tecili bunları təmir etmək lazımdır.

6. Montaj sexi. Montajçılar arasında peşəkarlar çox azdır. Xüsusilə neqativ üzrə. Bundan başqa böyük kadr axını peşəkarlığı artırmağa imkan vermir. Vaxtaşırı material çatışmazlığı olur.

Direktor çox yaxşı bilirdi ki, kinostudiyanın iş fəaliyyəti düzgün qurulmuş tematik plandan çox asılıdır. Ona görə də o, studiaya ayaq basıldığı ilk gündən cari və perspektiv planları bir daha nəzərdən keçirdi, plan üzrə çekilecek filmlərin istehsal prosesində boşdayanma hallarına qismən də olsa yol verməmək üçün şöbə və sexlərdə izahat işləri apardı, işgüzar şərait yaradılmasına nail oldu. Məhz onun rehbərliyi altında müharibə illərində Bakı kinostudiyasında «Bəxtiyar», «Sovqat», «Vətən oğlu» qısametrajlı bədii, «Bir ailə», «Sualtı qayıq «t-9» tammetrajlı bədii filmləri, bütün dünyaya səs salan «Arşın mal alan» kinokomedi-

yası və bir çox sənədli filmlər çəkilmişdir.

Kinostudiyada keçirilən iclaslarda Rəsul Rza kino işçiləri qarşısında çıxış edərək, studiyadakı çətin vəziyyətin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması üçün yollar arayır, konkret olaraq əməli tədbirlər həyata keçirirdi.

1943-cü il oktyabrın 21-de Bakı kinostudiyasında keçirilən istehsalat müşaviresində 1943-1944-cü illərin istehsalat planı müzakirə olunarkən R.Rza çıxış edib demişdi: «Bir neçə film üzərində iş başa çatıb, iki filmin isə istehsalı qurtarmaq üzrədir. 1943-1944-cü illər üçün aşağıdakı filmlərin yaradılması təsdiq olunmuşdur: «Arşın mal alan». Hələ 1942-ci ilin aprel ayından filmin çəkilişi barədə məsələ gündəlikdə dururdu. «Qubalı Fətəli xan» iri həcmli tarixi film olacaq. Bu film kino sənətimizin bütün gücünü göstərməli, bizim bayraqımıza çevriləməlidir. Məhz bu filmle biz sovet kinematoqrafiyasının ön cərgesinə çıxmaliyiq. Ssenari öz poetikliyi, mənəli məzmunu, fəlsəfi ümumi-ləşdirmələri, xalqımızın tarixi keçmişini göstərməsi ilə fərqlənir. Bizim milli yazıçılarımız tərəfindən yazılmış bu ssenari Komitədə (SSRİ Kino Komitəsi – A.K.) razılıqla qarşılıdı və çox kiçik düzelişlərlə qəbul olundu. «Robinzon Kruso»nu «Mosfilm»lə birgə çəkəcəyik. Bu, ilk stereoskopik kino olacaqdır. Çekiliş qrupları artıq məlumudur.

Rejissor və ya operator hansı filmə təyin olunursa-olunsun, bir şeyi yadda saxlayın, filmi biz hamımız bir yerdə yaradırıq. Hamı bu filmlerin hazırlanmasında iştirak etməlidir. Bu, bütün kollektivin, bütün studiyanın işi olacaqdır. Bir də təkrar edirəm: filmlərin istehsalını özümüzə etibar ediblər. Mən kollektivi yorulmadan işləməyə, eyni zamanda tənbəllərlə, hay-küçüklərlə mübarizəyə çağırıram. Studiyanın iş ahəngini yüksəltmək, təsdiq olunmuş bu böyük planı yerinə yetirmək üçün xeyirxahlıq

göstərmək lazımdır. Bu işdə bizim yaradıcı kadrlarımız böyüyəcək və inkişaf edəcəkdir.

Bəzi işçiləri ordudan geri çağırmağa müvəffəq olmuşuq. Bu iş bizim üzərimizə böyük mənəvi məsuliyyət qoyur. Çünkü əger biz ordudan adamları studiyaya qaytarırıqsə, onda onlar sübut etməlidirlər ki, həqiqətən bu adamlar orduda deyil, burada daha çox lazımdırlar. Avaraqlıq edənlərdən birdəfəlik ayrılaceyiq. Bu gün cəbhədə olmalı adamların hamisiniñ bronu var. Buna işdə yalnız yüksək keyfiyyətlə cavab vermək olar».

Müharibə başlanandan sonra kinostudiyanın istər yaradıcı, istərsə də texniki işçilərinin bir çoxu ordu sıralarına çağrılmış, bəziləri isə könülüllü olaraq cəbhəyə getmişdi.

R.Rza ədəbiyyat və incəsənət xadimlərindən bir qrupu ilə cəbhə bölgələrində, döyüşən ordu hissələrində olarkən burada Azərbaycan-dan olan kino işçilərindən bir neçə nəfərinə rast gəlir. Bakıya qayıdanan sonra mərkəzi komitəyə müraciət edir. O, kino işçilərinin müharibə dövründə öz işləri ilə məşğul olmalarının əhəmiyyətini əsaslandırıb, onların bir hissəsinin kinostudiyyaya qaytarılmasına nail olur. Ona görə də o, iclasda çıxış edərkən bu məsələyə çox ciddi münasibət və diqqət yetirmişdi: «Mən çox şa-



Seyfulla Bədəlov



Ağahüseyin Kərimov

dam ki, yoldaş **Seyfulla Bədəlov** nümunəvi işcidir, təvazökardır, ona tapşırılan hər hansı bir işi necə lazımdır yerinə yetirir, **Kərimov Ağahüseyin**, Həsənov Əbdül yoldaşlar da belədirler».

1944-cü il avqustun 17-də yaxıcı Mehdi Hüseynin imzası ilə (o vaxt M.Hüseyn kinostudiyanın direktoru, R.Rza isə kinematografiya işləri üzrə idarənin rəisi idi) Azərbaycan K(b)P MK-ya məktub göndərilmişdi. Məktubda deyildirdi ki, cəbhədə kino çəkilişləri aparmaq üçün iki briqada təşkil olunub. Məktuba milli diviziyalarda çəkilişlər aparacaq Bakı kinostudiyasının kinoxronika şöbəsinin işçiləri haqqında məlumat əlavə olunmuşdu. Məlumatda deyildirdi:

Məmmədovun briqadası

1. Cavanşir Məmmədov Musa oğlu, Azərbaycan kinooperatoru. 1915-ci ildə Aşqabatda doğulub, ictimai mənşəi qulluqçu, partiyasız, 1941-ci ilda İranda çəkilişlərdə olub, 1943-cü ildən Bakı kinostudiyasındadır, digər partiyalarda olmayıb, məhkəmə məsuliyyətinə cəlb olunmayıb. Nümunəvi yaradıcı işçilərdən biridir, inzibati cəza almayıb.

2. Axundov Məmmədağa Əhməd oğlu – operator köməkçisi, azərbaycanlıdır, 1928-ci ilde Bakıda doğulmuşdur, ictimai mənşəi qulluqçu, 1944-cü ildən ÜLKGI-nin üzvüdür, nə özü, nə də valideynləri xaricdə olmayıb. Digər qohumları da xaricdə yoxdur. 1942-ci ildən Bakı kinostudiyasında işləyir. Digər partiyalarda olmayıb, məhkəmə məsuliyyətinə cəlb olunmayıb. Nümunəvi istehsalatçıdır. İnzibati cəza almayıb.

Həsənovun briqadası

1. Həsənov Əbdül Məmməd oğlu – xronika kinooperatoru (əslində rejissördür – A.K.), azərbaycanlıdır, 1911-ci ildə (daha dəqiqi 1905) Bakıda doğulub, ictimai mənşei fəhlə, 1942-ci ildən ÜİK(b)P üzvlüyüne namizəd. 1941-ci ildə Qırmızı Ordu si-

ralarında İranda olub. Dayısı İranda yaşayır, onunla əlaqəsi yoxdur. 1931-ci ildən Bakı kinostudiyasında işləyir. Digər partiyalar da olmayıb. Məhkəmə məsuliyyətinə cəlb olunmayıb. Ən yaxşı istehsalat işçilərindən – inzibatçılardan biridir. İnzibati cəza almayıb.

2. Nərimanbeyov Arif Əmir oğlu – operator, azərbaycanlıdır, 1917-ci ildə İrvanda doğulub. İctimai mənşəi qulluqçu, 1940-ci ildən ÜLKĞİ-nin üzvü, özü və valideynləri xaricdə olmayıb. Digər partiyaların üzvü olmayıb. Məhkəmə məsuliyyətinə cəlb edilmeyib. 1944-cü ildə ÜDKİ-ni bitirəndən sonra teyinatla Bakı kinostudiyasına gəlib. İnzibati cəza almayıb. (Bununla belə o, cəbhədə olmayıb – A.K.).

**Bakı kinostudiyasının direktoru  
Xronika bölməsinin rəisi**

**Mehdi Hüseyin  
Bədəlov**

Mühərribə dövründə cəbhə kinooperatorlarının işi həddindən artıq ağır idi. Döyüşen ordu ilə birlikdə istirahət etmədən, günlərlə yatmaq nə olduğunu bilmədən yol gedən operatorlar özləri ilə kinokamera və plyanka dolu qutular daşıyırdılar. Bəzən de kinokameranı bir tərəfə qoyub qarşılara çıxan Hitler qarnizonları ilə vuruşmalı olurdular. Kinooperatorlar Şimal Buzlu Okeanından Qara dənizə qədər uzanan cəbhə boyu çəkilişlər aparırdılar. Ağır döyüşlərdə bir sira operatorlar sovet ordusu hissələri ilə birlikdə mühasirəyə düşür, həlak olurdular. Cəbhə kinoqrupları ilə əlaqə tez-tez kəsildi. Beləliklə, seyrəkləşən kino qrupları yeni xronikaçıların hesabına artırdı.

Cəbhə kinooperatorlarının köməyinə bədii, elmi-kütłəvi və tədris filmləri kinostudiyaları da gəlirdi. Cəbhə kino qruplarında işləmək istəyən xronikaçılar çox idi; lakin yüksəl reportyor kinokameraları çatışmındı. Hətta mühərribənin ilk illərində döyüş meydanlarında «Debri-El» və digər markalı ağır stasionar kino-

kameralarla işləyən kinooperatorlara da rast gəlmək olardı.



*Əbdül Həsənov*

Bir çox illər keçəndən sonra keçmiş cəbhə operatoru Əbdül Həsənov oğlu Qafura deyəcəkdir: «Mən və yoldaşlarım cəbhədə çəkilişlər apararkən əvvəlcə çəşib qalmışdım, özümüzü itirmişdim. Nə çəkəcəyimizi bilmirdik. Çünkü döyük gedən zaman elə kadrular axtarırdıq ki, həm kompozisiya baxımindan ifadəli olsun, fragməntar xarakter daşmasın, həm de əsgərlərimizin qəhrəmanlığını təcəssüm etdirə bilsin. Döyük meydanında isə başqa mənzərə vardı. Sağ-sola viyılı ilə uçan güllələr başımızı səngərdən qaldırmağa imkan vermirdi. Bəzən de top güllələrinin altında hücumda keçən hər iki tərəfin əsgərlərinə baxarkən bizə elə gəldirdi ki, bu dəqiqə yer məhvəndən çıxacaq, dünaya məhv olacaq. Belə bir vəziyyətdə çəkiliş aparmaq çox çətin idi, amma imkan daxilində biz öz işimizi gördük. Qısa vaxt keçəndən sonra başa düşdük ki, elə gülla qabağına atılan, düşmənin üzərinə qırğı kimi şığıyan, canından keçən hər bir əsgər qəhrəmandır, bütövlükdə bütün xalq qəhrəmandır, həm ön cəbhədə, həm de arxada».

Ümumiyyətlə sənədli kino ustaları Böyük Vətən mühərribəsinin ilk gündlərindən xronika vasitəsilə ekranda torpaqları faşist işgalçılardan azad edən döyüşünün metin obrazını yaratmağa səy göstərirdilər. Mühərribə şəraitində bunu etmək çox çətin idi. Amma Moskva kinostudiyalarının təcrübəli, bərkdən-boşdan çıxmış sənədli kino ustaları bəzən buna nail olurdular. Onlar eyni zamanda faşist Almaniyasının Sovet İttifaqına qəfil hücumu-

nun sosial mahiyətini açmağa çalışırdılar.

Bu gün müharibə illərində çəkilmiş xronikal kadrlara baxarsən ekranda döyüşen əsgerlərlə yanaşı acliq çəkən, faşistlərin vəhşiliklərinə məruz qalan, evsiz-eiksiz adı insanların da surətlərini görürük. Bu adamlar cəhənnəmə öz gözleri ilə görsələr də, cəhənnəmə əzabına məruz qalsalar da onlar qəlebəyə inamlarını itirmirdilər.

Böyük Vətən müharibəsinin ikinci yarısından sonra sovet orduyu daha geniş miqyasda öks hücumu keçdi. Kinooperatorlar da onlarla birge idi. Kinooperatorlar çəkdikləri kinoxronika vasitəsilə tamaşaçılara cəbhə bölgələrində nələrin baş verdiyi barədə, mühüm hərbi əməliyyatlar, Hitler ordusunun uğursuzluqları haqqında məlumat verirdilər, ekranlarda Sovetlər ölkəsinin şəhər və kəndlərinin azad olunmasını göstərirdilər.

Həmin dövrdə operatorların çoxu artıq hərbi şəraitdə çəkiliş aparmaq təcrübəsinə yiyələnmişdilər. Hərbi təbligatın xarakterində gedən dəyişikliklər cəbhə reportajının realist istiqamətinə təsir göstərmmişdi, cəbhələrdə baş verənlər haqqında kinoinformasiyanın genişlənməsinə səbəb olmuşdu. Kinoxronika Baş idarəsinin cəbhə kino qruplarına ünvanişadi təlimat da (dekabr 1943-cü il) bunu təsdiqləyir. Burada hərbi çəkilişlərin ümumilaşdırılmasına əsasən kinoreportorların vəzifələri təyin olunmuşdu. Təlimatda deyilirdi: «Müharibə ağır zəhmətdir. Müharibəni ağır fiziki əmək kimi çəkmək lazımdır...

Qış mövsümünün qarlı, boranlı yolları, rabitənin, əlaqənin, cəbhə bölgələrinin hərbi sursatla, ərzaqla təmin olunmasının çətinliyi. Çətin keçilən yerlərdən - meşələrdən, bataqlıqlardan silahlıların daşınması. Çətinliklə də olsa hərbi sursatın döyüş meydandasına çatdırılması».

Sənədlə kino ustalarının baxışlarının dəyişməsini xarakterizə

edən 1943-cü ilin təlimatında xüsusilə müharibədəki çətinliklərin və qurbanların təsviri haqqında danışılır: «Müharibə tekçə qələbə, tekçə hücum deyil. Müharibə qurbanlar, ayrı-ayrı möglubiyətlər, geri çəkilmələr deməkdir. Faşistlərin əkshücumu bəzən bizi tutduğumuz mövqelərdən geri çəkilməyə məcbur edir. (Çəkmək lazımdır) ordinun geri çəkilməsini, yaşayış məntəqələrinin əldən-ələ keçməsini və bununla əlaqədar böyük itki-ləri.

Bizim hücumumuz bu və ya digər sahədə baş tutmaya bilər, (çəkmək lazımdır) döyüsdən sonra insan itgilərini, bizim döyüşçülərimizin meyitlərini, ağır yaralıların sıfətlərini, tökülen qanı, texnikada itgilərimizi. Döyüş meydani. Vurulmuş və yanmış tanklar, vurulmuş təyyarələr. Dəniz döyüşü və gəminin məhvini və yaxud gəmidə yanğın. Gəmide döyüş vəziyyəti. Batanların xilası üzrə iş. Yanığının söndürülməsi və ya döyüş zamanı gəmide yaranmış dəliklərin tutulması».

1941-ci ilin qışında ilk dəfə ekranlarda nümayiş etdirilmiş faşist işgalçlarının törətdikləri vəhşiliklər bu gün ittihəm sənədi kimi səslənilir: «Hitlerçilərin ən dəhşətli, ən ağır vəhşiliklərini və törətdikləri dağıntıları çəkin. Bu materialları çəkerken operatora heç kim və heç ne diqtə edə bilməz. Çünkü alman-faşist işgalçılari bizim torpaqlarımızda dağıntılar törətmışlar və buna görə də onlar cavab vermeli olacaqlar».

Xronikaçıların baxışlarında gedən dəyişikliklər cəbhə kino reportajlarının təsvir ifadə vasitələrində də müsbət dəyişikliklərə səbəb olmuşdur. Operatorlar sonrakı illərdə çəkdikləri süjetlərdə əsl döyüşün reallığına, mübarizənin dramatizminə daha çox diqqət yetirirdilər. Bu məsələdə Azərbaycan sənədlə kino işçiləri də ölkənin digər kinostudiyalarından olan həmkarları ilə birgə müxtəlif cəbhə bölgələrində vuruşa-vuruşa çəkilişlər apa-

rıldar. Amma çox təessüf ki, onların lətə aldıqları kino materialları demək olar ki, mərkəzləşdirilmiş qaydada bütünlükle Moskvaya göndərilirdi. Moskvada istehsal olunan «Soyuzkino-jurnal» və «Novosti dnya» kinojurnallarına daxil edilir, ölkənin hər yerinə göndərilir və kinoteatrlarda göstərilirdi.

«İsskustvo kino» jurnalında (1985, №4) dərc olunmuş S.Şkolnikovun «Xatirəde qalacaqdır» məqaləsində deyilir: «Biz cəbhəyə Lvov şəhərindən keçib gedirdik. Lvovda mehmanxana da qalırdıq. Bu mehmanxana o vaxtı hələ də «Jorj» adlanırdı. Biz dörd nəfər idik. Operatorlar Yuri Monqlovski, Cavanşir Məmmədov və səs operatoru Sergey Yeqorov. Onlar buradan Budapeştə getməli, cəbhə kino qrupuna qoşulmalı idilər. Mən isə «Yuqoslaviya» filminin çəkiliş qrupu tərkibində olmaq üçün Belqrada gedib çıxmali idim. Oraya isə yol Budapeştən keçirdi. Hərbi komandanlıq söz vermişdi ki, bizi Macarıstanaya gedəcək avtomobil dəstəsi ilə yola salsın. Biz gözləyirdik. Şəhər isə qorxu və həyəcan içerisinde idı. Gecələr silahlı millətçilər – bandevrovçular hücum edirdilər.

Lvovda artıq Ukrayna kinoxronika müxbir məntəqəsi fəaliyyət göstərirdi. Burada ilk Ukrayna qadın kinooperatoru Mariya Bezvikonnaya işləyirdi. Bir gün o, bizim qrupu şam yeməyinə dəvət etdi. Mehmanxananın vestibülünə düşdük, Yeqorov bayır qapısını açmaq istərkən qapıcı nəzakətlə, lakin ciddi şəkildə onun yolunu kəndi.

- Heç kəsi bayira buraxmamaq tapşırığı almişam.
- Biz Moskvadan gəlmış kinematoqraflarıq, - deyə bizdən kimsə sənədlərini göstərdi.

- Bax, elə burada sizlərdən birini qətlə yetirdilər!

İki gündən sonra komendantlıqdan bizə zəng vurdular: «Avtomobil dəstəsi yola düşür, mehmanxanada gözləyin». Tezliklə

biz möhtəşəm «studebekkerlerin» hayqırışını eşitdik. Bu maşınların kuzovunda ağızı bağlı kisələr yerləşdirilmişdi. Kisələrin arasında yerləşdi, aparatlara da yer tapdıq. Dəstənin başçısı olan kapitan soruşdu:

- Şəxsi silahlarınız yanınızdadır mı? Hazır vəziyyətdə saxlayın. Özünüz görüsünüz - Karpatdır!

Avtomatçılar daim uzaqlara baxırdılar. Çünkü hər an quldurların hücumuna məruz qalmış olardı.

Sonradan öyrəndik ki, üstündə oturduğumuz kisələrin içinde yenice azad olmuş Macarıstanın ilk pulları idi. Bu pullar macar hökumətinin xahişi ilə bizdə çap olunmuşdu. Əgər banderovçular və ya faşist təxribatçıları bundan xəber tutsayıllar, onlar dağlardan enib bunları elə keçirməyə çalışacaqdılar. Ona görə də kapitan bərk narahatlılıq keçirirdi...

Bax, belecə biz, kinoxronikaçılar - sağ qalanlar və həlak olanlar hər gün mühəribənin tarixini lətə alırdıq, çəkirdik və bacardığımız kimi döyüşürdük. Mən qürur hissi keçirirəm ki, bimiz çəkdiyimiz kadrlar bu gün də yaşayır və sülh uğrunda, mühəribə əlyehinə mübarizə aparırlar...

Bu məqalədən bir daha aydın olur ki, Azərbaycanın cəbhəçi operatorları heç de bir istiqamətdə işləməyiblər, onlar Sovet İttifaqının müxtəlif cəbhə bölgələrində, hətta xarici ölkələrdə çətin və ağır şəraitdə çəkilişlər aparmış və lətə aldıqları süjetləri Moskvaya göndərmişlər.

### Kino işçisinin səhiyyəyə köməyi

Mühəribənin ağır illərində Bakıya cəbhələrdən yaralanmış döyüşçülər getirilirdi. Onları Semaşko adına xəstəxananın pala-talarında, dəhlizlərində yerləşdirirdilər. Hətta Bakının və Abşeronun bir çox məktəbləri də o ağır illərdə hospital kimi fəaliyyət

yət göstərirdi. Çünkü yaralılar həddindən çox idi. Xəstəxanalar çatmadı. Nəinki xəstəxanalar, hətta dava-dərman çatmadı.

Bələ bir çətin vaxtda məlum oldu ki, xəstəxanada rentgen fotoplastinkaları çatışır, hətta yox dərəcəsindədir. Bir qədər sonra Moskvada bu fotoplastinkaları hazırlayan zavodla əlaqə tamam kəsildi. Cərrahlar çəkiliş aparmadan ağır yaralılar üzərində əməliyyətə başlaya bilmirdilər. Bəzən də bu işi təcrübəyə əsaslanıb yerine yetirirdilər.

Bələ bir vaxtda Azərbaycan KP MK-nın məsul işçisi, görkəmli bəstəkar M.Maqomayevin oğlu Camaləddin Maqomayev Bakı kinostudiyasının işçisi **Məmməd Babayevi** yanına çağırıldı. Ondan xahiş etdi ki, kustar üsulla rentgen fotoplastinkalarının hazırlanması ilə məşgül olsun.

... M.Babayev pylonkanın emulsiyasının hansı komponentlərdən ibarət olduğunu bildirdi. Amma bunun necə hazırlanmasından xəbəri yox idi.

C.Maqomayev M.Babayevin tərəddüd etdiyini görüb ona dedi: «Bakı müəssisələri də heç vaxt silah, sursat, plas-çadır və s. hazırlamaqla məşgül olmayıb. Amma indi bunları hazırlayırlar».

Cavab məntiqli idi. Keçmiş Semaşko adına xəstəxanada M.Babayevə ayrıca otaq, lazımı avadanlıq, kimyəvi dərmanlar verdilər. Ona kömək üçün bir neçə nəfər işçi də təhkim olundu. Beləliklə, M.Babayev necə deyərlər, velosipedi yenidən icad etmeli oldu. İş çox ağır gedirdi: gah emulsiya şüşənin üstündə qalmır, sürüsür, gah da plastikanın işığa həssaslığı çox aşağı olurdu.

Nəhayət bütün çətinliklər arxada qaldı. Kino işçisi rentgen fotoplastinkalarının ilk nümunələrini hazırlayıb xəstəxana rəhbərliyinə təhvil verdi. Fotoplastinkalar üçün qutular, etiketlər də hazırlanırdı. Kino muzeyində həmin etiketlərdən biri saxlanılır.

Onun üzerinde hazırlanma tarixi və istehsal edən təşkilatın adı yazılmışdır: 10 fevral 1943-cü il. Azərb.SSR Dövlət Elmi-Tədqiqat Rentgen-Radiologiya İnstitutu.

Bundan başqa M.Babayev foto üçün plastinkalarla kinostudiyanın özünü və şəhərin bəzi fotoatelyelerini də təchiz edirdi.

M.Babayev xatırlayırdı ki, bir dəfə bir neçə çekist xəstəxanaya gəlib buranı yoxlayandan yarım saat sonra o vaxtkı Kommunist Partiyası MK-nin I katibi M.C.Bağirov geldi. M.Babayevin hazırladığı fotoplastinkaya onun böyrəklərinin şəklini çəkdilər. Məlum oldu ki, Bağırovun böyrəklərində daş vardır.

O vaxtlar insanlar aclarq çəkirdilər. Acıdan ölenlər də az deyildi. Çörək çatmadı. Çörəyi kartoçka ilə verirdilər. Gördüyü xidmətlərə görə M.Babayevi nahar etmək üçün xəstəxanadakı professor yeməkxanasına keçirdilər. O, Fəxri fərمانlara layiq görüldü, qiymətli hədiyyələr aldı.

Bir müddətdən sonra İran vasitəsilə müttəfiqlər çoxlu müxtəlif materiallar, o cümlədən ərzaq, dava-dərman göndərməyə başladılar. Göndərilən materialların üzərində yazılmışdı: «Hitlerizmə ümumi mübarizədə sovet dostlarımıza müttəfiq dəstlardan». Mehz bundan sonra fotoplastinkaların kustar üsulla istehsalı dayandırıldı.

Bu da Azərbaycan kinosunun Böyük Vətən müharibəsi ilə bağlı tarixinin unudulmaz sehifələrindən biridir.

### Film qılıqlı dövrü

Böyük Vətən müharibəsinin sonu yaxınlaşmışca Bakı kinostudiyasında işin həcmi daha da artırdı. Bununla əlaqədar kinostudiyanın rehbərliyi işin yaxşılaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirirdi. Məsələn, Respublika Kinematoqrafiya İsləri İdarəsi 1945-ci ilin en yaxşı kinossenarisinin müsabiqəsini ke-

çırdı. Müsabiqənin əsasnaməsi və münsiflər heyeti aşağıdakı tərkibdə təsdiq olundu: R.Rza (sədr), Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Adil İsgəndərov, Yuri Şvets.

Müsabiqənin əsas məqsədi yeni kinosenarist kadrlarının ortaya çıxarılmasından və Azərbaycan kinematoqrafiyasının daha da inkişafını stimullaşdırmaqdan ibarət idi. Müsabiqə tammetrajlı bədii filmlər üzrə kinosenariya görə elan olunmuşdu. Müsabiqənin mövzusu müasirlidir (Azərbaycan xalqının oğullarının cəbhədə göstərdikləri qəhrəmanlıqlar və arxada zəhmətkeşlərin fədakar əməyi, xalqlar dostluğu, Azərbaycan qadını, gənclər, ailə, uşaqlar, ziyalılar, kolxoçular və s.).

Müsabiqəyə təqdim olunan ən yaxşı əsərlər üçün mükafatlar təyin olunmuşdu: Birinci mükafat (bir) – 50 000 manat, ikinci mükafat (iki) – hərəsi 30 000 manat, üçüncü mükafat (üç) – hərəsi 20 000 manat. Sadalanan mükafatlardan əlavə altı həvəsləndirici mükafat təyin olunmuşdu. Müsabiqənin nəticələri matbuatda dərc edilmişdi.

1945-ci il iyunun 5-də Bakı kinostudiyasında keçirilmiş müşavirədə işlərin primitiv üsulla, əl ilə görülən kinolaboratoriyanın bərpa olunması məsələsi müzakirə edilmişdir. Burada qeyd olunmuşdur ki, kinostudiyyada işlər çoxaldığına görə mexanikləşdirilmiş laboratoriya bütün materialları, xüsusilə xronikal lentləri aşkarlamaq imkanına malik deyil. Ona görə də bu sahədə işləri qaydaya salmaq üçün həmin kinolaboratoriyanı müvəqqəti də olsa tam gücü ilə bərpa etmək lazımdır.

İclasda qərara alındı ki, qaldırılan məsələdən başqa bu kinolaboratoriyyada surətçixaran aparatı da qurmaq lazımdır (heç olmazsa təsviri çap etmək üçün). Bütün bunlar kinoxronika bölməsinin normal işini, xüsusilə kinojurnalların vaxtında istehsalını təmin edə biləcəkdir.

Böyük Vətən müharibəsi başa çatandan sonra bütün Sovetlər ölkəsində olduğu kimi, Azərbaycanda da film qılılığı dövrü başlandı. Bu əsasən bədii filmlərə aid idi. Beləliklə, bir tərəfdən texniki bazarın zoəfliyi, digər tərəfdən kinoplyonkanın çatışması, film qılılığı kinematoqraflarımızın bir sıra yaradıcılıq planlarını həyata keçirməsinə imkan vermedi. Nəticədə milli kinomuzun inkişafı xeyli ləngidi.



Zəki Səfərov

Müharibə qurtarandan sonrakı on il ərzində Bakı kinostudiyasında iki bədii film – «Fətəli xan» və «Bakının işıqları», bir bədii-sənədli film – «Doğma xalqımıza» istehsal olunmuşdur.

40-ci illerin sonu 50-ci illerin əvvəllerində Böyük Vətən müharibəsi dövründə alman faşistləri tərəfindən dağıdılmış SSRİ-nin xalq təsərrüfatının bərpası demək olar ki, başa çatdı. İqtisadiyyatın bərpası kinematoqrafiyanın inkişafı, filmlərin istehsalının artırılması üçün müəyyən vəsait ayrılmamasına imkan yaratdı. Bununla belə müharibədən sonrakı «film qılığı», kinostudiyanın uzun müddət boş dayanması kino kadrlarının ustalığına öz mənfi təsirini göstərməyə bilməzdi.

Belə bir çətin şəraitdə – 1953-cü ilin mayında Böyük Vətən müharibəsinin iştirakçısı Zəki Səfərov kinostudiyyaya direktor təyin olundu. O, kinoya gələnə kimi mədəniyyət sahəsində bir sira vəzifelərde – 1935-1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru, 1938-1940-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, 1940-1941-ci illərdə Azərbaycan XKS yanında İncəsənət İşləri İdarəsinin rəis müavini iş-

ləmiş, bundan sonra cəbhəyə getmişdir. Z.Səfərov 1959-cu ilə kimi Bakı kinostudiyasına rəhbərlik etmişdir. Onun direktor olduğu dövrə kinostudiyada «Doğma xalqımıza» bədii-sənədlə, «Bəxtiyar», «Görüş», «Qara Daşlar», «O olmasın, bu olsun», «Ögey ana», «Uzaq sahillerdə», «Koroğlu» bədii, «Dənizi fəth edənlər», «Xəzər neftçiləri haqqında dastan», «Arazin sahilərində», «Quba bağlarında», «S.M.Kirov adına körfəzde», «Alagöz yaylağında», «Səadət yolu ilə», «Bakı və bəklilər», «Məhəmməd Füzuli», «Onun 150 yaşı var», «Azerbaycan mədəniyyətinin baharı», «Bizim Azerbaycan», «Naxçıvan MSSR», «Nizamî» və s. tammetrajlı sənədlə filmlər yaradılmışdır.

Böyük Vətən müharibəsi illerində Azerbaycanın sənədlə kinosu xalqın xidmətində duran təbliğat və təşviqat sənəti nümunəsi idi. Azerbaycan operatorları və rejissorları Böyük Vətən müharibəsi cəbhələrində, Xəzər donanmasında və digər obyektlərdə o dövrün ən mühüm hadisələrini lente alarkən əsl hünər və vətənpərvərlik nümunəsi göstərildilər. Kinematoqrafçılarımızın bir hissəsi isə döyüşən ordu sıralarında mərdliklə vuruşdur.

Azerbaycan kinoxronikaçılarının materialları yerli «Ordenli Azerbaycan» kinojurnalı və xüsusi buraxılışlarından başqa ümumittifaq əhəmiyyətli «Qara dənizçilər», «Mühəribənin bir günü», «Qafqaz uğrunda döyüş» sənədlə filmlərinə, həmçinin cəbhə xüsusi buraxılışlarına, «Novosti dnya» və «Soyuzkinojurnal»a daxil edilmişdir.

## NAMƏLUM QƏHRƏMAN YOXDUR, BÜTÜN XALQ QƏHRƏMAN İDİ

### Mühəribədən sonra hərbi mövzuya müraciət

Mühəribənin qurtarmasından 60 il keçir. Biz isə həmin günləri yaxşı xatırlayıq. Sanki bunlar dünən olub. Yox, bu mühəribə xalqımızın yaddasından heç vaxt silinməyəcək. Nə qədər ki, birçə nəfər belə mühəribəni xatırlayır, deməli mühəribə xatırlanacaq. Hətta o birçə şahid də dünyasını dəyişəndən sonra mühəribə ürək ağrısı və həyəcanla xatırlanacaq.

Bizim uşaqlarımız və uşaqlarımızın uşaqları bugünkü xoşbəxtliyin nə kimi məhrumiyyətlər hesabına əldə olunmasını unutmamalıdır. Çünkü yaddaşı olmayan adam mənəviyyatsız adamdır.

Mühəribə dövründə çəkilmiş filmlər bir məqsədə xidmət edirdi – düşməni darmadağın etmək, insanları bu mübarizəyə ruhlandırmaq. Mühəribə qurtarandan sonra sənətə əyinlərindən hərbi formanı hələ çıxmamış, çox hadisələrin iştirakçısı olmuş, vaxtından əvvəl yaşılanmış adamlar gəlmışlər. Onlar mühəribə illerində rotalara rəhbərlik etmiş, faşistlərlə vuruşmuş, yoldaşlarını itmiş, cəbhə boyu döyüşlərdə çəkilişlər aparmışlar. Mühəribə bu adamların xarakterini, həyatını və dünyagörüşlərini formalasdırılmışdır. Onlar institut auditoriyalarında həvəsle biliklərə yiyeleşmiş, sonra Bakı kinostudiyasında əmək fealiyyətinə başlamış, yaradıcılıqla məşğul olmuşlar. Bu cavanlar yaratdıqları filmlərdə iştirakçısı və şahidi olduqları mühəribə haqqında söhbət açmışlar. Onlar ekran vasitəsilə nəsilləri adından, həlak olmuş yoldaşları adından mühəribəyə öz münasibətlərini, nif-



Tofiq Tağızadə

rətlərini bildirmiş, öz sözlərini demişlər.

Müharibə başlanananda tanınmış **kinorejissor Tofiq Tağızadə** M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakultəsinin III kursunda oxuyurdu. Ölökənin başını təhlükə alındığı bir vaxtda o, institutda təhsilini davam etdirə bilmir. T.Tağızadə danişirdi ki, mühərribə nəinki hər birimizin, hətta bütövlükdə ölkəmizin gələcək üçün nəzərdə tutduğu bir çox planları yarımcıq qoydu. Azığın faşist işgalçlarının ölkəmizə qəfləti hücumu milyonların diləyini, arzusunu heyata keçirməyə imkan vermedi. Amma o vaxtı hamımızın ürəyində bir arzu yaşayırıdı: namərd Hitlerin dərsini vermək və faşizmi öz yuvasında məhv etmək.

Görkəmli şairimiz Səməd Vurğunun yazdığı «Vətənin keşiyində» şerindəki bu misralar diller əzbəri olmuşdu: «Bilsin ana torpaq, eşitsin Vətən, müsəlləh əsgərem mən də bu gündən». Minlərlə, on minlərlə adam Vətəni müdafiə üçün qələmi süngüyə deyişdi. Mən də onlara qoşuldum, mühərribənin ilk günlərindən könüllü olaraq cəbhəyə getdim.

Mən musiqi məktəbində təhsil almışam. Hətta neçə iller nəfəs aletləri orkestrində trubada çalmışam. Mühərribə illərində alay orkestrində xidmət edirdim. İstirahət saatlarında konsert programı ilə çıxış edirdik. Döyüş vaxtı əlimizdə silah hücumaya keçir, düşmənlə vuruşur, həm də biz musiqicilər sanitər vəzifəsini yerinə yetirib, yaralı əsgərləri döyüş meydanından çıxarırdıq.

1942-ci ilin axırlarında Rostov yaxınlığında döyüslərin birin-də ağır yaralanıb hospitala düşdü. Məni ordudan tərxis etdilər. Cəbhədən yarımcıq evə geri qaydırarkən yol boyu böyürdən öüb keçən eşalonlara, ön cəbhədə məni əvəz etməyə gedən əsgərlərə həsedlə baxır, yaralanmağıma təessüf edirdim...

T.Tağızadə ÜDKİ-nin rejissorluq fakültəsini bitirərkən diplom müdafiəsi üçün mühərribə mövzusunu seçir. «Şopenin qayıtması» adlı bu qisametrajlı bədii film gənc rejissorun mühərribə, insan tələfati haqqında düşüncələrinin ifadəcisinə çevrilir. Sonrakı illərdə T.Tağızadə yaratdığı daha bir neçə bədii filmində, o cümlədən «Uzaq sahillərdə», «Əmək və qızıl gül», «Mən ki, gözəl deyildim» kino əsərlərində mühərribə mövzusuna müraciət etmişdir.

Onun 1958-ci ildə yaratdığı «Uzaq sahillərdə» qəhrəmanlıq – macəra filmi bütün sovet məkanına yaxşı mənada səs saldı. Rejissor filmle əlaqədar Sovet İttifaqı, Ruminiya, Yuqoslaviya və İtaliya zəhmətkeşlərindən çoxlu məktub aldı. Filmin ekranlarra buraxılması ilə əlaqədar «Bakı» qəzeti bu kino əsərinə «Həm-yerlimiz haqqında film – «Uzaq sahillərdə» başlığı altında bütöv bir səhifə həsr etdi. Həmin səhifədə rejissorun qeydləri, Mehdi Hüseynzadənin bacısı Bikə Əlizadənin, keçmiş partizan M.Ağalarovun, dramaturq Sabit Rəhmanın məqalələri dərc edilmişdi. B.Əlizadə «Minnetdarlıq hissi» məqaləsində yazmışdı: «Uzaq sahillərdə» filminə baxarkən qardaşımın Böyük Vətən mühərribəsi illərində uzaq ellərdə çəkdiyi əziyyəti, od-alov içində düşmənlə necə vuruşduğunu gördüm. Gözlərim yaşardı. Şirin söhbəti və mehriban gülüşü ilə evimizi bəzəyən əziz Mehdini elə bil diri gördüm. Az qala onu yenə bağrıma basıb öpəcək, qoluna girib evimizə aparacaqdı... Film qurtarandan sonra tamaşaçılar Mehdinin qəhrəmanlığı haqqında danişirdilar. Bu zaman qəlbim

iftخار hissi ile döyündü».

«Rejissorun qeydleri»ndə T.Tağızadə yazır: «Mehdi Hüseynzadə haqqında film çəkmək həm şərəfli və həm də çətin idi. Biz bunu hələ rejissor ssenarisi hazırlamağa başladığımız vaxt hiss etmişdik. Filmdeki əsas hadisələrin baş verdiyi yerləri – xarici ölkələrin şəhər və kəndlərini əks etdirmək lazımlı gəldi. Həmin ölkələrin təbiətini, xalqın adət və ənənələrini öyrənmek qarşımızda müəyyən çətinlik törədirdi. Kollektivimiz bundan ötrü xeyli əmək sərf etməli olmuşdur. Rolların düzgün bölgündürülməsi və artistlərin seçilməsi de əsas məsələlərdən idi. Tekcə filmin qəhrəmanı bir neçə qiyafədə – fransız rəssami, alman zabiti, sade partizan və başqa qiyafələrde çəkilməli idi. Biz bu mürekkeb obrazı yarada bilecek bir aktyoru Moskvadakı dram və komediya teatrının artisti Nodar Şaşiqoğlunun şəxsində gördük. Yaradıcı kollektivimiz Mehdi Hüseynzadənin qəhrəmanlıqlarını xalqdan təcrid edilmiş şəkildə deyil, əksinə, onun bütün mübarizəsini kütlələrlə bağlı verməyə çalışmışdır».

Film İ.Qasımov və H.Seyidbəylinin eyniadlı povesti əsasında ekranaşdırılmışdır. 1959-cu ildə Kiyevdə keçirilən Ümumittifaq kinofestivalında filme diplom, bəstəkar Q.Qarayevə filmin musiqisine görə II mükafat verilmişdir.

SSRİ xalq artisti, görkəmli rəqqas Mahmud Esambayevi inceşənət aləmində «rəqs şairi» adlandırırlar. Məşhur rəqqas Mahmud Esambayev balet ustası olanadək çətin bir həyat və yaradılıqlı yolu keçmişdir.

«Əmək və qızılıgül» musiqili filmi (1962) bu böyük sənətkarla həsr olunsa da burada köhnə-cürük adətlərin aradan qaldırılması, istedadların üzə çıxarılması, adamlarımızın mənəvi gözəlliyi və onların əyilməz iradəsi, xalqların mədəniyyətinin çəkilməsi, əməyə məhəbbət, Büyük Vətən müharibəsində bütün

millətlərdən olan xalqların bir yumruq kimi birləşərək ümumi düşmənə – Hitler faşizmına qarşı mübarizə aparması, rəqqas M.Esambayevin də sənətin gücү ilə cəbhə bölgələrində əsgərlərimizi döyüşə necə ruhlandırması öz əksini tapmışdır.

Filmde göstərilir ki, Mahmud yaxşı balet artisti olmaq üçün Moskvaya gedib institutda oxumağı qət edir. Elə bu vaxt hitlerçi quldurlar Sovet İttifaqına qəflətən basqın edirlər. Cəbhələrdə ağır döyüşlər gedir. Mahmud konsert briqadalarından birinin tərkibinə daxil olub cəbhələrdə çıxış edir. Bu çıxışların birində görürük ki, gənc rəqqas ayaqlarından ağır yaralanır. Mahmud bir müddət hərbi xəstəxanada yatmalı olur. Xəstəxanadan çıxıqdan sonra gərgin məşqlər nəticəsində yenə də rəqqas kimi fəaliyyət göstərməyə başlayır.

Mühərribə epizodları filmde o qədər təbii və inandırıcı çəkilib ki, bir müddət ekranda baş verənlərin kino əseri olduğunu unudursan. Əslində T.Tağızadə mühərribə illərində cəbhədə özü-nün başına gələnləri ekrana çıxarmağa çalışmış və buna müvəffəq olmuşdur.

Rejissor T.Tağızadə və yaradıcı qrupun bir neçə üzvü uğurlu film yaratdıqlarına görə 1964-cü ildə Çeçen-İlinquş MSSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşlər.

Rejissorlardan T.Tağızadə, A.Quliyev və R.Əsgərovun birlikdə çəkdikləri «Mən ki, gözəl deyildim» hərbi kinopovesti (1968) yazıçı B.Bayramovun eyni adlı əseri əsasında ekranaşdırılmışdır.

Büyük Vətən müharibəsi başlanandan sonra dağ rayonlarının birində Səidə yeganə əziz adamı atanısını cəbhəyə yola salır. Mühərribə illərində bu cür yaxın adamlarını cəbhəyə yola salan ailələr yüzlərlə yox, minlərlə olub. Lakin müəlliflər filmde adı görünən bu hadisəni elə şəkildə təqdim edirlər ki, müharibənin

törtdiyi dəhşətlər elə ilk kadrlardan bizi həyecanlandırır.

Ekranda mühəribə yalnız bir epizodda – atasının Səidəyə yazdığı məktub vasitəsilə göstərilir. Qalan hadisələr kənddə cərəyan edir. Buna baxmayaraq cəbhədən göndərilən məktublar, kənddə baş verən hadisələr, Fərman kişisinin, Rehim babanın övladlarının ölümü barədə qara kağız almaları tamaşaçını sarsıdır, mühəribəni törədənlərə nifret hissini artırır.

Film bu gün də müasir səslənir, erməni işgalçılara qarşı kəskin ittihad kimi diqqəti cəlb edir.

Bu kino əsərində müasirlərimizdən, onların mənəvi aləmlərinin zənginliyindən, xarakterlərinin formallaşmasından bəhs olunur. Filmin mərkəzində atası cəbhədə helak olmuş Səide adlı gənc qızın taleyi durur.

Kinopovestdə mühəribə illərində kənddə adamları bir-birinə bağlayan dostluq əhval-ruhiyyəsi, əzizləri cəbhədə həlak olan ailələrin dərdinə onların şərık çıxmaları, ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olmaları eks etdirilmişdir.

Filmin quruluşçu rejissorları T.Tağızadə və A.Quliyev bu kino əsərinə münasibətlərini belə bildirmişlər: «Mühəribə... Qorxulu sözdür! O uşaqları, qadınları qorxudur, kişiləri amansız edir. Mühəribənin təkrar olmaması üçün insanlar mübarize aparır, bir-birilərinə kömək edirlər. Bizim film də mühəribə haqqındadır. Lakin burada döyük mənzərələri, gurultulu səs salan təyarələr yoxdur. Burada Azərbaycanın dağ kəndlərindən biri haqqında danışılır. Bu kədinin yaxınlığında cəbhə üçün vacib olan dəmir filizi tapılmışdır.

Biz həmin ağır dövrə arxa cəbhədə qalib qələbəni yaxınlaşdırmaq üçün əllərindən gələni edənlərin xarakterlərini açıb göstərməyə çalışmışıq. Səide ümumi işin iştirakçısı, öz kəndində, fəhlə qəsəbəsində lazımlı adam olmaq üçün işə daxil olur. Səi-

də heç də özünə asan iş seçmir, o, adamlara cəbhədən məktublar çatdırır.

Tənhalıq yox, əksinə – ən sıx insani qarşılıqlı əlaqə, qarşılıqlı anlaşılma – filmi yaradarkən biz bu barədə düşünürük. Təsadüfi deyil ki, Səidənin atası göndərdiyi son cəbhə məktubunda yolların və cığırlardan yazar, qeyd edir ki, bu yollar və cığırlar bütün yer kürəsini dolaşır və ayrı-ayrı adamları və bütün bəşəriyyəti birləşdirir.

Ən başlıcası isə, bizim qarşımızda belə bir vəzifə dururdu: bu filmin qəhrəmanın timsalında bizim gənclər barədə söhbət açmaq. Onların yaşıdları sərt Böyük Vətən mühəribəsi illərində Vətən naminə, Qələbə naminə necə qəhrəmanlıq, igidlik, şücaət göstərirdilər».

«Men ki, gözəl deyildim» filmi 1969-cu ildə Kiyevdə keçirilən Zaqafqaziya və Ukrayna respublikalarının III zona kinofestivalında qadın rolinin ən yaxşı ifasına görə aktrisa Xuraman Qasımovaya diploma layiq görülmüşdür.



Əjdər İbrahimov

T.Tağızadədən fərqli olaraq **kino-rejissor Əjdər İbrahimov** ÜDKİ-nin rejissorluq fakultəsini iki il əvvəl, 1952-ci ildə bitirmiştir.

Ə.İbrahimov Aşqabatda doğulmuş, bu şəhərdə oxumuş, boy-a-başa çatmışdır. Sənətə olan böyük maraq onu əvvəlcə Aşqabatda Azərbaycan Muziqili Dram Teatrına getirmiş, burada aktyor kimi fəaliyyət göstermiş, sonra dan Aşqabat teatr məktəbində təhsil almışdır.

1942-ci ildən başlayaraq Ə.İbrahimovun həyat yolu cəbhə

bölgelerinden keçmiş, o, Büyük Vətən müharibəsinin iştirakçısı olmuş, müharibənin sert sinaqlarından da alımaçq çıxmışdır. Əjdər müəllim o illəri xatırlayarkən deyirdi ki, müharibə dövründə mən cəbhədə müxtəlif respublikalardan, vilayətlərdən gəlmış müxtəlif milletlərdən olan adamlarla birgə xidmət edirdim. Bu, mənim başqa xalqlarla ilk six əlaqəm idi. Bizim özümüzün özfəaliyyətimiz vardi. Cəbhə bölgələrinə müxtəlif şəhərlərdən aktyor briqadaları gəlir, konsertlər verirdilər. Onların oyunu mənim təsəvvür etdiyimdən seçilirdi. Aktyorlar mənə uşaqlıqdan tanış olan şerlər oxuyur, lakin ifa manəraları sadə, realistik idi. Bu da mənim qanıma hopurdu. Beləliklə de, ilk heyat məktəbi – ilk böyük təcrübə-cəbhə mənim üçün həm de ilk incəsənət məktəbi oldu. Bundan başqa müharibə mənə çox şey öyrətdi, aqlasığımız hadisələrin iştirakçısına çevirdi. Çətin müharibə yollarında Xeyri də gördüm, Şəri də, onların mübarizəsini də. Bəşəriyyətin sağlam qüvvələrinin faşizm üzərində qələbəsi Xeyrin Şər üzərində qələbəsi deyilmi? Artıq biz cavanlar üçün «heyat» və «ölüm» abstrakt kateqoriyalar deyildi. Ona görə də biz sonralar ekrandan nə isə yeni bir söz deyə bildik...

Əlbette, Ə.İbrahimov bütün bu illər ərzində bir arzu ilə yaşımışdır: kinematoqrafçı olmaq, bu mürəkkəb sənət vasitəsilə şər qüvvələrlə, məneviiyyatsızlıqla mübarizə aparmaq, ədaletin zəfər çalmasına kömək etmək!

Müharibədən sonra Ə.İbrahimov Moskvaya leytenant formasında gedib ali kinematoqrafiya institutunun rejissorluq fakültəsinə daxil olur, kinorejissorlardan M.Romm və S.Yutkeviçin rəhbərlik etdikleri emalatxanada təhsil alır.

T.Tağızadə və Ə.İbrahimov – hər iki cəbhəçi tələbəlik illərində dostlaşır, çox vaxtlarını bir yerdə keçirirdilər. Onlar oxuduqları fakültədə sonralar istedadlı kinorejissor kimi tanınacaq

Vladimir Basov, Qriqori Çuxray və başqları davardı. Bu tələbələr çoxlu mütləq edir, müəllimlərinin tapşırıqlarını həvəsle yerinə yetirirdilər. Onlar isteyirdilər ki, evə qayıdanda tam hazırlıqlı olsunlar, çəkəcəkləri filmlər üçün sonralar xalq qarşısında xəcalətlə qalmasınlar.

Tofiq müəllim tələbəlik illərində sohbət düşəndə deyərdi: «Biz instituta daxil olanda nə mən, nə Əjdər, nə də digər mühərbiə iştirakçıları əsgər şinellərimizi, kitellərimizi hələ də eyni mizdən çıxarmamışdıq. Çünkü müharibənin odlu-alovlu yollarında başımıza gələn müsibətlər, gördüyüümüz dehşətli səhnələr gözlerimiz önündə çəkiləmişdi, cəbhə yollarında irəliləyərəkən sağımızda – solumuzda partlayan bombaların gurultusu, atılan saysız-hesabsız güllələrin tükürpədici viyiltisi hələ də qulaqlarımızda səslənirdi».

Hər gün instituta gəlib paltarlarını asılıqana asan dünənki şagirdlər burada çoxlu əsgər şinelləri görərdilər. Dünən məktəb partası arxasından qalxan uşaqlarla paltarlarından hələ də barıt, maxorka qoxusu gələn cəbhəçilər yanaşı oturar, çox vaxt bu uşaqlar mühərbiə veteranlarına «starik» («qoca») deyə müraciət edərdilər.

Institutu bitirəndən sonra T.Tağızadənin teyinati «Mosfilm» kinostdiyasına verildi, Ə.İbrahimov isə Aşqabata qayıtdı, bir müddət kinostudiyanın xronika şöbəsində işlədi. Sonra o, Bakıya gəlib moskvalı həmkarı İ.Qurinlə birgə kinostudiyada özünün ilk böyük filmini – «Bir məhəllədən iki nəfər» kinopovestini çekdi.

Bu filmin uğurundan ruhlanan Ə.İbrahimov 1958-ci ildə İ.Qasimovun ssenarisi əsasında müstəqil olaraq «Onun böyük ürəyi» kinolentine quruluş verdi.

Üç dövrü – müharibədən əvvəl, Büyük Vətən müharibəsi və

dinc quruculuq illerinin hadiselerini əhatə edən bu filmdə adamların yüksək mənəviyyatından, yaradıcı əməyindən, ön cəbhədə almanın faşizminə qarşı qəhrəmanlıqla vuruşub şücaət göstərmələrindən, hər bir çətinliyə metanetle sine gərmələrindən bəhs edilir, cəmiyyətde özüne rahat yer, asan gəlir yolu axtaran bəzi əliyəri, yüngül xasiyyətli tiplər təqnid olunur. Rejissor filmdə baş verən hadisələrin inkişafı prosesində Böyük Vətən müharibəsinin ümumi panoramını canlandırır, müharibənin doğruduğu dəhşətləri konkret faktlarla, insan taleleri vasitesilə açıb göstərir.

Bundan sonra Ə.İbrahimovun yaradıcılığının Vyetnam dövrü başlanır. 50-60-cı illerin kəsiyində o, üç il bu ölkədə işləmiş, Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılmasına başçılıq etmişdir. Əjdər müəllim yaradıcılığının Vyetnam illerini sonralar belə xatırlayırdı: «Hanoyda bizim yaradığımız kino məktəbində kəndlilər, müharibə iştirakçıları, partizanlar, fəhlələr təhsil alırdılar. Tələbələri mən öyrədirdim. Müəllimlərimin mənə bəxş etdikləri bilik xəzinəsini onlara verməyə çalışırdım. Mən özüm də onlardan çox şey öyrənirdim: hüneri, əmeksevərliyi və qəhrəmanlığı. Bu üç il ərzində her şey olmuşdur: film çəkdiyimiz yerde hərbi təyyarələr gözlenilmədən başımızın üstünü alır, bombalayırdı. Bayaqdan rejissorluq, operatorluq, artistlik edən adamlar bir anda çevrilib əsgər olurdular. Çox vaxt yaralanan olurdu. Təhlükə sovuşandan sonra yenə işiməzə başlayırdıq.

Bundan başqa Vyetnamda işlədiyim dövrə nəhayətsiz axtarışlar, ümidi dolu nigaranlıqlar, gözlenilməz sehvler və yaradıcılıq uğurlarının sevinci də olub. Bəli, bu, çətin, lakin gözəl və unudulmaz illər idi... Vyetnamlılar məndən razı qaldılar, «Ali Əmək Ordeni» də verdilər.

Görkəmlı sənətkar, kinorejissor Ə.İbrahimov müharibə veterani kimi öz sənəti ilə müharibəyə münasibətini belə bildirmiş, öz sözünü demişdir.

Azərbaycan kinosunda seçilən kinorejissorlardan, respublikanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureati **Şamil Mahmudbəyov** milli kinematoqrafdə yarım əsrən artıq özür sürmüş, çox sadə, lakin keşməkeşli, özünə və həmkarlarına qarşı tələbkar sənətkar ömrü yaşamışdır.

1924-cü ildə Qəribi Azərbaycanın böyük Vedi kəndində doğulmuş Ş.Mahmudbəyovun gənclik illəri müharibə dövrünə təsadüf etmişdir. O özü tərcüməyi-halında bu barədə belə yazmışdır: «1932-ci ildə ailəmiz Bakıya köçəndən sonra mən Dəmiriyol Texnikumuna daxil oldum. 3-cü kursda oxuyarkən hərbi komissarlıq ərizə verib könülli olaraq sovet ordusu sıralarına daxil oldum. Qrozni piyada qoşun məktəbini leytenant rütbəsində bitirəndən sonra məni Birinci Ukrayna cəbhəsinə göndərdilər. Ukraynanın, Polşanın, Çexoslovakianın azadlığı uğrunda aparılan döyüşlərdə iştirak etdim. Oder çayını keçərkən ağır yaralandım. Sağalandan sonra yenə də döyüşən orduya qatıldım. 1947-ci ildə ordudan tərxis olundum».

Bundan sonra Ş.Mahmudbəyov ÜDKİ-nin rejissorluq fakültəsinə daxil olur, məşhur rejissor S.Gerasimovun emalatxanasında təhsil alır. 1954-cü ildən xəstələnib pensiyaaya çıxana kimi «Romeo mənim qonşumdur», «Qaraca qız», «Torpaq. Dəniz. Od. Səma», «Od içində», «Şəriklə çörək», «Həyat bizi sınayır»,



Şamil Mahmudbəyov

«Skripkanın sərgüzəşti», «Bayquş gələndə», «Tənha narin nağılı» və başqa bədii, bir sıra sənədlə filmlər çekir.

Şamil müəllim müharibə haqqında, özünün müharibədə iştirakı barədə danışmağı sevməzdi. O, müharibəyə o qədər nifrət edirdi ki, bu barədə ondan danışmağı xahiş edənə deyirdi: «Vurmuşuq ki, ana-bacılarımıza faşist taunundan xilas edək. Müharibə dövründə milyonlarla insan hitlerçi işğalçılara qarşı vuruşdu, mən də onlardan biri, vəssalam. O ki, qaldı müharibə mövzusuna, bu barədə mən sözümü ekranдан deyirəm». Ona görə də Ş.Mahmudbəyovun yaratdığı filmlər arasında müharibə mövzulu, bu və ya digər dərəcədə hərbi mövzuya toxunan kino əsərləri xüsusi yer tutur.

«Torpaq. Dəniz. Od. Səma» lirik-fəlsəfi pritçası (ssenari müəllifi Anar) dörd ayrı-ayrı novelladan ibarət olmasına, formasının qeyri-adiliyinə baxmayaraq, bütöv bir əsərdir. Film torpaq, dəniz, od, səma haqqında olan dörd novella-mahnıdan ibarətdir. Filmdə Azərbaycanın kiçik kəndlərindən birində yaşayan ailənin dörd nəslinin həyat tarixçəsi izlenilir. Novellaların adları rəmzi məna daşıdığı kimi, filmdəki kiçik kənddə bir-birinin davamı olan və bir-birini əvəz edən dörd nəslin də müxtəlif dövrlərlə əlaqədar talelərinin rəmzi mənası vardır.

Od novellasında filmin qəhrəmanı – neftçi-mühəndis Kamil Büyük Vətən müharibəsi başlanğıcından sonra evdə cavan həyat yoldaşı Sevdanı və kiçik oğlunu qoyub cəbhəyə gedir. Sonra biz Azərbaycan əsgərinin faşist işğalçılara qarşı nece mərdliklə vuruşduğunu görürük. O, komandirin tapşırığı ilə neft dolu sistemləri sıradan çıxarıır, düşmən qatarlarının keçdiyi körpüleri partladır.

Filmə baxarkən adama elə gəlir ki, keçmiş cəbhəçi olan rejissor Ş.Mahmudbəyov Hitler faşizminə nifrətini Kamilin sima-

sında bir daha nümayiş etdirir. Əsgər Kamil də Şamil kimi Vətən qarşısında borcunu yerine yetirib, müharibədən sonra doğma evinə qayıdır, öz sevimli işi ilə meşğul olur.

Filmin sonunda Kamilin oğlu Murad təyyarəçi olur. O, yeni-yeni təyyarələri sınadandan çıxarıır, babalarının belə xəyalına gelmediyi yüksəkliyə qalxır.

Filmin müəllifləri bununla demək isteyirlər ki, həyat davam edir, arzular reallaşır.

Ş.Mahmudbəyovun müharibə mövzusunda çəkdiyi filmlər arasında ən yaddaşalanı «Şərikli çörək» bədii filmidir. Şair və kinodramaturq A.Axundovanın ssenarisi əsasında çəkilmiş bu film Azərbaycan milli kinosu tarixində mərhələ təşkil edir. Bunuyla əlaqədar rejissor və dramaturq H.Seyidbəyli «Ədəbiyyat və incəsənət» qəzetində dərc etdirdiyi «Kino sənətimiz yüksəlişdə» məqaləsində həmkarı, onun filmi haqqında belə demişdir: «Rejissor Şamil Mahmudbəyovun «Şərikli çörək» filmi respublika Dövlət mükafatına layiq görülmüşdür. Qeyd etməliyik ki, xalqımızın müharibə dövründəki qəhrəmanlıqla dolu həyatı haqqında söhbət açan filmlərimiz çox deyil. «Şərikli çörək» uşaqlarımızdan danışır, filmdə bəzən yeməye bir şey tapmayan uşaqların çətin anlarda qabarlıq şəkildə aşkarla çıxan fərdi cizgilərini, gelecek vətəndaşların xarakterlərinin rüşeymini, özüünü görürük.

Film səmimi, lirik, şairanə əsərdir. Burada yalnız Azərbaycana, daha doğrusu, Bakıya xas olan parlaq kolorit duyulur: canlı həyat lövhələri görünür. Quruluşçu rejissorun istedadını nümayiş etdiren xüsusiyyətlərdən biri onun daha vacib faktları görüb seçməsində lazımı səviyyədə ustalıkla işləyə bilməsindədir. Hətta bəzən geniş açılması vacib olan patetik faktın özü də filmdə ince, yumşaq manera və hiss ölçüsü ilə çatdırılmışdır.

«Çörək» sözü filmin başlığına çıkarılıb. Çörəyi bölüşürler, çörəyi əldən qapırlar, çörəyə görə küsüşürler və barışırlar. Çörək burada tekce yemək üçün deyil, o insanları acliğa məhkum edən mühəribənin rəmzidir. O dövrde çörəyi olanlar özlərini xoşbəxt hesab edirdilər. Çünkü çörəkləri vardi, həm də çörək şirin dadırdı. Ancaq çörəyi acı dadanlar da özlərini xoşbəxt sayırdılar. Ona görə ki, həyat onları sınağa çekmişdi, onlar məhrumiyyətlərə, əzab-əziyyətlərə dözürdülər. İnsan yaxşı günlərində həmişə xəyalən pis günlərə qayıdır, o dövrü yada salır. O, həmin dövrde özünü axtarır və deyir: «Yadında saxla, unutma!»

Filmin müəllifləri çətin illər haqqında cəsaretlə və sadə dilə səhbət açırlar. Mühəribə çoxlarını həm fiziki, həm də mənəvi cəhətdən şikəst edib. Bununla belə hər şeydən əvvəl insan həm-reyliyinin gücü, xeyir və ədalətin yenilməzliyi üzə çıxır. Adamların çörək kartoçlarını itirmiş balaca Vaqifə etdikleri yaxşılıqları: bir parça tikəni onunla bölmələrini, ona çətinliyə dözməyi, ən mühümü isə dəyanətli olmağı öyrətmələrini rəhm, mərhəmet kimi başa düşmək düzgün olmazdı. Çünkü film final səhnəsi hər şeyi yerinə qoyur. Vaqif kartoçları tapır, bir kömə alıb, onu ac uşaqlarla qardaşcasına bölür. Olduqca tesirli səhnədir. İnsan üçün qəlbinin hərərətini başqalarına verməkdən, bir tike çörəyini onlara bölüşdurməkdən böyük sevinc ola bilməz. Kinorejissor Ş.Mahmudbəyov öz sevincini həmkarları ilə, tamaşaçıları ilə bölüşməyi bacaran sənətkar idi.

Şamil müəllim mühəribə ilə bağlı növbəti «Skripkanın sərgüzəsti» filmini yazıçı F.Ağayevin «Qardaşlar» poveti əsasında ekranlaşdırılmışdır. Filmdə Böyük Vətən mühəribəsi illərində Odessada məktəblilərdən Sabırə Şaşanın qiymətli skripkanı almanınlardan necə qoruduqları haqqında danışılır. Skripkanın qorunması filmdə simvolik xarakter daşıyır. Bu, xoşbəxtliyin, mu-

siqinin, xeyirxahlığın, sevincin qorunması, bütün bunların uşaq-lara yenidən qaytarılması deməkdir.

Mühəribə dövründə Odessada və onun ətrafında müxtəlif xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar da qəhrəmancasına vuruşmuşlar. Düzdür, mühəribə mövzusunda Azərbaycan kinematoqrafçıları bir sıra filmlər çekmişlər. Lakin bu filmdə müəlliflər mövzuya başqa səpgidə yanaşmışlar. Filmdə kütləvi döyüş səhnələri yoxdur, top və gülle səsleri ekranı başına götürmür. Sadəcə olaraq burada mühəribə illərində adamlarımızın yüksək mənəvi keyfiyyətlərində danışılır.

Filmin yaradıcıları yaxın keçmişimizə qayitmaqla, eyni zamanda bu günümüzdən, geleceyimizdən səhbət açırlar. Ən əsası odur ki, müasir gəncliyimizə müraciət edirlər.

Film hadisələrin baş verdiyi tarixi yerlərde: Odessada və onun ətraf rayonlarında, partizanların yaşadığı, gizləndiyi kata-kombalarda çekilmişdir. Filmin yaranmasında Odessa kinematqrafçılarının da böyük köməyi olmuşdur. Belə ki, hətta kütləvi səhnələrin və epizodların çekilməsində Odessanın əhalisi, xüsusən işğal zamanı həmin yerlərde yaşayıb, faşizmə qarşı mübarizə aparanlar da iştirak etmişlər. Filmin mövzusu mühəribə illərində baş vermiş real hadisələrdən götürülmüşdür.

Rejissor Ş.Mahmudbəyovun çəkdiyi «Dörd bazar günü» televiziya bədii filmi Böyük Vətən mühəribəsinin odlu-alovlu illərində Belarusiya meşələrində partizan dəstəsində vuruşmuş dostlar haqqında səhbət açır.

Film yazıçı H.Abbaszadənin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Ssenarini isə rejissorun iştirakı ilə H.Abbaszadə və F.Kerimzadə yazmışlar. Yazıçının bu mövzuya müraciət etməsi təsadüfi deyil. H.Abbaszadə də mühəribə veteranıdır. Həmin mövzu onun yaradıcılığından qırmızı bir xətt kimi keçir.

Filmdə müxtəlif insan münasibətlərindən danışılır, xarakterlərdəki təzadlara, qayğı və laqeydlik kimi məsələlərə toxunulur. Burada rejissor inandırıcı döyüş sehnələri yaratmış, qəhrəmanları bu döyüş cəbhələrindən keçirək, onların ümumi düşmənə qarşı necə vuruşduqlarını, cəbhədə od-alov içorisində yaranan dostluqlarını, keçmiş cəbhəçilərin qəlebədən sonrakı talelərini ekranda canlandırmağa çalışmışdır.

...Ekranda mavi dənizin qoynunda bir kater üzür. Yanğınsöndürən dənizçilər briqadası işe gedir. Briqadir Bədir Feyzulla oğluna bir məktub verirlər. Məktub açılan kimi içindən bir fotosəkil düşür. Fotosəkildə dörd nəfər eks olunmuşdur. Məktubu Bədirin keçmiş cəbhə dostu, hazırda Maqnitogorsk metallurgiya kombinatında işləyən Pavel Çepurin göndərmişdir. Cəbhə dostu yazır: «Bu yaxınlarda televizora baxırdım. Dəniz mədənində baş verən yanğını sizin briqadının necə meharətə söndürdüyünü gördüm. Yaman sevindim. Səndən xahişim budur ki, keçmiş bəkili dostlarımıza tapıb mənim ünvanımı onlara verəsən. Qoy onlar da mənimlə məktublaşınlar...»

«Dörd bazar günü» adlı iki seriyalı bədii televiziya filmi bu epizodla başlayır. Əsas hadisələr bundan sonra açılır, inkişaf edir. Burada bir-birinə bağlı dörd əhvalat yiğcam və lakonik şəkildə təsvir olunur. Bugünkü həyat keçmişlə – bilavasitə mühəribə ilə əlaqəli şəkildə verilir, həm mühəribədən, həm də qəhrəmanların yaşayıb çalışdıqları müasir dövrdən danışılır.

**Kinorejissor Muxtar Dadaşovun** öz xalqı ilə fəxr etməsi, bu xalqın tükənməz qüvvəsinə sonsuz inamı, xüsusiət Böyük Vətən müharibəsinin hər iki cəbhəsində Azərbaycan övladlarının göstərdikləri hünər, rəşadət, qəhrəmanlıq sənətkarın sənədli filmlərində olduğu kimi, bədii kino əsərlərində də özünü göstərir. «Bakıda küləklər əsir» bədii filmində rejissorun yaradıcılıq

axtarışları, dəst-xətti aydın nəzərə çarpar.

...Böyük Vətən müharibəsinin ikinci ili gedirdi. Faşistlər Bakı neftinə doğru can atırlar. Faşist Almaniyasından ötrü Bakı ərəb Şərqi ölkələrinə, Hindistana çıxmaq üçün ən əlverişli yol idi. Lakin əsas məsələ neft idi. Almaniyanın yanacağa böyük ehtiyacı var idi.

Bakı hər şeydir! Bakı cəbhənin neft ehtiyatı idi. Bu, İttifaq üzrə hasil edilən yanacağın 75 faizi deməkdir. Bunsuz motorlar müharibəni düşünmək belə mümkün deyil.

1942-ci ilin yayında Azərbaycan Respublikası faşist kəşfiyatının fəal diqqət predmetinə çevrildi. Sovet əkskəşfiyyatının üzərinə mühüm vəzifə qoyuldu – düşmənleri tapıb üzə çıxartmaq. Bundan başqa, bu vəzifənin yerinə yetirilməsi onulla mürəkkəb olmuşdu ki, Qərbin bəzi daireləri çox hiyləgər bir plan düşünmüştülər. Sovet İttifaqına kömək pərdəsi altında onlar Bakı neft mədənlerini ələ keçirmək ümidində idilər. Təhlükə yaranarsa, neftin hitlərləre qismət olmaması üçün, onlar Bakını partlatmaq idəyasını ireli sürmüştürlər.

Bakı neftçiləri gecə-gündüz cəbhəyə yanacaq göndərirdilər. Hitler faşistləri isə yolları sıradan çıxarır, körpüleri dağıdır, Xəzər dənizi ilə daşınan neftin qarşısını kəsməyə çalışırlar.

Macəra janrında çəkilmiş «Bakıda küləklər əsir» hərbi-vətənpərvərlik filmi Böyük Vətən müharibəsi illərində iki ideolojiyanın, iki dünyagörüşünün sərt siyasi mübarizəsi fonunda sovet və faşist kəşfiyyatçılarının döyüşündən danışılır. Filmdəki hadisələr Bakıda, Şimali Qafqazda və Nalçikdə cərəyan edir. Bakı, cəbhəni benzinlə təmin edən neft şəhəri filmde obraz kimi canlanır və yadda qalır.

Rejissor M.Dadaşov filmin yaranma tarixi ilə bağlı müsahibələrinin birində demişdir: «Böyük Vətən müharibəsi illərində

«Vətən oğlu», «Sualtı qayıq «t-9», «Arşın mal alan» bədii filmlərinin operatoru idim, paralel olaraq jurnal və kinooçerkəklər çəkir, montaj edirdim. Kinoaparatlə mədənləri, neftayırma zavodlarını gəzirdim. Cəbhə üçün, qələbə üçün istirahət etmədən işləyən adamların yanında olurdum. Biz kino işçiləri onların qəhrəmanlığını lente alırdıq.

Həmin günləri yaxşı xatırlayıram... İndiyə kimi yadimdadır: doqquz-on yaşı uşaqlar hərbi avtomat yiğirlər; neft dolu sistemlər Xəzər dənizi ilə cəbhəyə göndərilir; Gencədə bizim əsgərlər üçün ilk dəfə idi ki, keçə çəkmələrinin istehsalı qayda-yaya salınırdı.

Mənim çəkdiyim bütün bu kadrlar və epizodlar «Bakı mübarizə edir» sənədli filməna daxil edildi. Bəli, Bakı mübarizə aparırdı və Büyük Vətən müharibəsi günlərində mühüm rol oynadı. Bakı döyüşü şəhər idi. Burada həyatlarından belə keçərək qəhrəman neftçilər və igid çekisler - vətənimizin sadıq oğulları çəlşirdilər.

Müharibə davam edirdi. Faşistlər torpaqlarımızdan qovulurdular. Mən Şimali Qafqazda almanların vəhşiliklərini lente alırdım. O vaxtı döyüş cəbhələrində gördüklerim, şahidi olduğum hadisələr «Bakıda küleklər əsir» filmini çəkərkən quruluşçu-rejissor kimi karıma gəldi. Mən filmin inandırıcı alınması üçün arxa cəbhədə qələbəni yaxınlaşdırın adamlarımızın mətin ruhunu, möhkəm gücünü və hünerini eks etdirməyə çalışmışam.

«Bakıda küleklər əsir» - bu, filmin qəhrəmanları olan çekistlərin paroludur və Bakıda gözü olanlara ciddi xəbərdarlıqdır: onlar üçün həmişə «Bakıda küleklər əsir».

Büyük Vətən müharibəsi başa çatandan sonra kinematoqrafçılarımız Azərbaycan nefti, qəhrəman neftçilərimiz və Bakı neftinin faşist Almaniyasının darmadağın edilməsində, Hitler ordu-

sunun üzərində qələbə çalınmasında oynadığı əvəzsiz rolу haqqında iri həcmli kino əsəri yaratmayı qərara aldılar. 1947-ci ildə ssenarinin yazılması dramaturq İ.Qasımovə tapşırıldı, rejissor R.Təhmasib təsdiq olundu. Lakin mərkəz (Moskva - A.K.) tərefindən bu ssenari bəyənilmədiyinə görə (bunun səbəbini başa düşmək o qədər də çətin deyil - A.K.) 1949-cu ildə Moskva müəlliflərindən Q.Koltunov və Y.Pomeşşikovun yazdıqları ssenari SSRİ Kinematoqrafiya Nazirliyində təsdiq olunur və iki rejissorla - Bakıya göndərilir. Beləliklə, «Bakının işqları» istehsalat dramı 1950-ci ildə üç rejissor A.Zarxi, İ.Xeyfits və R.Təhmasib tərefindən lente alınır.

Filmdəki hadisələr 30-cu illərdə başlayır və Büyük Vətən müharibəsi illerində daha da inkişaf edir. Bu vaxt Bakı neft mədənləri artıq yeni texnika ilə təchiz edilmişdi, açıq dənizdə yeni qazma üssulları sınaqdan çıxarıldı. Neftçilərimiz alman-faşist işgalçlarına qarşı döyüşən ordunu bol yanacaqla təchiz etmək və qələbəni yaxınlaşdırmaq üçün fədakarcasına çalışırdılar. Filmin sonunda görürük ki, müharibədən sonrakı ilk illərdə Bakıda yəni neft buruqlarının işqları yandırıldı.

Hadisələrin fonunda usta Əlibala və onun neftçilər briqadası üzvlərinin əmək qəhrəmanlığı, fədakarlığı, gündəlik qayğıları və şəxsi həyatı öz əksini tapmışdır.

Filmin qadağan olunması və ekranlara buraxılmamasının səbəbləri barədə sənədlər bu günə kimi aşkar olunmayıb. Stalinin ölümündən sonra filmdən ayrı-ayrı epizodlar (cəmi iki hissə - A.K.) kəsilib götürülmüş və film ekrana buraxılmışdır. Filmin orijinal variantının surəti 2001-ci ildə Moskvada çıxarılib Azərbaycan Dövlət Filmfonduna təhvil verilmişdir.

Bu filmde sosializmi təbliğ edən hər şey - beşilliklər, planların yerinə yetirilməsi, əmək qəhrəmanlığı, Staxanov hərəkatı,

beynəlxalq aləmdə baş verən hadisələr, hitlerin Almaniyada hakimiyyəti əla keçirməsi, müharibənin başlanması, bakişiların cəbhəyə yola salınması, Böyük qələbə, sovetlər ölkəsinin bərpası işlərinə başlaması, təcrübə mübadiləsi, sosializm yarışı, atalarını əvəz edən oğullar var. Tamaşaçı bir filmdə bütün bunların hamisi ilə tanış olur. Hadisələrin belə gen-bolluğu, süjet xəttinin sxematikliyi maraqlı aktyor ansamblının oyununa, obrazların dəlgünluğuna təsir etməyə bilməzdı.

Film sifarişlə çəkilmişdir. Ssenari də sifarişlə yazılmışdır. Ssenarinin məlum sxem üzrə qurulması təccüb doğurmamalıdır. Buna görə də film peşəkar rejissorlar tərəfindən lətə alınsa da, ümidi doqrultmamışdır. Filmdə uydurulma sehnələr, süjet xəttindəki sünilik, dialoqlardakı qeyri-tebiilik aydın nəzərə çarpır. «Bakının işiqları» milli kinomuza uğur qazandırmasa da kinematoqrafiya tarixini öyrənmək, Azərbaycan neftçilərinin fəzizm üzərində qələbənin təmin olunmasında göstərdikləri əmək qəhrəmanlığını nümayiş etdirmək baxımından maraqlıdır.

**Rejissor Ə. Atakişiyevin** 1961-ci ildə çəkdiyi «Bizim küçə» bədii filmi müharibənin törendiyi fəlakətlərdən, insan talelərinə vurduğu ağır yaralardan bəhs edir.

Filmdə çox balaca ikən bombardman zamanı anasından ayrı düşmüş Sara adlı qızın qürbətdə başına gələn macəralardan, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində anasına qoşlaşmasından danışılır.

1941-ci il. Faşist Almaniyası Sovet İttifaqına qəflətən hücum edir, dəmir yolları, körpülər, qatarlar düşmən təyyarələrinindən gecə-gündüz bombalanır, şəhərlər, qəsəbələr yer üzündə silinir, insanlar məhv edilir, sağ qalanları vəqonlara doldurub qul kimi işlətmək üçün Almaniyaya aparırlar, balaca Sara da onların arasındadır.

İllər keçir, Sara böyüyür, lakin bu müddət ərzində vətən hərəti bir dəqiqə də olsun belə onun fikrində çıxmır. İşgəncə və əsərət altında olmasına baxmayaraq, Sara xoşbəxt uşaqlıq illerini, anasını, Vətənini tez-tez yadına salır. Tale onu Qərbi Avropanın müxtəlif ölkələrinə aparır çıxarır. Lakin vətən məhəbbəti hər şeye üstün gəlir: Sara yaxşı insanların sayesində doğma ocağına qayıdır, anasına qovuşur.

Tamaşaçının qəlbini titrədən bu filmin əsas mövzularından biri insanların birlüyü, humanizmi və dostluğu, yüksək əxlaqdır, şüurudur... Bakının yeni küçələrində birində, təzə evdə Saranın anası, kimsəsiz Bəyim xala da bir otaq alır. Lakin o, burada da-ha kimsəsiz və tek deyildir. Müxtəlif peşəli, müxtəlif millətlərdən olan adamlar da onunla birlikdə bü böyük evə köçürər. Onlar Bəyim xalaya böyük insani hissələr mənəvi kömək göstərir-lər. Bu adamlar qadının qızının qayıtması üçün çalışır, onun səhəhətinin qeydinə qalırlar. Saranın qayıtması yalnız ananın sevinci deyil, bu böyük evdə bir ailə kimi yaşayınların hamisinin sevincidir.

Filmdə Saranın vətənə, anasının yanına qayıtması həm insanların birliliyinin, həm də yüksək əxlaqın, zengin mənəviyyatın qələbəsi kimi tərənnüm olunmuşdur.

«Uzaq sahilərdə» filmi ekranlara buraxılandan sonra həm kino əsserinin, həm də qəhrəmanın – partizan Mehđinin böyük uğur qazandığını görən rejissor Ə. Atakişiyev (o, həmin filmin baş operatoru idi) obrazla bağlı yeni bir epizodu «Bizim küçə»yə daxil etmişdir. Lakin bu epizod filmin ana xətti ilə bağlanmadığına görə sünü təsir bağışlamışdır.

«Bizim küçə»də olduğu kimi, rejissor K. Rüstəmbəyovun yaratdığı «Dağlarda döyüş» hərbi-vətənpərvərlik filmində də (1967) Böyük Vətən müharibəsinin acı və faciəli nəticələri ilə

rastlaşırlıq. Film yazuçı, keçmiş sərhədçi Ə.Muğanlinin «Tikanlı məftillər» povesti əsasında ekranlaşdırılmışdır.

Gənclərimizdə yüksək vətənpərvərlik hissi tərbiyə edən, onları ana torpağın hər qarşı üçün mübarizə aparmağa ruhlandıran bu hərbi-macəra filmi sərhədçilərin adı, gündəlik fəaliyyətlərindən, sayıqlığından, çətin, lakin şərəfli vəzifelərindən bəhs etsə də, əsas mətbəb valideyn məhəbbəti ilə vətənə, vəzifə borcuna sədaqətin üz-üzə qoyulması və vətənə sədaqətin daha üstün olması ideyasıdır.

Filmdə Böyük Vətən müharibəsi illərində döyüş meydanlarında düşmənlə vuruşaraq yaralanıb əsir düşənlərin vətənə qayıtdıqdan sonra həbs edilmələri, sürgünə göndərilmələri kimi fəciəli aqibətlərinə də toxunulur.

Filmin qəhrəmanı Ferrux kiçik yaşlarında olanda atası cəbhəyə gedir və itgin düşür. Sərhəd rayonunda yerləşən evləri çay daşqını zamanı uçulub dağılır, anası vəfat edir. Ferrux uşaq evində böyüyür, təhsil alır, cənub sərhəddində dağlar arasında hərbi qulluğunu davam etdirir. Onun evi-eşiyi sərhəd zastavasıdır, burası Ferrux üçün ən əziz, ən müqəddəs yerdir. O, sevgilisini deyir: «Zastavada uşaqlar hamısı evdən məktub alır. Məndən başqa. Mən də isteyirəm ki, evimiz olsun, bizim evimiz...»

Filmdə bu mövzuda kino əsərləri üçün xarakterik olan həşəyə vərdir: uzaq dağ zastavası sərhədçilərinin adı iş günləri, sərhəddin pozulması, həyəcan siqnalı, texribatçıların təqib olunması, əlbəyaxa vuruşmalar, atəş açılması və s. Filmin müəllifləri mənəvi münaqışaya yüksək vətəndaşlıq mövqeyindən yanaşaraq, əsas qəhrəmanların – ata ilə oğulun xarakterlərini aça bilmişlər. Ata ilə oğulun obrazları dərinliyi və psixologizmi ilə diqqəti cəlb edir. Lakin filmdə macəra motivləri maraqlı və orijinal həllini tapa bilməmişdir. Amma filmin əsas qiyməti ondadır ki,

tamaşaçılar sərhədi coğrafi anlayış kimi dərk etmirlər, sərhədə əsgərlərin mənəvi – döyüş keyfiyyətlərini yoxlayan məkan kimi baxırlar.

Kinodramaturq və yazuçı M.İbrahimbəyov müharibə illerinin ağır və məşəqqətli günlərindən, bakişların dözüm və dəyanətindən, vətəndaşlıq qürurundan və borcundan danışan «Mühabibəninin 1001-ci gecəsi» adlı maraqlı bir ssenari yazmış, rejissor H.Seyidbəyli həmin ssenari əsasında «Bizim Cəbiş müəllim» kimi uğurlu ekran əsəri (1969) yaratmağa müvəffəq olmuşdur.

Böyük Vətən müharibəsi illərində hərbi texnikanın hərəkətə gətirilməsində neft Bakısinin həlliədici rol oynamasından, bunun əhəmiyyətindən tutarlı bədii kino əsəri yaradılmışdır. Bu vacib işdə «Bizim Cəbiş müəllim» filmi ilk uğurlu addım, ilk sınaq idi.

Yazuçı Y.Əzizimzade «Bizim Cəbiş müəllim» filmi ilə bağlı resenziyasiyada yazımışdır: «Filmdəki hadisələrin və surətlərin inkişafında quruluşçu rejissorun sənətkarlığı dərhal duyulur. Biz, qələm yoldaşımız, istedadlı kinorejissor H.Seyidbəylinin yaradıcılığına xas olan müasirlik duygusunu, hadisələri sağlam mövqədən qiymətləndirmək bacarığını bilirik. Həmin xüsusiyyət ister onun ədəbi əsərlərində və isterse də filmlərində daha çox göza çarpar. Bu cəhət «Bizim Cəbiş müəllim» filmində də özünü göstərir...»

Film Böyük Vətən müharibəsinin dövrünü ekranda canlandırsa da burada nə döyüşən cəbhə var, nə düşmənlə əlbəyaxa, nə də topların gurultusu. Çünkü bu filmdə söhbət arxa cəbhədən gedir, cavanlar vuruşmağa gedib, qadınlar, qocalar, uşaqlar onları zavod və fabriklərdə dəzgah arxasında əvəz etmişlər. Neft mədənləri gecə-gündüz işləyir, çünkü cəbhəyə bol yanacaq lazımdır. Neftçilər əsl hünər göstərirlər. Biz ekranda bütün bunlarla bərabər yalnız özünü düşünən, pul qazanmaq üçün min bir oyundan

dan çıxan adamlarla da rastlaşıraq. Lakin onların sayı azdır, çox azdır. Filmin qəhrəmanlarından biri bu cür tüfeylilər haqqında belə deyir: «Yalnız cəbhədə deyil, arxada da fərari olur. Çətinliklərdən yaxasını kənara çekən, öz vəzifəsini yerinə yetirməyən adam harada olursa-olsun fərəridir».

Filmde baş qəhrəman – Cəbiş müəllim məhz belələrinə qarşı qoyulmuşdur. O, nə qədər çalışsa da əllil olduğuna görə cəbhəyə çağrılır. Belələri arxada da əsgərdirlər, hərə öz işi ilə məşguldur, təmiz mənəviyyatları, işgüzarlıqları, başqalarının dərdində şərık çıxmaları ilə ətrafindakılara nümunədirler. O, sinfə girib, «uşaqlar, şad xəbər gelib, qoşunlarımız Stalinqradda düşməni mühəsirəyə alıb darmadağın etmişdir! Qələbə günü yaxınlaşır» deyəndə üzündəki təbəssümündən hiss olunur ki, Cəbiş müəllim bu ölkənin qayğıları ilə yaşıyır, qələbənin yaxınlaşması üçün hər cür işi görməyə hazırlıdır. Filmin qəhrəmanı uşaqları acıdan qırımaq üçün arvadının sabun bişirib satmaq təklifinə belə cavab verir: «Mən sabun bişirməyəcəyəm». Lakin arvadı onu yoldan çıxarmağa müvəffəq olur. Cəbiş müəllim sabun bişirib səliqə ilə çamadana yığır, alverçilərə aparıb vermək əvəzinə dəmiriyol vağzalına gedir. Filmin sonunda o, sabunları döyüşə gedən əsgərlərə paylaşıdan sonra rahat nefəs alır. Çörəsindəki mənalı ifadə onun saflığından, paklığından söz açır. Sanki Cəbiş müəllim aləmə car çəkib demək istəyir: «Ay camaat, axır ki, mən də xalqım üçün bir işə yaradım».

Cəbiş müəllimle tanış olandan sonra inanırsan ki, bu cür təmiz, mənən saf insanlar gələcəyimiz olan uşaqları düzgün təribiyə edə bilərlər.

Ssenari müəllifi və quruluşçu rejissor filmin ümumi intonasiyasına sadıq qalaraq, əsərin kamera və lirk quruluşunu saxlayaraq çox ciddi məsələ barəsində yarızarafat formada (Əbülfəzin,

Suğra xalanın, Mikkinin, Makedonun oyunları) tamaşaçı ilə danışmağa müvəffəq olmuşlar. Xalqın vətənpərvərlik mövzusunu, arxa cəbhədə onun gərgin əməyini, şücaətini ön cəbhə ilə əla-qəsini üzvi şəkildə bir-birine bağlayıb göstərə bilmisler. Biz bu-nu neftçi Nəcəfovun, məktəblilərin, leninqradlı Tanyanın obrazlarında, bu adamlarla bağlı yaranan situasiyalarda, Nəcəfov və Cəbiş müəllimin gecə səhbətində, Nəcəfovun evindəki səhnədə, Tanyanın evin damında növbə çəkdiyi vaxt görülür.

Filmde mühəriba gedən şəhərlərdən əhalinin gəmi ilə Bakıya getirilib limanda düşürləməsi, uşaqların dəstə ilə şəhərdə və neft mədənlərində, buruqlar arasında gəzmələri, əsgərlərimiz tərəfindən faşist təyyarəsinin vurulub yerə salılmış qalıqları yandan nece hay-küyle, gülüşlə keçib getməleri epizodları yüksək bədii səviyyədə işlənmişdir. Bütün bunlar və Bakının ətrafında şəhərin təhlükəsizliyini qoruyan topçular, qaranlıq düşəndən sonra geceler səmada oynanan projektor işıqları, sərt görkəmli buruq meşəsi, divarlaraya yazılış və adamları səfərbəriyə çağırıb vətənpərvərlik şüərləri və digər detallar, tamaşaçının gözü qarşısında hərbi illər, o dövrün ab-havası yeni şəkildə, qeyri-adi aspektdə canlandırılmışdır.

Müəllif fikrini aydın şəkildə və professional səviyyədə çatdırıb ədəbi ssenari orijinal müasir filmin yaranması üçün yaxşı mənbə olmuşdur. Burada bütün yaradıcı qrupun, ilk növbədə quruluşçu rejissorun ciddi yaradıcılıq işini, əməyini xüsusiələ qeyd etmək lazımdır.

1972-ci ilin məhsulu olan qısametrajlı «Gillas ağacı» bədii televiziya filmi (rejissor T.İsmayılov) yəziçi Ə.Əylislinin eyniadlı hekayəsi osasında lento alınmışdır. Film Büyük Vətən mühəribi illəri uşaqlarının fərəhsiz həyatından, xeyirxah adamların saf mənəviyyatından bəhs edir. Filmdeki hadisələr Azərbayca-

nin uzaq kendlərinin birində cərəyan edir. Burada Qulam baba və onun ətrafına toplaşan kənd uşaqlarının başlarına gələn əhvatlardan danışılır. Müharibə nə qədər dehşətli, ağır olsa da dün-yə görmüş qocanın iradəsini qıra bilmir, bütün ölkə üçün çətin günlərdə kenddə qalan Qulam baba uşaq və qadınlara, həmyer-lilərinə dayaq olur.

Kinolentdə o dövrün keşməkeşli, əzab - əziyyətlərlə dolu uşaqlıq illərindən səhbət açılır. Müharibə uşaqların heyatına mü-daxile etmiş, onların rahatlığını pozmuş, şən və qayğısız keçən uşaqlıq çağlarını əllərindən almışdır. Müharibənin çətinlikləri, törətdiyi felakətlər, bütün bunlar tamaşaçıların gözləri önündən gəlib keçir.

...Köhne Bakı fəhlə ailəsində çətin neftçi peşesi babadan nə-vəyə, nəsildən-nəslə keçmişdir. Təkcə peşə yox. Mehdiyevlər-dən hər biri üçün işləmek – özünü bütünlükle öz işinə həsr et-mek, bu işlə nəfəs almaq, ireli getməyə mane olan ne varsa cə-sarətlə aradan qaldırmaq, ətrafdə baş verənlərin məsuliyyətini bütünlükle öz üzərinə götürmək deməkdir.

**Rejissor A.Babayevin** 1973-cü ildə R.Fətəliyevin ssenarisi üzrə çəkdiyi «Ömrün ilk saatı» bədii filmində əvvəlcə biz «neftçi sülaləsinin» əsasını qoyan usta Mehdi Mehdiyevlə tanış oluruq. O, hələ inqilabdan əvvəl bu sahəyə gelmiş, mədənlərdə işləmiş, sonraki illərdə Sovet Azərbaycanında qazmacı neftçi ki-mi şöhrət tapmışdır. O, çox güclü adamdır, onun mürəkkəb və çətin taleyi olub. Usta Mehdi həmişə dənizdən neft çıxarmaq ar-zusu ilə yaşayır...

Film fəhlə nəсли, Azərbaycan neftçilərinin üç nəсли haqqında danışır. Hər nəslin öz arzusu, məqsədi və idealı vardır. Lakin on-ların hamısı emək və həyat ənənələrinə sədaqətlərini qoruyub saxlamışlar.

İkinci novella Mehdiyevlə ailesi barədə səhbəti davam etdirir. Onun qəhrəmanı, Mehdiyevin oğlu Yusifin üzərinə ağır bir vəzifə düşür: Böyük Vətən mühabibəsində faşizme qarşı müba-rizə aparmaq, üzərində gəzdiyi torpağın bir qarışının belə faşist işgalçılının elinə keçməməsi üçün düşməni öz yuvasında məhv etmək. O, bu ağır və məşəqqətli borcunu şərəfle yerine yetirib sağ-salamat doğma Bakıya qaydır. Yusif əynindəki əsgər paltarını belə çıxarmayıb mədənlərdə işə başlayır, atasının işini davam etdirir, onun arzusunu həyata keçirir. Yusif nadir dəniz şəhəri – Neft Daşları mədənlərinin salınmasında yaxından iştirak edir.

Üçüncü Mehdiyev – Azər neftin çıxarılması probleminə başqa nöqtəyi-nəzərdən yanaşır: təbiəti, təbii sərvətləri qoruyub saxlamaq. Onu Xəzərin çirkəlməsi çox narahat edir. O, bu mə-sələlərə elmi cəhətdən yanaşır...

Film Mehdiyevlə ailəsində yeni uşağı – Azərin oğlunun dünyaya gəlməsиле qurtarır. Bu uşaq böyüyəndən sonra necə adam olacaq? Dünyaya təzəcə gəlmİŞ bu körpənin arxasında böyük bir sülalənin üç nəсли durur. Deməli, cavab məlumdur.

«Ömrün ilk saatı» filmi 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, fəhlə sinfi və nosillerin varisliyi mövzusuna müraciətə görə rejissor həvəsləndirici diploma layiq görülmüşdür.

Kinooperator R.Ocaqov kinematoqrafiya institutunu bitirib Bakı kinostudiyasında fəaliyyətə başlayandan sonra müharibə veter-anları olan kinorejissorlardan Ə.İbrahimov, T.Tağızadə ilə işləmiş, müharibə mövzusunda filmlər çəkmışdır. Özü isə 1976-cı ildə rejissor kimi bu mövzdə «Tütək səsi» bədii filminə quru-luş vermişdir. Yaziçi İ.Hüseynovun «Saz» və «Tütək səsi» povestləri əsasında yaradılmış «Tütək səsi» filmi Böyük Vətən

müharibəsi illerinde arxa cəbhədə, daha doğrusu, Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birlüyü, eyni zamanda olduqca mürekkeb insan münasibətləri mühitində, psixoloji mübarizələr şəraitində yaranan hadisələri eks etdirir. Filmdə müəllifin «Tütək səsi» və «Saz» povestlərindən bize tanış olan ciddi və mürekkeb xarakterlər süjetin əsas aparıcı qüvvələridirlər. O illərdə yetişib, boy-aşa çatan, gənclərimizin nümayəndələri olan Tapdıq, Milli, Gümrü, Nuru, həmin illerde zəhmətin ağırlığını öz çıyında daşıyan qadınlarımızın nümayəndələri kimi təsvir edilmiş İsmət və Sayalı, orta nəslin və müdrik qocalarımızın nümayəndələri – kolxozi sədri Cəbrayıllı, sovet sədri Qılçın Qurban və İsləfəndiyar kişi – hamısı gərgin psixoloji yük daşıyan kamil xarakterlərdir.

Tamaşaçı filmin lap ilk kadrlarından 1942-ci ilin baharının ab-hayasını duyur. Sonra sonuncu kadra qədər süjet intzar və maraqla izlənilir. Bu marağın səbəbi, dediyimiz kimi, ilk növbədə kamil insan xarakterləridirsə, ikincisi bəlkə daha vacib bir səbəb də o dövrki həyatımızın hərtərəfli, olduqca canlı və inandırıcı təsviridir. Bu filmdə həyat da, məhəbbət də, sarsıntı və sevinc də var, Cəbrayılla Sayalının, Tapdıqla Millinin məhəbbəti ni göstərən epizodlar da. Kədinin ağsaqqalı İsləfəndiyar kişisinin öz əsgər oğlu Rəhmanın intizarına həsr olunmuş sehnələr və filmin yüksək vətənpərvərliklə, işıqlı fikir və düşüncələrlə zəngin mözəmnunu tamaşaçı diqqətindən yayınır.

Bu film 1976-ci ildə Frunze şəhərində IX Ümumittifaq kinfestivalında nümayiş etdirilmiş və ssenari müəllifi İ. Hüseynova Qırğızistan Yazarları İttifaqının diplom və prizi verilmişdir. Dramaturq İ. Hüseynov bu filmin ssenarisi üzərindəki işi barədə yazar: «Povestlərə nisbətən ssenaride bir qədər təbəddülata yol vermişəm. Çünkü «Saz» və «Tütək səsi» povestlərinin yazılılığı

dövrən indiyədək 15 ilə qədər bir müddət keçib. Bu illər ərzində həyatla bərabər kinematoqrafiya sahəsində də irəliləyiş olmuşdur. Mehəz bu səbəbdən obrazlarda müəyyən dəyişikliklər etmiş, onları indiki tamaşaçı kütləsinə nisbətən yaxınlaşdırılmış».

Quruluşçu rejissor R.Ocaqovun dediklərindən: «Tütək səsi» filminin süjeti, hadisələrin dolğunluğu, həqiqiliyi məni bir rejissor kimi istər-istəməz cəlb etdi. Çox fikirləşmədən İ. Hüseynova ssenarisi əsasında filmin çəkilişinə başladım və məhz bu zaman başa düşdüm ki, mənim rejissorluq sahəsində ilk işimi «Tütək səsi»ni saymaq olar. Çünkü buradakı mövzu mənə olduqca yaxındır».

Film boyu gərginliyin və dramatikliyin saxlanılmasında müharibe veterani, kinooperator T.Axundovun da əməyini xüsusi qeyd etmek lazımdır. Filmdə təsirli epizodlar çoxdur.

**Kinorejissor R.Ocaqovun** 1989-cu ildə yaratdığı «Ölsəm, bağışla» kinodramı müharibe mövzusuna bilavasitə toxunur. Rejissor bu filmi R.İbrahimbəyovun ssenarisi əsasında lətə almışdır. Film, əger qısaca, iki sözle ifadə etsək, məhəbbət və ölüm haqqındadır. Ele bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. «Retro» üsulunda düşünülmüş bu film tamaşaçıları 1947-ci ilin Bakısına qaytarır və müharibədən çıxmış, onun ağrı-acılarını görmüş adamların həyatından bəhs edir. Müharibe bu gün də bizim içimizdə, xatirələrimizdə yaşayır. R.Ocaqovun yeniyetməlik dövrü müharibe illerine təsadüf etdiyi üçün o, filmdə həmin illərin abhavasını, insanların xarakterini və talelərini bədii cəhətdən dəqiqliq və qabarlıq açıb göstərə bilmişdir.

Rejissor bu filmində də mənəvi saflaşma problemine toxunmuşdur. Heyat filmin qəhrəmanı Yusifi ağır sınaqlardan çıxarıır,

onu sərtləşdirir. Amma o, xasiyyətə mülayim adamdır. Müharibədə yaralanıb qaydandan sonra xəber tutur ki, atası haqsız məhkum edilib, sevdyi qız onu gözləməyib əre gedib. İndi bəs nə etməli, hər şeyə göz yummali, yoxsa yenidən mübarizə apar malı?.. Filmin sonunda qəhrəman həlak olur. Lakin onun qəlbini hər cür nətəmiz fikirlərdən təmizlənir. Axi, o, ölümündən bir qədər əvvəl sevib sevilmişdi...

«Ölsəm, bağışla» kinodramı 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival – müsabiqəsində ən yaxşı bədii filmə görə mükafat və priz, 1992-ci ildə Çimkəndə (Türkmənistan) Qazaxıstan, Orta Asiya və Azərbaycan kino aktyorlarının I regional «İpek yolu» kinofestivalında ən yaxşı qadın və kişi rollarının ifasına görə aktyorlardan Gülnar Qurbanovaya (Gülyə) və Fəxrəddin Manafova (Yusif) baş mükafat – festivalın Quran-pri mükafatı verilmişdir.

Xalqın yaddaşı illerle yox, əsrlərlə öz igid oğul və qızlarının adlarını özündə saxlayır. Adı qəhrəmanlıq rəmzi kimi tarixə düşmüs hökmədar qadın Tomris, görkəmli Azərbaycan sərkərdəsi Babək, xalq qəhrəmanı Koroğlu, Quba hakimi Fətəli xan, onun arvadı Tutu Bikə, cəsur Qaçaq Nəbi, arvadı Həcər, generallardan Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Sovet İttifaqı qəhrəmanları Həzi Aslanov, Mehdi Hüseynzadə, yurdumuzun şahin qızları Leyla Məmmədbəyova, Sona Nuriyeva, Züleyxa Seyidməmmədova...

Azərbaycan kinematoqrafçılarının yaratdıqları «Sizi dünyalar qədər sevirdim» qəhrəmanlıq kinodramı (1985) xalqımızın qəhrəman oğlu, görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-majoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Burada hadisələr Birinci Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş

Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir. Lakin Həzinin Lənkəranda keçən uşaqlıq və gənclik, təhsil illeri, onun uşaq ikən Azərbaycanın məşhur hərbçisi, general Səməd Mehmandarovla görüşü retro üsulu ilə tamaşaçının gözləri öündən golib keçir. Bu epizod vasitəsilə döyüş ənənələrinin varisliyi mövzusu ekranда canlanır.

**Kinorejissor R.İsmayılovun** çəkdiyi bu film kinostudiyanın yaradıcılıq uğuru kimi qiymətləndirilmiş, çoxmillətli sovet kinematografiyası ustalarının ən yaxşı işlerinin siyahısına daxil edilmiş və filmə ümumittifaq baxışı keçirilmişdir.

Bu gün, Azərbaycan müstəqillik eldə edəndən sonra erməni faşist ordusunun ölkəmizin başsız qalmasından və yaranmış xaosdan istifadə edərək Qarabağ məsələsini ortaya atması və torpaqlarımızın iyirmi faizini işgal etməsi ilə bağlı demək olar ki, Azərbaycanda ele bir ailə, ele bir insan yoxdur ki, mühərabə ondan yan keçsin. İstər o, mühərabədə iştirak etməli olsun, istərsə də arxa cəbhədə qələbə namənə işləsin, istər o, yaşılı olsun, istərsə də uşaq. Ona görə də bizdən hər birimiz mühərabə haqqında öz sözümüzü deməliyik, bəstəkar musiqisi ilə, ədib əsərləri ilə, rəssam tabloları ilə, kino və teatr xadimi ekran və sehnə vasitəsilə. Həlak olanların xatirəsini əziz tutmaq hər bir vətəndaşın, o cümlədən hər bir sənət adamının müqəddəs borcudur.

Böyük Vətən mühərabəsinin alov dalğası Azərbaycana gəlib çatmadı. Lakin xalqımızın yüz minlərlə oğlu o vaxtlar ümumi vətənimiz olan Sovet İttifaqını müdafiə edərkən həyatlarını qurban verdi. Nə qədər insan Qarabağ mühərabəsində erməni faşistləri ilə vuruşarkən həlak oldu, şikət qaldı. Bir milyon qaçqın öz torpağından didərgin oldu, evsiz-eşiksiz qaldı.

«Sizi dünyalar qədər sevirdim» filminin ssenari müəllifi R.Fətəliyev demişdir: «Bizim kinostudiymız Azərbaycan xalqı-

nın en güzel keyfiyyətlərini özündə tecəssüm etdirən, Böyük Vətən müharibəsi illərində qəhrəmanlıq göstəren Həzi Aslanovun obrazını ekranda yaratmağı arzu edirdi. Film igit döyüşçü Həzi Aslanovun tərcüməyi-hali nümunəsində bu barədə danışır.

Hələ ssenari üzərində işləyərkən, daha sonra çəkilişlər zamanı çalışmışq ki, batal səhnələr, tank vuruşmaları əsas məsələni – insanın müharibədə iştirakını, yəni Həzi Aslanovu kölgədə qoymasın. Biz qarşımıza belə bir məqsəd qoymuşduq: son hərbi əməliyyatın necə hazırlanmasını, generalin tabeliyində olan adamlarla səhbətlərindən qəlebə döyüşü planının necə yanmasını bədii formada göstərək. Ssenarini yazarkən böyük arxiv işi görülmüşdür. Amma onun barensində material o qədər də çox deyil. Aslanovun rəhbərliyi altında döyüşmüş keçmiş vəzvə komandiri A.Kurkovla səhbətlər film üçün çox əhəmiyyətli olmuşdur.

Müəlliflər filmdə Aslanovun döyüş yollarında baş verən hadisələri olduğu kimi təcəssüm etdirməyə çalışmışlar. Bununla belə bu filmi yalnız bioqrafik janra aid etmək o qədər də düzgün deyil. Çünkü filmdə artist R.Novruzovun yaratdığı general Aslanov obrazı ümumiləşdirilmiş figuradır, bu obrazda sovet sərkərdələrinin bir sıra cizgiləri öz əksini tapmışdır. Bu cür tipli adamlara, elə «Sizi dünyalar qədər sevirdim» filminin qəhrəmanına xas olan cizgilərdən birini misal göstərek: ilk baxışda elə təsəvvür yaranır ki, xeyirxahlıq kimi keyfiyyət çox sərt peşənin nümayəndəsində, professional hərbçinin xarakterində, özü də müharibə şəraitində ola bilməz. Lakin azərbaycanlı sərkərdə Həzi Aslanov bu cür müsbət keyfiyyətə malik böyük və sadə insan idi. Ona görə də onu generallardan tutmuş siravi əsgərə kimi hamı sevir, hamı ona hörmət edirdi.

Filmdə döyüşdən əvvəl generalin arvadına yazdığı məktub

səslənir. Bu məktubdan olan sözler filmin adına da çıxarılib. Bu sözləri təkcə generalın yaxınlarına yox, bütün insanalara, hər şeydən əvvəl dəfələrlə birlikdə ölüm-dirim döyüşünə atıldığı bütün əsgərləre aid etmək lazımdır. Burada səhv fikir ola bilməz. Çünkü bu döyüşləri əsgərlər yer üzündə həyat naminə aparırlar. Faşizmi darmadağın edən təkcə hərbi sənət və döyüş texnikasının gücü deyildi, hər şeydən əvvəl Böyük Vətən müharibəsinin cəbhələrində vuruşan əsgər və zabitlərin əxlaqi, mənəvi və insani keyfiyyətlərin üstünlüyü idi. Onlar haqq işi uğrunda vuruşurdular. Həzi Aslanov onlardan biri idi.

Filmdə Həzi Aslanovun iştirak etdiyi döyüş səhnələri Belorusiyada qış vaxtı, çoxsaylı hərbi texnika ilə o qədər real və təbii çəkilib ki, onunla bağlı hər episod tamaşaçıda həyəcanla bərabər qürur hissə doğurur.

Müharibənin ilk gündündə Həzi Aslanov vuruşurdu. O bir necə maşınla birgə Stalinqrاد altında mühasirəyə düşür. Lakin ağılli, düşünülmüş manevrlə Hitler generalı olan Xarvitsin qəlebəni təntənəli bayram edən tanklarını geri dönməyə məcbur edir. Bu döyüşə görə Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Yelqava altında isə o, artıq tank briqadasına rəhbərlik edirdi. Burada general özünün sonuncu döyüşünü yenə də Xarvitse qarşı aparır. Həzi Aslanov bu döyüşdə həlak olur, ancaq meğlub olmur. Çünkü onun işləyib hazırladığı döyüş taktikası düşməni tamamilə darmadağın etməyə şərait yaratdı. Bütün bù döyüş səhnələrində iştirakı, məişətdə özünü necə sadə aparması Həzi Aslanov obrazının, onun xarakterinin dərindən və parlaq şəkildə açılmasına kömək etmişdir.

Bu film gənc nəslə qəlebə naminə, yer üzündə sülh naminə həyatlarını qurban verənlərdən birinin – general Həzi Aslanovun necə insan və necə döyüşçi olduğunu görməyə və başa düşmə-

yə imkan verir. Film qəhrəmanın həyatının konkret faktlarına ciddi və ardıcıl əsaslanmasına baxmayaraq janına görə qəhrəmanlıq balladasına yaxındır. Filmin çekilişləri Bakıda, Moskvada və Minsk ətrafında aparılmış, çekilişlərde Belorusiya herbi dairəsinin əsgərləri iştirak etmişlər.

1986-cı ildə rejissor Rüfat Şabanov mərkəzi televiziyanın (Moskva) sifarişi ilə müharibə mövzusunda «On yeddi yaşı oğlan» bədii filmini çəkmışdır. Dramaturqlardan F.Ağamaliyev, V.Matiyev və V.Fyodorovun ssenarisi üzrə yaradılmış bu televiziya filmi çəçen xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, pulemyotçu Xanpaşa Nuradilovun qısa, lakin şərəflü həyat yolundan bəhs edir.

Azərbaycan kino tarixində filmin nümayişi ilə bağlı kütləvi tamaşaçı feallığına nadir hallarda rast gəlmək olardı. Vaxtılı dövlət əhəmiyyətli siyasi filmlərə kütləvi baxışlar keçirilir, sonra da mətbuat səhifələrinəndə müxtəlif peşə adamlarının çıxışları təşkil olunurdu. Bütün bunlar ictimai rey kimi oxuculara təqdim edilirdi. Amma yazıçı Elçinin «Toyuğun diri qalması» povesti əsasında ekrana laşıdırılmış «Sahilsiz gecə» filmi tamamilə başqa məqsədlə tamaşaçı feallığına səbəb olmuşdu.

Bu filmin yaranması Azərbaycan kinosunda bir çox mövzulara qoyulan qadağaların ləğv edilməsi sayəsində mümkün olmuşdur.

Filmdəki hadisələr bizim günlərdə cərəyan edir. Lakin müəlliflər qəhrəmanlarının uşaqlıq və yeniyetməlik illeri ilə bağlı əhvalatları göstərmek üçün «Retro» üslubundan da yeri geldikcə istifadə edirlər.

Üç rəfiqənin müharibə dövründəki həyatı filmə geniş yer tutur. Bu qadınların keçirdikləri yüngül həyat terzi tamaşaçıda

onlara qarşı heç də ikrah hissə doğurmur, əksinə onların halına, düşdükləri vəziyyətə acıyr, təessüf hissə keçirirlər.

Qəhrəmanlarının faciəli talelərindən söhbət açaraq, filmi müəllifləri – rejissor Şahmar Ələkbərov və ssenari müəllifi Elçin faişəlik kimi sosial bəlanın səbəblərini araşdırmağa səy göstərir, öz qəhrəmanlarına ürək ağrısı və mərhəmətlə yanaşır. Bunun nəticəsi olaraq film güclü emosional təsir qüvvəsinə malikdir. Bu, əlbəttə, sənet əsəridir. Filmin mövzusu əvvəlcədən çoxlarını çasdırmışdı. Lakin kimse bu mövzunu işləməli idi. Bu cəsərətli və qətiyyətli addımı Ş.Ələkbərov atdı. Və gözənləndiyi kimi, tamaşaçılar, xüsusile qadın tamaşaçıları tərəfindən böyük etiraza, hay-küye səbəb oldu.

Film 30-cu illər represiyasının qurbanlarına, «xalq düşməni» qızının acı taleyinə həsr olunmuşdur. Zibeydənin həyat nümunəsində film aktual əxlaqi-etik problemlərə toxunur.

Ehtiyac yetim qızı öz taleyini istədiyi kimi qurmağa imkan vermir. Riyakarlıq, idealların satqınlığı cəmiyyətdə fahişəlik kimi təzahürü yaradır. Filmin qəhrəmanlarından biri – Dürdanə müharibədən sonra mənəvi və fiziki pozğunluğun caynağından canını qurtara bilir, öz çətin səadətinə qovuşa bilir. Zibeydə isə axına düşüb gedir. Yalnız qoca vaxtında tənhalığın acısını dədir.

Film televiziya ilə göstəriləndən sonra kinostudiyanın rəhbərliyi tamaşaçılardan çoxlu etiraz məktubu aldı. Onlardan birində yazılmışdı: «Kinostudiyanın bədii şurasına. Etiraznamə. «Sahilsiz gecə» filmi biz qadınların hədsiz hiddetine səbəb oldu. Filmdə Azərbaycan qadınlarının müharibə illerində öz maddi ehtiyaclarını ödəmək üçün abır-həyallarını atmaları, namuslarını belə satmaları qırmızı bir xətlə nümayiş etdirilirdi. Biz bu fikrin qəti əleyhinəyik. Haradasa bir neçə nəfərin əxlaqsızlığını bütöv bir xalqın ayağına yazmaq olarmı? Bu filmə baxanlar indiki

vaxtda xalqımız barədə daha nələr fikirləşmeyəcəkler? Görəsən ne vaxta qədər özümüz-özümüze balta çalacağıq? Bəs bizim senzura hara baxıb? Biz ÜİGÜETİ Cənub şöbəsinin qadın əməkdaşları tələb edirik: film Azərbaycan xalqının milli hissiiyatına toxunduğu üçün ekranlardan götürülsün. Cəmi 37 imza, 06.10.89».

Qeyd etmək lazımdır ki, filmde heç də səhbət iki-üç əxlaqsız qadından deyil, qadınları bu yollara salan səbəblərdən gedir. Digər tərəfdən filmde qaldırılan problemlər təkcə Azərbaycana aid deyil. Əgər filmə hissə qapılmadan diqqət yetirilse aydın görəmek olar ki, bu kino əsərində, elə gündəlik həyatımızda da bizim əxlaqımızı beş-altı nəfər Zibeydələr yox, milyonlarla namuslu, qeyriqli qadınlar təmsil edirlər. İstər Böyük Vətən müharibəsi illərində, istərsə də Qarabağ müharibəsində ərləri torpaq uğrunda vuruşub həlak olanların arvadları sonradan əre getməyib övladlarının tərbiyəsi ilə məşgül olublar.

Kronikal-sənədli filmləri həyatımızın güzgüsü, salnaməsi adlandırırlar. Sənətkarlıqla yaradılmış, dolğun məzmunlu, ideyabədii cəhətdən yetkin olan sənədli filmlərin təsir qüvvəsi heç də bedii filmlərdən az deyil. Kinostudiyanın Kronikal-sənədli, elmi-kütłəvi və tədris filmləri birləşində çəkilən filmlərdə sənaye və kənd təsərrüfatı zəhmətkeşlərinin şərəflə əməyi, onların fədakar işləri, ədəbiyyat və incəsənat xadimlərinin yaradıcılığı, Azərbaycanın gözəl təbəti, qəhrəman oğullarımızın Böyük Vətən müharibəsində və dinc dövrə göstərdikləri hünər və şücaət, həyatın müxtəlif sahələrində aparılan axtarışlar, elmi keşfələr öz əksini tapmışdır.

Böyük Vətən müharibəsindən sonra Azərbaycan kino sənətində müharibə mövzusunda 25-dən artıq sənədli film istehsal

olunmuşdur. Bu filmlərdə xalqımızın ister müharibənin ilk günlərindən sonuna kimi döyük meydanlarında, isterse də müharibədən sonra dinc quruculuq dövründə hərbi andlarına sadiq qalaraq əsgəri xidmətləri zamanı əsl hünər və şücaət göstərmələrindən səhbət açılır.

İnsan və müharibə. Böyük Vətən müharibəsi qəhrəmanı, qırıcı-teyyarəçi, leytenant Hüseynbala Əliyev müharibə başlayan kimi cəbhəyə getmişdi. O, 49 döyük uçuşu keçirmişdi. Sonuncu dəfə Leningradda tapşırığı yerinə yetirib, geri qayıdarken üç fəsist teyyarəsi ilə döyükə girmiş, ölümçül yaralanmasına baxma yaraq ikisini vurub yerə salmışdı. Bundan sonra teyyarəsini sağ salamat yerə endirə bilsə də gözlerini ebədi yummusdur. Bu 23 yaşlı qəhrəman Azərbaycan oğluna roman, hekayə, poema və sənədli film həsr olunmuşdur.

Müharibə veteranı, rejissor-operator S.Bədəlovun çəkdiyi «Hünər əbədir» sənədli filmi (1967) qəhrəman teyyarəçi H.Əliyevin igidiyindən danışır. Filmin bütün epizodları təsvirli dir. Teyyarəçinin düşmənlərə vuruşması o qədər inandırıcı və professional çəkilmişdir ki, həmin epizoda həyecansız baxmaq olmur. Filmde deyilir ki, H.Əliyev vuruş zamanı 36 yara almışdı. Buna baxmayaraq igid döyüşü özündə qüvvə tapıb teyyarəsinin naməlum yerde yox, məhz öz aerodromunda yerə endirəilmişdi. Bunu yalnız igid insan, ölümündən qorxmayan qəhrəman edə bilərdi.

Biz filmde H.Əliyevlə bağlı ilk azərbaycanlı teyyarəçi qadın Leyla Məmmədbəyovanın, igid teyyarəçi Məzahir Abbasovun və Hüseynbalanın döyük yoldaşı Bobrovun səhbətlərini dinleyir, müharibəyə, müharibəni törədənlərə nifret və lənətlər yağıdırıraq.

1968-ci ildə İrəvanda Zaqafqaziya və Ukrayna respublikaları

filmlerinin «Prometey-68» II zona kinofestivalında hərbi-vətən-pərvəlik mövzusunun ən yaxşı təcəssümüne görə S.Bədəlov diplom almışdır.

**Rejissor Y.Əfəndiyevin** çəkdiyi «Qayıdacağına inanırdı» (1968) filmi xalqımızın ığid oğlu, cəsur döyüşçü, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova həsr olunmuşdur.

Kinolent bizi evvəlcə qəhrəmanın doğuldugu, boy-a-başa çatlığı Cəbrayıl rayonu ile tanış edir. Qoca ana oğlu haqqında danışır, oğlunun söhbətlərini yada salır. Sonrakı kadrlar bizi qəhrəmanın döyüş yolları ilə aparır onun həlak olduğu Polşa torpağına gətirib çıxarıır.

Bu filmin ssenarisini qəhrəmanın qardaşı, xalq yazıçısı Sabir Əhmədov yazmışdır.

1969-cu ildə SSRİ-nin Çin Xalq Respublikası ilə həmsərhəd olan Damansk adasında baş vermiş faciəli hadisələr, həmyerlilərimiz, ığid əsgərlər – polkovnik Demokrat Leonov və sıravi əsgər Tofiq Abbasovun göstərdikləri qəhrəmanlıqlar yaşlı nəslin yəqin ki, xatirindədir. O vaxt nə müharibə gedirdi, nə də ölkələr bir-biri ilə münaqişə vəziyyətində idi. Əsgərlər həmişə olduğu kimi sərhəddə keşik çəkirdilər. Birdən silahlardan açılmış qəfləti güllələr sərhədçilərdən bir neçəsinin həyatına son qoydu...

Maoçuların güllələrinin qurbanı olan həmyerlilərimizin adları bu gün ölkəmizde hünər ve şöhrət simvoluna çevrilmişdir.

«Qəhrəmanlar ölmürlər» filimi (rej. Vladimir Konyaçın) ilə bağlı ssenari müəllifi V.Hümbətoğlu demişdir: «Demokrat Leonov İman şəhərinin mərkəzi parkında dəfn olunmuşdur. Onun dəfn olunduğu yer qardaşlıq məzarı adlanır. Buradan heç vaxt əklillər əskik olmur. Bu əklillər qəhrəmana olan xalq ehtiramının simvoludur. Biz orada Leonovun anası Aleksandra Mixaylovna ilə görüşdük. O, lap səhər tezdən doğma balasının məzarı



“Onun böyük ürəyi” filminde kadr.



“Onun böyük ürəyi” filminin çəkilişində. 1958-ci il



"Torpaq. Dəniz. Od. Səma" filminin çekilişində. 1967-ci il



"Mən ki, gözəl deyildim" filmindən kadrlar.



"Torpaq. Dəniz. Od. Səma" filmindən kadr.





"Bakıda küləklər əsir" filmindən kadrlar.



"Gilas ağacı" filmindən kadr.



"On yeddi yaşlı oğlan" filmindən kadr.





“Sizi dünyalar qədər sevirdim” filminin çəkilişində. 1985-ci il

\*\*\*



“Ömrün ilk saatı” filmindən kadr.



“Dağlarda döyüş” filmindən kadr.



"Bizim Cəbiş müəllim" filmindən kadrlar



"Şəriki çörək" filmindən kadr



"Şəriki çörək" filminin çəkilişində. 1969-cu il






"Tütök səsi" filmindən kadrlar.



"Skripkanın sərgüzəşti" filmindən kadr.



"Ölsəm... bağışla" filmindən kadr.



"Ömürün səhifələri" filmindən kadr.



"Şanlı partizan" filmindən kadr.



"Fransa qəhrəmanı" filmindən kadr



"Şəfa nəgməsi" filmindən kadr.



“Bizim 416” filmindən kadrular.



“Göylər sonsuz  
bir dənizdir”  
filmindən kadr.

\*\*\*

“Odlar yurdunun qızları”  
filminin qəhrəmanı  
L.Məmmədbəyova  
tamaşaçılara görüş  
zamani. 1984-cu il





Şəkildə: Azərbaycan Mədaniyyət naziri Polad Bülbülüoğlu Xatire lövhəsində adları yazılımış cəbhəçi  
kinematoqrafların ailə üzvləri arasında. 9 may 2005-ci il

üstündə id. Söhbətlərini eşitdik, gözlərimiz yaşırdı. Qəhər bizi boğdu. Ana çox aramlı, çox sakit terzdə dedi: «Oğul dərdi ağır olar, bala. Amma mən oğluma olan xalq ehtirəmini gördükce təsəlli tapıram. Çünkü oğlum Vətən yolunda həlak olub. Onun ölümü şərəfli ölümür. Maoçuların amansız gülələrinin qurbanı olub. Oğlumun dostları, həmkarları onun yolunu davam etdirirlər. Sərhədlərimizi cəsurluqla qoruyurlar».

Tofiq Abbasov isə Kamenni Ribalovdakı qəhrəmanlar məzarlığında torpağa tapşırılıb. O, burada öz döyüş yoldaşları ilə birlikdə dəfn olunub. Pionerlər məzar önündə and içir, Tofiq ki mi yaşamağa və Vətənə xidmət etməyə söz verirler.

Filmdə T. Abbasovun doğulduğu yer – Dəvəçi haqqında, habelə onun oxuduğu məktəb barədə məlumat verilir. Yaradıcı qrup yarım ay Damansk adasında olmuş, sovet torpağına soxulan Maoçuların qanlı cinayət törətdikləri yerləri lenta almışlar. Müəlliflər qəhrəmanların həyatı və hərbi xidmətləri ilə bağlı çoxlu materiallardan – fotoskillərdən, arxiv sənədlərindən, onların şəxsi işlərindən, onları tanıyan adamların sinxron çıxışlarından istifadə etmişlər. Bu təsvir materialları əsasında qəhrəmanların portretləri yaradılmışdır.

Hərbi vətənpərvərlik mövzusunda çəkilmiş bu filmlərin qəhrəmanlarının göstərdikləri hünər gənc nəslə örnek kimi təren-nüm olunur.

Mühəribə mövzusu 70-ci illərdə istehsal olunmuş sənədli filmlərdə də öz həllini tapmışdır. Bu illərdə «Bizim 416» (1970), «General Həzi Aslanov» (1970), «Müqəddəs borc» (1974), «Onun adı Serafino idi» (1974), «Bir alaydan olanlar» (1975), «Əbdəilik yolu ilə» (1975), «Biz bu xatirəyə sadıqık» (1975) və s. kinolentlər yaradılmışdır.

«General Həzi Aslanov» filmi (rejissor M.Bağirov) Büyük

Vətən müharibəsində tank qoşunları briqadasının komandiri, general-major Həzi Aslanovun şanlı döyüş yoluna həsr olunmuşdur. Döyüş vaxtı arxadan xain düşmən güllesinə tuş gelmiş qəhrəmanın obrazını yaratmaq məqsədi ilə hərbi illərin tarixi xronikasından, sərkərdənin yaxınlarının, döyüş yoldaşları və dostları – Obçanski, Poqorelko, marşal Yeremenko, Moskva sirkinin məşhur aktyoru Mixail Şuydin, general-polkovnik Obuxov və akademik Samsonovun sinxron xatirələrindən istifadə olunmuşdur. Fimlə Stalinqradda, Pribaltikada Aslanovçuların keçdiyi döyüş yerlərinə dair müharibə illərinin materiallarından geniş istifadə olunmuşdur.

Kinostudiyanın istehsal etdiyi «Bizim 416» filmi (**rejissor N.Mustafayeva**) də qanlı müharibə illərindən danışır. Film Böyük Vətən müharibəsində Terek çayının sahilərində Oder, Qafqaz dağlarından faşist canavarlarının yuvası Berlində qədər qəhrəmanlıqla addimlaşmış əfsanəvi 416-ci Azərbaycan diviziyasına həsr olunmuşdur. Film çox tesirli və müvəffəqiyyətli alınmışdır. Müəlliflər Terek sahilərində ığid azərbaycanlı balalarının necə qəhrəmanlıqla vuruşduqlarını bize göstərirler. Arxada isə qocalar, qadınlar, qızlar, oğlanlar öz valideynlərini, ərlərini, övladlarını əvəz edir, «Hər şey cəbhə üçün!» şüarı altında gecə gündüz işləyirlər. Bir-birinin ardınca kəndleri, şəhərləri azad edən 416-ci diviziya da öz gücünü məhz arxa cəbhənin qüdrətindən alır, azadlıq uğrunda qəhrəmanlıqla vuruşurdu.

Filmin sonluğu rəmzi məna daşıyır. Azərbaycanın mərd oğulları doğma paytaxtları Bakını tort kimi yemək istəyənlərin paytaxtında – Berlində addimlayırlar. Filmin yaradıcıları bir diviziyanın timsalında bütöv bir xalqın mərdliyini, cəsurluğunu, vətənə sədaqətini ümumiləşdirmiş, sənədlərin dili ilə açıb göstərə bilmışlar. Filmin yaxşı cəhətlərindən biri də buradakı sə-

nəqli kadrların ilk dəfə ekranə çıxarılmasıdır.

**Rejissor R.Nağıyevin** lente aldığı «Müqəddəs borc» filmi nə mözusu bir qədər fərqlidir. Çünkü burada Azərbaycan Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirləri məktəbinin keçdiyi şorəflə yoldan, onun kursantlarının həyatından, təhsilindən və hərbi məşqələlərindən, məktəbin gənc müdavimlərindən danışılır. Filmdə eyni zamanda məktəbin fəaliyyəti, söhrətli hərbi ənənələri, onun divarları arasında hərbi təhsil almış Böyük Vətən müharibəsi qəhrəmanları barədə də səhbat açılır.

Film 1975-ci ilde Tbilisidə hərbi-vətənpərvərlik mövzusuna həsr edilmiş II Ümumittifaq kinofestivalında I mükafata layiq görülmüşdür.

Böyük Vətən müharibəsində İtaliyada Beynəmiləl Müqavimət Hərəkatı briqadasında faşizmə qarşı mərdliklə vuruşmuş Tahir İsayevin adı her bir azərbaycanlı yaxşı tanışdır. **Rejissor N.Bədəlovun** «Onun adı Serafino idi» filmi vətəndən uzaqlarda hitlerçilərlə vuruşan və əsl qəhrəmanlıq göstərən Tahir İsayevə ithaf olunmuşdur. Döyüş yoldaşları Tahir İsayevi «Serafino» çağırırlar. O, «Fiamma Verdi» Beynəmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslara ciyin-ciyinə vuruşmuşdur. Göstərdiyi ığidliliklərə görə T.İsayev 7 İtaliya ordeni ilə təltif olunmuşdur. Bütün bunlar haqqında filmde danışılmışdır.

Yaddan çıxarmaq olmaz ki, müharibə veteranlarından film çəkən rejissorlar, ümumiyyətlə kinematoqrafçılar ikiqat məsuliyyət daşıyırlar. Yəni bu rejissorlar haqqında danışdıqları qəhrəmanları hərtərəfli öyrənməli, dərin rəğbətlə lente köçürməli, gənc nəslə də həmin rəğbəti, ehtiramı və hörməti təlqin etməyi bacarmalıdırular. Bu baxımdan **rejissor X.Muradovun** «Fransa qəhrəmanı» (1975), **rejissor Z.Kazımovanın** «İgidliyin əbədi-dir sənin» (1971), **rejissor N.Rzayevin** «Odlar yurdunun qızla-

ri» (1972), rejissor C.Zeynallının «Qəhrəmanların izi ilə» (1975) filmleri diqqətəlayiqdir.

«Fransa qəhrəmanı» filmi Azərbaycan xalqının igid oğlu, Fransa müqavimət hərəkatının iştirakçısı, Fransa qəhrəmanı, şəhərli Əhmədiyyə Cəbrayılova həsr olunmuşdur. 1975-ci ildə «Fransa qəhrəmanı» filmini çəkməklə rejissor bu kinolentini yalnız Ə.Cəbrayılova deyil, bütövlükde mühəribənin ağrı-acılarını dadmış, faşizmle ölüm-dirim mübarizəsində qəhrəmanlıqla vuruşmuş oğul və qızlarımıza ithaf etmişdir.

Filmde qədim Şəki torpağında doğulub boy-a-başa çatmış, buradan da döyüşən ordu sıralarına çağrılmış qəhrəmanın Fransa torpağında döyüş yoldaşları, silahdaşları ilə görüşlərinə həycansız baxmaq olmur. Veteran partizanlar nə qədər ağır və çətin olsa da ötən günləri xatırlayır, olub keçənləri bir daha gözləri önünde canlandırlırlar. Bu gün Ə.Cəbrayılov artıq aramızda yoxdur. Onunla bağlı çəkilmiş xronikal kadrlar nadir kino sənədləri kimi çox qiymətlidir.

Mühəribə qurtarandan sonra vətənə qayıdarkən, general De Qol azərbaycanlı partizan Əhmədiyyəni qəbul etdi, igidlilik göstərdiyinə görə ona təşəkkürünü bildirdi və Fransanın ali əsgər şücaəti mükafatı ilə – parad vaxtı əsgərə generallardan irəlidə getməyə hüquq verən ordenlə təltif etdi. Rejissor o vaxtı Fransada azərbacanlı balasının döyüş yollarını, qorxmaz əsgərin fransız partizanları ilə görüşlərini lətə alarkən heç ağılna da gətirməzdidi ki, 1990-cı il yanvarın 20-də uzun illər fəxr etdiyimiz sovet əsgərləri Bakıda, Azərbaycanın digər bölgələrində dinc əhalini ağına-bozuna baxmadan gülləbaran edəcək, o işə həmkarlarını başına toplayıb birlikdə kinostudiyada qərargah yaradacaq, bu qanlı faciəni lətə köçürəcək, «Azadlığa gedən yollar» və «Şəhidlik zirvəsi» tammetrajlı sənədlə filmlərini çəkəcəkdir.

Rejissor Z.Kazımovanın «İgidliyin əbədidir sənin» filmi bizi Böyük Vətən müharibəsi illərinə qaytarır və yaxın keçmişin hadnəsəleri ilə tanış edir. Film müharibə dövründə Ukrayna torpağında qəhrəmanlıqla vuruşub həlak olmuş döyüşçü Xanlar Babanlıya həsr olunmuşdur. Filmi çəkərkən cəsur döyüşçünün portretini yaratmaq üçün müəlliflərin əlində material yox idi. Ona görə də Xanlar Babanlı və onun döyüş dostlarının vuruşuları yerlərdən keçməli olmuşlar. Burada müəlliflər bizim qəhrəmanı yaxşı tanıyan partizan dəstəsinin komandiri və onun qardaşı, sovet kəşfiyyatçısı ilə görüşmüş, Xanlara məxsus bəzi eşyaların saxlandığı Krivoy Roq muzeyində olmuş, Xanların Azərbaycanda yaşayan yoldaşları ilə səhbət etmişlər. Məlum olmuşdur ki, X.Babanlı mühəribəyə qədər Azərbaycan Dövlət Filarmoniyasında aktyor işləmiş, mühəribə illərində isə özünün düzəldiyi saxta sənədlərlə faşistlərin arasında sərbəst gəzmiş, çoxlu əməliyyatlar heyata keçirmişdir.

Filmin ssenari müəllifi F.Səfiyev bir sıra faktların tapılıb üzə çıxarılmasında xeyli zəhmət çəkmişdir. Filmin müəlliflərinin birgə səyi nəticəsində qəhrəmanın xarakteri bütün dolğunluğu ilə açılıb göstərilmişdir.

Səmaya qalxan balaca təyyarə circirəmaya bənzər qanadlarını yırğalaya-yırğalaya uçur, güclü külək təyyarəçinin arxasında açıq kabinədə oturmuş gənc qadının başından çadrasını zorla qoparmaq istəyir. Xəzri yenidən güclənir, nazik örtüyü qadının əlindən qoparıb, çox-çox uzaqlara aparır. Azərbaycan qadını çadradan azad olur.

1934-cü ildə istehsal olunmuş «İsmət» bədii filmində alınan bu rəmzi kadrular yəqin ki, çoxlarının xatirində çıxıb. Filmin rejissor M.Mikayılov deyirdi ki, əsərin ideyası 30-cu illərin əvvəllərində Əli Bayramov adına Qadınlar klubunun fəal üzvü,

gənc ictimaiyyətçi Səriyyə Xəlilovanın qətlə yetirilməsi ilə bağlı meydana gəlmişdi. Elə bu vaxt bütün ölkəyə şad xəbər yayıldı ki, azərbaycanlı qadın təyyarə sükani arxasına keçərək səmanı fəth edib. Bu, keçmiş SSRİ-nin ilk təyyarəçi qadınlarından biri, Azərbaycanın, Yaxın və Uzaq şərqi – bütün müsəlman dünayının ilk təyyarəçi qadını, Sovet İttifaqının II qadın paraşütçüsü Leyla Məmmədbəyova idi. Bu iki qadının – leyla ilə Səriyyənin taleyi filmin qəhrəmanı İsmət obrazında cəmləşdi.

Kino qəhrəmanın taleyini həyatın özü daha da dolğunlaşdırıldı. O, U-2 təyyarəsində Azərbaycanın ən ucqar güşələrində adamların baxması üçün özü ilə film de aparırdı. Gəncləri aviasiya sahəsinə cəlb etməyə çalışır, mühərbi illerində cəbhə üçün təyyarəçi ve paraşütçülər hazırlayırdı.

«İsmət» bədii filminin ekranlara buraxılmasından düz 38 il sonra Azərbaycan kinosunun veterani M.Mikayılovun gənc həmkarı, **kinorejissor Nazim Rza** Azərbaycanın ilk təyyarəçi qadınları haqqında «Odlar yurdunun qızları» sənədli televiziya filmini çəkdi.

...Film Bakının indiki Azadlıq meydanında paradla başlayır. Azərbaycanın cəsur qızları, ilk təyyarəçi qadınlarımız Leyla Məmmədbəyova və Züleyxa Seyidməmmədova paradda Fəxri qonaqların arasındadır. Onlar burada səhbət edərək ötən günləri xatırlayırlar... Leyla xanımın aviasiyaya necə gəlməsi, ilk dəfə paraşütle tullanması və təyyareni səmaya qaldırması onun gözleri öündən gəlib keçir.

Kadrlar deyişir, biz digər igid təyyarəçimiz Züleyxa xanımın xatirələrini dinləyir, mühərbiədən otuz il sonra Voronej şəhərində döyüş dostları ilə yenidən görüşdүүünün şahidi oluruq.

Kinokadrlar bizi yenidən Bakının ən iri meydanında keçirilən parada qaytarır. Şahin qızlarla, onların zəngin və mənalı həyatı

ilə tanışlıq hər birimizdə xoş təəssürat oyadır, filmin hər kadrı, hər episodu tarixi sənəd kimi yaddışımıza həkk olunur.

23 il keçəndən sonra kinorejissor Nazim Rza Azərbaycanın igid təyyarəcileri barədə yeni iri həcmli film çekməyi qərara aldı. «Göyər sonsuz bir dənizdir» adlanan bu kinotriologianın (1995) mavi ekranda ilk baxışı faşizm üzərində tarixi qələbənin 50 illik yubileyinə təsadüf etdi. Kinolent N.Rzanın müəllif filmi idi.

Kinotriologianın I filmi «Leyla», II filmi «Züleyxa», III filmi «Səma qardaşları» adlanır.

Nazim Rzanın xatirələrindən: «Azərbaycan ordusunun Qarağab uğrunda apardığı mühərbiədəki uğursuzluqlarına bədxahalarımız min bir don geydirirdi. Xalqımıza qara yaxıb «azərbaycanlılar döyüşə bilmir» deyirdilər. Bu fikrə qarşı dövri mətbuatda bir neçə yazı ilə çıxış etdim. Büyük Vətən mühərbiəsində xalqımızın igid oğul və qızlarının qəhrəmanlıqlarından bəhs edən yazılarım oxucular tərəfindən razılıqla qarşılandı. Şərqdə ilk təyyarəçi qadınlar L.Məmmədbəyova, S.Nuriyeva, Z.Seyidməmmədova haqqında məqalelərimi çapa hazırlayarkən mənə aydın oldu ki, 30-cu illərdə respublikamızda aviasiya məktəbi yaranmışdı. Bu məktəbin yetirmələri hələ o zaman dünyaya səs salmışdı. Axi, azərbaycanlı bir qızın paraşütlə tullanması, təyyarəni sərbest idarə etməsi o zaman üçün fövqələde və görünməmiş bir hadisə idi.

L.Məmmədbəyova da, Z.Seyidməmmədova da faşist Almaniyasına qarşı ölüm-dirim savaşında böyük şücaət göstərmişdir. Onların ölüm və döyüş yolu bugünkü gənclərə örnek olmalıdır. Müstəqillik qazanan bir ölkənin övladları cəsurluğu onlardan öyrənməlidirlər».

Ümumiyyətlə, Azərbaycan şahınləri 1941-1945-ci illər mü-

haribəsində düşmənə sarsıcı zərbələr endiriblər. 1941-ci il avqustun 7-dən 8-ne keçən gecə Almanıyanın paytaxtı Berlini bombardman edən 12 bombardmançı təyyarədən birinin komandiri xalqımızın ığid oğlu Asəf Səmedov olub. Şahinlərimizdən Hüseynbala Əliyev, Cahangir Bağırov, Adil Quliyev, Məzahir Abbasov və başqaları düşmənin başına od ələiyib, qələbenin qazanılmasında öz payları olmuşdur. «Səma qardaşları» filmi bu cəsur şahinlərə həsr edilmişdir.

Filmde bəstəkar T.Babayevin musiqisindən istifadə olunmuşdur. Bəstəkar «Odlar yurdunun qızları» filmi üçün şair Adil Rəsulun sözlərinə gözəl bir mahnı bəstələmişdi. Həmin mahnı leymotiv kimi hər üç filmde səslənir:

Bir zamanlar göyler bizi səsledi,  
Uç qoynuma, ulduz-ulduz göz, dedi.  
Qanad açdıq, yollar açdıq göylərə,  
Yerlər bizi uçmaq üçün səsledi.  
Göyər derin, göyər sərin,  
Göyər sonsuz bir dənizdir.  
Doğma elin səmaları,  
Vətən kimi əzizdir.

Rejissor Nazim Rza «Göyər sonsuz bir dənizdir» kinotriologiyası üzerinde işe başlayarken yenidən arxivlərə üz tutdu, müharibə iştirakçıları ilə səhəbətlər apardı, yeni sənədlər topladı. Bu sənədlər, veteranlardan aldığı müşahibələr və arxivdən götürdüyü xronikal lentlər əsasında əvvəlcədən nəzərdə tutulmuş kinodiliqya («Leyla» və «Züleyxa» filmləri) əvəzinə trioliya yaradı.

Sovet İttifaqı öz iradəsindən asılı olmayaraq Böyük Vətən müharibəsinin iştirakçılarından birinə çevrildi. Bu filmde yüz minlərlə azərbaycanlıların silaha sarılıb ön cəbhəyə yollanması-

dan, təyyarəcilerimizin cəbhədə qəhrəmanlıqlar göstərməsindən səhbət açılır. Ekranda onların adları sadalanır: Hüseynbala Əliyev, Midhet Ələkbərov, Nuru Əliyev, Məzahir Abbasov, Vladimir Bağırov, Hüseyn Bağırov, Adil Quliyev, Yasif Quliyev, Kamran Qəhrəmanov, Tacəddin Əfəndiyev...

Bütün ekran boyu bizə genç bir qız baxır. Bu, ilk azərbaycanlı təyyarəçi qadın Leyla Məmmədbəyovadır. Həmin dövrə paraşütçülərin adları bir siyahıda verilirdi. Ona görə ümumi siyahıda Leyla xanımın nömrəsi 84 idi. Bu böyük hadisə idi. Çünkü o dövrə hətta kişi təyyarəçiləri və paraşütçülerinin sayı çox deyildi.

Müharibə illərinin odlu-alovlu səhnələri tamaşaçıların gözləri önündə canlanır.

Trilogianın ikinci filmi Moskvadakı Jukovski adına Hərbi Hava Akademiyasının məzunu, azərbaycanlı təyyarəçi Züleyxa Seyidməmmədova barəsindədir. Filmdə təyyarədə 700 saat uçuş keçirmiş, dəfələrlə paraşütlə tullanmış, müxtəlif yarışlarda qalib gəlmış genç Züleyxanın bacarıqlı təlimatçı kimi üç il ərzində 75 təyyarəçi və 80 paraşütü hazırlamasından, müharibə illərində Moskva semasını qorumasından bəhs olunur. Ekrandan o, xatirələrini danışır. Müharibə illərində bu genç qız Kursk ətrafında, Voronej uğrundakı döyüslərdə əsl şücaət göstərmiş, igidliliklə vuruşmuşdur.

Atasının qızına – Züleyxaya göndərdiyi məktub tamaşaçını həyəcanlandırır, onda qürur hissi oyadır: «Biz qalib gələcəyik. Bizi də elə bir qüvvə var ki, onu heç kim sindirə bilmez. Çünkü bizim işimiz haqq işidir. Menim qızım, səni də, sənin döyüş rəfiqələrini də amansız düşmənə qarşı şücaətlə, inamlı döyüşməyə çağırıram. Əzizim Züleyxa, mən əminəm ki, sənin təyyarən düşmənə aman verməyəcək. Yaxın görüşlərədək. Səni qucaqlayı-

ram. Sənin atan».

Sənədli filmlerde mətnle təsvirin bir-birini tamamlaması vəcib şərtlərdən biridir. «Göylər sonsuz bir dənizdir» kinotriologiyasının uğurlu cəhətlərindən məhz sözle təsvirin üst-üstə düşməsidir. Ona görə də film maraqla baxılır.

Kinotriologyanın III filmi səma qardaşlarına – Azərbaycanın cəsur təyyarəçilərinə həsr olunmuşdur. Burada müəllif təyyarəçilərin həyatından elə faktlar, elə nümunələr göstərir ki, onların şücaətinə heyran qalmaya bilmirsen.

«Pravda» qəzetinin 1941-ci il 8 dekabr tarixli sayında «İradə» oçerki təyyarəçi H.Əliyevə həsr olunmuşdur. Oçerkin sonunda belə yazılmışdı: «Mən heç nə anlamıram» - deyə həkim təəccübəldəti: - «belə vəziyyətdə o, uça bilməzdi». Lakin o, uçmuşdu, özünü də, təyyarəni də aerodroma yetirmişdi. Hətta son sözlərini da demişdi: «Mən... yerinə yetirdim... Əlvida».

... Bakının beynəlmiləl qəbristanlığında bir məzar var. Gənc bir əsgərin yaddan çıxmış, unudulmuş məzarı. Onun haqqında son vaxta qədər heç nə deyilməyib, heç nə yazılmayıb. Halbuki onun şücaəti nə yerə sıyrırdı, nə də göye. Bir də şəhidlik hər kəsə nəsib olmur. O vaxtlarda da, indi də. Cahangir Mir Cəfər oğlu Bağırovun şücaəti Böyük Vətən müharibəsi tarixində nadir hadisələrdən sayılır. Cahangir o dövrün ən yüksək dövlət mükaflatlarından birinə layiq görülmüşdü. Təqdimat isə Voronej cəbhəsinin komandanı, ordu generalı Vatutin və hərbi şuranın üzvü Xruşçov tərəfindən imzalanmışdı. C.Bağırov ölümündən sonra «Lenin ordeni»ne layiq görüldü.

Filmdə haqqında danışılan cəsur təyyarəçilərdən hər birinin həyatı barədə iri həcmli bədii film yaratmaq olar və vacibdir. Xüsusilə müstəqil Azərbaycanın bu günkü gündündə, çətin sınaqlar qarşısında qaldığı bir vaxtda, erməni faşizmi ilə üzleşdiyi in-

diki dövrde. Filmin ideya yükü bize bir fikir aşılıyor. «Sən Vətəni qorumağı bacarmalısan». Bunu isə «Göylər sonsuz bir dənizdir» kinotriologiyasının qəhrəmanlarından öyrənmək lazımdır.

Qanlı-qadali müharibə illərində cəbhələrdə düşmənlə vuruşa-vuruşa Sevastopoldan Berlinə qədər uzun və ağır bir yol keçmiş 77-ci diviziya və onun cəsur döyüşçüleri haqqında çox yazılib, çox deyilib. **Rejissor N.Abbasov** da bu diviziyanın təbliği məqsədile öz vətəndaşlıq borcunu yerinə yetirmiş və 1975-ci ilde «Əbədilik yolu ilə» sənədli televiziya filmini çəkmüşdir.

Filmin müəllifləri Sovet İttifaqı Qəhrəmanı Ərif Piriyevi aparıcı kimi bize təqdim edirlər. Ə.Piriyev öz döyüş yoldaşları, torpaqlarımızın azadlığı uğrunda diviziyanın mərdliklə, qəhrəmancasına vuruşması barədə xatirələrini söyləyir. Filme baxarkən istər-istəməz Zaqafqaziya cəbhəsinə komandanlıq etmiş ordu generalı İ.V.Tulenov xatirələrində yazırı: «halal ana südü əmmiş qafqazlı, əsgəri idealı irsən yüksək tutur. Azadlıq seven Qafqaz oğlu qorxaqlıq göstərməkdənə, ölməyi daha vacib bilir. Vətən müharibəsi illərində minlərlə fakt, bu həqiqəti sübut etmişdir...»

Film Sevastopolda və Bakıda çəkilmiş, burada kinoxronikanın istifadə olunmuşdur.

**Rejissor N.Abbasovun** müharibə qəhrəmanlarına həsr etdiyi ikinci sənədli televiziya filmi «Şanlı partizan» adlanır (1975). Film-portret Azərbaycan xalqının şanlı oğlu Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunmuşdur. Burada şanlı partizanın Böyük Vətən müharibəsində iştirakından, əsir düşməsindən, İtaliya və Yuqoslaviyanın hərbi esirlər üçün düşərgələrə salınmasından danışılır. Filmdə göstərilir ki, Mehdi 1944-cü ilin əvvəllərində bir qrup yoldaşı ilə əsirlikdən qaçıır. Yuqoslaviya partizanları ilə birge Yuqoslaviyada və İtaliyanın Şimalında Mü-

qavimət hərəkatında iştirak edir.

Filmde bütün bunlar barədə məhəbbətlə və səmimiyyətlə söhbət açılır.

«Qəhrəmanların izi ilə» filminin qəhrəmanlarının izi tamaşaçıları Kerç yarımadasına, yeraltı daş karxanalarına aparıb çıxarır. Rejissor C.Zeynallı burada hər bir daş bizi o dövrün ağır günlerinin, faciələrin, fəlakətlərin şahidi kimi təqdim edir. Filmde deyilir ki, indiyə qədər bu yerlərdə əsgər dəftərləri, papaqları, silahları tapılıb üzə çıxarılır.

Filmdən öyrənirik ki, 1942-ci il mayın 1-də daş karxanasının dərinliyində yeraltı qarnizon təşkil olunmuşdu. Həmin qarnizonda çoxlu azərbaycanlı var idi. Qarnizon faşist ordusu ilə mühasirəyə alınmışdı. Əsgərlər faşist cəlladlarına uzun müddət müqavimət göstərmişlər. Biz filmde bu faciənin birçə şahidini belə görə bilməsək də (çünki onların heç biri sağ qalmayıb), gözlərimiz önündə igid, cəsur, fədakar əsgərlərimizin obrazları canlanır.

Elə bir ev tapmaq çətindir ki, orada saralımış əsgər məktubları – ata və babalarımızın üçbucaq cəbhə məktubları saxlanılmasın. Əfsanəvi general Həzi Aslanov, qorxmaz Qafur Məmmədov, Gəray Əsədov, minlərlə digər cəsur azərbaycanlı öz əzizlərinə cəbhədən məktublar göndərmişlər. İndi həmin qəhrəmanların övladlarının taleyi necə qurulub? Övladlar öz atalarının yolu nu necə davam etdirirlər?

80-ci illərdə yaradılmış «Estafet» film-reportajı, film-axtarışı (1982) bu barədədir. Rejissor N.Bədəlovun bu filmi kompozisiya həlli baxımından fərqlənir. Bir-birilə əlaqəli olan dörd bölmə vardır: «Vəsiyyət», «Xatirə», «Avtoqraf» və «Əsgər». Hər növə bir taledən bəhs edir. Təsvir baxımından film seçilir və diqqəti cəlb edir.

Stalinqrad ətrafında faşist işgalçlarının darmadağın olunmasının 40 illiyinə həsr edilən kinolentdə ata-babalarımızın şöhrət yolundan, gənclərin şanlı ənənələri leyaqətlə davam etdirmələrindən söhbət açılır.

80-ci illərin filmlərindən söhbət açarkən burada hərbi, həbi-vətənpərvərlik mövzusunda çəkilmiş «Həyat naminə» (1980), «Hünər və şöhrət yolu ilə» (1981), «Cəmşid Naxçıvanski» (1982), «Bakı-42» (1985), «Bakı. Müharibə illəri» (1985), «Əbədi iz» (1985), «Əbədiyyət yolu» (1987) kinolentlərini xatırlamaq yerinə düşər. Bu filmlərdə Böyük Vətən müharibəsi illərində faşizm üzərində qələbənin qazanılmasında Bakı zəhmət-keşlərinin misilsiz xidmətləri, məşhur 416-ci Taqanroq atıcı diviziyasının keçdiyi döyüş yolu, faşist işgalçılari ilə ölüm-dirim mübarizəsinə qalxmış döyüşçülərimizin rəşadəti, onların müharibədən sonra əmək cəbhəsində göstərdikləri hünər, görkəmli sərkərdə, general Cəmşid Naxçıvanskinin keçdiyi şərəflə həyət yolu, dinc dövrdə Gürcüstan torpağında hərbi xidmətdə olarkən təbii felakət zamanı öz həyatı bahasına yerli əhalini ölümün pəncəsində xilas edən azərbaycanlı əsgər Rahib Məmmədovun göstərdiyi hünər öz eksini tapmışdır.

«Həyat naminə» sənədli filminin rejissor-operatoru, Azərbaycan əməkdar mədəniyyət işçisi, respublika Dövlət mükafatı laureati **Vladimir Konyagin** müharibə veteranıdır. O, 1940-1946-cı illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, vuruşmuş, yaralanmış, hətta müharibənin sonuna kimi əsgəri xidmətdə olmuşdur. Müharibədən sonra Bakı kinostu-



Vladimir Konyagin

diyasına qayıtmış, o vaxtdan təqəüdə çıxana kimi 100-dən artıq sənədli film, «Sovet Azərbaycanı» respublika və «Novosti dnyaya» ümumittifaq kinojurnalları üçün 300-ə yaxın kinosüjet çəkmişdir. O, «Tayqa qəhrəmanı», «Qəhrəmanlar ölmürlər», «Həyat naminə» filmlərinin rejissor-operatoru, «Bakı və bakıllar», «416-ci diviziya», «Şərəfli yol», «Qəhrəmanlara eşq olsun», «Uçuş xətti» filmlərinin operatoru olmuşdur.

Azərbaycanın əməkdar mədəniyyət işçisi V.Konyagin «Balaban» və «Əks-səda» sənədli filmlərinə görə Respublikanın Dövlət mükafatına layiq görülmüşdür.

1998-ci ildə Bakı kinostudiyasında «General Hüseyin Rəsulbəyov» sənədli, «Azerbaycantelefilm» YB-də «Odlu məməkət» kinoseriali çəkilmişdir.

**Rejissor C.Quliyevin** «General Hüseyin Rəsulbəyov» filmi Azərbaycanın hərbi xadimi, artilleriya general-leytenantı, respublikanın əməkdar mühəndisi Hüseyin Rəsulbəyova həsr edilmişdir. O, 1941-1945-ci illər müharibəsində HHM qoşunları tərkibində briqada, diviziya birləşmələri qərargahında müxtəlif mühəndis vəzifələrində çalışmış, Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın (Krasnodar, Novorossiysk, Tuapse) müdafiəsinde iştirak etmişdir.

Filmde general-polkovnik T.Ağahüseynov, general-major M.Nəsirov, keçmiş rabitə naziri N.Əhmədov N.Rəsulbəyov barəsində öz xatirələrini söyləyirlər.

**Rejissor N.Rzanın** «Odlu məməkət» adlı serialı Bakı neftinin çoxəsrlik tarixindən, neft ətrafında baş verən tarixi-siyasi – hərbi olaylardan söhbət açır. Serialda müəllif tamaşaçılar odlu məməkət, onun ətrafında baş verən hadisələr haqqında ətraflı və geniş məlumat verir, Azərbaycan tarixinin müəyyən səhifələrini gözlərimiz önündə canlandırır.

Kinoserial 7 filmdən, 12 seriyadan ibarətdir. Serialın 5-ci filmi «Mühəribə» adlanır. Bu film də iki hissədən ibarətdir.

Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı və Genuya konfransındakı uğursuzluq Bakının dönyanın neft mərkəzlərindən biri kimi formalasılmış nüfuzuna ciddi zərbə endirdi. O nəinki siyasi, həmçinin iqtisadi əhəmiyyətini də itirdi. Bakı dağıdılmış neft sənayesini bərpa etməklə məşğul oldu. Lakin çox keçmədən neft Bakı yenidən dönyanın diqqət mərkəzinə çevrildi. Bu, faşist Almaniyanın Sovet İttifaqına qəfleti hücumu ilə bağlı idi. 1941-1945-ci illər müharibəsi barədə çox yazılıb, çox deyilib. Bir faktı göstərək ki, II Dünya müharibəsində Almaniya kimi güclü bir dövletin süqutunda Bakı neftinin həlliədici əhəmiyyəti olub. Serialda bu məsələ geniş işqlandırılmışdır. Yüksək təsvir mədəniyyəti olan «Mühəribə» filmində öyrənirik ki, hələ 1939-1940-ci illərdə İngiltərə və Fransa SSRİ ilə müharibə aparmağa hazırlaşmış. Və bu müharibə planlarında ən mühüm yerlərdən biri Bakı neft rayonunu işğal etmək və ümumiyyətlə, Qafqaz neft yataqlarını əla keçirmək idi...

Müəllif isə filmdə qeyd edir ki, Almanianın Bakı barəsində öz niyyəti vardi. İngiltərə və Fransa üçüncü Reixin hərbi-strateji planlarına real təhlükə yaradırdı. Bakının əla keçirilməsi isə alman komandanlığının özünün döyük texnikasını istənilen qədər duru yanacaqla təmin etməyə əlverişli imkan verirdi.

Bəlliidir ki, sənədli kino bədii filmdən fərqli zaman, hadisələr, insanlar haqqında tamaşaçıda düzgün təsəvvür yaradır. Çünki sənədli kino yalnız faktlara, xronikaya əsaslanır. Bele olmasaçı müəllif bir publisist kimi yaradıcı fikrini «Odlu məməkət»də, onun ayrı-ayrı seriallarında, o cümlədən «Mühəribə» filmində reallaşdırıra, Böyük Vətən müharibəsində Azərbaycan neftinin və neftçilərinin rolunu qiymətləndirə, çəkilmiş materialla-

rin arasında lazım olanları seçib ümmüleşdirmələr apara bilməzdi.

Rejissor N.Rzanın dediklərindən: «Bakı nefti Azərbaycanın başına çox bələlər gətirib. Film üzərində işləyərkən tarixi hadisələri izleyir, görürəm ki, bu hadisələr serpantin şəklində müəyyən dövrdən sonra təkrarlanır da. Neft ətrafında baş verənləri bir tamaşa bənzətsək görərik ki, eyni dövlətlər müəyyən mərhələlərde elə öz rollarında çıxış edirlər. Çox vaxt biz özümüz onun iştirakçısı yox, yalnız tamaşaçısı olmuşuq. Keçən əsrin birinci yarısındaki müharibələr, elə yaşadığımız 90-cı illərin hadisələri də neft üstündə idi.

Böyük Vətən müharibəsindən sonra Bakıya qəhrəman şəhər adı vermədilər. Bu da səbəbsiz deyil. Əgər mərkəzi hökumət Bakıya qəhrəman şəhər adı versəydi, gərək neftin müstəsna roluunu etiraf edəydi. Lakin uzun illər dünyaya sübut etməyə, əhalinin isə beyninə yeritməyə çalışırdılar ki, müharibəni rus əsgəri, sovet silahı, Stalin və Kommunist partiyasının müdrik siyaseti uddu. Görəsən, Bakı nefti olmasayı, Stalinqradı necə müdafiə etmək olardı?! Volqa çayı neftdən alışib yanırımsı, hesablaşdırıma görə müharibə illerində Bakıdan 50 milyon ton neft aparılıb. Elə faşist Almaniyasının II Dünya müharibəsinə başlaması, SSRİ-nin burnunu dik tutub mənəm-mənəm deməsi neftlə bağlı deyildimi? Stalin yaxşı bilirdi ki, bu müharibə texnika savaş olaçaq, insan döyüyü yox. Hitleri də müharibəyə sövq edən neft ya taqlarının elə keçirilməsi idi».

Filmdən aydın olur ki, Azərbaycanın bu gününədək neftdən götürdüyü xeyir ona dəyən zərərdən çox azdır. Çünkü Bakı neftinin Azərbaycan xalqına xidmət etməsi üçün mütləq siyasi müstəqillik olmalıdır. Bu müstəqilliyi də ki, təzəcə qazanmışıq.

**Rejissor-operator M.Dadaşov** digər kinolentlərində olduğu

kimi, «Bakı-42» sənədli filimdə də esl tədqiqat işi aparmış, yəni xronikal kadrlardan və vaxtile özünün çəkdiyi kinolentlərdən istifadə etmişdir. Filmin mətnini də rejissorun özü yazmış, bir yaradıcı, bir vətəndaş kimi hadisələrə öz münasibetini bildirmişdir. Məsələn, müəllif müharibə dövrünün Bakısını belə təsvir etmişdir: «Böyük Vətən müharibəsinin ikinci ili id... Faşistlər Bakı neftinə can atırlılar. O günlərdə Bakının adı daha tez-tez çəkilirdi... Zirehli paltar geymiş şəhər bakılıları hünər, rəşadət, ığidlik meydanalarına səsleyirdi... Mədənlerdə gecə-gündüz iş dayanmırıdı. Ölükəyə neft lazım idi, çörəkdən də çox lazım idi!.. Neftayırma zavodlarının fəhlələri esl fədakarlıq nümunəsi göstərirdilər. O günlərdə arxa cəbhə qəhrəmanlarının işi, döyüşən əsgərlərin ığidlikləri ilə yanaşı dururdu...»

Filmdə müəllif qeyd edir ki, o çətin günlərdə həmyerlilərimizin fədakar əməyini lətə köçürmək ona nəsib olub. Neftçilər neftin əhəmiyyətini, qələbəmiz üçün əvəzsiz gərəkliliyini yaxşı bilirdilər. Onların kədərli simalarından inam ifadəsi heç vaxt silinmirdi. Atalar silaha sarılmışdı. Analar, ata yadigarı övladlar dəzgah arxasında onları evəz edirdilər.

Ekranda gördüyüümüz bu balaca uşaqları da M.Dadaşov çəkmişdir. Onlar atalar üçün avtomatlar quraşdırırlar, faşist quzğunlarını tez mehv etsinlər!

Filmdə maraqlı bir faktla qarşılaşıraq. Həzi Aslanovun diviziyasından tankçı, qvardiya starşinası Suxaryov yazırı: «Biz faşist quzğunlarını Bakı benzini ilə işləyən maşınlarımızla vururuq. Yanacaq əladır, darda qoymur. Biz əlbəttə, faşistləri darmadağın edəcəyik, çünkü arxamızda Azərbaycan neftinin qvardiyaçıları durur!»

Filmdə belə maraqlı faktlar çoxdur. «Kosmonavt Şatalov bakılırlar görünüşündə qeyd etdi ki, biz kosmosa uçanda həmişə Ba-

ki neftçilərini yad edirik...»

Böyük təsir qüvvəsinə, geniş imkanlara malik sənədli filmlər kino sənətinin mühüm və maraqlı sahəsidir. Sənətkarlıqla, ilhamla yaradılmış sənədli filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Bu, təbii bir haldır. Çünkü onlar tamaşaçıları uzaq və yaxın keçmişdə baş verən ictimai-siyasi hadisələrlə, Böyük Vətən müharibəsinin kino salnaməsi ilə, gündəlik həyatımızdakı yeniliklərlə, görkəmli adamlarımızın mənəvi həyatı və zəngin mənəvi alemi ilə yaxından tanış edir, onların dünyagörüşünün artmasına kömək edir.

Kinematografcılar Böyük Vətən müharibəsi dövründə sənədli kino ustalarının eməyi ilə yaradılmış cəbhə kino çəkilişlərindən bu gün sənədli, elmi və bədii kinoda ötən hərbi illerin faktik materialı kimi istifadə edirlər.

Kino ustaları tamaşaçıların gelecek haqqında düşüncələri üçün keçmişə müraciət edirlər. Keçmişin dərsləri müasirlərimizin tarixi təfəkkürünün inkişafına kömək edir.

## "Heç kim unudulmayıb, heç nə yaddan çıxmayıb"

2005-ci il mayın 5-de Böyük Qələbənin 60 illiyi münasibəti-lə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının həyətində 1941-1945-ci illər müharibəsində iştirak etmiş kinematoqrafların şərəfinə Xatirə lövhəsinin açılış mərasimi keçirildi. Tədbirdə kinostudiyanın direktoru Xamis Muradov müharibədə iştirak etmiş kino işçilərinin müxtəlif cəbhələrdə mərdliklə vuruşmalarından, kino çəkilişləri aparmalarından, Qafqaz dağlarından başlayaraq vuruşa-vuruşa Berlinə qədər gedib çıxmalarından, faşist orduları ilə üz-üzə gələrkən əsl şücaət və igidlik göstərmələrindən danışdı.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Mədəniyyət naziri, professor Polad Bülbüloğlu çıxışında Azərbaycan ziyyalılarının və zəhmətkeşlərinin Böyük Vətən müharibəsindəki əvəzsiz xidmətlərini vurğuladı: "İlk növbədə mən sizin hamınızı və müharibə veteranlarının ailələrini Böyük Qələbə günü münasibətə tebrik edirəm. O dövrlərdə biz Sovet İttifaqının tərkibində yaşayırdıq. Və bu, sovet xalqının, o cümlədən, Azərbaycan respublikasının, Azərbaycan xalqının böyük qələbəsi idi. Sırr deyil ki, bu müharibənin ikinci yarısı artıq mühərriklərin davasına, mühərriklərin savaşına çevrilmişdi. Mühərriklər isə təbii ki, benzin, neft olmadan qələbə çala bilməzdi. Ona görə də Bakının, Azərbaycanın bu qələbədə payı çox böyükdür. Bundan başqa, Azərbaycan xalqı bu müharibədə qəhrəmanlıqlar da göstərib. 123 nəfər Azərbaycan vətəndaşı rəsmen qəhrəman adına layiq görüllüb. Hətta Həzi Aslanov və görkəmli akademikimiz Ziya Bunyadov iki dəfə bu adla təltif olunublar. Bizim sənət adamları, incəsənet ustaları müharibə illərində cəbhə və hispi-

tallarda konsertlər verir, vəsait toplayıb müdafiə fonduna göndərirdilər. Kinooperatör və jurnalistlərin isə bu müharibədə böyük əməyi olub. Əger onlar olmasaydı bəlkə də tarix bu qəhrəmanlıqları, ağır döyüş epizodlarını eks etdirən müharibənin səhifələrini tanımadı. Məhz kinokamera ilə müharibə dəhşətlərini ləntə almaq böyük hünər və cəsəret tələb edir. Ona görə də bu gün belə bir təşəbbüs göstərdiklərinə görə kinostudiyanın kollektivinə bir vətəndaş, bir insan olaraq təşəkkürümü bildirmek istəyirəm. Biz heç vaxt insanları yaddan çıxarmamalıyıq. Onlar öz həyatlarını bizim azadlığımız, xəsbəxtliyimiz naminə qurban veriblər. Onların sayesində Azərbaycan bu gün müstəqil yaşaya bilir. Bu Xatire lovhəsi həm də gələcək nəsillərə bizim öz qəhrəman ata-babalarımızı hec vaxt unutmadığımızı da göstəracak!"

Xatırə lovhesinin açılışında hazırda kinostudiyada fəaliyyət göstərən kino işçiləri, müharibə və əmək veteranları, vəfat etmiş cəbhəçi kinematoqrafcıların ailə üzvləri iştirak etmişlər.

Xatırə lovhəsinə 30-a qədər kino xadiminin- mühərribe iştirakçısı olan kinematoqrafçının adı hekk edilmişdir. Mühərribədən sonra yaradılmış və çox populyar olan "Heç kim unudulmayıb, heç nə yaddan çıxmayıb" şüarı bu gün daha əzəmətlə səslənir: heç kim unudulmayıb, heç nə yaddan çıxmayıb.

Cəbhəçi kinematoqraflarla həsr olunmuş "Xatire lövhəsi" və "Azərbaycan kinosu və müharibə" adlı kitab bir daha bunu təstiq edir.

NƏTİCƏ

Böyük Vətən müharibəsi çoxmilyonlu sovet, o cümlədən Azərbaycan xalqı üçün sarsılmazlıq, eyilməzlilik, güclü mənəviyyat, qəhrəmanlıq sınağı oldu. Faşizm üzərində tarixi qələbə qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk edildi.

Azərbaycan kino sənətinin 40-cı illər inkişaf dövrü məlum olduğu kimi, mühüm tarixi mərhələ - Böyük Vətən müharibəsi ve müharibədən sonrakı ilk dövrlə eyni vaxta düşdü. Müharibə başlanan ildən sənətdə qəhrəmanlıq xarakteri üzə çıxdı. Hitler faşizmi ilə ölüm-dirim mübarizəsində xalqımızın bütöv obrazı adəbiyyat və incəsənətdə, xüsusilə kino sənətində öz əksini tapdı, bir sıra maraqlı əsərlər yaradıldı.

Müharibe ərefəsində Bakı kinostudiyasında iş ahəngi o qədər de yüksək deyildi. Filmlər çəkiləsə də istehsal planından geri qalırdı. Lakin müharibənin ilk günlərindən vəziyyət tamamilə dəyişdi, hər şey müharibənin qanunlarına tabe etdirildi, yarımcıq qalmış bədii filmlər çəkilib başa çatdırıldı. Otuzdan artıq kine-matoqrafçı – C.İsmixanov, Ə.Həsənov, V.Yeremeyev, M.Mustafayev, K.Həsənov, T.Axundov, V.Lozov, Ə.İbrahimov, Ş.Mahmudbəyov, Ə.Musayev, Ə.H.Hüseynov, C.Məmmədov, X.Babayev və başqları cəbhəyə yollandılar. Bir hissəsi adı dö-yüşçü, digərləri isə kinooperatorlar kimi. Kinostudiyyada qalanlar arxa cəbhənin həyatını lətə köçürür, kinoreportajlar, xüsusi xronikal buraxılışlar hazırlayıb operativ şəkildə ekranlarda nü-mayış etdirirdilər.

Cəbhə xronikası qarşısında belə bir vəzifə qoyulmuşdu – tamaşaçılara onların atalarının, ərlərinin, qardaşlarının, oğullarının cəbhədə necə vuruşduqlarını göstərmek!

Barens dənizindən Qara dənizə qədərki bütün cəbhə boyu

aparılan qanlı və möhtəşəm döyüslər cəbhə kinooperator qrupları işçilərindən çəkilişlərdə və kino materiallarının Moskva və respublika kinostudiyalarına çatdırılmasında, dövlət sirlərinin qorunub saxlanılmasında hünər, şücaət, tədbirlilik və operativlik tələb olunurdu.

Cəbhə operatorları öz işləri ilə Vətənin etimadını doğrultmağa çalışırdılar. Onların ön cəbhələrdən göndərdikləri kinoreportajlar qanlı döyüş meydanlarında baş verən ağlasığın hadisələri və əsgərlərimizin şücaətini açıb göstərirdi. Bütün bu çəkilişlər mühəribə dövründə tamaşaçılara bilavasitə təsir etməklə yanaşı bu gün geniş tarixi fondu – Böyük Vətən mühərbişinin kino salnaməsini təşkil edir.

Mühərbişdən sonra bu mövzuda xeyli bədii və sənədli film çəkilmişdir. Kinematoqrafcılarımız filmlərində mühəribə illərində düşmənə qarşı ölüm-dirim mübarizəsində ön və arxa cəbhədə misilsiz hünər göstərmiş azərbaycanlı oğul və qızlarımızın şücaətini eks etdirmişlər. Bu filmlərdə yaradılmış obrazlar güclü xarakterlərinə, mənəviyyatlarının zənginliyinə və Vətənə, xalqa bağlı olmalarına görə ekrandan milyonlarla tamaşaçının yaddaşına köçmüşlər. «Onun böyük ürəyi» filmindəki Rəcəb, «Uzaq sahillerdə»ki Mehdi, «Əmək və qızıl gül»dəki Mahmud, «Dağlarda döyüş»dəki Ferrux, «Mən ki, gözəl deyildim»dəki Səidə, «Bizim Cəbiş müəllim»dəki Cəbiş müəllim, «Şəerrick çörək»dəki Vaqif, «Bakıda küləklər əsir»dəki Azad, «Tütək səsi»ndəki Cəbrayıł, «Sizi dünyalar qədər sevirdim»dəki general Həzi Aslanov, belə qəhrəmanlardandır.

Mühəribə illərində və mühərbişdən sonrakı dövrde çəkilmiş filmlər öz yaradıcılıq manerasına görə bir-birindən fərqlənir. Burada təbliğat filmləri də var, psixoloji kinopovest də, hərbi dram da var, film-düşüncə də, qəhrəmanlıq kinodramı da var, ki-

nonovella da. Lakin hansı janrıda, hansı üslubda çəkilməsindən, bədii səviyyəsində asılı olmayaraq bu filmlərdə xalqın hünəri, vətənpərvərliyi, mühəribənin törətdiyi dəhşətlər, uzun illər ərzində davam edən ayrıqlar, Bakı və bəlkilərin arxa cəbhədəki rolü ön plana çıxarılmışdır. Bu filmlərin bir çoxu qeyri-adi üslubu, maraqlı obrazları, nikbinliyi ilə diqqəti cəlb edir. Filmlərin bir hissəsində mühəribə dövrünün Bakısından, onun zəhmət adamlarının şərəfli əməyindən, mühəribəyə köməyindən danışılır.

Böyük Vətən mühəribəsində arxa cəbhənin həyatı və əməyi onun en şərəfli və şöhrəti səhifələrində birini təşkil edir. Mühəribə gedən rayonlardan en iri zavodların və milyonlarla insanların cənuba və şərqə köçürülməsi, Orta Asiya və Sibirdə yeni sənaye bazalarının təşkil olunması, cəbhəyə getmiş erlərini və atalarını əvəz edən qadınların və yeniyetmələrin fədakarcasına işləmələri bədii və sənədli filmlərdə öz eksini tapmışdır. Bütün bunlar zəhmətkeşlərin kütləvi qəhrəmanlığından, ön cəbhədə vuruşanların silah və ərzaq sarıdan əziyyət çəkməmələri üçün görülen ağır və ağlasığın zəhmətdən xəber verir.

Mühəribədə en başlıca qüvvə insandır. Ona görə də mühəribəyə həsr olunmuş sənədli filmlərdə bu qüvvə – ilk baxışda elə bir görkəmli hünər göstərməmiş, ancaq gündəlik həyatları və mübarizələri özü-özlüyündə igidlik və şücaət olan sadə insanlar təsvir edilmişdir. Bu mövzuda çəkilmiş filmlərdə əsas məsələ insanların mühəribədə iştirakıdır. Lakin burada hər şeyi – onların necə vuruşmasını, ev üçün necə darixmalarını, gələcək barədə nələr arzuladıqlarını göstərmək vacibdir. Biz mühəribəyə həsr olunmuş sənədli filmlərin çoxunda əsgərləri öz ardınca düşmən üzərinə aparan, onları qələbəyə ruhlandıran vicdanlı və qorxmaz vətənpərvərleri görürük, bu igidlərin ürəklərinin dö-

yüntüsünü eşidirik.

Çox-çox sonralar erməni faşistləri ölkəmizə soxulub torpaqlarımızın 20 faizini işgal edərkən xalqımızın qəhrəman oğulları silaha sarılıb düşmənlə mübarizəyə qalxdılar. Kinematoqraflarımız bu dəfə də könüllü olaraq mühəribəyə getdilər, vuruşdular, çökilişlər apardılar. Qısa bir vaxt ərzində Qarabağ mühəribəsi ilə bağlı az da olsa bədii və sənədli filmlər yaradıldı. Bu iş bu gün də davam etdirilir. Azərbaycan xalqının Böyük Vətən mühəribəsində və Qarabağ mühəribəsində iştirakını eks etdirən bədii və sənədli filmlərdən ibarət kino fondu – mühəribəyə həsr olunmuş kino salnaməsi yaradılmışdır. Xalqımızın hünerlə dolu keçmişini öyrənmək üçün gələcək nəsillər tarixin bu canlı kino salnaməsindən şübhəsiz ki, faktik material kimi istifadə edəcəklər.

Böyük Vətən mühəribəsinin kinooperatorlarına çəkdikləri kinosüjetlərə, xüsusi buraxılışlara, sənədli filmlərə, bu süjetlərdə, bu filmlərdə mühəribənin ab-havasını, hadisələrini, qəhrəmanlarını inandırıcı şəkildə, dəqiqliyi ilə biz tamaşaçılara çatdırıqlarına görə minnətdarıq. Onların lentə alındıqları kinokadrlar, hərbi xronika arxivlərin rəflərində heç də tozun altında qalmır, hər dəfə lazımlı olur, bu mövzuda çəkilən filmlərdə döñə-döñə istifadə edilir. Zaman bizi o qanlı-qadəli illərdən uzaqlaşdırıqdır cəm mühəribəni eks etdirən min metrlərlə kinoplyonka daha da qiyamətli olur.

Bizim və uşaqlarımız üçün, nəvə və nəticələrimiz üçün döyüşlərdə və cəbhə yollarında, təyyarənin kabinetindən, tankın baxış oyuğundan, yanın binanın pəncərəsindən, istehkamın mazğalından, səngərdən xalqımızın hüneri haqqında çəkib saxladıqları xatirəyə – kinoxronikaya görə cəbhəçi kinooperatorların ruhları qarşısında baş əyirik.

## FİLMQRAFIYA

### Bədii filmlər

**1941**

#### Vətən oğlu

Bakı kinostudiyası. 2 h.

Rej. Ağarza Quliyev, ssen. müəl. Əbdürəhman Minski, oper. Müxtar Dadaşov.

**1942**

#### Bəxtiyar

Bakı kinostudiyası. 2 h.

Rej. Ağarza Quliyev, ssen. müəl. Ənver Məmmədxanlı, oper. Əsgər İsmayılov.

#### Sovet pəhləvanı

Bakı kinostudiyası. 2 h.

Rej. Mikayıl Mikayılov, ssen. müəl. Şəmsəddin Abbasov, oper. Vladimir Yeremeyev.

#### Sovqat

Bakı kinostudiyası. 2 h.

Rej. Hüseyn Seyidzadə, Niyazi Bədəlov, ssen. müəl. İmran Qasımov, oper. Əsgər İsmayılov

**1943**

#### Bir ailə

Bakı kinostudiyası. 10 h.

Rej. Qriqori Aleksandrov, Rza Təhmasib, Mikayıl Mikayılov, ssen. müəl. Lev Vaysenberg, Mir Cəlal, İosif Prut, oper. Əlisəttar Atakişiyev, Əsgər İsmayılov, Timofey Lebeşev.



**Saltı qayıq «t-9»**

Bakı kinostudiyası. 8 h.

Baş rej. Aleksandr İvanov, rej. Nikolay Leşenko, baş oper. Nikolay Renkov, oper. Muxtar Dadaşov.

**1950**

**Bakının işqları**

Bakı kinostudiyası. Rus var. 10 h. Yeni red. 1958-ci il. 8 h.  
Rej. Aleksandr Zarxi, İosif Xeyfits, Rza Təhmasib, ssen.  
müəl. Qriqori Koltunov, Yevgeni Pomeşikov, baş oper.  
Qavriil Yegiazarov, oper. Arif Nərimanbəyov.

**1958**

**Onun böyük ürəyi**

Bakı kinostudiyası. 8 h.

Rej. Əjdər İbrahimov, ssen. müəl. İmran Qasımov, oper. Rasim Ocaqov.

**Uzaq sahillerdə**

Bakı kinostudiyası. 9 h.

Rej. Tofiq Tağızadə, ssen. müəl. İmran Qasımov, Həsən Seyidbəyli, oper. Əlisəttar Atakişiyev.

**1961**

**Bizim küçə**

«Azərbaycanfilm». 9 h.

Rej. Əlisəttar Atakişiyev, ssen. müəl. İmran Qasımov, oper.  
Rasim Ocaqov.

**1962**

**Əmək və qızıl gül**

«Azərbaycanfilm». 9 h.

Rej. Tofiq Tağızadə, ssen. müəl. İdris Bazorkin (T.Tağızadənin iştirakı ilə), oper. Rasim Ocaqov.

**1967**

**Dağlarda döyüş**

«Azərbaycanfilm». 8 h.

Rej. Kamil Rüstəmbəyov, ssen. müəl. Əhmədağa Qurbanov  
(Muğanlı), oper. Teyyub Axundov

**Torpaq. Dəniz. Od. Səma**

«Azərbaycanfilm». 7 h.

Rej. Şamil Mahmudbəyov, ssen. müəl. Anar, oper. Rasim İsmayılov.

**1968**

**Mən ki, gözəl deyildim**

«Azərbaycanfilm». 8 h.

Rej. Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov, ssen.  
müəl. Bayram Bayramov, İqor Strekov (Ağarza Quliyevin iştirakı ilə), oper. Aleksey Polkanov.

**1969**

**Bizim Cəbiş müəllim**

«Azərbaycanfilm». 8 h.

Rej. Həsən Seyidbəyli, ssen. müəl. Maksud İbrahimbəyov,  
oper. Arif Nərimanbəyov.

**Şəriklə çörək**

«Azərbaycanfilm». 7 h.

Rej. Şamil Mahmudbəyov, ssen. müəl. Alla Axundova, oper.  
Teyyub Axundov.

**1972**

**Gilas ağacı**

«Azərbaycanfilm». 4 h.

Rej. Tofiq İsmayılov, ssen. müəl. Əkrem Əylisli, oper. Rafiq Qəmberov.

**Skripkanın sərgüzəsti**

«Azərbaycanfilm». 8 h.

Rej. Şamil Mahmudbəyov, ssen. müəl. Firudin Ağayev, Solomon Rozen, oper Rasim Ocaqov.

**Ömrün ilk saatı**

«Azərbaycanfilm». 10 h.

Rej. Arif Babayev, ssen. müəl. Ramiz Fətəliyev, oper. Rasim Ocaqov.

**1974**

**Bakıda küləklər əsir**

«Azərbaycanfilm». 9 h.

Rej. Muxtar Dadaşov, ssen. müəl. M.Dadaşov, Yuri Dobrohotov, Vladimir Spitsin, Vladimir Sinitsin, oper. Vladimir Qusev.

**1976**

**Tütək səsi**

«Azərbaycanfilm». 9 h.

Rej. Rasim Ocaqov, ssen. müəl. İsa Hüseynov, oper. Teyyub Axundov.

**1979**

**Dvorjakın melodiyası**

«Azərbaycantelefilm». 4 h.

**180**

Rej. Nazim Abbasov, ssen. müəl. Kərim Kərimov, oper. Eduard Bədəlov.

**1984**

**Tənha narin nağılı**

«Azərbaycanfilm». 7 h.

Rej. Şamil Mahmudbəyov, Həsənağa Turabov, ssen. müəl. Roza Hüsnitdinova, oper. Zaur Məhərrəmov.

**1985**

**Sizi dünyalar qədər sevirdim**

«Azərbaycanfilm». 9 h.

Rej. Rasim İsmayılov, ssen. müəl. Ramiz Fətəliyev, oper. Valeri Kərimov.

**1986**

**On yeddi yaşı oğlan**

«Azərbaycanfilm». 8 h.

Rej. Rüfət Şabanov, ssen. müəl. Faiq Ağamalıyev, Vaxa Matiyev, V. Fyodorov, oper. Arif Nərimanbəyov.

**1989**

**Ölsəm, bağışla**

«Azərbaycanfilm». 10 h.

Rej. Rasim Ocaqov, ssen. müəl. Rüstəm İbrahimbəyov, oper. Rafael Qəmberov.

**Sahilsiz gecə**

«Azərbaycanfilm». 8 h.

Rej. Şahmar Əlekberov, ssen. müəl. Elçin, oper. Rafiq Əlibeyev.

## Cizgi filmləri

1969

### Qırızıclar, qaralar və başqları

«Ekran». 2 h.

Rej. və ssen. müəl. - rəs. Rasim İsmayılov, oper. Vaqif Behbudov.

1977

### Daş

«Azerbaycanfilm». 1 h.

Rej. Hafiz Əkbərov, Əsgər Məmmədov, ssen. müəl. Sabir Rüstəmxanlı, Paşa Kərimov, qur. rəs. Elçin Axundov. Oper. Rafiq Əliyev.

1982

### Başlanğıc

«Azerbaycantelefilm». 2 h.

Rej.-oper. Vaqif Behbudov, ssen. müəl. Rüstəm İbrahimbəyov, rəs. Fikret Abbaszadə.

1987

### Seans

«Azerbaycanfilm». 1 h.

Rej. və qur. rəs. Firəngiz Qurbanova, ssen. müəl. Leyla Səfərova, Firəngiz Qurbanova, oper. Kenan Məmmədov, Rafiq İsmayılgəzade.

## Xronikal-sənədli filmlər

1940

### Bakı hazırlıdır!

«Azərfilm». 1 h.

Rej. Əbdül Həsənov, oper. Muxtar Dadaşov, Vladimir Yeremeyev, Fyodor Novitski.

### Hava həyəcanı sığnali ilə

«Azərfilm». 2 h.

Rej. Mirzə Mustafayev, ssen. müəl. A. Barbariqo, oper. Leonid Koretski.

### Hava hücumundan müdafiə

«Azərfilm». 1 h.

Rej.-oper. Mirzə Mustafayev

1941

### Beş dəqiqəlik konsert

Bakı kinostudiyası. 1 h.

Montaj və çekiliş Vladimir Yeremeyevindir

### Bir may Bakısi

Bakı kinostudiyası

Rej. Əbdül Həsənov, oper. Seyfulla Bədəlov, Vladimir Yeremeyev, Mirzə Mustafayev, Fyodor Novitski, Əlibala Ələkberov.

### Cənub sərhədlərinin keşiyində

Bakı kinostudiyası. 1 h.

Rej. Əbdül Həsənov, oper. Vladimir Yeremeyev, Əlibala Ələkberov.

### Qayalardan yol

«Azərfilm». 1 h.

Rej.-oper. Vladimir Yeremeyev, oper. Kərim Xəlilov.

### Mahnılar və şerlər

Bakı kinostudiyası. 1 h.

Rej. Qriqori Braginski, oper. Mirzə Mustafayev

**Nizami**

Bakı kinostudiysi. 1 h.

Rej. A.Naroditski, ssen. müəl. Əlibala Ələkbərov, Əbdürəhman Minski, oper. Əlibala Ələkbərov.

**1942**

**Azərbaycan kolxoçusu, tank briqadası yaradaq!**

Bakı kinostudiysi. 1 h.

Müəl.-oper. Mirzə Mustafayev.

**Biz Bakını müdafiə edirik**

Bakı kinostudiysi. 1 h.

Rej. Qriqori Braginski, Niyazi Bədəlov, oper. Vladimir Yeremeyev.

**416-ci**

Bakı kinostudiysi. 2 h.

Rej.-oper. Cavanşir Məmmədov, oper. Leonid Koretski.

**İran haqqında oçerk**

Bakı kinostudiysi. 2 h.

Rej.-oper. Mirzə Mustafayev

**Vətənin qüdrətini möhkəmləndirək**

Bakı kinostudiysi. 1 h.

**Yazıcılar konfransı**

Bakı kinostudiysi. 1 h.

Oper. Vladimir Yeremeyev, Leonid Koretski.

**Zaqafqaziya xalqlarının dostluğu**

Bakı kinostudiysi. 1 h.

Oper. Vladimir Yeremeyev, Leonid Koretski

**1943**

**Almanların Şimalı Qafqazda vəhşilikləri**

Bakı kinostudiysi. 1 h.

Rej.-müəl.-oper. Muxtar Dadaşov, oper. assis. İsmayıł Əfəndiyev

**Cəbhə arxasında**

Bakı kinostudiysi. 1 h.

**Qayğı**

Bakı kinostudiysi. 1 h.

Rej. Ağarza Quliyev, müəl.-oper. Mirzə Mustafayev,

**SSRİ EA-nın Azərbaycan filialı**

Bakı kinostudiysi. 3 h.

Rej.-oper. Seyfulla Bədəlov, Vladimir Yeremeyev, oper.

Leonid Koretski, Kazım Həsənov

**Vətən uğrunda**

Bakı kinostudiysi. 2 h.

Rej. Əbdül Həsənov, müəl.-oper. Mirzə Mustafayev, mətnin müəl. Tələt Əyyubov

**1944**

**Bakı döyüşür (İş başında)**

Bakı kinostudiysi. 2 h.

Rej.-ssen.müəl. – oper. Muxtar Dadaşov

**Bakı neftçiləri**

Bakı kinostudiysi. 2 h.

Oper. Seyfulla Bədəlov.

**Böyük yol haqqında kino hekayəti**

Bakı kinostudiysi. 2 h.

Müəl. Əbdül Həsənov, Vladimir Yeremeyev.

### **Cəfər Cabbarlı**

Bakı kinostudiyası. 1 h.

Rej. Həbib İsmayılov, oper. Vladimir Yeremeyev.

### **Şəfa nəğməsi**

Bakı kinostudiyası. 1 h.

Rej.-ssen. müəl. Qəmər Salamzadə, oper. Seyfulla Bədəlov

### **Dövlət siğortası**

Bakı kinostudiyası. 1 h.

### **Xəzər dənizçiləri**

Bakı kinostudiyası və MSFS. 8 h.

Rej.-ssen. müəl. Qriqori Aleksandrov, N.Bolşakov, mətnin müəl. B.Aqapov, oper. Cavanşir Məmmədov, N.Bolşakov, Q.Donets, Vladimir Yeremeyev, Seyfulla Bədəlov.

### **Qardaşlıq köməyi**

Bakı kinostudiyası. 1 h.

Rej. Ağaəli Dadaşov, ssen. müəl. Vladimir Yeremeyev, oper. Vladimir Yeremeyev, Leonid Koretski.

### **Qəzvinə kömək**

Bakı kinostudiyası. 1 h.

Müəl. Əbdül Həsənov, Vladimir Yeremeyev (o, həm də film-in oper.), oper. assis. Əbdül Həsənov.

### **Məktuba cavab**

Bakı kinostudiyası. 2 h.

Rej. İsmayılov Əfəndiyev, oper. Seyfulla Bədəlov.

### **SSRİ-nin himni**

Bakı kinostudiyası. 1 h.

Rej. Həbib İsmayılov.

### **Təbriz**

Bakı kinostudiyası. 1 h.

Rej.-oper. Mirzə Mustafayev, oper. assis. Kazım Həsənov.

### **Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı**

Bakı kinostudiyası. 2 h.

Rej.-ssen. müəl.- oper. Muxtar Dadaşov

**1945**

### **Əbədi odlar ölkəsi**

Bakı kinostudiyası. 6 h.

Rej. Hüseyn Seyidzadə, ssen. müəl. İmran Qasımov, Sabit Rəhman, baş oper. Seyfulla Bədəlov, oper. Cavanşir Məmmədov, Vladimir Yeremeyev, Mirzə Mustafayev, Arif Nərimanbəyov.

### **General Həzi Aslanov**

Bakı kinostudiyası. 1 h.

Rej.-müəl. Niyazi Bədəlov, oper. Seyfulla Bədəlov, Əlibala Ələkbərov.

### **İran**

Bakı kinostudiyası. 6 h.

### **İran Azərbaycanının paytaxtında**

Bakı kinostudiyası. 2 h.

Rej. Əbdül Həsənov, oper. Seyfulla Bədəlov, diktör mətni Ənver Məmmədxanlınlıdır.

### **Zəfər bayramı**

Bakı kinostudiyası. 2 h.

Rej. Mikayıl Mikayılov, oper. Vladimir Yeremeyev, Vladimir Zbudski, Seyfulla Bədəlov, Əsgər İsmayılov, Muxtar Dadaşov, Leonid Koretski, Mirzə Mustafayev, Arif Nərimanbəyov.

**1946**

### **Qırmızı ordu hissələrinin irandan yola salınması**

Bakı kinostudiyası və MSFS. 1 h.

Rej. M.Slavinskaya, oper. Muxtar Dadaşov, Seyfulla Bədəlov, Əlibala Ələkbərov.

**1947**

### **Qalib ölkənin bir günü**

Bakı kinostudiyası. 6 h.

**1960**

### **Hava hücumundan müdafiə**

«Azərbaycanfilm». 2 h.

Rej.-ssen. müəl-oper. Əlibala Ələkbərov

**1962**

### **Sərhəd bağlıdır**

Azərbaycan televiziyası. 2 h.

Rej. Ramiz Axundov, ssen. müəl. Veli Valehov, oper. Aydin Axundov

**1967**

### **Hünər əbədidir**

«Azərbaycanfilm»

Rej.-oper. Seyfulla Bədəlov, ssen. müəl. M.Məmmədov, oper. Mehman Dadaşov

**1968**

### **Qayıdacağına inanırı**

«Azərbaycanfilm», 1 h.

Rej. Yalçın Əfəndiyev, ssen. müəl. Sabir Əhmədov, oper. Tofiq Sultanov

**1969**

### **Qəhrəmanlar ölmürlər**

«Azərbaycanfilm». 1 h.

Rej.-oper. Vladimir Konyagin, ssen. müəl. Vaqif Hümbətəoglu

### **Mülki müdafiə**

«Azərbaycanfilm». 1 h.

Rej.-oper. Vladimir Zdubski, ssen. müəl. Əli Qafarov

**1970**

### **Bizim 416**

«Azərbaycanfilm». 2 h.

Rej. Nina Mustafayeva, ssen. müəl. Fəraməz Səfiyev, oper. Vladimir Konyagin

### **General Həzi Aslanov**

«Azərbaycanfilm». 2 h.

Rej. Musa Bağırov, ssen. müəl. Fəraməz Səfiyev, oper. Zaur Məhərrəmov.

### **Sovet Azərbaycanının yarımlı əşrlik salnaməsi**

«Ekran», IV seriya, 3 h.

Rej. Teymur Bəkirzadə, ssen. müəl. Q.Mədətov

**1971**

**Bizim sərhədçilər**

«Ekran». 2 h.

Rej. Gavə Həsənov, ssen. müəl. Əhmədağa Qurbanov, oper. Ö.Qaziyev

**İgidiliyin əbədidir sənin**

«Azərbaycanfilm». 1 h.

Rej. Zeynəb Kazımovə, ssen. müəl. Fəraməz Səfiyev, oper. Əlibala Ələkbərov

**1972**

**Odlar yurdunun qızları**

«Ekran». 2 h.

Rej. Nazim Rzayev, ssen. müəl. Vüdadi Paşayev, oper. Eduard Bədəlov

**Ömrün səhifələri**

«Azərbaycanfilm». 1 h.

Rej. Rauf Nağıyev, ssen. müəl. İsi Məlikzadə, oper. Vladimir Zbudski.

**1974**

**Onun adı Serafino idi**

«Azərbaycanfilm». 1 h.

Rej. Niyazi Bədəlov, ssen. müəl. Olqa Petrova, oper. Elxan Əliyev

**1975**

**Bir alaydan olanlar**

«Azərbaycantelefilm». 2 h.

Rej. Oqtay Babazadə, ssen. müəl. Emil Ağayev, oper. Genadi Pastuškov

**190**

Aydın Kazımvadə

**Biz bu xatirəyə sadıq**

«Azərbaycanfilm». 2 h.

Rej. Zeynəb Kazımovə, ssen. müəl. Natan Zorin, oper. Tofiq Sultanov

**Əbədilik yolu ilə**

«Azərbaycantelefilm». 2 h.

Rej. Nazim Abbasov, ssen. müəl. L.Qoldşteyn, oper. Q.Şirayev

**Fransa qəhrəmanı**

«Azərbaycanfilm» 2 h.

Rej. Xamis Muradov, ssen. müəl. Nadejda İsmayılova, X.Muradov, oper. Rasim İsmayılov

**Qəhrəmanların izi ilə**

«Azərbaycanfilm». 1 h.

Rej. Cahangir Zeynallı, ssen. müəl. Rafael Faybisoviç, oper. Faiq Qasımov

**Şanlı partizan**

«Azərbaycantelefilm». 2 h.

Rej. Nazim Abbasov, ssen. müəl. İmran Qasımov, oper. V.Həsənov

**1976**

**Mən sərhədçiyməm**

«Azərbaycanfilm». 2 h.

Rej. Rauf Nağıyev, ssen. müəl. Əhmədağa Muğanlı, oper. Faiq Qasımov

**1981**

**Hünər və şöhrət yolu ilə**

«Azərbaycanfilm». 1 h.

Rej. Vyaçeslav Mixaylov, ssen. müəl. Rafiq Zeynalov, oper. Ələsgər Ələkbərov

**1982**

**Cəmşid Naxçıvanski**

«Azərbaycanfilm». 2 h.

Rej. Nicat Bəkirzadə, ssen. müəl. Ramiz Duyğun, oper. Rafiq Qəmərov, Amin Novruzov

**Estafet**

«Azərbaycanfilm». 2 h.

Rej. Niyazi Bədəlov, ssen. müəl. N.Bədəlov, R.Şik, oper. Əlibala Ələkbərov

**1985**

**Bakı – 42**

«Azərbaycanfilm». 2 h.

Rej.-ssen. müəl. Muxtar Dadaşov, oper. Faiq Qasımov, Şərif Şərifov

**Bakı. Müharibə ilları**

«Azərbaycantelefilm». 6 h.

Rej. İsrafil Səfərov, ssen. müəl. Maksud İbrahimbəyov

**Əbədi iz**

«Azərbaycanfilm». 2 h.

Rej. Niyazi Bədəlov, Cahangir Zeynallı, ssen. müəl. N.Bədəlov, Xanlar Rüstəmov, oper. Faiq Qasımov, Yefim Abramov, Şərif Şərifov

**1987**

**Yusif Məmmədəliyev**

«Azərbaycanfilm». 2 h.

Rej. Yalçın Əfəndiyev, Miri Rzayev, ssen. müəl. Rəhman Bədəlov, Yalçın Əfəndiyev, oper. Köçəri Məmmədov

**1988**

**Vətan sərhəddən başlayır**

«Azərbaycantelefilm». 2 h.

Rej. Musa Bağırov, ssen. müəl. Əhmədağa Muğanlı, oper. S.Bədəlov

**Vətənin keşiyində**

«Azərbaycanfilm». 1 h.

Rej. Rafiq Yüzbaşov, ssen. müəl. Əhmədağa Muğanlı, oper. Sərdar Vəliyev

**1998**

**General Hüseyn Rəsulbəyov**

«Yaddaş». 2 h.

Rej. Cəmil Quliyev, ssen. müəl. Nəriman Əbdülrəhmanlı, oper. Nizami Abbas

**«Ordenli Azərbaycan» kinojurnalı**

**1940**

№15, rej. Əli Musayev

№17, rej. Əli Musayev

№21, rej. Əli Musayev

№27, rej. Əli Musayev

№28, rej. Əli Musayev

- №13, rej. İvan Tartakovski  
 №19, rej. Əbdül Həsənov  
 № 20-21  
 № 22  
 №23, rej. Əbdül Həsənov  
 №24, rej. Qriqori Braginski  
 №25, rej. Əbdül Həsənov  
 №26, rej. Qriqori Braginski  
 №27, rej. Əbdül Həsənov  
 №28, rej. Qriqori Braginski  
 №29, rej. Əbdül Həsənov  
 №30, rej. Qriqori Braginski  
 №31, rej. Əbdül Həsənov  
 №32, rej. Əbdül Həsənov  
 №34, rej. Mikayıl Mikayılov  
 №34/35, rej. Mikayıl Mikayılov

- №1, rej. Mikayıl Mikayılov  
 №2, rej. Mikayıl Mikayılov  
 №3, rej. Mikayıl Mikayılov  
 №4, rej. Qriqori Braginski  
 №5, rej. Qriqori Braginski  
 №6, rej. Qriqori Braginski  
 №7, rej. Niyazi Bədəlov  
 №8, rej. Qriqori Braginski  
 №9, rej. Niyazi Bədəlov  
 №10, rej. Qriqori Braginski  
 №11, rej. Niyazi Bədəlov  
 №12, rej. Qriqori Braginski  
 №14, rej. Qriqori Braginski  
 №15, rej. Qriqori Braginski

- №16, rej. Niyazi Bədəlov  
 №17, rej. Qriqori Braginski  
 №18, rej. Qriqori Braginski  
 №19, rej. Niyazi Bədəlov  
 №20, rej. Niyazi Bədəlov  
 №21, rej. Niyazi Bədəlov  
 №23, rej. Muxtar Dadaşov  
 №24, rej. Qriqori Braginski  
 №25, rej. Qriqori Braginski

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin  
sifarişi ilə çap olunmuşdur

## MÜNDƏRİCAT

GİRİŞ.....	3
KINOMUZ MÜHARİBƏ ƏREFƏSİNDE .....	8
Neft və xalqlar dostluğu əsas mövzular idi.....	8
BAKİ KINSTUDİYASINDA İSTEHSALIN YENİDƏN QURULMASI .....	13
Elan olunmamış müharibə .....	13
Vətənpervərlik təbliğatı əsas vezife idi .....	14
Cəbhəçi kinematoqrafçılar. Onların silahı kinokamera idi.....	15
MÜHARİBƏ DÖVRÜNÜN KINO SALNAMƏSİ .....	62
Bədii və sənədli filmlər, xüsusi buraxılışlar .....	62
Vəziyyət ağır olsa da.....	99
Kino işçilərinin sehiyyəyə köməyi .....	109
Film qılıqlı dövrü .....	111
NAMƏLUM QƏHRƏMAN YOXDUR, BÜTÜN XALQ QƏHRƏMAN İDİ .....	115
Müharibədən sonra hərbi mövzuya müraciət.....	115
"HEÇ KİM UNUDULMAYIB, HEÇ NƏ YADDAN ÇIXMAYIB".....	171
NƏTİCƏ .....	173
FİLMQRAFIYA .....	177

1. rej. Orkhan Məmmədov  
2. rej. Niyaz Bədənov  
3. rej. Qəzeti Braginski  
4. rej. Ayaz Beñəlov  
5. rej. Qəzeti Braginski  
6. rej. Niyaz Bədənov  
7. rej. Əliyar Braginski  
8. rej. Orkhan Braginski  
9. rej. Orkhan Braginski

Korrektor  
*İlahə Hüseynova*

Kitabda Azərbaycan Dövlət Filmfondu arxivinin, C.Cabbar-  
lı adına «Azərbaycanfilm» kinostudiyası foto sexinin və müəlli-  
fin şəxsi arxivinin fotosəkillərindən istifadə edilmişdir.



2005  
1405

